

HARUN YƏHYA

TƏKAMÜL  
NƏZƏRİYYƏSİNİN  
SÜQUTU

və onun ideoloji səbəbləri



## RƏHMAN VƏ RƏHİM OLAN ALLAHIN ADI İLƏ



## MÜƏLLİF VƏ ONUN ƏSƏRLƏRİ HAQQINDA

Harun Yəhya imzasından istifadə edən müəllif 1956-ci ildə Ankarada anadan olub. Orta məktəbi Ankarada oxuyub. Sonra İstanbulda Memar Sinan Universitetinin gözəl sənətlər fakültəsində və İstanbul Universitetinin fəlsəfə bölümündə təhsil alb. 80-ci illərdən bu günə qədər imani, elmi və siyasi mövzularda xeyli əsər yazıb. Bununla yanaşı müəllifin təkamülçülərin (darwinistlərin) saxtakarlığını, onların iddialarının heç bir elmi həqiqətə əsaslanmadığını göstərən, habelə darvinizmin qanlı ideologiyalarla şübhəli əlaqələrini üzə çıxaran bir çox mühüm əsərləri var.

Müəllifin bu imzası inkarçı düşüncəyə qarşı mübarizə aparan iki peyğəmbərin xatırəsinə hörmət əlaməti olaraq seçilib: onları yad etmək məqsədilə Harun və Yəhya adlarından istifadə edilib. Rəsulullahın möhürünnü müəllif tərəfindən kitabların üz qabığına vurulmasının simvolik mənası isə onların içindəkilərlə bağlıdır. Bu möhür Qurani-Kərimin Allahın sonuncu Kitabı və sonuncu sözü, Peyğəmbərimizin isə peyğəmbərlərin sonucusu olmasının rəmziidir. Müəllif bütün yazılarında Qurani və Rəsulullahın sünnəsini rəhbər tutur. Bununla da inkarçı düşüncə sistemlərinin bütün əsas iddialarını bir-bir puça çıxarmağı və dinə qarşı yönələn etirazları tamamilə susduracaq sonuncu sözü söyləməyi hədəf seçilir. Çox böyük hikmət və kamal sahibi olan Rəsulullahın möhürü bu sonuncu sözü söyləmək niyyətinə bir dua kimi istifadə edilib.

Müəllifin əsərlərindəki əsas məqsəd Qurani bütün dünyada təbliğ etmək, bununla insanları Allahın varlığı, birliyi və axırət kimi əsas iman məsələləri barədə dərindən düşünməyə sövq etmək, inkarçı sistemlərin çürük əsaslarını və batıl tətbiqatlarını hər kəsə göstərməkdir.

Harun Yəhyanın əsərləri Hindistandan ABŞ-a, Büyük Britaniyadan İndoneziyaya, Polşadan Bosniya-Herseqovinaya, İspaniyadan

Braziliyaya, Malayziyadan İtaliyaya, Fransadan Bolqaristana və MDB ölkələrinə qədər dünyanın əksər ölkələrində maraqla qarşılanır və birnəfəsə oxunur. İngilis, fransız, alman, italyan, ispan, portuqal, urdu, ərəb, alban, rus, boşnak, uyğur, İndoneziya, malay, bengal, bolqar, yapon, xin, Azərbaycan kimi dillərə tərcümə edilən bu əsərlər geniş oxucu kütləsi tərəfindən maraqla izlənir.

Dünyanın dörd bir tərəfində böyük rezonans doğuran bu diqqətəlayiq əsərlər insanların çoxunun iman götirməsinə, əksər adamların da öz imanını kamilləşdirməsinə səbəb olur. Bu kitabları oxuyan və incələyən hər kəs onlardakı hikməti, habelə yiğcam, dolğun, asan başa düşülən səmimi üslubu, həyatı həqiqətlərin elmiməntiqi izahını dərhal görür. Bu əsərlər hər bir kəsə tez bir zamanda təsir etmək, tam nəticə vermək, etirazlara yer qoymamaq və dəlillərin elmiliyi kimi xüsusiyyətlərə malikdir. Bu əsərləri oxuyan və onların üzərində ciddi düşünən adamların materialist fəlsəfəni, ateizmi, başqa batıl fikir və fəlsəfələri müdafiə etməsi daha əsla mümkün deyil. Bəziləri müdafiə etsələr belə bunu yalnız inadkarlıq üzündən edəcəklər, çünki onların fikirlərinin əsasları çürükdür.

Dövrümüzdəki bütün inkarçı cərəyanlar Harun Yəhyanın külliyyatında elmi düşüncə nöqteyi-nəzərindən məğlub ediliblər. Şübhə yoxdur ki, bu xüsusiyyətlər Quranın hikmətindən və onun ifadə etdiyi fikirlərin gözəlliklərindən qaynaqlanır.

Müəllifin özü isə bu əsərlərinə görə lovğalanmış, əksinə, Allahın hidayətinə vasitəçi olmağa niyyət edir. Bundan başqa, bu əsərlər nəşr edilərkən heç bir maddi qazanc güdülmür.

Bu həqiqətlər nəzərə alınmalıdır. O zaman məlum olar ki, insanları onlara görmədiyini görməkdə kömək edən, onların hidayətə gəlməsinə səbəb olan belə əsərlərin oxunmasına həvəsləndirməyin özü də çox mühüm xidmətdir. Bu dəyərli əsərləri tanıtmaq əvəzinə insanların zehnini qarışdırıran, fikirlərinin qarışmasına səbəb olan, şübhə və tərəddüdləri aradan qaldırmağa, imanı xilas etməyə bir təsiri olmadığı təcrübədən keçirilən kitabları

yaymaq yalnız və yalnız əmək və vaxt itkisi demək olacaq. İmanı xilas etməkdən daha çox müəllifin ədəbi gücünü göstərməyə yönəlmış kitablarda bu təsirin olmayıcağı aydındır. Bu mövzu ilə bağlı şübhəsi olanlar varsa, onlar Harun Yəhyanın əsərlərinin yeganə məqsədinin dinsizliyi aradan qaldırmaqdan və Quran əxlaqını yaymaqdan ibarət olduğunu, bu xidmətdəki təsir gücünün, müvəffəqiyət və səmimiyyətin aydın görünüşünü oxucuların ümumi qənaətindən anlaya bilər. Bunu qəti şəkildə yəqinləşdirmək və anlamaq lazımdır ki, dünyadakı zülm və iğtişaşların, müsəlmanların çəkdiyi əziyyətlərin əsas səbəbi dinsizliyin ideya hakimiyyətidir.

Bunlardan qurtulmağın yolu isə dinsizliyin ideya cəhətdən məğlub edilməsi, imani həqiqətlərin ortaya çıxarılması və Quran əxlaqının insanların dərk edib mənimsəyə biləcəyi şəkildə çatdırılmasıdır. Dünyanı hər gün daha çox zülmə, iğtişaş və fəsadlara məruz qoymaq istəyənlərin niyyətini nəzərə alsaq bəlli olar ki, bu xidmətin mümkün qədər sürətli və təsirli şəkildə yerinə yetirilməsi çox vacibdir. Əks təqdirdə, çox gec ola bilər. Bu əhəmiyyətli xidmətdə çox böyük bir vəzifəni öz üzərinə götürmiş Harun Yəhyanın külliyyatı Allahın icazəsi ilə XXI əsrədə insanları Quranda bildirilən əmin-amanlığa və barışa, doğruluq və ədalətə, gözəllik və xoşbəxtliyə aparmaqda bir vasitə olacaq.

**Bu tərcüməmizdə istifadə edilən ayələr  
Ziya Bünyadovun və Vasim Məmmədəliyevin  
birlikdə hazırladığı Qurani-Kərimin  
Azərbaycan dilindəki tərcüməsindən  
götürülüb.**

Müəllif ----- **Harun YƏHYA**  
Tərcümə edən ----- **Elçin MƏMMƏDOV**  
Redaktor ----- **Famil CƏFƏROV**  
Hazırlayan ----- **Elşad MİRİ**  
Korrektorlar ----- **Şəlalə ARİFQIZI**  
Korrektorlar ----- **Məhəbbət SEYİDOVA**

Bütün irad və təkliflərinizi  
**[elshad@islam.com.az](mailto:elshad@islam.com.az)**  
elektron ünvanına yaza bilərsiniz

**TƏKAMÜL  
NƏZƏRİYYƏSİNİN  
SÜQUTU**

**və onun ideoloji  
səbəbləri**

**Harun YƏHYA**

## İÇİNDƏKİLƏR

<b>TERRORİZMİN GERÇƏK İDEOLOJİ ƏSASLARI: DARVİNİZM VƏ MATERİALİZM -----</b>	<b>10</b>
<b>NİYƏ MƏHZ TƏKAMÜL NƏZƏRİYYƏSİ? -----</b>	<b>22</b>
<b>TƏLQİN EDİLƏN YANLIŞ FİKİRLƏRDƏN QURTULMAQ -----</b>	<b>24</b>
<b>TƏKAMÜL NƏZƏRİYYƏSİNİN TARİXİ HAQQINDA QISA MƏLUMAT -----</b>	<b>31</b>
<b>TƏKAMÜLÜN UTOPIK MEXANİZMLƏRİ -----</b>	<b>39</b>
<b>QAZINTI HALINDA TAPILAN QALIQLAR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR -----</b>	<b>46</b>
<b>SUDAN QURUYA OLAN KEÇİD TƏKAMÜL NƏZƏRİYYƏ- SİNİN UYDURDUĞU NAĞILDIR -----</b>	<b>51</b>
<b>QUŞLARIN VƏ MƏMƏLİ HEYVANLARIN XƏYALI TƏKAMÜLÜ -----</b>	<b>55</b>

TƏKAMÜLÇÜLƏRİN TAPILAN SKELET QALIQLARI MƏLUMATLARINA AİD YALANÇI ŞƏRHLƏRİ -----	67
TƏKAMÜL SAXTAKARLIQLARI -----	70
İNSANIN TƏKAMÜLÜ SSENARİSİ -----	75
TƏKAMÜL NƏZƏRİYYƏSİNİN GİRDİYİ MOLEKULYAR DALAN -----	101
BÖYÜK MƏNANI TƏKAMÜLLƏ İZAH ETMƏK OLARMI? -----	134
TƏKAMÜLÇÜLƏRİN ƏSASSIZ FİKİRLƏRİ -----	141
TƏKAMÜL NƏZƏRİYYƏSİ MATERIALİST ZƏRURƏTDİR -----	152
KİV: TƏKAMÜL NƏZƏRİYYƏSİ ÜÇÜN HƏYATI MƏKAN -----	161
NƏTİCƏ: TƏKAMÜL NƏZƏRİYYƏSİ SAXTAKARLIQDIR -----	167

# **TERRORİZMİN GERÇƏK İDEOLOJİ ƏSASLARI: DARVINİZM VƏ MATERİALİZM**

İnsanların çoxu elə hesab edir ki, həvəskar təbiətşunas olan Çarlz Darwin tərəfindən ilk dəfə irəli sürülən təkamül nəzəriyyəsi həqiqi real hadisələrə, təc-rübələrlə sübut olunan faktlara və elmi əsaslaraya dayanır. Amma əslində, Çarlz Darwin heç də bu nəzəriyyənin banisi deyil və bu günə qədər bu nəzəriyyəni dəstəkləyən və sübut edən heç bir elmi fakt yoxdur. Təkamül təlimi materialist fəlsəfənin müasir elmə və təbiət qanunlarına uyğunlaşdırılmış qədim və pri-mitiv ehkamlarına əsaslanır.

Yalnız bu mifik ideyaya kortəbii və fanatik bağlılıq nəticəsində yayılan və ha-kim olan bu əsassız nəzəriyyə bir çox felakət, zülm və bədbəxtliklərin əsas sə-bəbi olmuşdur. Təkamül təlimi fikirlərinin və materializm fəlsəfəsi ideyalarının insanların şüuruna yeridilməsi Allahın şərəfli məxluqu olan insanların rolunun və ye-rinin başqa cür qiymətləndirilməsinə səbəb olmuşdur. Əgər əvvəllər insanlar "Allahın məxluqu olan insanın rolu, həyatının məqsədi və insanın Allah qarşısındakı borcu nədir" sualına "İnsan Allah tərəfindən yaradılıb və Allah tərəfindən qoyulan əxlaqi qayda-qanunlar çərçivəsində yaşamağı" cavabını verirdisə, in-di cavab tamamilə fərqlidir: "İnsan yer kürəsində təsadüf nəticəsində meymun-dan əmələ gəlmiş, bu əmələ gəlmə prosesi mərhələlərlə, yalnız ən güclü və da-ha yaxşı uyğunlaşan növün yaşaya biləcəyi yaşamaq uğrunda mübarizə yolu ilə baş vermişdir". Ətrafımızdakı mərhəmətsizlik, zülm, ədalətsizlik insanlığın ən bö-yük aldanişının acı bir nəticəsidir, çünki darvinizmin "elmi" nəzəriyyəsi faşizm, kommunizm, irqçılık, maoçuluq və bir çox başqa diktator, totalitar rejimlərin ya-ranması üçün münbət ideoloji zəmin hazırlamışdır. Bu rejimlərin ideoloji təmə-lində yaşamaq uğrunda mübarizə və münaqışə əsas amillərdəndir.

Biz bu kitabda təkamül nəzəriyyəsinin bəzi gizli aspektlərini, onların XIX əsr-dən başlayaraq insanlıq tarixindəki rolunu incələməyə, əsrimizin ən böyük problemlərindən olan terrorizmlə darvinizm arasındakı gizli əlaqəni meydana çıxarmağa çalışacağımız.

## Darvinizmin ən böyük yalanı: "Həyat mübarizədir"

Darvin öz təliminin əsas postulatlarından birini aşağıdakı şəkildə ifadə edib: "Canlı orqanizmlərin yer kürəsindəki inkişafı yaşamaq uğrunda mübarizə ilə əla-qədardır. Bu fasiləsiz mübarizə nəticəsində ən güclü ferd qalib gəlir və zəif-lər möglubiyətə və məhvə məhkum olurlar".

Darvinin təliminə görə, təbiətdə amansız, fasiləsiz mücadilə, yaşamaq uğrunda mübarizə gedir. Daha güclü və mühitə daha tez uyğunlaşan üzvi maddə-lər və orqanizmlər zəiflərə üstün gəlir və bu da güclü orqanizmlərin sonrakı möv-cudluğunu təmin edir. Darwin yazdığı "Növlərin mənşəyi" adlı kitabında böyük bir fəsli bu mövzuya həsr edib və onu "Təbii seçmə və ya daha çox uyğunlaşanların həyatda qalması" adlandırdı.

Darvin bir qədər də irəli gedərək yaşamaq uğrunda mübarizə təliminin in-sanlara aid olduğunu iddia etmişdir. Bu fantastik düşüncəyə görə, "imtiyazi olan üstün irqlər" yaşamaq uğrunda mübarizədə qalib gəlirlər. Darvinin iddia-sına əsasən, bu "üstün irqlər" ağ avropalılardır, Afrika və Asiya irqləri isə ya-shamaq uğrunda mübarizədə möglubiyətə məhkum aşağı irqlərdir. Darwin bu fi-kirləri ilə kifayətlənməyib və bir qədər də uzağa gedərək belə bir iddia irəli sü-rüb ki, Afrika və Asiya irqləri tezliklə ümumiyyətlə, məhv olacaqlar:

"Yalnız əsrlərlə ölçülü bilən yaxın gələcəkdə üstün və sivil irqlər vəhşi irqləri tamamilə qıracaq və onların yerinə məskunlaşacaqlar. Eyni zaman-da antropomorf, yəni insanabənzər meymunun da nəslə kəsilər. İnsanla onun ən yaxın əcdadı arasındaki fərq sürətlə artacaq, mədəni, sivil insanlarla vəhşilər arasındaki fərq təxminən Qafqaz xalqları və hibbon meymunları arasındakı fərq qədər olacaq. Müasir dövrdə bu fərqə bənzər fərq zəncilər və Avstraliya aborigenləri ilə qorilla arasında mövcuddur".<sup>1</sup>

Uzun müddət darvinizmin gizli aspektlərini tədqiq edən hind antropoloqu La-lita Vidyarti Çarlz Darwinin təkamül nəzəriyyəsinin ictimai elmlərə zorla qə-bul etdirilməsini belə izah edir:

"Darvinin təlimi olan daha güclünün və daha tez uyğunlaşanın yaşayacağı fik-ri ictimai elmlərlə məşğul olan alimlər tərəfindən çox isti qarşılandı və on-lar inandılar ki, insanlıq ağ irqin mədəniyyətinin sayəsində bugünkü inkişaf və tərəqqiyə çatmışdır. XIX əsrin ikinci yarısına doğru Qərb alimlərinin bö-yük əksəriyyəti irqçılık fikirlərini qəbul etdi".<sup>2</sup>

## **Darvinin "ilham" qaynağı: Tomas Maltusun amansızlıq nəzəriyyəsi**

Darvin öz nəzəriyyəsini meydana çıxaraknən o dövrdə məşhur olan müasiiri, tanınmış Britaniya iqtisadçısı Tomas Maltusun "Populyasiya prinsipləri haqqında esse" adlı kitabından ilham almışdı. Maltus kitabında öz riyazi hesablamalarını göstərmiş, bu hesablamalar əsasında belə bir nəticəyə gəlmişdi ki, insanların Yer kürəsindəki sayı həddindən artıq çoxdur və insanların bu artımının qarşısı alınmalıdır. Bu iqtisadçının fikrincə, təbii fəlakətlər, müharibələr, acliq və epidemiyalar labüddür, çünki müəyyən qədər insan ölməlidir ki, bəşəriyyətin digər qismi daha yaxşı yaşaya bilsin. Bəşəriyyətin yaşaması yalnız bu "permanent (fasılısız) müharibələrin" baş verməsindən asılıdır.

Daha öncə qeyd etdiyimiz kimi, Maltusun ideyaları XIX əsrд Avropanın intellektual dairələrində geniş yayılmışdı. Maltusun Avropa həyat tərzinə nəzərən götürülən əhalinin sayı barədəki düşüncələri "Nasistlerin gizli elmi tədqiqatları" adlı məqalədə belə bildirilir:

"XIX əsrin birinci yarısında Avropanın hakim siniflərindən olan nümayəndələr Maltusun kasıblar arasında ölüm hallarının artırılması mövzusundakı məsləhətlərini müzakirə etmək üçün toplandılar: "Kasıblar arasında sanitariya və təmizliyin artırılması əvəzinə biz onların arasında gərək tam əksini yayaq. Şəhərlərdəki küçələri gərək dar düzəldək, evlərdəki fəndlərin sayını sıxlasdırıq, yoluxucu xəstəliklərin qayıtmamasını təmin edək. Şəhərlərdən kənarda, durğun suların yanında və ya bataqlıqlara yaxın yerdə, yaşamağa yararlı olmayan yerlərdə yeni məskənlərin salınmasını təşviq etməliyik" və s.<sup>3</sup>

Bu amansız və qəddar siyasət nəticəsində zəiflər və yaşamaq uğrunda mübarizədə uduzanlar məhv olar, əhalinin sürətli artımının qarşısı alınardı. "Kasıbların sıxışdırılması" adlandırılan bu siyasət XIX əsrд İngiltərədə faktiki olaraq, həyata keçirilmişdi. Əhalinin kasıb təbəqələrinə tətbiq olunan qayda ilə 8-9 yaşlı uşaqlar kömür mədənlərində gündə 6 saat işləməyə məcbur edilir və minlərlə uşaq həddən artıq çətin yaşayış şəraitinə dözməyərək tələf olurdu. Maltusun beyninin məhsulu olan "yaşamaq uğrunda labüb mübarizə" fikri milyonlarla ingilisin həyatına dəhşətli əzab-əziyyət gətirdi.

Darvin bu ideyalarının təsiri altında daimi münaqişənin bir təbii hadisə olduğunu iddia edən nəzəriyyəsini hazırladı. Bu nəzəriyyəsində o, iddia edirdi ki, yaşamaq uğrunda mübarizədə həmişə ən güclü olan və daha çox uyğunlaşan qalib gəlir. Amma əxlaqi dəyərlər, mənəviyyat, dinlər və inam bu məsələdə Dar-

vinin əsas düşmənləri idi. Çünkü bunlar Darwinin "yaşamaq uğrunda mübarizə" ideyasının yayılması qarşısında əsas maneə idilər. Buna görə də yeni "elmi" şüar uydurulmağa başlandı. Darwin bütün savadlı və maarifpərvər insanları Yerin Allah tərəfindən yaradılması kimi "sadəlövh" fikirlərdən əl çəkməyə və müasir "elmi" kəşflərə inanmağa çağırıldı.

Cəmiyyətin və föndlərin şüuruna qəddarlıq, zorakılıq, yaşamaq uğrunda mübarizə aparmağın və zəiflərin məhv edilməsinin lazımlılığı fikrini yeridən bu yanlış ideyaların yayılmasının zərərini bəşəriyyət XX əsrədə dəhşətli şəkildə görüdü.

Əgər XIX əsrədə darvinizm ideyaları irqciliyin bəraətləndirilməsi üçün zəmin rolunu oynayırdısa, XX əsrədə bu ideyalar nasizmin formalaşmasına və yanranmasına şərait yaratdı. Nasizm ideologiyası tamamilə darvinizmin "elmi qanunları"na əsaslanırdı. Adolf Hitler və Alfred Rozenberq tərəfindən hazırlanan program xarakterli məqalələrdə ən çox istifadə olunan məfhumlar Darwinin "Növlərin təbii seçmə yolu ilə əmələ gəlməsi" kitabında ifadə etdiyi "təbii seçmə", "irqlər arasında yaşamaq uğrunda mübarizə" konsepsiyaları idi.

Hitlerin "Mənim mübarizəm" ("Mein Kampf") kitabında da Darwinin ideyaları və ən güclü olanın xilas olması məfhumu əsas ideoloji dayaqlardandır. Hitler bu kitabında irqlər arasındaki mübarizə barədə belə deyir: "Təbiət tərəfindən müəyyən olunmuş irqi iyerarxiyaya əsaslanaraq yeni minillik imperiyada bəşəriyyət bugünədək görünməmiş yüksəkliyə qalxardı".

1933-cü ildə Milli Sosialist Fəhlə Partiyasının Nürnberg şəhərində keçirilən qurultayında Hitler açıq şəkildə deyirdi:

"...ali ari irq bütün aşağı irqləri özünə tabe etməlidir... Bu, təbiət tərəfindən müəyyən olunmuş qanundur, həyatın yeganə məntiqi qanunu budur".<sup>4</sup>

Tarixçi R.Hikman faşizmin formalaşmasında darvinizmin təsirini belə izah edir:

"Hitler təkamül nəzəriyyəsinin ardıcılı, tərəfdarı və qatı təbliğatçısı idi. Əgər kitabında aşkar hiss olunan psixoloji sapmalarını və komplekslərini saymasaq, onun "Mənim mübarizəm" əsərində təkamül nəzəriyyəsi dəqiq ifadə və izah edilmişdir. Bu əsərində təbii seçmə, güclü irqlərin yaşamasının, zəif irqlərinə məhv edilməsinin gərəkliliyi, seçmə yolu ilə ən yaxşının ortaya çıxarılması tezisləri xüsusilə vurğulanmışdır".<sup>5</sup>

Darvinizm ideyalarından qidalanan və bu ideyaları canfəşanlıqla təbliğ edən Hitler insanlığı miqyası dəhşət doğuran müsibətlərə düşcar etdi. Bəşər tarixi o günə qədər belə qanlı zülm, kütləvi insan qırğını görməmişdi. Bir çox siyasi və

sosial qruplar, xüsusilə yəhudi xalqı Hitlerin "seçməsinə, seleksiyasına" düşər olmuş, minlərlə insan düşərgələrdə öldürilmiş, qəddar işgəncələrə məruz qalmışdır.

Nasist işgal ilə başlayan II Dünya müharibəsi 55 milyon insanın həyatına son qoydu. Amma çox az insan bilir ki, bu dəhşətli faciənin əsas ilkin səbəblərindən biri həvəskar ingilis təbiətşünası Çarlz Darwinin yalan fikirləri olmuşdur.

### **Qanlı alyans: Darwinizm və Kommunizm**

Faşistlər sosial darvinizmin sağ qanadını təşkil etdiyi bir vaxtda, kommunistlər də onun sol qanadında qərar tutdular.

Kommunistlər həmişə darvinizmin ən sadıq və ən qatı tərəfdarı olmuşlar. Kommunizmlə darvinizmin qarşılıqlı əlaqələrinin yaranma tarixi bu iki cərəyanın baniləri arasındakı şəxsi tanışlıq və əlaqədən başlayır. Kommunizmin baniləri olan Karl Marks və Fridrix Engels Darvinin "Növlərin mənşəyi" kitabının ilk nəşrini oxuyanda heyrətə gəldilər və təbiətşunaslıq sahəsinin kommunizm üçün gözəl bir əsas ola biləcəyindən bu kitaba valeh oldular. K. Marks hətta öz "Kapital" əsərinin almanca ilk nəşrini Darvinə həsr etdi və kitabın ilk səhifəsində "Çarlz Darwinə sadıq pərəstişkarından" sözlərini yazdı. Öz növbəsində Engels də özünün "Təbiətin dialektikası" əsərində Darvini çox yüksək qiymətləndirmiş və bu nəzəriyyənin inkişafına öz töhfəsini vermək cəhdி ilə kitabının bir başlığını - "İnsanın meymundan əmələ gəlməsində əməyin rolü" hissəsini buna həsr etmişdi.

Marks və Engelsin davamçıları olan sovet kommunistləri Plexanov, Lenin, Trotski və Stalin də Darwinin təkamül nəzəriyyəsini yekdilliklə, qeyd-şərt-siz qəbul etmişdilər. Rusiya kommunizminin banilərindən sayılan Plexanov marksizmi "Darvinizmin ictimai elmlərə tətbiqi" kimi qiymətləndirirdi.<sup>6</sup>

Lev Trotski deyirdi: "Darvinin kəşfi dialektikanın üzvi materialiya sahəsində ən böyük qələbəsidir".<sup>7</sup>

"Darvinist təhsil" kommunist kadrların hazırlanmasında ən mühüm rol oynamışdı. Məsələn, tarixçilər maraqlı bir fakta diqqət çekirlər. Stalin gənc yaşlarında çox dindar adam idi, lakin Darwinin kitablarını oxuduqdan sonra o, dindən uzaqlaşdı və qatı ateist oldu.<sup>8</sup>

Çində kommunist hakimiyyətini təsis edən və milyonlarla həmvətənini məhv edən Mao Tszedun açıq deyirdi ki, "Çin sosializmi Darwin ideyalarına və təkamül nəzəriyyəsinə əsaslanır".<sup>9</sup>

Harvard Universitetinin (ABŞ) tarixçisi Ceyms Riiv Pusey özünün "Çin və Çarlz Darwin" əsərində darvinizmin Çində kommunizmin yaranmasındaki və Mao Tszedunun siyasetindəki təsirini dərindən araşdırmışdı.<sup>10</sup>

Bu tarixçi bütün bunlardan sonra belə nəticəyə gəlir: "Təkamül nəzəriyyəsi ilə kommunizm arasında qırılmaz əlaqə var. Canlı həyatın təsadüfən emələ gəldiyini iddia edən təkamül nəzəriyyəsi bu iddiası ilə bütün ateist ideologiyalar üçün çatışmayan elmi zəmin hazırladı. Kommunizm bir ateist fəlsəfədir. Darwinizm və kommunizm arasındaki qırılmaz əlaqənin səbəbi də elə budur. Bundan başqa, təkamül nəzəriyyəsi həyatın və inkişafın yeganə hərəkətverici amili kimi daimi münaqişə və mübarizəni görür və bununla da kommunizmin fundamental konsepsiyası olan dialektika fikrini təsdiqləyir".

Əgər düşünsək ki, XX əsrд kommunistlərin dialektik münaqişə konsepsiyası uğrunda 120 milyondan çox insan həlak olub, bəlkə onda darvinizmin insanlığa götirdiyi bələləri daha aydın təsəvvür edə bilərik.

## **Darvinizm və terrorizm**

Göründüyü kimi, darvinizm XX əsrд insanlığa saysız bələlər götiren azığın və qəddar ideologiyaların elmi təməli olmuşdur. Amma eks fikirlərlə və ona qarşı çıxanlarla mübarizə aparmaq üçün darvinizmin də öz "etik normaları", qaydaları var. Bu "etika" və metodların əsas konsepsiyası "bizdən olmayanlarla" mübarizə aparmaqdır. Bu "etik normarı" başqa cür də izah etmək olar. Dünyada müxtəlif əqidələr, dini baxışlar və fəlsəfi cərəyanlar var. Bu və ya digər dini və fəlsəfi cərəyanın tərəfdarları bir-birinə iki üsul əsasında münasibət göstərə bilərlər:

1. Onlar mövcud fikir və əqidə müxtəlifliyinə hörmətlə yanaşa, digər fikrin tərəfdarı olan insanlarla insani prinsiplər əsasında dialoq qurmağa çalışa bilər.
2. Onlar münaqişə və mübarizə yolunu seçir, öz üstünlük'lərini təmin etmək üçün digər əqidə və fikirdə olan insanları məhv etməyə cəhd göstərə bilərlər.

Bizim terrorizm adlandırdığımız vəhşilik bu ikinci yolun təzahüründən başqa bir şey deyil.

Darvinizm ideyaları insanların şüuruna çox sürətli bir şəkildə nüfuz etdi. Bəşəriyyətin XX əsr tarixi fərqli şəkildə düşünənlərlə bu cür mənəsiz, amansız və mərhəmətsiz müharibə və münaqişə nümunələri ilə doludur. Özünün həyat

məqsədini terrorizmə və mərhəmətsizliyə bağlayan fərd və qruplar darvinizm ideologiyası haqqında heç bir şey eşitməyə bilərlər, lakin onlar sonda təməli darvinizmdə gizlənən nəzər nöqtəsi ilə razılaşırlar. Bu ideologiyanın ardıcıllarını darvinizmin "dünyada ən güclülər qalib gəlir", "böyük balıq kiçik balığı udur", "mühəharibə qəhrəmanlıqdır" və "mübarizə inkişafın hərəkətverici qüvvəsidir" şüarlarına inanmağa məcbur edirdilər. Əgər darvinizmi götürsək, yerdə yalnız quru şürələr qalar.

Həqiqətən də, əgər darvinizmi bir kənara qoysaq, mübarizə fəlsəfəsi adına heç nə qalmaz. Yer kürəsi əhalisinin böyük hissəsinin dini olan İslam, xristianlıq və iudaizm hər cür zorakılığı rədd edir, dünyaya harmoniya və sülh götürir, qəddarlığın və amansızlığın hər cür təzahürünə qarşı çıxır, zülmə və günahsız insanların qətlinə icazə vermir. Qəddarlıq və zorakılıq Allahın insanlara təbliğ etdiyi yaxşılığı və əxlaqi məhv edən amillərdir. Amma darvinizm münaqışını inkişafın təbii hərəkətverici qüvvəsi, zorakılığı isə Yer kürəsindəki tərəzliğin tənzimlənməsini təmin edən labüb bir mexanizm hesab edir.

İslam, xristianlıq və yəhudilik dinləri örtüyü altında öz dəhşətli cinayətlərini töredən terrorçuların əslində dirlə heç bir əlaqəsi yoxdur. Əqidəsi nə olursa olsun, heç bir dindar, mömin insan dünyada ən böyük və dəhşətli günahlardan olan günahsız insanı öldürmək cinayətini qətiyyən töredə bilməz. Bu əmələləri töredənlər dinin müqəddəs şəurlarından istifadə edərək əsl üzlərini gizlədirlər. Terrorçular öz cinayətlərini dini təmizləmək adı və bəhanəsi ilə törətsələr də, onlar əslində dinin əxlaqi dəyərlərini yixməğə çalışın, insanlara darvinizm ideyalarını təlqin etmək istəyən ateistlərdir. XX əsrin ən dəhşətli xəstəliyi olan terrorizmin kökləri davakar və mürtəcə ateizmdə gizlənir və tam əksinə olaraq heç bir dini əsasa söykənmir. Ateizmin sinonimi isə "darvinizm və materializmdir".

## **İslamın həqiqi əxlaqi dəyərləri**

Bəzi insanlar İslamın nə olduğunu bilmədən İslam adına hərəkət etdiklərini iddia edirlər. Özlərini müsəlman adlandıran bu və ya digər insanların əmələlərinə görə İslama qiymət vermək olmaz. Bizə İslamın nə olduğunu göstərən bircə mənbə var - bu mənbə bəşəriyyətə 14 əsr əvvəl Allah tərəfindən göndərilmiş Qurani-Kərimdir.

Qərbədə İslam haqqında mövcud olan bilik və təsəvvürlər əsl İslama, Quran əxlaqına əksər hallarda uyğun gəlmir. Quranda əsl insani dəyərlər olan yüksək

əxlaq, mərhəmət, səbr və fədakarlıq tərənnüm olunur. Quranın qanunları əsasında yaşayan müsəlman alicənablıq, səbrlilik və yüksək əxlaq nümunəsidir. O, ətrafındakı insanlara sülh, sevgi, hörmət və həyat eşqi verir.

### **İslam sülh, xoşbəxtlik, rifah və səadət dinidir**

Ərəb dilində İslam sözünün bir mənası da sülhdür. İslam dini insanlığa mərhəmət, sülh və xoşbəxtlik götirmək məqsədi ilə nazil olmuş dindir. Quranda Uca Allah insanları yüksək insani dəyərlərə - mərhəmət, səbr, şəfqət, sülh və həmrəylik şəraitində yaşamağa çağırır:

**"Ey iman gətirənlər, hamınız bir yerdə sülhə gəlin, şeytanın yoluyla getməyin, çünki o, sizin açıq düşməninizdir"** ("Bəqərə" surəsi, 208).

Quran bizə onu da öyrədir ki, bütün bəşəriyyət yalnız səmimi olaraq bütün qəlbi ilə İslami qəbul etsə və Allahın qoyduğu qanun və nizamlara riayət etsə, əsl xoşbəxtlik və firavan həyat əldə edə bilər.

### **Uca Allah zülmü qətiyyətlə pisləyir**

Hər şeyə qadir Allah insanlara züldən uzaq durmağı əmr edir, yaxınlarına qarşı şəkkaklılığı və etibarsızlığını qadağan edir, əxlaqsızlığı, zülmkarlığı, qəddarlığı və nahaq qan axıdılmasını qətiyyətlə pisləyir. Bu əmr və qanunları pozan şəxs Yaradana qarşı cinayət törətmış və şeytana qulluq etmiş olur. Bunu Quran ayələri də təsdiqləyir. Uca Allah insanları onun iradəsinə qarşı çıxmamağa və zülm etməməyə dəfələrlə çağırır. Buna misal olaraq yalnız bir neçə ayəni göstərək:

**"Allahla əhd bağladıqdan sonra onu pozanlar, Allahın birləşdirməsini əmr etdiyi şeyləri qıranlar, yer üzündə fitnə-fəsad salanlar isə lənətə düşər olacaqlar. Onları axırətin pis aqibəti gözləyir"** ("Rəd" surəsi, 25).

**"Allahın sənə verdiyindən özünə axırət qazan. Dünyadakı nəsibini də unutma. Allah sənə yaxşılıq etdiyi kimi sən də yaxşılıq et. Yer üzündə fitnə-fəsad törətməyə cəhd göstərmə. Həqiqətən, Allah fitnə-fəsad törədənləri sevməz"** ("Qəsas" surəsi, 77).

Allah insana zərər verə biləcək hər şeyi qadağan etmişdir. Terrorizm və zülmkarlıq Allaha qarşı işlənmiş ən böyük cinayətlərdəndir. Həqiqi müsəlman dünyaya sülh və harmoniya götirir və dünyadan yaxşılaşmasına xidmət edir.

## **İslam dözümlülüyün və söz azadlığının tərəfindədir**

İslam yaşamağı, söz və iradə azadlığını qoruyan bir dindir. Bu din bütün mü-naqış və ziddiyyətləri qətiyyətlə pisləyir, əxlaqsızlığı, alçaqlığı, rəzaləti və ya insanların bir-birinə münasibətində qeybəti və dedi-qodunu rədd edir.

İslam terroru və zorakılığın nəinki qadağan edir, o, hətta az miqdarda təzyi-qə və insanın fikrini başqa birisinə məcburən qəbul etdirməyə belə mənfi mü-nasibət bəsləyir:

**"Dində məcburiyyət (zorakılıq) yoxdur. Artıq doğruluq azığınhqdan fərqlənir. Hər kəs şeytanı inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir işdən yapışmış olur. Allah eşidən və biləndir"** ("Bə-qərə" surəsi, 256).

**"Sən ancaq öyünd verənsən. Sən onların üzərində hakim deyilsən!** ("Gaşiyə" surəsi, 21-22).

Dini zorla qəbul etdirmək İslamın prinsiplərinə ziddir, çünkü həqiqi iman yalnız könüllü şəkildə və vicdan azadlığı əsasında əldə edilir. Əlbəttə, müsəlmanlar bir-birini Quran əxlaqı ilə yaşamağa çağırı bilər, amma müsəlman heç bir zaman öz dinini başqalarına məcburən qəbul etdirməz. Hər bir insanın Allahın qanunlarına uyğun şəkildə və ya öz istədiyi kimi yaşamaq arasında seçim etmək hüququ var.

Gəlin bir anlığa özümüzə elə bir dünyani təsəvvür edək ki, orada insanları dini əxlaq qanunları ilə yaşamağa məcbur edirlər. Belə tənzimlənmiş cəmiyyət də İslama ziddir, çünkü iman və Allaha itaət yalnız səmimi olaraq Allah üçün işləndiyi vaxt qiymət qazanır. İslam qorxu səbəbi ilə olan inancı rədd edir. Hə-qiqi İslam yalnız söz azadlığı və hürriyyət olan yerdə mövcud ola bilər.

## **Allah günahsız insanların öldürülməsini qadağan edir**

Qurana görə, günahsız insanların öldürülməsi ən böyük günahlar arasındadır:

**"...Yazıb hökm etdik ki, hər kəs bir kimsəni öldürməmiş və yer üzündə fitnə-fəsad törətməmiş bir şəxsi öldürsə, o, bütün insanları öldürmiş kimi olur. Hər kəs belə bir kimsəni diriltsə (ölümədən qurtarsa), o, bütün insanları diriltmiş kimi olur. Bizim peyğəmbərlərimiz onlara açıq möcüzələrlə gəlmışdır. Bundan sonra da onların bir çoxu yer üzündə həddi aşdır"** ("Maidə" surəsi, 32).

**"Onlar Allahla yanaşı başqa bir tanrıya ibadət etməz, Allahın haram buyurduğu cana nahaq yerə qəsd etməz, zina etməzlər. Hər kəs bunu etsə, cəzasını çəkər"** ("Furqan" surəsi, 68).

Müqəddəs yazınlarda da deyildiyi kimi, günahsız insanı öldürən şəxsi cəza gözləyir. Bir insan canına qıymaq bütün insanlığı öldürməkdən heç də yüngül günah deyil. Allahın qanunlarına əsaslanan həqiqi möminlər öz yaxınlarına zərər vurmurlar. İslam dininə xidmət etmək bəhanəsi ilə özlərinə bəraət qazandıranları isə Allahın cəzası gözləyir. Bizim hər birimiz öləndən sonra etdiyimiz əməllərə görə Allah qarşısında cavab verəcəyik.

### **Allah insanları mərhəmətə və şəfqətə çağırır**

Bu ayədə əsl müsəlmanın əxlaqi keyfiyyətləri belə təsvir olunur:

**"...Sonra da iman gətirən və bir-birinə səbr və mərhəmət tövsiyə edən kimsələrdən olmaqdır. Onlar əməl dəftərləri sağ əllərinə verilənlərdir"** ("Bələd" surəsi, 17-18).

İnsanların bir-birini mərhəmət və şəfqətə çağırması Allahın ən mühüm əmlərindəndir. Allahın rəhməti və mərhəməti digər insanlara qarşı mərhəmət və şəfqət duyanlardır. Qurandan da aydın olduğu kimi, İslam müasir, mütərəqqi və maarifpərvər dindir. Əsl müsəlman öz ölkəsinin həyatında aktiv iştirak edir, ətrafdakı insanlara qarşı müləyim, xeyirxah, savadlı və vicdanlıdır.

Quran əxlaqı ilə tərbiyələnmiş savadlı müsəlman insanlara yalnız sevgi və sülh gətirə bilər, o, hətta öz ideyasından fərqli olan digər ideyalara da hörmətlə yanaşır, incəsənətə və mədəniyyətə qiymət verir. Bütün münaqışlı vəziyyətlərdə o, hər zaman vasitəçi və sülhyaradıcı kimi çıxış edir. Düşünün, əgər hər bir müsəlman öz qəlbində yuxarıda sadalananlara uyğun olduğunu deyə bilsə, onun yaşadığı cəmiyyət ən inkişaf etmiş, sakit və firavan cəmiyyət olar.

### **Allah mərhəmətə və döyümlülüyə çağırır**

"Əraf" surəsində Allah belə buyurur:

**"Sən bağışlama yolunu tut, yaxşı işlər görməyi əmr et və cahillərdən üz döndər"** ("Əraf" surəsi, 199).

Qurani-Kərim mərhəməti və döyümlülüyü İslamin ən mühüm şərtlərindən biri kimi vurğulayır.

Tarix göstərir ki, əsl müsəlmanlar özlərinin ictimai həyatında bu əmrə həmişə riayət edirlər. İslamin hakim və dövlət dini olduğu yerlərdə digər din və

düşüncələrin nümayəndələri özlərini əmin-amanlıqda hiss etmiş, öz mədəniyyətini, etnik özünəməxsusluğunu və dilini qoruyub saxlamaq üçün münbüt zəmin əldə etmişlər. Buna misal olaraq, Osmanlı imperiyası göstərilə bilər. Bu dövlətin Kiçik Asiyadan və Yaxın Şərqi böyük hissəsində, həmçinin Avropanın bir çox ölkələrində 700 illik hökmranlığı belə döyümlülük və bu dövlətdə yaşayan xalqlara və mədəniyyətlərə göstərilən yüksək münasibət sayəsində mümkün olmuşdur. Müsəlmanlar bəşəriyyətə xeyirxahlıq, sülh, mərhəmət və döyümlülük götirmişlər.

Quranın müsəlmanlara öyrətdiyi bu böyük mərhəmət və döyümlülük bütün insanlığa sülh və əmin-amanlıq gətirə bilər. Quran da məhz belə bir döyümlülüyü çağırırlı:

**"Yaxşılıqla pislik eyni ola bilməz. Sən pisliyi yaxşılıqla dəf et. Belə ol-  
duqda aranızda düşmənçilik olan şəxsi sanki yaxın bir dost görərsən"**  
("Fussilət" surəsi, 34).

## Nəticə

Yuxarıda sadalananlardan bu nəticəyə gəlmək olar ki, İslamın öyrətdiyi əxlaq sülh, əmin-amanlıq və ədalətdir. Bu gün dünyada "İslam terrorizmi" adlanan vəhşiliyin İslamlı və Quranla heç bir əlaqəsi yoxdur. Bu, din adından istifadə edən və ona ləkə yaxan cinayətkarların əməlləridir. Bizim borcumuz insanlar arasında İslam adı altında ə davət yayan bu cinayətkarları cəzalandırmaqdır.

Quranda əxlaq prinsiplərini öyrədən İslam heç bir zaman zorakılığa və terrora çağırı bilməz, əksinə, İslam bəşəriyyəti bu bələdan qurtarmağı əmr edir.

### Qaynaqlar:

1. Çarlz Darvin, "Növlərin təbii seçmə yolu ilə yaranması haqqında", S.Peterburq, 1910
2. Lalita, Prasad Vidyarthi, "Racism, Science and Pseudo-Science", Unesco, Franse, Vendome, 1983, r.59
3. Theodore D.Nall, "The Scientific Background of the Nazi Race Purification Program", <http://www.trufax.org/voidnazi.html>
4. L.N.Gann, "Adolf Nitler, The Complete Totalitarian, The Intercollegiate Review", Fall 1985, r. 24
5. Nickman.R., "Boicreation, Science Press", Worthington, ON, rr. 51-52, 1983; Jerry Bergman, "Darwinizm and the Nazi Race Holocaust, Creation Ex Nihilo Technical Journal" 13(2): 101-111, 1999

6. Robert M. Young, "Darwinian Evolution and Human History", *Historicad Studies on Science and Belief*, 1980
7. Alan Woods and Ted Grant, "Reason in Revolt: Marxism and Modern Science", London, 1983
8. Alex de Jorge, "Stalin and The Sharing of the Soviet Union", William Collins Sons and Limited Co., Glasgow, 1987, r. 22
9. K.Mehnert, "Kampf un Maos Erbe", Deutsche Verlags-Anstalt, 1977
10. James Reeve Pusey, "China and Charles Darwin", Cambridge, Massachussets, 1983


# NİYƏ MƏHZ TƏKAMÜL NƏZƏRİYYƏSİ?

Bir çox insanlar "darvinizm" və ya təkamül nəzəriyyəsi kimi anlayışları eşitdikləri zaman elə sanırlar ki, bu terminlər ancaq biologiya sahəsinə aiddir və onların həyatı ilə heç bir əlaqəsi yoxdur. Əslində isə bu, böyük səhvdir. Belə ki, təkamül nəzəriyyəsi bioloji anlayışdan çox XX əsr boyunca dünyani idarə edən və milyonlarla günahsız insanı həyatdan aparan qanlı, allahsız ideoloji sistemin bütün dünyada yaranmasını və yayılmasını hazırlayan bir təlimdir. Bu ideologiyanın adı materializmdir. Bu sistem iddia edir ki, yer üzündəki bütün canlıların əsasını maddə təşkil edir. Həyatın əmələ gəlməsi isə bir sır şüursuz, cansız madđələrin təsadüfi birləşməsi nəticəsində baş vermişdir. Bu iddiaları ilə onlar dün-yamızı ən ali bir şəkildə yaradan Uca Yaradanın varlığını inkar edirlər.

Materializmin bu postulatı insanın düşüncəsinə planlı bir şəkildə yeridilir, onu egoist bir varlığa, yalnız şəxsi mənfəətlərini düşünən lovğa və nəzakətsiz insana çevirir. Ulu Tanrı tərəfindən göndərilmiş əxlaqi, dini ehkamları, həyatın həqiqi dəyərlərini inkar etdirir. Materializm ideyaları öz zəhərli və dərin köklərini insanın şüuruna salaraq, Yaradan tərəfindən insana bəxş edilən ruhun temizliyinə xələl gotirir. XIX əsrдə materialist düşüncənin kütləvi şəkildə yayılması dini-əxlaqi ehkamların və insanların həyatının ülvî mənasının süqutunun başlanğıçı oldu. Məsələnin təhlükəli cəhəti burasındadır ki, materializm öz mənfi təsirini yalnız ayrı-ayrı fəndlərə deyil, bütünlükə cəmiyyətə göstərir. Materializm cəmiyyətin inam və mənəviyyatının əsaslarını sarsıdib bütünlükə cəmiyyət və dövlətin qanunlarını, mənəvi dəyərlərini, müqəddəs dini ehkamları ayaq altına alaraq, öz şəxsi mənfəətlərini əldə etmək üçün hər şeyə hazır olan, ilk növbədə öz egoist məqsədlərinin qayğısına qalan hissəyyatsız və qəlbsiz xüsusiləşmiş şəxslərin cəmiyyətini yaratmışdır. Vətənə məhəbbət, ədalət, dövlətçilik ideyalarına hörmət və bağlılıq, qardaşlıq, fədakarlıq, namus və əxlaq anlayışları olmayan cəmiyyət yox olmağa məhkumdur. Beləliklə, materializm bütün insanlığa, istənilən ölkənin sosial-siyasi quruluşuna böyük bir təhlükədir.



Dialektik materializmin əsasını qoymuş Karl Marks açıq bəyan edirdi ki, Darvinin təkamül nəzəriyyəsi materialist dünyagörüşünün yaranması üçün elmi platformanı təmin etmişdir. Təkamül ideyasının tərəfdarı olan K. Marks Darvinə özünün "Kapital" əsərini həsr etmişdir. Marks kitabıñ birinci alman nəşrinin üz qabığında belə yazmışdır: "Çarlız Darwinə alovlu pərəstişkarından".



Materializm ideologiyasının özeyində gizlənən təhlükələrdən biri də ondan ibarətdir ki, bu fikirlər "parçala və hökm et" ideologiyası və anarxiyanın inkişafı üçün bir mənbədir. Bu ideologiyalardan biri də materialist fəlsəfənin inkişafının labüb siyasi nəticəsi olan kommunizmdir.

Kommunizm hər insan üçün müqəddəs olan ailə, vətən, inam kimi anlayışları kökündən yixaraq unitar, güclü və yüksək əxlaqlı dövlətə qarşı yönəlmış bir fundamental ideologiyani təcəssüm etdirir.

Təkamül nəzəriyyəsi tarixin bu mərhələsində böyük əhəmiyyət kəsb edir, çünki kommunist ideologiyasının bünövrəsi olan materializmin "elmi" əsasını təşkil edir. Təkamül nəzəriyyəsinin postulatlarını özünə ideoloji əsas kimi qəbul edən kommunizm öz ideyalarını yeganə həqiqət olaraq təqdim etməyə və yüksəltməyə can atır. Belə ki, məsələn, kommunist ideologiyasının əsasını qoyan Karl Marks Çarlız Darvinin "Təbii seçmə yolu ilə növlərin yaranması" kitabı haqqında belə deyirdi: "Bizim təbiət tarixinə dair baxışlarımıza özündə eks etdirən kitab məhz budur".<sup>1</sup>

Müasir fundamental elm materialistlərin, eləcə də Marksın ideya, iddia və dəlillərini yixaraq materializmin elmi dayağı olan təkamül nəzəriyyəsinin XIX əsrin ehkamçı yalanından başqa bir şey olmadığını sübut etdi. Müasir elm şüursuz maddənin alılıyini inadla müdafiə edən materialistlərin iddialarının əsasız olduğunu sübut edib və sübut etməkdədir. Elmin bütün sahələrində aparılan tədqiqatlar bizə göstərir ki, bütün canlılar ali yaradılışın nəticəsidir.

Bu kitabıñ məqsədi təkamül nəzəriyyəsinin bütün postulatlarını rədd edən elmi dəlilləri oxucuların nəzərinə çatdırmaq, eləcə də bu nəhəng firıldağın həqiqi üzünü və gizli təsirlərini göstərməkdir. Bu kitabda yiğilmiş bütün materiallar müasir elmlə sübut edilmiş faktlardır, belə ki, hətta təkamül nəzəriyyəsinin ən alovlu tərəfdarları belə getirilmiş sübutların doğruluğuna etiraz edə bil-məzlər. Təkamülçülərin hər bir yeni əsassız iddiası onların ideyalarının tam iflasına doğru atılmış yeni bir addım olacaq və onları həyatın Allah tərəfindən yaradılmasını qəbul etməyə məcbur edəcək.

# TƏLQİN EDİLƏN YANLIŞ FİKİRLƏRDƏN QURTULMAQ

Bir çox insanlar elə hesab edir ki, hər hansı bir elmi dərəcəyə layiq görülmüş alimin dediyi hər şey ən son mərhələdə olan həqiqətdir. Biz adətən fikirləşmirik ki, hər bir alimin adı insanda olduğu kimi öz mənfi rəyi və ideologiyası var. Belə ki, təkamül nəzəriyyəsinin tərəfdarı olan alimlər öz iddialarını guya elmi açıqlamalarla əsaslandırır, əslində isə onlar yalnız öz şəxsi baxışlarını və subyektiv rəylərini kütlənin şüuruna yeridirlər. Onlar təsadüfun nizamsızlıq və qarşıqlıqdan başqa heç bir noticəyə gətirməyəcəyini çox gözəl anladıqları halda, bütün kainatda mövcud olan bütün canlılara və qeyri-canlılara aid olan mükəmməl harmoniya, dizayn və planlı həyatın təsadüf nəticəsində əmələ gəldiyini yenə də iddia edirlər.

Bu bioloqların hər biri mikroskopa baxıb qarşısındaki orqanizmin bir tikinti materialı olan zülal molekulunun quruluşunun təkrarolunmaz mükəmməlliyini görməli, belə bir mükəmməlliyyin öz-özünə əmələ gələ bilməyəcəyini bilməlidir. Amma bütün bu faktlara baxmayaraq, bu alimlər inadla israr edirlər ki, ilk canlı hüceyrə milyardlarla illər bundan əvvəl primitiv dünya şərtləri çərçivəsində hadisələrin təsadüfi çulğalaşması nəticəsində əmələ gəlmişdir. Bundan başqa, onlar bu mənəsiz iddia ilə kifayətlənməyərək bir qədər də irəli gedərək bildirirlər ki, bir deyil, milyonlarla zülal molekulu öz-özünə əmələ gəlmiş, sonra isə ağlaşıgmaz və müəmmalı bir şəkildə bir yerə toplaşaraq ilk canlı hüceyrəni əmələ gətirmişlər. Sözügedən insanlar "təkamülü alımlərdir".

Onda bunu necə anlamaq olar ki, elə həmin bu alim boş bir sahədə üst-üstə qoyulmuş üç kərpic gördüyü zaman heç vaxt düşünməz ki, bu kərpiclər özü-özünə əmələ gəlmiş və düzülmüşlər. Bunun belə olduğunu iddia edəni isə dəli kimi qəbul edərlər.

Belə çıxır ki, ətrafindakılara məntiqli qiymət verə bilən insanlar həyatın yanmasına barədəki mövzu və təcrübələrə məntiqsiz qiymət verirlər?

Bəzi alımların bu hərəkətlərini çətin ki, elmi saymaq mümkün olsun. Belə ki, fundamental elmin prinsiplərinə görə, əgər hər hansı bir faktın iki ehtimal edilən səbəbi varsa, onların ikisinin də tədqiq edilməsi lazım gəlir. Əgər səbəblərdən birinin ehtimalı digərindən, məsələn, 1 faiz azdırsa, o zaman şübhəsiz ki, yüksək ehtimalı olanı (99 faizlini) tədqiq etmək daha məntiqlidir. Gəlin, bu sarsılmaz elmi prinsipi yadda saxlayaq və bir az düşünək. Elmdə həyatın yaranması ilə bağlı iki versiya var: birincisənə görə, bütün canlı orqanizmlər onların mükəmməl kompleks quruluşları ilə Allah tərəfindən yaradılmışdır; ikinci versiyaya görə, yer əzəldən mövcud olmuşdur və onun üzərində olan bütün canlılar öz-özünə, bir sıra təsadüflər nəticəsində əmələ gəlmişlər. Sonuncu iddia təkamül nəzəriyyəsinin tərəfdarları tərəfindən dəsteklənir.

Elmi faktlara, məsələn, molekulyar biologiyaya müraciət etdiyimiz zaman görərik ki, canlı hüceyrənin və ya hüceyrənin tərkibində olan milyonlarla mikroskopik zülal molekulundan hər hansı birinin təsadüfən əmələ gələməsi qeyri-mümkündür. Amma təkamül nəzəriyyəsinin tərəfdarları bunun əksini iddia edirlər. Kitabın sonrakı fəsillərində biz həyatın öz-özünü yaranmasının qeyri-mümkünlüyü faktını sübut edən ehtimalı hesablamaları sizin diqqətinizə çatdıracaqıq. Bu hesablamaların sonucunda canlıların təkamül nəticəsində əmələ gələməsi ehtimalı sıfır enir.

Bu halda birinci ehtimalın doğruluğu 100 faizə bərabərdir. Bu isə o deməkdir ki, bütün canlı orqanizmlər şüurlu bir şəkildə yaradılmış, başqa sözlə, böyük Qüdrət və Hikmət sahibi olan Allah tərəfindən yaradılmışdır. Bu həqiqət yalnız inanc deyil, həm də ağlın və elmin üzə çıxardığı faktdır. Təkamülçü alımlar belə inkaredilməz nəticə ilə qarşılaşdıqları zaman öz səhvvlərindən, əsassız isrardan həmin an əl çəkməli və açıq-aydın sübut edilmiş həqiqəti qəbul etməlidirlər. Əks təqdirdə, onların hərəkətini elmə sədaqət yox, şəxsi fikir və rəylərinin müdafiəsi üçün həqiqəti inkar etmək kimi qiymətləndirmək olar.

Amma buna baxmayaraq, belə bir alim həqiqətlə üz-üzə gəldiyi zaman da-ha da azğınlığı, onun iddialarında israr isə daha da sərt olur. Belə davranışçı yalnız "inam" sözü ilə izah etmək olar. Amma belə bir inam çox yanlış inamdır. Çünkü aşkar faktları inkar edən, bütün ömrünü yalnız öz fantaziya və arzularının dəki fikirlərə həsr edən insanın bu davranışını başqa cür izah etmək və anlamaq mümkün deyil.

## Kor materializm

Yuxarıda qeyd olunan inam materializmin ideologiyasıdır, bu ideologiya maddənin əbədi və əzəli olduğunu iddia edir. Materialist fəlsəfənin "elmi əsası" kimi qəbul edilən həyatın Yerdə təkamül nəzəriyyəsi öz doğruluğunu sübut etmək üçün israrla mübarizəni davam etdirir, belə ki, öz möglubiyətini qəbul etsə, təkamül nəzəriyyəsi bununla materializmin əsasını da daşıdaq.

XX əsrin sonlarına doğru fundamental elm təkamül nəzəriyyəsinin qəbululedilməz olduğunu bütün sahələrdə tamamilə sübuta yetirib, ancaq nəzəriyyənin tərəfdarları elmi faktları yalanlamaqda və saxtalasdırmaqdə, materializm ideologiyasının həyat qabiliyyətini təmin etmək üçün onları özlərinə lazım olan şəkildə kütləvi informasiya vasitələri ilə yayaqdadır.

Aparıcı təkamülçü bioloqlardan birinin sözləri yanlış subyektiv fikirlərə kor-koranə inancın insanın sağlam məntiqlə düşünmək bacarığını necə məhv etdiyini açıq şəkildə nümayiş etdirir. Bu bioloq canlıların varlığı üçün vacib olan mürəkkəb sitoxrom-C zülalının təsadüfən əmələ gəlməsinin mümkünluğu barədə düşünərkən aşağıdakıları demişdir:

"Sitoxrom-C zülalının təsadüfən əmələ gəlmə ehtimalı demək olar ki, sıfra bərabərdir. Yəni əgər canlığın yaranması üçün müəyyən sistematiklilik, plan və nizam tələb olunursa, bu zaman iddia etmək olar ki, bütün kainatda bu təsadüfi rastlaşma bir dəfədən çox baş verə bilməz. Yaxud bu prosesdə bizim müəyyən edə bilməyəcəyimiz fövqəladə güclər iştirak etmişlər. Ancaq axırıncının qəbul edilməsi bizim elmi məqsədlərimizə ziddir. Belə bir vəziyyətdə birinci iddianı nəzərdən keçirmək lazımdır".<sup>2</sup>

Gördüyüümüz kimi, bioloq-alim yaradılış faktını qəbul etməkdənsə ehtimalı sıfra bərabər olan "elmi" versiyani qəbul etməyi üstün tutur. Ancaq dediyimiz kimi, elmin əsas prinsipinə görə, əgər bu hadisənin izahının iki versiyası varsa və bunlardan birinin doğru olmaq ehtimalı sıfra bərabərdirsə, o birisi doğru sayılır. Amma doqmatik materializm öz doğruluğuna az da olsa şəkk gətirməyi və hər şeyi yaradan Uca Yaradanın mövcudluğunun mümkünluğu fikrini qadağan edir. Təəssüf ki, bu qadağa materializmin əsassız, kor ehkamlarına inanın bir çox alımları bütünlükə düşüncəyə zidd, sağlam məntiqə isə yad olan fikirləri qəbul etməyə vadar etmişdir.

Belə alımların kitablarını oxuyaraq son mərhələdə bütün deyilənləri həqiqət kimi qəbul edən insanlar materializmin "qara magiyası"nın təsiri altına düşür, bunun nəticəsində inamsızlığa və etinasızlığa düçər olurlar.

Məşhur alımların bir çoxunun ateist olmasının səbəbi isə bizim müzakirə etdiyimiz kor materializmdir. Kor materializm tilsimindən qurtulan və problemi ayıq gözlə araşdırın alımlar isə Ali Gücün varlığını - Yaradanın olduğunu tərəddüdsüz qəbul edirlər. Belə alımlardən son zamanlarda elm dünyasında geniş yayılmış "Şüurlu quruluş" nəzəriyyəsinin tərəfdarı kimi tanınan böyük ABŞ biokimyaçısı, professor Maykl Bexe yaradılış faktını qəbul etməyən alımlar haqqında belə deyir:

"Son 40 il ərzində müasir biokimya canlı hüceyrənin sırlarının böyük hissəni açmışdır. On minlərlə insan bu sırrı açmaq üçün öz həyatlarını laboratoriya tədqiqatlarına həsr edib. Hüceyrənin öyrənilməsinə sərf olunmuş bütün cəhdlər aydın şəkildə və yüksək səslə bir nəticəni təsdiqlədir - "Şüurlu iradə". Bu nəticə o qədər aşkardır ki, onu elm tarixində ən vacib kəşflərdən biri kimi nəzərdən keçirmək lazımdır. Amma yox, əksinə, canlı hüceyrənin təkrarolunmaz mükəmməl quruluşunun kəşf olunmasının nəticəsi utandırıcı bir sükut oldu. Bəniyə? Niyə elm dünyası bu sübut olunmuş həqiqəti qəbul etməmək niyyətin-də israrlıdır? Ona görə ki, əgər onlar planlı və şüurlu yaradılışı qəbul etsə, bu zaman Allahın varlığını da qəbul etməyə məcbur olacaqlar".<sup>3</sup>

Məhz bunlar kütləvi informasiya vasitələrində, televiziyyada, kitablarda və ya jurnallarda fəal şəkildə təbliğ olunan təkamülçü ateist alımların düşün-cələridir. Onlar tərəfindən aparılmış bütün tədqiqat və təcrübələr yalnız Yaradana işarə edir. Amma aldiqları materialist təhsil onları o qədər kor etmişdir ki, heç nəyə baxmayaraq, göz qarşılarda olan faktı qəbul etmirlər. Yaradanın varlığının israrla rədd edilməsi bir müddət sonra onların qəlbində ətraf aləmə qarşı etinasızlıq və biganəlik yaradır, onların hissiyyatını öldürür. Bundan başqa, bu etinasızlıq onların öz fikirlərinin mütləq doğru ol-



"Təkamülçülər bütün canlı və qeyri-canlı aləmin Ali Şüura malik Güc tərəfindən yaradılma faktını təkbiz edəcək heç bir əsash, məntiqli və aqlabatan də-lil götər bilməmişlər". Biokimya professoru Maykl Bexe (ABŞ).

masına ağlaşıgmaz inamının qaynağına çevrilir. İş o yerə çatır ki, onlar açıq bir cəfəngiyatın qəbulunu faydalı bir iş hesab edirlər. Elmi dairələrdə məşhur olan təkamülçü bioloq Riçard Doukins xristianlara müraciət edərək belə demişdir: "Əgər siz görsəniz ki, Müqəddəs Məryəmin heykəli sizə əl yellədi, fikirləşməyin ki, siz möcüzə gördünüz. Bunun olma ehtimalı azdır; ola bilər ki, sadəcə heykəlin sol əlinin bütün atomları birdən hansısa bir anda, sadəcə olaraq, bir tərəfə hərəkət etməyə başlasınlar".<sup>4</sup>

Bəşəriyyətin bütün tarixi boyu mövcud olan kafirlərə və ateistlərə xas olan bu psixoloji tip Quranda dəqiqliyi ilə təsvir olunub:

**"Əgər biz mələkləri onlara göndərsək, ölülər onlarla danışsa və hər şeyi dəstə-dəstə başlarına toplasa, əgər Allah istəməsə, yenə də iman gətirməzlər. Lakin onların əksəriyyəti bilməz"** ("Ənam" surəsi, 111).

Quran ayələrindən də göründüyü kimi, təkamülçülərə aid olan ehkamçı düşüncə orijinal və müasir bir şey deyil, bu iddialarda heç bir yenilik yoxdur. Təkamülçülər sadəcə olaraq, bütperəstlərin, kafirlərin ibtidai cəmiyyətinin cəhəletini israrla davam etdirir, amma heç cür müasir elmin həqiqi baxış və kəşfərini etiraf etmirlər. Quranın bir ayəsində belə insanların psixologiyası aşağıdakı şəkildə təsvir olunur:

**"Əgər onlara göydən bir qapı açsaq və onunla durmadan yuxarıdır- maşalar, yenə də "gözümüz bağlanmış, biz sehrlənmişik" deyərlər"** ("Hicr" surəsi, 14-15).

### **Təkamülün kütləvi şəkildə təbliğ olunması**

Müqəddəs Quranın ayələrində bizə bildirildiyi kimi, bəşəriyyətin korluğunuñ əsas səbəbi onun yaradılış həqiqətini görmək istəməməsidir - bu, bir növ zəkanı açmağa yol verməyən "sehrdir". Cəmiyyətin böyük bir hissəsinin təkamül nəzəriyyəsini əlbir şəkildə qəbul etməsinin və bu nəzəriyyənin geniş yayılmasının səbəbləri məhz burada gizlənir. Sehr deyəndə də kütləvi təlqinin nəticəsini nəzərdə tuturuq. İnsanlar təkamülçülər tərəfindən təlqinə elə planlı şəkildə məruz qalırlar ki, bütün canlıların təsadüf nəticəsində əmələ gəlməsinə asanlıqla inanır və bunda adətən heç bir təhrif hiss etmirlər.

Təlqin insanın zəkasına mənfi təsir edir, belə ki, zəka (şüur) təlqin nəticəsində müstəqil mülahizə yürütmək bacarığını itirir. Təlqinə məruz qalan zəka

həqiqəti olduğu kimi deyil, ona təlqin edildiyi kimi qəbul edəcək. Məsələn, əgər hipnoz altında olan insana üzərində oturduğu çarpayının maşın olduğunu təlqin etsək, o zaman hipnoz seansından sonra o, çarpayını həqiqətən də maşın kimi görməyə başlayacaq. O, bunu özlüyündə çox ağıllı və məntiqli sayacaq, ona görə ki, həqiqətən də o, belə görür, özünün haqlı olmasına az da olsa şübhə etmir. Təlqin texnikasının təsiri və gücü haqqında bir çox elmi əsərlər yazılmış, oxşar misallar müxtəlif təcrübələrlə təsdiq olunmuşdur.

Təkamül nəzəriyyəsi və ona əsaslanan materialist dünyagörüşləri cəmiyyətə analoji təlqin metodları ilə zorla qəbul etdirilir. İnsanlar onlara kütləvi informasiya vasitələrində, akademik qaynaqlarda "elmi platforma"da təqdim olunan həyatın təkamül yolu ilə əmələ gəlməsi və inkişafı ideyası təlqini ilə qarşılaşır, buna əhəmiyyət vermir, onu həqiqət kimi qəbul etdikləri zaman zəkanın elementar prinsiplərinə qarşı çıxdıqlarını bilmirlər.

Bu təlqin alımlarə də təsir göstərir. Gənc alımlardən bir çoxu peşələrində yüksəldikləri zaman daha çox materialist baxışlara istinad edirlər. Təkamülçü alımlardən bir çoxu təlqinin təsiri altında təkamülçü fərziyyələrə elmi izah tapmaq cəhdlərini davam etdirirlər, halbuki bu cəhdlər hələ XIX əsrədə elm tərəfindən birdəfəlik rədd olunub...

Amma ən böyük təhlükə ondadır ki, alımları materialist və təkamülçü olmağa məcbur edən mexanizmlər də var. Gənc alim Qərb ölkələrində peşə nərdidən yüksəlmək, dosent, professor olmaq, elmi jurnallarda məqalə dərc etmək üçün elmin ümumi şəkildə qəbul olunmuş müəyyən standartlarına uyğun gəlməlidir. Bu standartlarla görə, gənc alim təkamül nəzəriyyəsinin həqiqiliyini tərəddüsüz qəbul etməlidir. Bu sistem alımları öz həyatını və karyerasını materialist inamın ehkamları naminə qurban verməyə məcbur edir.

"Elm dünyası təkamül nəzəriyyəsinə əsaslanmağa davam edir" kimi cümlələrin arxasında gizlənən həqiqət də məhz budur. Ancaq təkamül nəzəriyyəsinin belə müdafiə olunmasının səbəbi onun hər hansı bir elmi faktə əsaslanması deyil, yalnız onun bir növ ideoloji zərurət olmasıdır və yalnız bəzi alımlar həqiqəti görərək belə demək qərarına gəlirlər: "Kral ki, çılpaqdır".

Bu kitabın digər bölmələrində biz sizlərin diqqətinə alımların təkamül nəzəriyyəsini süquta uğradan müasir kəşflərini çatdıracaq, eləcə də Yerdə həyatın şüurlu şəkildə yaradılmasını sübut edən danılmaz faktları müzakirə edəcə-

yik. Oxucu təkamül nəzəriyyəsinin yeganə məqsədi insanın yaradılışı faktını inkar etmək olan aşkar bir yalan olmasının şahidi olacaq. Ümid edirik ki, oxucu biziə ilahi töhfə olan məntiqli düşüncə bacarığını və təmiz ağlı dumanlandırı materializmin "sehrli cazibəsindən" ayılacaq və bu kitabda oxuduqları haqqında özü ilə təklikdə qalanda ciddi fikirləşəcək.

Bu sehrdən qurtulmağı düşünən insan əsassız, subyektiv rəyləri bir kənara ataraq açıq və təlqinsiz düşünərsə, aşkar həqiqəti görəcək. Müasir elmin faktları canlı orqanizmlərin yaranmasının hadisələrin təsadüfi zənciri yox, Ali Zəkanın şüurlu yaratmasının neticəsi olduğunu isbat edir. İnsanın heç nədən, bir damcı mayedən necə dünyaya gəldiyini düşünmək, yaxud da Yerdə bütün canlıların mükəmməl quruluşunu görmək kifayətdir. O zaman həyatın yaranma həqiqəti onun qarşısında bütün dəqiqliyi ilə sərgilənəcək.

Əgər oxucularımız Yerdə həyatın yaranma məsələsini daha dərindən nəzərdən keçirmək istəsə, biz onlara Harun Yəhyanın "İnsanın yaradılması möcüzəsi" və "Hüceyrə möcüzəsi" kitablarını oxumağı tövsiyə edirik. Təkamülü alimlərin yalanını açan bu tədqiqatlar darvinizmi uzun müddət təbliğ edənlərə də cavab verir...

# TƏKAMÜL NƏZƏRİYYƏSİNİN TARİXİ HAQQINDA QISA MƏLUMAT

Yaranma həqiqətini danan bu ehməkçi təkamül ideyasının kökləri dərin keçmişə gedir. Qədim yunan ateist filosoflarının bir çoxu Yerdə həyatın yaranmasını təkamülçü baxışlarla əsaslandırdı. Fəlsəfə tarixinə nəzər salduğumuz zaman biz təkamülçü ideyaların ateist dünyagörüşünün varlığı üçün zəmin təşkil etdiyini görərik.

Müasir fundamental elmin inkişafında əsas rolü antik ateist fəlsəfə deyil, Yaradana inam böyük rol oynayır. Müasir dövrün bir çox məşhur alimləri dərin inama sahib insanlar olmuş, elm onlar üçün sadəcə Uca Yaradanın Sonsuz Müdrikliyinə çatmaq və yaxınlaşmaq imkanı olmuşdur. Bəşəriyyətin böyük alimi Leonardo da Vinçi, fundamental astronomiyanın baniləri Nikolay Kopernik, İohann Keppler, Qalileo Qaliley, paleontologiyanın əsasını qoyan Jorj Küvyə, botanika və zoologiya elminin əsasını qoyan Karl Linney, "bəşəriyyət tarixinin ən məşhur alimi" kimi tanınan Isaak Nyuton dərin inama sahib insanlar olmuş və Kainatdakı bütün canlıların Ali Yaradan tərəfindən yaradıldığına inanaraq öz həyatlarını elmə sərf etmişdilər.<sup>5</sup> XX əsrin ən böyük alimi kimi qəbul olunan Albert Eynsteyn səmimi bir inam sahibi idi. O, alimin missiyasının nədən ibarət olması sualına belə cavab vermişdi:

"Mən qəlbində möhkəm inamı olmayan alimi təsəvvür edə bilmirəm. Bunu belə də ifadə etmək olar: Allaha inama əsaslanmayan elmə inanmaq qeyri-mümkündür".<sup>6</sup>

Məhşur alman fiziki, müasir fundamental fizikanın əsasını qoymuş Maks Plank isə belə demişdi: "Tədqiqat sahəsində asılı olmayaraq elmlə ciddi məşğul olan hər kəs elm məbədinin qapısında belə bir hökm görə bilər: "İman et, bu inam elə bir məfhumdur ki, bundan heç bir alim imtina edə bilməz".<sup>7</sup>

Təkamül nəzəriyyəsi isə sadəcə XIX əsrədə geniş yayılan və qədim keçmişin "dirilən" materialist fəlsəfəsidir. Materializm Yerdəki həyatın mənbəyini maddi şərtlərlə izah edərək yaradılış həqiqətini inkar edir. Materializm fəlsə-

fəsi iddia edir ki, Yer üzündə mövcud olan canlı və cansız hər nə varsa təsadüfi rastlaşmalar silsiləsi nəticəsində öz-özünə əmələ gəlmış və sonradan müəyyən qayda-qanun əldə etmişlər. Halbuki insan aqlı öz ətrafında qayda-qanunu görərkən məntiqi olaraq bu böyük nizamı, sistemi və planlı quruluşu Yaranan kimsənin mövcud olması haqqında qənaətə gəlir. Sağlam məntiqə və ağılla zidd olan materialist fəlsəfə XIX əsrin ortalarında "təkamül nəzəriyyəsini" meydana götirdi.

## Darvinin təxəyyülünün gücü

Təkamül nəzəriyyəsini elm dünyasının gündəminə gətirən şəxs ingilis həvəskar təbiətşünası Carlz Robert Darvin olmuşdur.

Darvin biologiyani heç vaxt peşəkar səviyyədə öyrənməmişdi. O, heyvanlara və təbiətə yalnız həvəskar səviyyədə maraq göstərirdi. Darvin bu marağın nəticəsi olaraq, 1832-ci ildə könüllü olaraq "Biql" tədqiqat gəmisinin ekspediya heyətinə yazılıdı. Bu gəmi Böyük Britaniya hökuməti tərəfindən təchiz edilmiş və 5 il ərzində dünyanın müxtəlif yerlərində üzmüdü. O, səyahət zamanı gördüyü canlı aləmin müxtəlifliyindən bərk təsirlənmişdi. Ən çox isə Qalapaqoss adalarında yaşayan alacəhrə quşunun müxtəlif növlərini öyrənməyə maraq göstərmişdi. Quş növlərinin belə müxtəlifliyini görən Darvin zənn edirdi ki, bu quşların dimdik quruluşlarının müxtəlifliyi ətraf mühitdən asılıdır. Darvin bütün bunlardan belə qənaətə gəldi ki, iddia edildiyi kimi, canlı orqanizmlər Ali Yaradan tərəfindən ayrı-ayrılıqda yaradılmamış, guya yeganə əcdaddan törəmiş və təbiət şərtlərində asılı olaraq sonradan növlərə ayrılmışlar.

Darvinin bu hipotezasi heç bir elmi izaha və ya təcrübəyə əsaslanmırıldı. Bu hipoteza bir nəzəriyyə kimi ancaq o dövrün məşhur materialist bioloqlarının dəstəyi ilə möhkəmləndi. Bu nəzəriyyəyə görə, Yerdə mövcud olan bütün canlı orqanizmlər bir əcdaddan əmələ gəlmiş və uzun müddət ərzində kiçik dəyişikliklərə məruz qalmışlar. Bu dəyişikliklər zaman keçdikcə toplanmış və beləliklə də, canlı orqanizmlər bir-birindən fərqlənməyə başlamışlar. Təbii şərtlərə müvəffəqiyyətlə uyğunlaşan canlı varlıqların növləri öz xüsusiyyətlərini növbəti nəsillərə ötürmüşlər. Beləliklə, zaman keçdikcə ən faydalı dəyişikliklər yeni əmələ gəlmiş fördləri öz əcdadlarından tamamilə fərqlənən canlı orqanizmlərə çevirmişdir. "Faydalı dəyişikliklər" deyiləndə nəyin nəzərdə tutulduğu hələ də naməlum qalır. Darvinə görə, insan bu mexanizmin ən inkişaf etmiş məhsuludur. Bu mexanizmi öz xəyalında canlandıran Darvin onu "təbii seçmə yo-

lu ilə təkamül" adlandırmışdı. Bu vaxtdan başlayaraq o, "növlərin əmələ gəlməsinin" köklərini tapdıguna əmin oldu: "bir növün əsası başqa növdür". O, bu ide-yalarını 1859-cu ildə "Növlərin təbii seçmə yolu ilə yaranması" adlı kitabında açıqlamışdı.


Ancaq Darwin başa düşündü ki, onun nəzəriyyəsin-də bir çox həll olunmamış və ziddiyyətli problemlər var. Adıçəkilən əsərdə bütöv bir fəsil bu çətinliklərə həsr olunmuş və Darwin bunu "Nəzəriyyənin qarşılaş-dığı çətinliklər" ("Difficulties of theory") adlandırmışdı. Bu çətinliklərdən canlı orqanizmlərin təsadüfən əmələ gəlməsi mümkün olmayan kompleks quruluşla-ri, (məsələn, gözün quruluşu), nəzəriyyəni dəstəkləyən arxeoloji qazıntıların ol-maması və heyvanlardakı instinkt göstərilə bilər. Darwin ümud edirdi ki, bu çə-tinliklər elmin inkişafı ilə, yeni kəşflər nəticəsində aradan qaldırılacaq. Darwin onların bəzilərinə isə tam olmayan izahlar verirdi.

Amerika fiziki Lipson Ç.Darvinin bu "çətinliklərini" belə şərh etmişdi: ""Növlərin mənşəyi" kitabı ilk dəfə oxuduğum zaman mən Darwinin özünə çox güvənmədiyini və özünə çox əmin olmadığını gördüm. Məsələn, "Nəzəriyyə-nin qarşılaşlığı çətinliklər" bölümü açıq bir inamsızlıq doğurur. Bir fizik kimi mən onun gözün meydana gəlməsi haqqındaki fikirlərinə təəccübləndim".<sup>8</sup>

Ancaq Darvini gözləyən ən böyük çətinlik onda idi ki, o, elmin inkişafı ilə bu problemlərin nə vaxtsa həll olunmasına ümud edirdi, amma bunun əksinə ola-raq, elm inkişaf etdikcə nəzəriyyənin problemləri artır və onlar həllolunmaz ha-la gəlirdi.

Darvin öz nəzəriyyəsini təkmilləşdirərkən özündən əvvəl yaşamış bio-loqu Lamarkın güclü təsiri altında olmuşdu. Lamarkın fikrincə, canlı orqanizm-lər ömürləri boyu əldə etdikləri xüsusiyyətləri nəsildən-nəslə örür və bu yol-la təkmilləşirlər. Məsələn, zürafələr ceyrana oxşayan heyvan növündən əmə-lə gəlmişlər, onların boynu hündür ağaclarдан yarpaq yemək məqsədilə dartın-diqları üçün uzanmışdır. Darwin canlı orqanizmlərin təkamül mexanizmlərini izah etmək üçün Lamarkın "əldə olunmuş xüsusiyyətlərin sonrakı nəslə ötürülmə-si" tezisinə müraciət etmişdi.

Ancaq Darwin də, Lamark da yanılırlılar. Elmin o zamankı inkişaf dövrün-də canlı orqanizmlərin müşahidə edilməsi çox primitiv texnologiyanın köməyi



Çarlı Darwin

ilə aparılırdı. Genetika və biokimya kimi elm sahələri hələ mövcud deyildi. Nəzəriyyə yalnız təxəyyülün gücünə əsaslanırdı.

Darvin öz kitabı haqqındaki röyləri diqqətlə izlədiyi zaman Avstraliya botaniki Qreqor Mendel 1865-ci ildə irsiyyət qanununu köşf etdi. Ancaq elm dünəyi Mendelin köşfinə əsrin sonuna qədər lazımi diqqəti göstərmədi. Mendelin təcrübəsi yalnız 1900-cü ilin əvvəlində genetika elminin yaranması ilə aktuallaşdı. Elə həmin illərdə genlərin və xromosomların quruluşu araşdırılmışdı. 1950-ci ildə hər bir canlı fərdin xüsusiyyətlərinin genetik informasiyasını özündə cəmləşdirən DNT molekulunun köşfi nəzəriyyəni böyük böhrana gətirdi. Belə ki, canlı orqanizmlərin quruluşunun Darvinin və XIX əsrin təkamülü alimlərin iddia etdiyindən daha mürəkkəb olması ortaya çıxdı. Təkamül nəzəriyyəsi mexanizminin qeyri-qənaətbəxş olması daha da aydın oldu.

Beləliklə, Darwinin yalnız şəxsi qənaətlərinə əsaslanan, bütünlükələşənən olan bu nəzəriyyəsi tarixinin tozlu roflarınə atılmalı idi. Ancaq bəzi dairələr nəzəriyyənin yeniləşdirilməsinin vacibliyi fikrində israr edir və nəyin bahasına olursa-olsun, nəzəriyyənin elmi platformasını yaratmağa çalışırlar. Ancaq aydın idi ki, bütün bu cəhətlər elmi həqiqəti tapmaqdan çox ideoloji məqsəd güdürdü.

### Darvin dövrünün primitiv elmi və texnologiyası

**Təkamül nəzəriyyəsi ideyalarının yarandığı dövrdə genetika, biokimya və biofizika kimi elm sahələri mövcud deyildi.** Əks təqdirdə Darwinin iddialarının elmi gücsüzlüyü və mənətiqsizliyi bu iddiaların yarandığı andaca sübut olunardı, çünkü hər hansı bir canlı növün xarakterik xüsusiyyətlərini müəyyən edən məlumat orqanizmin gen kodlarına qoyulmuşdur. Heç bir töbii şərt və ya yaşamaq uğrunda mübarizə bu gen məlumatlarını dəyişə və canlı varlıqların yeni növünü yarada bilməz. Darwin dövrünün elmi hüceyrənin quruluşu və funksiyaları haqqında çox primitiv biliklərə malik idi. Darwinin elektron mikroskopa baxmaq imkanı olsaydı, o, canlı hüceyrənin əzəmətli kompleks quruluşunun şahidi olardı. Bu qədər mükəmməl və planlı sistem şüursuz hüceyrənin içindeki təsadüfi və mikroskopik dəyişikliklərin məhsulu ola bilməz. Əgər Darwin biofizika elmi ilə tanış

olsayıdı, o, hüceyrəni əmələ gətirən çoxsaylı molekullardan hətta bir dənə zülal molekulunun təsadüfən yaranmasının mümkün olması fikri ilə əslə razılaşmadı. Hüceyrənin quruluşunun tədqiq edilməsi yalnız elektron mikroskopun köşfi ilə mümkün olmuşdur. Darwinin zamanında hüceyrəni ancaq şəkildə gördüyünüz primitiv mikroskopun köməyi ilə öyrənmək olardı.



## **Neodarvinizmin ümidsiz cəhdləri**

Darvin nəzəriyyəsi XX əsrin birinci yarısında genetikanın kəşf və faktları qarşısında çıxılmaz vəziyyətdə qalmışdı. Darwin ideyalarına sadıq olacağına qəti qərar verən bir qrup alim 1941-ci ildə ABŞ Geoloqları Assosiasiyanın təşkil etdiyi qurultaya toplandı. Qurultayın işində genetiklər Q.L.Stebbins və T.Dobjanski, zooloqlar E.Mayr və C.Haksli, paleontoloqlar C.Q.Simpson və Q.L.Cepsen iştirak edirdilər. Alımlar uzunmüddətli mübahisələrdən sonra darvinizmə yeni "yamaq" vurmaq qərarına gəldilər.

Həmin alımlar Lamarkın tezisinə əsaslanaraq öz nəzəriyyəsinin əsasını qoyan Darvinin cavab verə bilmədiyi "canlı orqanizmləri təkmilləşdirən faydalı dəyişikliklərin qaynağı nədir" sualına belə bir cavab verməyi qərara aldılar: "Təsadüfi mutasiya". Onlar Darvinin "təbii seçmə" tezisinə "mutasiya" anlayışını əlavə edərək özlərinin yeni nəzəriyyəsini "Müasir sintetik təkamül nəzəriyyəsi" adlandırdılar. Bu yeni nəzəriyyə qısa bir müddətdə "neodarvinizm", nəzəriyyənin baniləri isə "neodarvinistlər" kimi tanınmağa başladı.

Növbəti onilliklər neodarvinizmin tezislərini sübut etmək üçün ümidsiz cəhdlər dövrü oldu. Məlum idi ki, mutasiyalar, yəni radasiya kimi xarici təsirlərin nəticəsində canlı orqanizmlərin genetik kodunda əmələ gələn dəyişiklik və pozulmalar hər zaman ən neqativ nəticələrə gətirib çıxarır. Buna baxmayaq, neodarvinistlər "faydalı mutasiya" nümunəsini əldə etmək üçün minlərlə təcrübə aparmağa davam edirdilər. Bütün bu cəhdlər iflasa uğrayırdı. Eyni zamanda neodarvinistlər sübut etməyə çalışırdılar ki, canlı orqanizmlər primitiv yer şərtlərində həqiqətən təsadüfən əmələ gəlmışlər, necə ki, təkamül nəzəriyyəsi bunu iddia edir. Ancaq eyni sarsıcıdı məğlubiyyət onları bu sahədə də gözləyirdi. Yerin ilkin atmosferini təqlid etmək yolunun köməyi ilə canlı orqanizmlər əldə etmək məqsədi gündən təcrübələr uğursuzluqla nəticələndi. Həyatın təsadüfən əmələ gəlmə imkanlarının ehtimalı hesablamaları göstərir ki, hətta canlı orqanizmin əsası olan zülal atomları belə təsadüfən əmələ gələ bilməzler. Müasir laboratoriya şəraitində əldə edilə bilməyən canlı hüceyrəsinin təsadüfən yaranması heç mümkün deyil, xüsusilə ilkin yer şəraitində.

Bundan əlavə, arxeoloji qazıntıların nəticələri neodarvinizm nəzəriyyəsinə növbəti ağır zərbəni vurdu. Uzunmüddətli arxeoloji qazıntıların gedişində tapılan qalıqlar arasında "saysız keçid formalarından" heç biri aşkar olunmadı. Darwinin zənninə görə, bu keçid formaları yerin dərinliklərində olmalıdır və canlıların sadədən mürəkkəbə doğru mərhələli inkişafi haqqındakı təkamülçü fikrini

sübut etməli idi. Aparılmış müqayisəli anatomik tədqiqatlar həmçinin göstərdi ki, təkamül yolu keçdiyi qəbul olunan canlı orqanizmlər tamamilə fərqli anatomik xüsusiyyətlərə malikdir və onlar heç cür bir əcdaddan törəyə və ya onun davamı ola bilməzlər.

Ancaq neodarvinizm elmi nəzəriyyə deyil, ideoloji ehkamdır, bir növ inancdır. Neodarvinizmin banilərindən biri olan Julian Haksli 1958-ci ildə nəşr edilmiş "Vəhysiz din" ("Religion without revelation") kitabında bu haqda açıq şəkildə bəyan etmişdi. J.Haksli digər məqalədə "təkamül nəzəriyyəsi niyə din hesab olunur" sualına belə cavab vermişdi:

"Din bütün dünyanın əsasını tamamilə əhatə edən nöqteyi-nəzərdir. Bu nöqteyi-nəzərdən təkamül Allah tərəfindən yerinə yetirildiyi hesab edilən funksiyani öz üzərinə götürə bilər, yəni o, insanların ümidi və inamını istiqamətləndirən güclü prinsip ola bilər".<sup>10</sup>

Məhz bu səbəbdən təkamül nəzəriyyəsinin tərəfdarları öz tezislərini bu nəzəriyyənin əsassızlığına və elmlə ziddiyyət təşkil etməsinə baxmayaraq inadla müdafiə edirlər. Onların təsəvvüründə təkamül vazkeçilməz bir inancdır. Onların baxışları ancaq bir nöqtədə - təkamül prosesinin gerçəkləşmə modelləri məsələsində ayrıılır. Bu modellər arasında ən bariz nümunə isə "sığrayışlı təkamül" kimi məşhur olan fantastik ssenari idi.

## Sığrayışlı təkamül

"Təkamül nəzəriyyəsi" deyiləndə indiyə qədər ağla gələn ilk şey neodarvinizm modelidir. Yalnız axırıncı onilliklərdə yeni model əmələ gelib: "tarazlığın pozulması", yaxud "sığrayışlı təkamül". 70-ci illərin əvvəllərində bu model böyük rezonans və dəstəklə Amerika paleontoloqları N.Eldric və S.C.Qould tərəfindən tətbiq edildi. Bu təkamülü alımlar bilirdilər ki, arxeoloji qazıntılar baxımından neodarvinist nəzəriyyənin gücsüz olduğu açıq-aydın aşkar olunmuşdu. Paleontoloji araşdırmaclar həyatın neodarvinistlərin iddia etdiyi kimi, mərhələli şəkildə əmələ gəldiyini təzkib edir və həyatın birdən-birə, özü də müükəmməl formada əmələ gəldiyini təsdiqləyirdilər.

Amma neodarvinistlər onlara nəzəriyyəsini sübut edəcək arxeoloji qazıntıların gözəl günlərin birində aşkar ediləcəyi ümidi ilə yaşamışdır və indiyə qədər bu ümidlə yaşamaqda davam edirlər. Eldric və Qould bu ümidlərin utopiya olduğunu başa düşür, ancaq onu da bilirdilər ki, təkamül nəzəriyyəsindən əl çəkə bilməyəcəklər. Bu zaman onlar yeni bir model irəli sürdülər - "sığrayışlı



Bütün dünyada on minlərlə alim təkamül nəzəriyyəsinin elmi gücsüzlüyünü sübut etmiş, Yer-də həyatın təsadüfi əmələ gəlməsi fikrini təkbiz edən minlərlə tədqiqat və elmi iş nəşr olunmuşdur. Sizin qarşınızdakılar bu mövzuya həsr olunan kitabların sadəcə olaraq bir neçəsidir.

təkamül".<sup>11</sup> Bu modelə görə, təkamül mərhələlərlə deyil, böyük və anı döyişikliklərin nəticəsində baş vermişdir.

Əslində bu model açıq-aydın fantaziyanın məhsulu idi. Eldric və Gouldun elmi rəhbəri avropalı paleontoloq O.X. Şindəvolf "sığrayışlı təkamüldən" misal götirərək iddia edirdi ki, ilk quş "grossmutasiya" nəticəsində, yəni genetik qu-ruluşda təsadüfən baş verən böyük döyişikliklər nəticəsində sürünenlərdən əmələ gəlmişdir. Eyni modelin iddiasına görə, bəzi suda-quruda yaşıyanlar keçirdikləri anı və əhatəli döyişikliklərdən sonra nəhəng bir balinaya çevrilmişlər. Hamı tərəfindən qəbul olunan genetika, biofizika və biokimya qanunlarına zidd olan bu nəzəriyyəni elmi səviyyəsinə görə qurbağanın çevrilib şahzadə olması barədəki uşaq nağılı ilə müqayisə etmək olar. Ancaq bəzi təkamülüyü-paleontoloqlar neodarvinizmin uğursuzluqları üzündən, çətin vəziyyət qarşısında xilas olmaq axtarışı ilə daha cəfəng bir modeli irəli sürmüslər.

Yuxarıda dediyimiz kimi, bu modelin məqsədi neodarvinizmin heç cür açıq-laya bilmədiyi arxeoloji "boşluqları" doldurmaq idi. Ancaq məlumdur ki, bu boşluqları "quşların sürünenlərin yumurtalarından əmələ gəlməsi" kimi ağlaşılmaz cəfəngiyatlarla doldurmağa çalışmaq mənasızdır, belə ki, bir növün digər bir növə çevrilməsi çox böyük və faydalı döyişikliklər tələb edir. Bunu da bilmək

lazımdır ki, heç bir mutasiya genetik informasiyanı yaxşılaşdırmaq, təkmilləşdirmək və ya ona yeni məlumatlar əlavə edərək genetik zənciri uzatmaq iqtidarında deyil, təkamülçülər tərəfindən xəyal edilən "nəhəng mutasiya" isə neqativ nəticələrə və genetik informasiyada dəhşətli pozuntulara gətirib çıxarıır.

Neodarvinizm kimi "sıcırayışlı təkamül" modeli də ilk mərhələdə məğlubiyətə uğradı. Belə ki, bu nəzəriyyənin hər ikisi "ilk canlı hüceyrə necə əmələ gəlib" sualına cavab vermək iqtidarında deyil. Əgər hüceyrəni təşkil edən züllalın hətta bir molekulunun təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, milyardlarla hüceyrədən təşkil olunan canlı orqanizmin məruz qaldığı zənn edilən "sıcırayışlı" və ya "mərhələli" təkamüldən danışmağın hər hansı bir əhəmiyyəti və mənası varmı?

Təkamül nəzəriyyəsi dünyasında neodarvinizm modeli hələ də qüvvədə olan bir model kimi tanınır. Növbəti bölmələrdə biz əvvəlcə neodarvinistlərin iddia etdikləri iki mexanizmi müfəssəl şəkildə təhlil edəcək, sonra isə arxeoloji tədqiqatların nəticələrini diqqətinizə çatdıracağıq. Bununla yanaşı siz "sıcırayışlı təkamül"ün və buna bənzər modellərin, həmçinin neodarvinizmin uyduруlmus və utopik iddialarının qeyri-mümkünlüyünü görməye kömək edəcək fundamental elmin gətirdiyi faktlarla, habelə təkamülçü modelləri alt-üst edən ilk canlı orqanizmin yaranma problemləri ilə tanış olacaqsınız.

Qeyd etmək yerinə düşərdi ki, hər bir misalda biz əmin olacaq ki, təkamül nəzəriyyəsi bir damla da olsa həqiqəti ifadə etməyən açıq bir yalandır. İnsanların düşüncəsini idarə etmək üçün 140 ildir istifadə olunan bu ssenarini müdafiə etmək mənasızdır, belə ki, elmin əlində Yerdə həyatın yaranması həqiqətləri ilə bağlı inkaredilməz faktlar var.

# TƏKAMÜLÜN UTOPIK MEXANİZMLƏRİ

Bu gün neodarvinist modeli kimi tanınan təkamül nəzəriyyəsi canlı orqanizmlərin guya inkişaf etdikləri iki əsas mexanizm irəli sürür: "təbii seçmə" və "mutasiya". Nəzəriyyənin əsas müddəası belədir: "Təbii seçmə və mutasiya bir-biri tamamlayan iki mexanizmdir. Təkamül dəyişikliklərinin mənbəyi canlı orqanizmdə genetik səviyyədə baş verən təsadüfi mutasiyalardır. Mutasiyaların səbəbləri olan xüsusiyyətlər təbii seçmə mexanizmi vasitəsilə seçilir və bu yolla canlı orqanizmlərin təkamülü baş verir".

Dərindən fikirləssək görərik ki, tamamilə məntiqli və düzgün kimi qələmə verilən bu nəzəriyyə sağlam düşüncədən tam məhrumdur və inandırıcı deyil, cünki nə təbii seçmə, nə də mutasiya növlərin təkamülünə səbəb olmur.

## **Təbii seçmə**

Təbii seçmə mexanizmi bioloqlara növlərin bütövlüyünü pozmadan onların sabitliyini təmin edən təbii proses kimi hələ Darwinə qədər də məlum idi. Darwin bu prosesin təkmilləşdirici qüvvəsi haqqında fikri ilk dəfə irəli sürdü və öz nəzəriyyəsini bu iddianın üzərində qurdu. Darwinin ən əsas əsərinin adı onun öz nəzəriyyəsinin əsası kimi məhz təbii seçmə ideyasını götürdüyüünü təsdiqləyir: "Növlərin təbii seçmə yolu ilə yaranması".

Lakin Darwinin dövründən bugünkü canlı orqanizmlərin təbii seçmə yolu ilə təkamülünü təsdiq edən heç bir nümunə və sübut müəyyən edilməmişdir. Tanınmış təkamülçü, İngiltərə Təbiət Tarixi Muzeyinin direktoru, paleontoloq Kolin Patterson bunu belə etiraf edir:

"Heç kim təbii seçmə mexanizminin köməyi ilə yeni növ hasil edə bilməmişdir. Hətta heç kim buna yaxınlaşa da bilməmişdir. Bu gün neodarvinizmin məhz bu problemi nəzəriyyənin ən mübahisəli möqamıdır".<sup>12</sup>

Təbii seçmə təbii-coğrafi şərtlərə daha çox uyğun gələn canlı orqanizmlərin sağ qalmasını və mövcud şəraitə uyğunlaşa bilməyənlərin yox olmasını nə-

zərdə tutur. Məsələn, yırtıcı heyvanın izlədiyi maral sürüsündən yalnız öz sürtəti və cəldliyi ilə təhlükədən uzaqlaşa bilən fərdlər sağ qala bilərlər. Amma bu təbii seçmə prosesi nə qədər uzun müddət davam etsə də, marallar başqa heyvan növünə çevrilə bilməz. Marallar maral olaraq qalacaqlar. Təkamülçülərin "təbii seçmə prosesinin müşahidələri" kimi təqdim etdiyi başqa sünü nümunələrin nəzər salsaq, əmin olarıq ki, bunlar sadəcə olaraq fantaziyalardır.

### **- Sənaye inqilabının kəpənəkləri**

Tanınmış təkamülçü Duqlas Futuymanın 1986-cı ildə nəşr olunmuş "Təkamülün biologiyası" kitabı təbii seçmə nəzəriyyəsini rahat şəkildə açıqlayan ən yaxşı mənbələrdən biri hesab edilirdi. Futuymanın bu mövzuda götirdiyi ən parlaq nümunələrdən biri İngiltərədə sənaye inqilabı zamanı müşahidə olunan kəpənəklərin qanadlarının rənglərinin "dəyişməsi" idi.

İngiltərədə sənaye inqilabının əvvəlində Mançester şəhəri ətrafında ağacların qabığının rəngi açıq idi. Bu səbəbə görə bu ağaclara qonan tünd rəngli kəpənəklər quşlar üçün yüngül qənimət olur və onların yaşamaq şansı azalır. Amma 50 ildən sonra regionda sənayenin inkişafı ətraf mühitin çirkənməsinə gə-



İngiltərədə sənaye inqilabının kəpənəkləri təkamül nəzəriyyəsi tərəfdarlarının təbii seçmə yolu ilə təkmilləşmənin "danılmaz" sübutu kimi göstərdiyi sevimli nümunələridir. Bununla bərabər, göstərilən halda təkamül haqqında danışmağa dəyməz, çünki rəngin qaralması yeni kəpənək növünün yaranmasına götərib çıxarmadı. Soldakı şəkildə ağacların gövdəsində sənaye inqilabının atmosferə təsirindən əvvəlkı kəpənəklər görünürələr, sağda isə inqilabdan sonrakı.

tirib çıxardı və bu hal ağacların qabığının rənginin qaralmasına səbəb oldu. Bu dəfə açıq rəngli kəpənəklər quşların asan ovuna çevrildi.

Bunun nəticəsində açıq rəngli kəpənəklərin sayı azaldı, aşkar edilməsi quşlar üçün çətin olan tünd rəngli kəpənəklərin sayı isə birdən-birə artdı. Təkamülçülər bu nümunədən sübut kimi istifadə etdilər ki, açıq rəngli kəpənəklər vaxt keçdikcə guya tünd kəpənəklərə çevrildilər və bu üsulla təkmilləşdilər. Lakin aydın məsələ idi ki, bu nümunədən təkamülün xeyrinə bir sübut kimi istifadə oluna bilməzdi, belə ki, təbii seçmə nəticəsində yeni kəpənəklər yaranmamışdı. Kəpənəklərin arasındaki qara rəngli föndlər sənaye inqilabından əvvəl də mövcud idi. Kəpənək növlərinin yalnız sayı dəyişilmişdi. Onlar "növün dəyişməsi" üçün vasitə olan heç bir xüsusiyyət əldə etməmişdilər. Kəpənəyin başqa canlıya, məsələn, quşa çevrilməsi üçün kəpənəyin genlərində saysız dəyişikliklərin baş verməsi vacibdir, başqa sözlə, kəpənəyin genetik xüsusiyyətlərinə özündə quşların fiziki xüsusiyyətlərini ehtiva edən genetik program qoşulmalıdır.

Bir sözlə, təbii seçmə növlərin dəyişməsi üçün vasitəçilik etmir, yəni təkamülçülərin yaratdıqları obrazda uyğun gəlmir. Bu sahədə yeganə nümunə olan kəpənəklər İngiltərədə sənaye inqilabı vaxtları barədə sadəcə bir nağıl olaraq qaldı.

### **- Təbii seçmə kompleksliliyi izah edə bilərmi?**

Təbii seçmə mexanizmi təkamül nəzəriyyəsi üçün heç bir "irəliləyiş" götmədi. Çünkü aydınındır ki, bu mexanizm genetik məlumatı artırmaq və ya təkmiləşdirmək, bir növü o birisinə çevirmək iqtidarında deyil. Yəni dəniz ulduzunu balığa, balığı qurbağaya, qurbağanı timsaha, timsahı quşa çevirə bilməz.

Təkamül nəzəriyyəsinin qızgın tərəfdarlarından biri, "sıcırayışlı təkamül" nəzəriyyəsinin banisi Stefan Cey Qould təbii seçmə mexanizminin çıxılmaz vəziyyətdə olmasını belə ifadə edirdi:

"Darvinizmin möğzini bir cümlə ilə belə ifadə etmək olar: təbii seçmə təkamül dəyişikliklərinin aparıcı qüvvəsidir. Heç kim təbii seçmənin neqativ təsirini inkar etmir, təbii seçmə nəticəsində güclülərin və zəiflərin ayrılmaşı baş verir. Lakin Darvinin nəzəriyyəsi "daha çox uyğunlaşanları əmələ getirməyə" cəhd göstərir".<sup>13</sup>

Təkamülçülərin səhvi ondadır ki, onlar bu mexanizmi şüurlu yaradıcı rolunda göstərməyə çalışır. Lakin təbii seçmə canlı orqanizmlər üçün nəyin yaxşı, nəyin pis olduğunu müəyyən edə bilən şüura malik deyil. Beləliklə, təbii seç-

mə mürekkeb quruluşu olan sistem və orqanların mənşeyini aydınlaşdırmaq iqtidarında deyil. Bu sistem və orqanlar qarşılıqlı əlaqəli hissələrin birləşməsi fəaliyyəti nəticəsində yaranır və bu orqanlardan ən azı birinin olmaması və ya qüsurlu olması onların funksiyasının pozulmasına gətirib çıxarır. Bu cür sistemlərə "sadələşdirilməyən komplekslilik" xasdır. Məsələn, insan gözünün quruluşu olduğundan sadə ola bilməz, çünki bu üzvün hansısa bir hissəsinin olmaması onun natamam fəaliyyət göstərməsi ilə nəticələnər.

Bələ bir sistemi yaradan şüur uzağı görərək qarşısına ancaq mükəmməl formadan alına biləcək fayda üçün məqsəd qoymalı idi. Amma təbii seçmə şüura və qüvvəyə malik olmayan bir mexanizm olduğuna görə o, mütləq və mükəmməl quruluşun modelini hesablamağa qadir deyil. Bu dəlil təkamül nəzəriyyəsini kökündən sarsıdır ki, Darwin də elə bundan ehtiyat edirdi: "Əgər çoxsaylı ardıcıl kiçik dəyişikliklər nəticəsində kompleks orqanın yaranmasının qeyri-mümkünlüyü sübut olunarsa, mənim nəzəriyyəm iflasa uğrayacaq".<sup>14</sup>

Təbii seçmə yalnız ətraf mühitin şərtlərinə uyğun gəlməyən zəif, sıkəst və natamam canlıları seçib "ələyir". Lakin bu mexanizm yeni növlər, yeni orqanlar və yeni genetik informasiya yaratmağa, yəni inkişafa (təkamülə) gətirib çıxarmağa qadir deyil. "Əgər faydalı dəyişikliklər yoxdur, onda təbii seçmə nəyisə dəyişdirməkdə gücsüzdür" deyən Darwin özü də yuxarıdakı fikirlə razılışındı.<sup>15</sup> Neodarvinizm elə bununla əlaqədar olaraq təbii seçmə ilə yanaşı, həm də mutasiya mexanizmini "müsəbat dəyişikliklərin səbəbi" kimi təqdim etməyə məcbur oldu. Yeri gəlmışkən, mutasiyalar yalnız "mənfi dəyişikliklərin səbəbi" ola bilər.

## Mutasiyalar

Mutasiya özündə genetik məlumatları saxlayan və canlı orqanizmin hüceyrəsinin nüvəsində yerləşən DNT molekulunda radiasiya və kimyəvi təsirlər kimi xarici amillərin təsiri nəticəsində meydana gələn dəyişikliklərdir. Mutasiyalar DNT molekulunun özəyini təşkil edən nukleotidlərin yerlərini dəyişir və ya onları dağdırır. Əksər hallarda mutasiyalar hüceyrədə bərpası mümkün olmayan mənfi proseslərin səbəbi kimi çıxış edirlər. Buna görə də təkamülçülərin istifadə etməyə çalışdığı mutasiya heç də canlı orqanizmi təkmilləşdirən sehrlili çubuq deyil. Açıq-aşkar görünür ki, mutasiya orqanizmə həmişə mənfi təsir göstərir. Mutasiya dəyişikliklərinin acı nəticələrini Xirosima və Naqasakinin bombalanması, Çernobil AES-in partlayışı zamanı radioaktiv şüalanmaya mö-

ruz qalan insanlarda müşahidə etmək olar: minlərlə ölüm, sıkəst olmuş, eybə-cərləşmiş varlıqlar.

Səbəb çox sadədir: DNT molekulu çox yüksək səviyyədə nizamlı və komplekslidir və xırda təsadüfi dəyişikliklər ona ziyan vurur. Amerikalı genetik B.Ranqanatan bunu belə izah edir:

"Mutasiyalar cüzi, təsadüfi və çox zərərlidir. Onlar nadir hallarda baş verir və ən yaxşı halda zərərsizdir. Bu dörd xüsusiyyət göstərir ki, mutasiyalar təkamül dəyişikliklərinə gətirib çıxara bilməz. Orqanizmdə baş verən təsadüfi dəyişikliklər ona ya mənfi təsir göstərir, ya da nəticəsiz qalır. Məsələn, qol saatına vurulan nizamsız zərbələr onu təkmilləşdirmir. Onlar yəqin ki, ya saatı sindirar və ya da ən yaxşı halda saatə zərər verməz. Zəlzələ heç vaxt şəhərə fayda götərmir, ancaq onu dağdır".<sup>16</sup>

Biz indiyədək müsbət mutasiya nümunələri ilə rastlaşmamışıq. Əksinə, bütün mutasiyalar mənfi nəticələrə gətirib çıxarmışlar. Təkamülçü alim Uorren Uiv II Dünya müharibəsində atom silahından istifadə nəticəsində meydana gələn mutasiyaların tədqiqi üçün yaradılmış atom radasiyasının genetik nəticələrinin öyrənilməsi üzrə komitənin hazırladığı hesabatı belə şərh edir:

"Təkamül prosesinin bölmənəz hissəsi sayılan çoxsaylı mutasiya proseslərinin mənfi təsiri ilə qarşılaşanlar dəhşətə və heyvətə gələcəklər. Axı necə ola bilər ki, növün təkmilləşməsi kimi müsbət təsir praktikada ancaq mənfi təsirə malik olan mutasiyanın nəticəsi ola bilər?"<sup>17</sup>

Təkamülçülərin müsbət mutasiya nəticələrini yaratmaq istiqamətindəki bütün söyləri uğursuzluqla nəticələndi. Təkamülçülər asanlıqla mutasiyaya məruz qalan və intensiv inkişaf edən drozofil milçəkləri üzərində on illər ərzində milyonlarla təcrübələr apardılar. Amma bu təcrübələrdən heç biri istənilən faydalı mutasiyanı vermədi.

Təkamülçü-genetik Qordon Teylor bu faktla əlaqədar yazdı: "Bütün dünyanın genetikləri təkamülün sübutu üçün altmış il milçəklər yetişdirdilər. Amma indiyə kimi nəinki yeni növ, hətta bir ferment də hasil olmayıb. Bu həqiqət neçə illərdir ki, nəzərdən kənar qalıb".<sup>18</sup>

Başqa tədqiqatçı Maykl Pitman isə milçəklər üzərindəki təcrübələrin uğursuzluğunu belə izah edir:

"Çoxlu sayda genetik dəfələrlə milçəkləri cürbəcür mutasiyalara məruz qoymuşlar. Nəticə nə oldu? Onlar nəticədə insan əldə edə bildilərmi? Təəssüf ki, yox. Genetiklərin əmələ gətirdikləri əcaib məxluqlardan ancaq

bəziləri onların saxlandıqları qablardan kənarda yaşamağı davam etdirə bil-dilər. Mutasiyaya məruz qalan milçeklər ya həmin an ölürlər, ya sıkəst, ya da ki, sonsuz olurdular".<sup>19</sup>

Mutasiyanın insan orqanizminə olan təsiri haqqında da eyni sözləri demək olar. İnsanlara təsir edən bütün mutasiya növləri zərərlidir. Tibbi ədəbiyyatda monqolizm, Daun sindromu, onkoloji xəstəliklər, albinizm, cırtdan boyluluq, əqli və fiziki pozuntuların başqa növləri mutasiya təsirlərinin nəticələri kimi xarakterizə olunur. Sözsüz ki, insanları sıkəst edən proses "təkamül mexanizmi" adlanı bilməz.

Mutasiyaların təkamülçülərin iddialarının doğruluğunu sübut edə bilməməsi səbəblərini üç əsas bənd üzrə göstərmək olar.



Solda: sağlam drozofil milçayı.



Sağda: radiasiyanın təsirindən irəli gəlmış mutasiya nəticəsində ayaqları baş hissə-sində yerləşən drozofil milçayı.



İnsan orqanizminə mutasiyanın mənfi təsirinin bəzi nümunələri.

Solda aşağıda: Çernobil AES-dəki qəzadan sonra radioaktiv şüalanmanın yayılması zonasında doğulan uşaq.



1. Mutasiya həmişə zərərlidir: mutasiya canlı orqanizmə körəkli olaraq demək olar ki, həmişə ziyan vurur. Canlı orqanizmin möhkəm, yüksək nizamlı quruluşuna şüursuz müdaxilə onun dağılmasına gətirib çıxarır. Elm tarixində "müsbət mutasiyaların" heç bir nümunəsi müşahidə olunmayıb.

2. Mutasiya nəticəsində DNT molekuluna yeni məlumat əlavə oluna bilməz: DNT molekulunun daxilindəki genetik məlumatın cavabdeh olan strukturlar mutasiya nəticəsində öz yerlərini dəyişir, xəsarət alır və ya sadəcə olaraq itirlər. Lakin mutasiya canlı orqanizmdə yeni üzv yaratmağa və ya yeni xüsusiyyətlərin əmələ gəlməsində vəsitəçilik etməyə qadir deyil. O, ancaq anormal hadisələrin, məsələn, ayağın kürəkdə və yaxud qulağın qarın nahiyyəsində bitməsinin səbəbi ola bilər.

3. Mutasiyanın yeni nəsillərə ötürülməsi üçün bu dəyişikliklərin məhz cinsi hüceyrələrdə baş verməsi vacibdir: başqa hüceyrə və orqanlarda baş verən müxtəlif mutasiya dəyişiklikləri növbəti nəsillərə keçmir. Məsələn, rədasiya və ya başqa amillərin nəticəsində mutasiyaya məruz qalan insanın gözü öz formasını dəyişə bilər, amma bu, sonrakı nəsillərə heç cür keçə bilməz.

Bir sözlə, canlı orqanizmlərin təkamülü mümkün deyil, çünki təbiətdə onu həyata keçirə bilən mexanizm yoxdur. Tapılan skelet qalıqlarının göstəricilərinə baxsaq, əmin olarıq ki, bu cür uydurulmuş ssenari heç vaxt mövcud olmuşdur.

# QAZINTI HALINDA TAPILAN QALIQLAR TƏKAMÜL NƏZƏRİYYƏSİNİ TƏKZİB EDİR

## **Keçid formaları dalanı**

Təkamül nəzəriyyəsinə görə, bütün canlı orqanizmlər bir-birindən törəyiblər. Əvvəllər mövcud olmuş canlı orqanizmin bir növü vaxt keçdikcə başqa bir növə çevrilmişdi. Beləliklə, bütün növlər əmələ gəlmışlər. Həmin nəzəriyyəyə müvafiq olaraq, bu çevrilmə bir neçə yüz milyon illər sürmüş və canlılar addım-addım inkişaf etmişdi.

Belə olan halda bu cür uzun sürən formalaşma prosesi nəticəsində ara keçid formaları əmələ gəlməli idi. Məsələn, özündə həm balıqların, həm də sürünlərin keyfiyyətlərini daşıyan məxluqlar mövcud olmalı idi. Və yaxud quşların və sürünlərin xüsusiyyətlərinə malik olan məxluqlar mövcud olmalı idi. Bu canlı varlıqlar keçid mərhələsində olduqlarına görə şikəst, qüsurlu, natamam və aşkar nöqsanlarla olmalıdır. Təkamülçülər belə xəyalı canlıların keçmiş zamanlarda mövcud olduğunu inanır və onları "ara keçid formaları" adlandırır.

Əgər canlılar keçmişdə həqiqətən də yaşamışdışa, bu halda onların sayı, növ tərkibi milyonlarla və hətta milyardlarla hesablanmalı idi. Çünkü bu keçid formalarının sayı bu gün bizlərə məlum olan heyvan növlərinin sayından çox və dünyadan bütün qitələrində bu keçid formalarının qalıqları mövcud olmalı idi. Darwin "Növlərin mənşəyi" kitabında bunu belə izah edir:

"Əgər mənim nəzəriyyəm düzgündürsə, onda növləri bir-birinə bağlayan keçid formaları mütləq aşkar olunmalıdır. Onların mövcudluğunu yalnız qazıntı halında tapılan skelet qalıqları ilə sübut etmək olar".<sup>20</sup>

Ancaq bu sətirləri yazan Darwin belə qalıqların tapılmadığını bilir, bu isə onun nəzəriyyəsini çıxılmaz dalana salırı. Buna görə də Darwin "Növlərin mənşəyi" kitabının "Nəzəriyyənin çətinlikləri" fəslində belə yazar:

"Əgər həqiqətən də növlər tədricən inkişaf edərək bir-birindən törəyiblər, onda biz saysız-hesabsız keçid formalarının qalıqlarına niyə rast gəlirik?"

Niyə təbiətdə hər şey xaos halında yox, öz yerindədir? Yerin çoxsaylı qatlarında saysız-hesabsız keçid formaları olmalıdır... Niyə hər geoloji qat və hər lay belə bir-birinə bağlanan ara keçid forma qalıqları ilə dolu deyil? Geologiya elmi mərhələli proses irəli sürə bilmədi, keçid formalarını aşkar edə bilmədi və ola bilər ki, bu, gələcəkdə mənim nəzəriyyəmə qarşı ən tutarlı dəlil olacaq".<sup>21</sup>

Bu vəziyyətdə Darwinin yeganə izahı həmin anda arxeoloji tapıntıların çatışmazlığı ilə bağlı idi. O, belə iddia edirdi ki, "keçid formalar qalıqların daha ətraflı öyrənilməsindən sonra mütləq tapılacaq".

Darvinin gələcəyi görmə qabiliyyətinə inanan təkamülçülər XIX əsrin ortalarında keçid formalarını tapmaq niyyəti ilə dünyanın bütün qitələrindəki heyvan qalıqlarını böyük həvəslə tədqiq edirdilər.

Lakin bütün axtarışlar boşça çıxdı. Qazıntı nəticəsində tapılan heyvan qalıqları təkamülçülərin gözlədiklerinin əksinə olaraq canlı orqanizmlərin nöqsanlı, eyibsiz, qüsursuz və bir anda əmələ gəldiyini göstərirdi. Öz nəzəriyyələrini sübut etməyə çalışın təkamülçülər onu elə öz əlləri ilə də dağıtdılar.

Məşhur ingilis paleontoloqu Derek Ager təkamülçü olsa da, bu faktı belə etiraf edir:

"Bizim problemimiz bu məsələdən ibarətdir: heyvan qalıqlarının sinif və ya-xud növ səviyyəsində aparılan müfəssel araşdırılması zamanı biz daim eyni həqiqətlə üzləşir və Yer üzündə qrupların təkamül prosesi yolu ilə mərhələli şəkildə deyil, ani surətdə yarandığını görürük".<sup>22</sup>


Başqa təkamülçü paleontoloq Mark Carneki isə bunu belə şərh edir:

"Skelet qalıqları təkamül nəzəriyyəsinin sübut olunmasına həmişə əngəl törrədib. Onlar arasında Darwinin fərz etdiyi ara keçid formaları heç vaxt olmayışdır. Növlər ani surətdə əmələ gelmiş və eləcə də ani surətdə yox olmuşlar. Bu gözlənilməz vəziyyət canlıların Allah tərəfindən yaradılması haqqında olan düşüncəyə dəstək olmuşdur".<sup>23</sup>

Bu arxeoloji "boşluqlar" gözəl günlərin birində gərəkli heyvan qalıqlarının mütləq tapılacağı haqqındaki təselli ilə də doldurula bilməz. Qlazqo Universitetinin paleontologiya professoru T.Corc bunun səbəbini belə izah edir:

"Artıq heyvan skeleti qalıqları sahəsində olan təkamül boşluğununu dolduracaq bir izah vermək mümkün deyil, çünkü bizdə olan tapıntılar çox zəngindir və deyəsən, yeni tədqiqatlar heç nəyi dəyişməyəcək".<sup>24</sup>

### Canlı qalıqlar



Jaşları milyon illərlə hesablanan daşlaşmış qalıqların nümunələri müasir növ heyvanlardan heç nə ilə fərqlənmir. Canlı orqanizmlərin bu qalıqları canlıların sadədən mürəkkəbə doğru mərhələli təkamül nəticəsində yox, mükəmməl yaradılışın nəticəsində bir anda və nöqsansız şəkildə ortaya çıxmasına əyani sübutdur. 1. 400 milyon il yaşı olan akula skeleti 2. yaşı 40 milyon il olan çeyirtkə 3. yaşı 100 milyon il olan qarışqa 4. yaşı 320 milyon il olan tarakan (mətbəx böcəyi)

### **Yer üzündəki bütün canlı orqanizmlər bir anda və ən mükəmməl formada əmələ gəliblər**

Yer qabığı qatlarını və skelet qalıqlarını tədqiq edərək bu nəticəyə gəlmək olar ki, yer üzündə bütün canlı aləm anidən meydana çıxıb. Kompleksli canlı məxluqların qalıqları tapılan yer qabığının ən dərin qatının yaşı 520-530 milyon il təşkil edir və "kembri" adlanır. Bu layda tapılan qalıqlar ilbizlər, trilobitlər, süngeirlər, yastıcalar, dəniz ulduzları, üzən xərçəngkimilər və dəniz zanbaqları kimi mürəkkəb onurğasızlara məxsus idi. Bir fakt maraq doğurur ki, bir-birindən fərqlənən bütün bu növlər eyni vaxtda əmələ gəliblər və ondan töreyyə biləcək ümumi əcdada malik deyillər. Ona görə də bu maraqlı hadisə geologiya elmində "kembri partlayışı" adlandırılır.

Bu qatda tapılan canlı orqanizmlər eyni zamanda müasir orqanizmlərdən heç nə ilə fərqlənməyən gözlər, qəlsəmələr və qan dövranı sistemi kimi kompleks fizioloji sistemlərə malikdir. Məsələn, arı pətəklərini xatırladan trilobitin ikitilinzalı göz quruluşu inanılmayacaq dərəcədə böyük maraq doğurur.

Harvard, Roçester və Çikaqo universitetlərinin geologiya professoru Devid Raup belə deyir:

"Trilobit hazırkı zamanda yalnız istedadlı, zəkalı və yaxşı təhsil almış optimist mühəndisinin yarada biləcəyi göz quruluşuna malikdir".<sup>25</sup>

Bu mürəkkəb onurğasızlar onlardan əvvəl yaşmış yeganə canlı orqanizmlər olan təkhüceyrəlilərlə bağlı deyillər və onlar bir anda, keçid formaları olmayan orqanizmlərin müasir quruluşu ilə əmələ gəliblər. Təkamülçülər arasında populyar olan "Earth Science" jurnalının redaktoru Riçard Monestarski təkamülçüləri heyrətləndirən "kembri partlayışı" haqqında belə məlumat verir:

"Heyvanların bu gün gördüyüümüz kifayət qədər mürəkkəb forması ani surətdə əmələ gəlib. Bu vaxt təkamül partlayışının nəticəsində dəniz və qu-runun mürəkkəb canlı orqanizmlərlə dolmasına, yəni kembri dövrünün əvvəllərinə təsadüf edir. Müasir onurğasızlar artıq kembri dövründə mövcud idilər və hazırkı vaxtda olduğu kimi də bir-birindən fərqlənirdilər".<sup>26</sup>

### Təkamül nəzəriyyəsini təkzib edən yaradılış möcüzəsi Trilobitin gözləri



Trilobitin daşlaşmış qalıqları kembri dövrünün yer qatlarında aşkar olunmuşdur; belə ki, onlar məhz bu dövrdə ani surətdə əmələ gəlmışdır, çünki yerin daha qədim qatlarında onlara rast gəlmək mümkün deyil.



Trilobitlər bir anda yüzlərlə altıbucaqlı pətəkvəri strukturdan ibarət olan, ikitərəfli linzalar principi ilə fəaliyyət göstərən gözlərin mürəkkəb quruluşuna malik olaraq yaranmışlar. Geologiya professoru Devid Raupun sözləri ilə desək, gözlərin bu cür quruluşu zamanımızın hətta ən professional optika mühəndisi tərəfindən çətin ki, layihələndirilə bilsin. Nöqsansız göz quruluşuna malik olan trilobitlər 530 milyon il bundan əvvəl ən mükəmməl tərzdə Yer kürəsində anidən meydana çıxmışlar. Həyatın yaradılması haqqında olan həqiqəti bir daha təsdiq edən trilobitlərin əmələ gəlməsini bu gün heç bir təkamül mexanizmi izah etmək iqtidarından deyil. Bundan əlavə, yüz milyon illər ərzində heç bir təkamül dəyişikliklərinə məruz qalmayan trilobitlərin mürəkkəb göz quruluşuna łyneçə, yaxud arı kimi müasir həşəratlarda da rast gəlmək mümkündür. Şübhəsiz ki, bu fakt təkamül nəzəriyyəsinin canlı orqanizmlərin sadədən mürəkkəbə doğru inkişafı, yəni təkmilləşməsi haqqında olan iddiasını təkzib edir.

\* R.L.Gregory, Eye and Brain: The Physiology of Seeing, Oxford University Press, 1995, səh. 31

Bəs necə oldu ki, ümumi əcdadı olmayan və bir-birindən fərqlənən bu qədər növ onurğasız Yer kürəsində birdən-birə meydana çıxdı? Təkamülçülər bu tipli suallara heç vaxt cavab verməyəcəklər. Təkamülün tərəfdarlarından biri, ingilis bioloqu Riçard Doukins dissertasiyasının mövzusunu əsaslı şəkildə təkzib etmiş bu faktla bağlı belə fikir söyləmişdir:

"Kembri təbəqəsi onurğasızların tapıldığı ən qədim qatdır. İlkin yaradılış görkəmində, kifayət qədər inkişaf etmiş, onlar sanki heç təkamül təsiri altına düşməmiş əmələ gəliblər və əsla dəyişməyiylər. Təbii ki, bu fakt canlıların yaradıldığını iddia edənləri, kreasinistləri çox sevindirmişdi".<sup>27</sup>

Doukinsin də etiraf etdiyinə görə, kembri partlayışı Allah tərəfindən xəlq olunmanın aşkar sübutudur, çünki ümumi əcdadları olmayan canlı orqanizmlərin ani surətdə əmələ gəlməsi yalnız yaradılışla izah olunur. Təkamülü-bioloq Duqlas Futuyma da bunu öz sözlərində təsdiq edir:

"Canlılar yer üzündə ya birdən mükəmməl formada əmələ gəliblər, ya da əvvəllər mövcud olmuş bəzi növlərdən təkamül yolu ilə törəyiblər. Əgər canlılar qüsursuz, nöqsansız, mükəmməl formada birdən əmələ gəliblərsə, onda onları yaradan Zəka mövcud olmalıdır".<sup>28</sup>

Çarlı Darwin yazır: "Əgər bir sinfə aid olan çoxsaylı növlər eyni vaxtda mövcud olubsa, bu hal təkamülün ümumi əcdaddan təbii seçmə yolu ilə həyata keçməsini iddia edən nəzəriyyə üçün öldürücü zərbə olar".<sup>29</sup> Kembri dövrü Darvinin adını çəkdiyi həmin öldürücü zərbədir. Buna görə də kembri dövrü haqqında söhbət düşəndə İsvəç təkamülçüsü Stefan Benqston keçid formalarının olmamasını etiraf edərək deyir: "Darvini təəccübəndirib heyrətləndirən bu hadisə bizi də indiyədək heyrətləndirməkdə davam edir".<sup>30</sup>

Heyvanların daşlaşmış qalıqları göstərir ki, canlılar təkamülçülərin iddia etdiyi kimi, sadədən mürəkkəbə doğru inkişaf etməklə yox, bir anda mükəmməl formada əmələ gəlmişlər. Bir sözlə, canlı orqanizmlər təkamül etməmiş, yaranmışlar.

# SUDAN QURUYA OLAN KEÇİD TƏKAMÜL NƏZƏRİYYƏSİNİN UYDURDUĞU NAĞILDIR

Təkamülçülər iddia edirdilər ki, kembri dövründə əmələ gələn dəniz onurğasızları on milyon illər ərzində balıqlara çevrilmişlər. Lakin onurğasızlarla balıqlar arasındaki təkamülü sübut edən keçid formaları mövcud deyil və həmçinin onların ümumi əcdadları tapılmayıb. Onurğasızların skeleti olmadığına və bərk hissələrinin üst təbəqədə yerləşdiyinin əksinə olaraq, balıqların skeleti içəridə olduğu üçün onurğasızların balıqlara təkamülü (çevrilməsi) saysız-hesabsız keçid formalarında öz izini qoya biləcək böyük dəyişikliklər tələb edir.

Bu mövcud olmayan formaları tapmaq üçün təkamülçülər 140 il vaxt sərf edərək yer qabığını alt-üst ediblər. Balıqların milyonlarla qalıqları tapıldığı halda, onurğasızların bir dənə də olsun keçid forması tapılmayıb.


Təkamülü paleontoloq Cerald T.Todd "Sümüklü balıqların təkamülü" adlı məqaləsində aşağıdakı sualları qoyur:

"Sümüklü balıqların üç sinfinin hamısı geoloji qatlarda eyni zamanda əmələ gəliblər. Yaxşı, bəs onlar haradan əmələ gəliblər? Belə müxtəlif və mürrəkkəb məxluqların yaranmasının səbəbi nədir? Ondan törəyə biləcəkləri əcdadın izi niyə yoxdur?"<sup>31</sup>

Təkamül nəzəriyyəsi iddia edir ki, müəyyən dövr keçidkən sonra balıqlar

Təkamülçülərin uydurulmuş ssenarisinə görə, sudan quruya olan keçid bir sıra səbəblərə görə baş vermişdir. Məsələn, balıqların bəzi növürləri suda qida çatışmazlığı səbəbi üzündən quruya keçməyə (çixmağa) məcbur olmuşlar. Amma həqiqət ondan ibarətdir ki, təkamül nəzəriyyəsi tərəfdarlarının həmin ssenarini əsaslandıran heç bir dəlil-sübutu yoxdur. Buna görə də onlar öz nəzəriyyəsinin fəaliyyət qabiliyyətini qoruyub saxlamaq üçün uydurma, saxta spekulativ rəsmlərə əl atmaq məcburiyyətindədir.





Solda: yaşı 410 milyon il təşkil edən "coelacanth" balığının daşlaşmış qalıqlarıdır. Bu canlının qalıqlarına istinad edən təkamülçülər "coelacanth"ı nəslə kəsilmiş hesab edərək, onun sudan quruya keçidə aralıq həlqəsi olmasına iddia edirdilər. Lakin 1938-ci ildə Hind okeanında di里的 "coelacanth" balığı tutuldu. Sonrakı illərdə tədqiqatçılar həmin balıqlar sıvının nümayəndələri ilə dəfələrlə rastlaşmışdır. Bu fakt təkamülçülərin öz "elmi" saxtakarlığında nə qədər dərinə getdiyini göstərir.

sudan çıxıb quru canlılarına çevrilmişdir. Lakin bu keçidi təkzib edən çoxsaylı fizioloji və anatomiq faktorlar mövcuddur. Həmçinin sudan quruya olan keçidi təsdiq edən heç bir arxeoloji tapıntı yoxdur. Təkamülçülərin ssenarisinə görə, balıqlar amfibiyalara çevrilmişlər. Zənn edildiyi kimi, bu ssenarinin də sübutu yoxdur. Yarıbalıq-yarıamfibibyanın bir dənə də olsun qalığı aşkar edilməmişdir. "Onurğasızların paleontologiyası və təkamülü" kitabının müəllifi, məşhur təkamülçü Robert Kerrol könülsüz də olsa belə bir etirafda bulunur:

"Bizdə ilk amfibiyalarla balıqlar arasında olan keçid formalarının qalıqları yoxdur".<sup>32</sup>

Təkamülçü paleontoloqlar Colbert və Morals amfibiyaların üç sinfi: qurbağalar, səməndərlər və caecilian-lar haqqında bunları deyirlər:

"Paleozoy dövrü amfibiyalarının əcdadlarının mövcudluğunu sübut edən heç bir dəlil yoxdur. Məlum olan qədim qurbağa, səməndər və caecilian növləri indikilərdən heç nə ilə fərqlənmir".<sup>33</sup>

Ancaq 50 il bundan əvvəl balıq-amfibiya qalıqlarının mövcud olduğu hesab edilirdi. Yaşı 410 milyon il müəyyən olunmuş "coelacanth" balığının daşlaşmış qalıqları bir çox təkamülçü qaynaqlarda keçid forması kimi təqdim olunurdu. Təkamülçülər "coelacanth" balığında quruya çıxmamaq üçün yetərli olan primitiv ağıciyərlərin, inkişaf etmiş beynin, qan dövranı və həzm sistemlərinin, hətta primitiv yerişin olmasını iddia edirdilər. 1930-cu illərin sonuna kimi bu izahlar bütün elmi yığıncaqlarda mübahisəsiz şəkildə qəbul olunurdu.

Lakin 1938-ci il dekabrın 22-də Hind okeanında maraqlı kəşf edildi. 70 mil-

## Sudan quruya keçid niyə mümkün deyil?

Təkamülçülər iddia edir ki, günlərin bir günündə suda yaşayan heyvanlar necə olursa müyyəyən yolla quruya çıxaraq quru heyvanlarına çevriliblər. Amma bu keçidi mümkün-süz edən saysız-hesabsız anatomik və fizioloji faktorlar var. Diqqətinizə ən parlaq təzahür edən faktorların təsnifatını çatdırırıq.

**1. Öz bədəninin ağırlığını daşımaq:** suda (dənizlərdə) yaşayan canlılar heç vaxt öz bədənlərinin ağırlığı problemi ilə üzləşmirlər. Bunu əksinə olaraq, quruda yaşayan heyvanların əksər hissəsi enerjisinin 40%-ni öz bədən ağırlığını daşımağa sərf edir. Su mühitini tərk edən və quruda həyata başlayan heyvan mütləq bədəninin ağırlığına tab götirə biləcək yəni skelet və əzələlər yetişdirməli, çəkini daşıyıb gətirmək üçün enerjini təmin etməlidir. Lakin həyatı sistemlərin bu cür mürəkkəb komplekslərinin inkişafını təsadüfi mutasiyalarda izah etməyə cəhd göstərmək mənasızdır.

**2. Bədən hərarətinin saxlanması:** quruda havanın hərarəti tez-tez və böyük amplitudada dəyiş bilir. Quruda yaşayan heyvanın orqanizmində hava şəraitinin dəyişməsində asılı olaraq heyvan orqanizmində sabit temperaturu (hərarəti) qoruyub saxlayan, yaxşı inkişaf etmiş metabolizm sistemi mövcuddur. Eyni zamanda isə dənizlərdə temperatur tədricən dəyişir və heç vaxt quruda olduğu kimi tez-tez dəyişmir.

Buna görə də suda yaşayan heyvanlar suyun sabit temperaturuna uyğun fizioloji sistemlərə malikdir. Beləliklə, sudan quruya keçid zamanı heyvan öz orqanizmində xarici mühitin şərtlərinə müvafiq olaraq bədən temperaturunu tənzim edən qoruyucu mexanizmlər formalaşdırmağa məcburdur. Heç şübhəsiz ki, balıqların sudan quruya keçdiyi vaxt təsadüfi mutasiyalar nəticəsində yuxarıda adıçəkilən sistemlərə malik olması iddiasını irəli sürmək ən azı sadəlövhələkdir.

**3. Sudan istifadə edilməsi:** bütün canlılar üçün həyatın vacib qaynaqlarından olan su quruda olduqca məhdud miqdardadır. Bu səbəbdən heyvan sudan, hətta havanın rütubət səviyyəsində çox qənaətlə istifadə etməlidir. Beləliklə, məsələn, dəri nəmliyin (rütubətin) itirilməsinə və buxarlanması mane olan sistemlərə malik olmalıdır. Heyvan orqanizmin daxilində tənzimlənən susuzluq hissini duymalıdır. Eyni zamanda suda yaşayan canlılar susuzluq hissini bələd deyillər və onların dərisi su olmayan mühitə uyğun deyil.

**4. Böyrəklər:** suda yaşayan canlı orqanizmlər suyun bol olması sayəsində bədəndə yiğilmiş ammonyak və s. kimi kimyəvi maddələrin qalıqlarını süzbə təmizlənə bilirlər. Quraqlıqda yaşayan heyvanlar isə sudan qənaətlə istifadə etməyə məcburdur, amma orqanizmin şəklərdən (qalıqlardan) təmizlənməsi üçün onlarda yaxşı inkişaf etmiş böyrək sistemi var. Böyrəklərin funksiyası sahəsində ammonyak öz şəklini dəyişib sidik kisəsinə toplanır və beləliklə, şəklərin orqanizmdən çıxarılmış üçün suyun minimum miqdardan istifadə olunur. Bundan əlavə, böyrəklərin işləməsi üçün tamamilə yeni fizioloji mexanizmlərin olması labüddür.

Yuxarıda deyilənləri yekunlaşdıraraq nəticə belə çıxaraq: böyrəkləri olmayan suda yaşayan heyvan sudan kənar həyata başlamaq üçün o saat orqanizmində şəklərdən təmizləyən böyrək sistemini inkişaf etdirməlidir.


**5.Tənəffüs sistemi:** balıqlar suda həll olmuş oksigeni qolsəmələr vasitəsilə alırlar. Buna görə quruya keçəndən sonra boğulmamaq üçün balıqlar orqanizmlərində ani surətdə ağ ciyərlər vasitəsilə gerçəkləşən mükəmməl tənəffüs sistemini işləyib hazırlamalıdır.

Əlbəttə, tamamilə aydınlaşdır ki, bir heyvanın orqanizmində yuxarıda sadalanan bütün fizioloji dəyişikliklərin dərhal və təsadüfən əmələ gəlməsi qətiyyən mümkün deyil.

## Təkamül nəzəriyyəsinin elmi əsassızlığının nümunələrindən biri Tısbağə

Təkamül nəzəriyyəsi balıqları və yaxud sürünen heyvanlar kimi canlı qrupların əmələ gəlməsini məntiqlə izah etmək iqtidarında olmadığı kimi, bu qrupları təşkil edən ayrı-ayrı növlərin əmələ gəlməsi məsələsində də gücsüzdür. Məsələn, sürünen heyvanlar sinfindən olan tısbağalar paleontoloqların qazıntı halında aşkar etdiyi heyvan qalıqlarının arasında xüsusi və inkişaf etmiş müasir tısbagalardan heç nə ilə fərqlənməyən bağa qını ilə tapılıblar.

Təkamülçü nəşrlərin birinin ifadəsinə görə, tısbağaların yaxşı qorunmuş çoxsaylı qalıqları olسا da, əvvəllər olduğu kimi tısbagalardan təkamül zəncirində şərti olaraq əcdadi tısbağə sayılan heyvanlara qədər keçid formada qalıqlarını tapmaq mümkün olmur.




Yon il bundan əvvəl nəсли kəsilmiş sayılan keçid forması - "coelacanth" balığı okeanda diri halda aşkar olundu. Heç şübhəsiz ki, bu tapıntı təkamülçüləri pərt etmişdi. Təkamülçü-paleontoloq C.L.B.Smit belə demişdi: "Mənim qarşımı hətta dinozavr çıxsayıdı, mən bu dərəcədə təəccüblənməzdim".<sup>34</sup> Sonrakı illərdə başqa yerlərdə də "coelacanth" balığının 200-dən artıq sayıda növləri aşkar olunmuşdu. Təkamülçülərin uydurmasının necə dərin ola bilməsi bu balıqların aşkar olunması ilə meydana çıxdı. Bütün iddialara baxmayaraq, bu balıqlarda nə inkişaf etmiş beyin, nə də primitiv ağ ciyərlər var idi. Ağ ciyər kimi qəbul etdikləri isə əslində yalnız piy vəzisi idi.<sup>35</sup> Həmçinin bəlli olduğu kimi, "quruya keçmək üçün hazır olan namizəd", yəni "coelacanth" balığı okeanın dərin sulalarında yaşayır və dərinliyi 180 metrdən az olan məsafəyə qalxmır.<sup>36</sup>

# QUŞLARIN VƏ MƏMƏLİ HEYVANLARIN XƏYALİ TƏKAMÜLÜ

Təkamül nəzəriyyəsinə görə, həyat suda təkamül etmiş və amfibiyalar vasitəsilə quruya keçmişdir. Həmin nəzəriyyəyə görə, amfibiyaların bir hissəsi yalnız quruda yaşayan sürünen heyvanlara çevrilmişdi. Fiziologiya və anatomiya qanunlarına əsasən, bu keçid qeyri-mümkündür. Məsələn, suda yaşayan amfibiyanın yumurtalarının quruda yaşayan sürünenin yumurtalarına təkamül etməsinin mümkünüyünü təkzib edən çoxsaylı sübutlar var. Skelet qalıqlarına görə, belə çevrilənlər olmayıb, amfibiyalarla sürünen heyvanlar arasında heç bir əlaqə yoxdur, onlar ortaq "əcdadları" olmadan əmələ gəlmışlər. Onurğasızların paleontologiyası sahəsində nüfuz qazanan təkamülçü Robert Kerrol "ən qə-

**Quşlarda ağ ciyərlərin xüsusi quruluşu**



Quşlar "əcdadları" adlandırılan sürünenlərdən anatomik quruluşu etibarilə çox fərqlənir. Məsələn, quşların ağ ciyəri quruda yaşayan canlılarda olduğu kimi nəfəsalma və nəfəsvermə proseslərini bir nəfəs borusu vasitəsilə gerçəkləşdirmir. Quşlarda bu proses daha mürrəkkəbdir. Quşların ağ ciyərində havanın hərəkəti yalnız bir istiqamətə yönəlib ki, bu da ağ ciyərin qabaq və arxa divarçılarında yerləşən xüsusi hava torbacıları vasitəsilə həyata keçir. Bu sistemin sayəsində ağ ciyərlərə sorulan oksigenin miqdarı xüsusi şəkildə uçaş zamanı bir neçə dəfə artır. Tənəffüs sisteminin bu quruluşu uçaş zamanı quşun böyük miqdarda oksigenə olan tələbatını tamamilə təmin edir. Bu sistemin sürünen heyvanların ağ ciyərlərdən təkamül nəticəsində əmələ gəlməsi mümkün deyil, çünki ağ ciyərlərin hansısa bir keçid formasının köməyi ilə tənəffüs etməsi əsla mümkün deyil.

dim sürünen heyvanların bütün amfibiyalardan çox fərqləndiyini, onların əcdadlarının isə təyin olunmadığını" etiraf etmək məcburiyyətində qaldı.<sup>37</sup>

Lakin təkamül nağılıının qeyri-mümkün sənəriləri bununla bitmir. İndi isə quruya çıxan bu canlı orqanizmləri "uçmağa" məcbur etmək lazımdır. Təkamülçülər quşların təkamül nəticəsində əmələ gəldiyinə inanaraq, onların sürünen heyvanlardan törendiyini iddia edirlər.

Ancaq quru sakinlərinin orqanizmindən tamamile fərqlənən quş orqanizminin heç bir mexanizmini təkamülün çoxpilləli modeli ilə izah etmək olmaz. Quşu quş edən başlıca xüsusiyyət, yəni qanadlar təkamülçüləri çıxılmaz vəziyyətdə qoyur. Türk təkamülçüsü Engin Korur qanadların təkamülübü nün qeyri-mümkünlüyünü belə etiraf edir:

"Gözlərin və qanadların ümumi xassələri ondan ibarətdir ki, onların fəaliyyət göstərməsi yalnız bütün xüsusiyyətlərin kompleks inkişaf etməsi nəticəsində mümkündür. Başqa sözlə, tam dəyərə malik olmayan gözlərlə görmək və bir qanadın köməyi ilə uçmaq mümkün deyil. Bu orqanların əmələ gəlməsi isə təbiətin izah olunmayan sırrı olaraq qalır".<sup>38</sup>

Bəs belə mükəmməl struktura malik qanadlar təsadüfi mutasiyalar nəticəsində necə yaranmışdır? Bu sual cavabsız qalır. Sürünənlərin ön ətraflarının gen strukturunun dəyişməsini, yəni mutasiyalar nəticəsində qanadlara necə çevrilməsini izah etmək mümkün deyil.

Bundan əlavə, yerüstü heyvanların quşlara çevrilməsi üçün təkcə qanadların olması kifayət etmir. Sürünənlər quşların quruluşuna xas olan və uçuş zamanı istifadə edilən başqa mexanizmlərə də malik deyil. Məsələn, quşların sümükləri sürünənlərin sümüklərindən çox yüngüldür. Ağ ciyərlər tamamilə başqa struktura malikdir və başqa cür fəaliyyət göstərirler. Onların əzələ sistemi və skeleti də fərqlənir, özünəməxsus ürək-damar sistemi də mövcuddur. Bu mexanizmlər tədricən yığıllaraq əmələ gələ bilməzlər. Bu səbəblə sürünenlərin quşlara çevrilməsi nəzəriyyəsi cəfəngiyatdan başqa bir şey deyil.



**Quş lələklərini müfəssəl şəkildə öyrəndikdə, bir-birilə mikroskopik qarmaqcıqlarla bağlanan minlərlə kiçik lələklər görmək olar. Quş lələyinin bu təkrarədilməz zərif, eyni zamanda çox möhkəm layihəsi quşlara üstün aerodinamik xüsusiyyətlər qazandır.**

Bütün deyilənlərdən sonra ortaya istər-istəməz belə bir sual çıxır: əgər elmi təsdiqi olmayan bu hekayələri reallıq kimi qəbul etsək, onda "təkqanadlılar"ın və "yarımqanadlılar"ın qalıqları haradadır?

### **Əfsanəvi keçid forma - arxeopteriks**

"Yarımqanadlılar" və "təkqanadlılar"ın qalıqları niyə tapılmayıb? Bu suala cavab olaraq təkamülçülər bir canlı məxluqu misal götirirlər. Bu indiyədək qorunan, bir neçə "keçid formalarından" biri olan arxeopteriks quşunun qalıqlarıdır.

Təkamülçülərin mülahizələrinə görə, arxeopteriks 150 milyon il əvvəl mövcud olub və bugünkü quşların əcdadıdır. Nəzəriyyəyə müvafiq olaraq, kiçik dinozavrların bəziləri Velociraptor və ya Dromeosaur təkamül nəticəsində qanadlanaraq uçmağa başlayıblar. Arxeopteriks əcdadlarından birinci olaraq ayrılmış və uçmuşdu. Bu uydurma hekayə demək olar ki, bütün təkamülü nəşrlərdə çap olunur.

Halbuki arxeopteriks qalıqları üzərində aparılan müasir tədqiqatlar göstərmişdir ki, bu quş keçid forması yox, müasir quşların xüsusiyyətlərindən fərqli xüsusiyyətlərə malik olan nəсли kəsilmiş quşdur. Arxeopteriks yaxın zamanla- ra qədər təkamülçülər tərəfindən əməli cəhətdən uçmağa qadir olmayan yarı-quş kimi təqdim olunurdu. Bu quşda döş sümüyünün olmaması bundan xəbər verir, çünki döş sümüyünə uçuş üçün gərekli olan əzələlər bərkidilmiş olur. Bu döş sümüyü uça bilib-bilməməyindən asılı olmayaraq bütün müasir quşlarda və hətta məsələn, yarasalar kimi başqa fəsiləyə aid heyvanlarda da var.

Lakin 1992-ci ildə tapılan arxeopteriksın sayca yeddinci skelet qalıqları təkamülçüləri heyrətləndirmişdir. Çünki bu nümunədə mövcudluğu təkzib olunan döş sümüyü aşkar edilmişdi. Bu yeni tapıntı "Nature" jurnalında belə təsvir edildi:

"Arxeopteriks axırıncı, yeddinci qalıqları mövcudluğu şübhə altına salınan,ancaq sübut olunmayan düzbücaqlı döş sümüyünün olmasını təsdiq edir. Böyük məsafelərə uçma qabiliyyəti indiyədək mübahisəli məsələ olaraq qalır, amma bu sümüyün olması uçuşu təmin edən güclü əzələlərin olmasından xəbər verir. Bu tapıntı arxeopteriks "yarıquş" yəni, "uça bilməyən" quş surətini tamamilə yox etdi".<sup>39</sup>

Digər tərəfdən, uçmağa qadir olmanın başlıca sübutlarından biri arxeopteriks lələklərinin quruluşu olmuşdur. Müasir quşların lələk strukturundan heç nə ilə fərqlənməyən arxeopteriks lələklərinin assimetrik strukturu onun üstün uçuş

## Təkamül tərəfindən izah olunmayan konstruksiya: quşların lələkləri

Quşların sürünənlərdən törəməsinin mərhələli təkamülü haqqında iddia irəli sürən təkamül nəzəriyyəsi canlı organizmlərin bu növləri arasındaki müüm fərqləri izah etmək iqtidarında deyil. Quşlar sürünənlərdən bəzi təkrarolunmaz xüsusiyyətləri ilə fərqlənir: qismən oyuq boruşəkilli sümüklərdən ibarət olan skelet, ağ ciyərlərin və tanəffüs sisteminin spesifik quruluşu, yalnız istiqanlı organizmlərə xas olan maddələr mübadiləsi. Yalnız quşlara xas olan lələk kimi struktur sürünənlərlə quşlar arasında olan dəfedilməz səddir. Sürünənlərin bədənin pulcuqlarla örtülməsinin əksinə olaraq quşların bədəni lələklərlə örtülmüşdür. Sürünənləri quşların əcdadı hesab edən təkamülçülər lələklərin pulcuqdan təkamül yolu ilə yaranmasını onları arasında heç bir oxşarlıq olmasa da, hər hansı bir başqa yolla izah etmək məcburiyyətindədir. Quş lələklərinin ətraflı öyrənilməsi zamanı bir-birinə mikroskopik qarmaqcıqlarla bağlanan minlərlə kiçik lələklər görəmək olar. Bu təkrarolunmaz konstruksiya lələklərə üstün aerodinamik xüsusiyyətlər verir. Konnektikut Universitetində (ABŞ) fiziologiya və neyrobiologiya professoru olan A.H.Braş təkamülü görüşlərə malik olsa da bu faktı belə etiraf edir:

"Lələklər və pulcuqlar genetik strukturdan inkişafa qədər, morfolojiyadan toxumaların strukturuna qədər hər şeydə tamamilə fərqlənirlər".<sup>1</sup>

Professor Braşın fikrincə, "tüküli quşların züllal strukturu olduqca özünəməxsusdur və başqa onurğalıların züllal strukturluna bənzəmir".<sup>2</sup> Üstəlik, lələklərin pulcuqdan əmələ gəlməsini sübut edən heç bir qalıq mövcud deyil. Əksinə, professor Braşın dediyinə görə, "qazıntı halında tapılan qalıqlar göstərir ki, lələklər birdən və yalnız quşlara xas olan xüsusiyyət kimi əmələ galiblər".<sup>3</sup> Sürünənlərdə isə quş lələklərinin təməli ola bilən "epider-

mis (heyvan dərisinin üst qatı) törəmələri aşkar olunmamışdır".<sup>4</sup> 1997-ci ildə aparılan tədqiqatlar nəticəsində məlum olmuşdur ki, 1996-ci ildə kütləvi informasiya vasitələrinin aktiv şəkildə təbliğ etdiyi Çində tapılmış "lələklə dinozavr"la bağlı olan fərziyyələrin əslində heç bir elmi əsası yoxdur, çünki yuxarıda adıçəkilən sinsauropoteriksinqalıqlarında lələklərə oxşar törəmələr tapılmayıb.<sup>5</sup>

Digər tərəfdən, quş lələklərinin konstruksiyası o qədər mürəkkəb və nizamlıdır ki, onu hər hansı bir təkamül prosesi ilə izah etmək mümkün deyil. Məşhur ornitoloq Alan Feduççı belə deyir: "Lələklərin hər bir hissəsi onlara aerodinamik keyfiyyətlər verir. Onlar yüngüldür, elastikdir və nəhəng qaldırıcı qüvvəyə malikdir". Feduççı təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətdə olduğunu belə etiraf edir: "Mən başa düşə bilmirəm ki, belə üstün şəkildə layihələnmış orqanlar necə başqa məqsədlər üçün əmələ gələ bilərdilər".

1. A.N.Bruş, "On The Origin of Feathers", Journal of Evolutionary Biology, 9-cu nösr, 1996, sah. 132.

2. A.N.Bruş, "On The Origin of Feathers", sah. 131.

3. A.N.Bruş, "On The Origin of Feathers", sah. 133.

4. A.N.Bruş, "On The Origin of Feathers", sah. 131.

5. "Plucking the Feathered Dinosaur", Science, 278-cü nösr, 14 noyabr 1997-ci il, sah. 1229.

6. Douglas Palmer, "Learning to Fly", New Scientist, 153-cü nösr, 1 mart 1997-ci il, sah. 44.

7. Norman Macbeth, Darwin Retried: An Arreal to Reason. Boston: Gambit, 1971, sah. 101.

qabiliyyətindən xəbər verir. Məşhur paleontoloq Karl O.Dünbar bu barədə belə yazar: "Bu məxluq lələklərin sayesində quşların bütün xüsusiyyətlərini özündə daşıyır".<sup>40</sup> Arxeopteriksə lələklərin olması həmçinin başqa bir həqiqəti üzə çıxarmışdır: bu canlı istiqanlı olmuşdur. Məlum olduğu kimi, sürünenlər və dinozavrular soyuqqanlı canlılardır, yəni onların bədəni istilik vermir, bədənlərinin hərarəti isə ətraf mühitdən asılıdır. Quşların lələkləri vacib funksiyalardan birini - bədənin hərarətini saxlamaq funksiyasını yerinə yetirir. Lələklərin olması dinozavrların əksinə olaraq arxeopteriksin istiqanlı olduğunu dəlalət edir, yəni bu quş bədən hərarətinin qorunmasına möhtac olan əsl quşdur.



### **Təkamülçülərin əsassız iddiaları: arxeopteriksin dişləri və caynaqları**

Arxeopteriksi keçid forması kimi təqdim edən təkamülçülər əsasən iki məsələyə - onun diş və caynaqlarına arxalanır. Arxeopteriksə dişlərin və caynaqların olması doğrudur, ancaq bu fakt sürünenlərlə hər hansı əlaqədən xəbər vermir. Çünkü müasir dövrdə Taouraco və Hoatzin adlı iki növ quş var ki, onların caynaqları var. Caynaqlar onlara budaqlardan yapışmaq üçün lazımdır. Bu canlı məxluqlar sürünenlərlə ortaq heç nəyi olmayan həqiqi quşlardır. Nəticə etibarilə arxeopteriksə caynaqların olması onun keçid forması olduğundan irəli gölmir, yəni bu iddia əsassızdır.

Deməli, arxeopteriksə dişlərin olması da onu keçid forması edə bilməz. Təkamülçülər bu dişlərin sürünen heyvanlara xas olan xüsusiyyət olmasını iddia edərək, bilərkəndən yalan danışırlar. Çünkü dişlər yalnız sürünenlərə xas olan xüsusiyyət deyil. Hal-hazırda həm dişli, həm də dişsiz sürünen növləri var. Ancaq müasir dövrdə dişli quşlar mövcud olmasa da, qalıqlar onların arxeopteriksə eyni vaxtda, ondan sonra və hətta bizim zamana yaxın olan dövrdə yaşadığını göstərir. Ən əsası odur ki, arxeopteriksin və başqa quşların diş quruluşu onların əcdadları zənn edilən dinozavrların diş quruluşundan tamamilə fərqlənir. Martin, Stüart və Uetstoun kimi məşhur ornitoloqların apardığı tədqiqatlar göstərir ki, quşlarda dişlərin səthi yastıdır, köklər isə enlidir, bunun əksinə olaraq

quşların "əcdadları" olduğu iddia edilən Theropod dinozavrlarında dişlərin səthi konus formasındadır, köklər isə ensizdir.<sup>41</sup> Həmin tədqiqatçılar arxeopteriksin və dinozavrların bilək sümüklərini müqayisə edərək belə nəticəyə gəlmışdilər ki, onların arasında heç bir oxşarlıq yoxdur.<sup>42</sup> Con Ostrom tərəfindən irəli sürülən arxeopteriks və dinozavrlar arasında olan "oxşarlıqlara" gəldikdə isə onlar sonradan Tarsitano, Xetç və Uolker kimi anatomların tədqiqatları nəticəsində təkzib olundu.<sup>43</sup>

Bunların hamısı arxeopteriksın keçid forması yox, "dişli quşlar" adlandırıla bilən ayrıca sinfə mənsub quş olmasından xəbər verir.

## **Arxeopteriks və digər qədim quşların qalıqları**

Təkamülçülər arxeopteriksi onilliklər boyunca quşların təkamülünün əsas sübutu kimi təqdim edirdilər. Lakin son zamanlarda təpişən bəzi qalıqlar bu nəzəriyyəni daha bir nöqtəyi-nəzərdən təkzib etdilər.

1995-ci ildə paleontoloqlar Lianhai Hou və Zonghe Zhou Çindəki Onurğalılar Paleontologiyası İnstytutunda tədqiqatlar apararaq confuciusornis adlandırılın quşun yeni qalıqlarını aşkar etmişdilər. Bu quş arxeopteriksə bir dövrdə yaşmış (təxminən 140 milyon il), dişsiz olmuşdu, dimdik və lələkləri isə müasir quşlarda olduğu kimi idi. Skeletinin də müasir quşların skeleti ilə oxşarlığıvardı, qanadlarda isə arxeopteriksə olduğu kimi caynaqlar var idi.

Təbii ki, bu fakt təkamülçülərin arxeopteriksın bütün quşların qədim əcda- di olmasına dair bütün iddialarını təkzib etmişdi.<sup>44</sup>

1996-ci ilin noyabr ayında Çində təpişən qalıqlar isə hadisələri daha da dolaşığa saldı. Yaşı 130 milyon il təşkil edən lianoningornis adlanan bu quşun mövcud olması barədə "Science" jurnalında Hyu Martin və Alan Feduçə tərəfindən xəbər verilmişdi. Bu quşun skeletində uçuş üçün zəruri olan əzələlərin bərkidildiyi döş sümüyü aşkar olunmuşdu. Başqa orqanlar da müasir quşların quruluşundan fərqlənmirdi. Yeganə fərq dişlərin olması idi. Bu hal göstərdi ki, təkamülçülərin iddia etdikləri kimi, dişli quşlar heç də primitiv orqanizmə malik olmamışlar.<sup>45</sup> "Discover" jurnalına verdiyi şərhlərində Alan Feduççi qeyd etmişdi ki, liaoningornis quşlarının dinozavrlardan törəməsi ideyasını təkzib etdi.<sup>46</sup>

Təkamülçülərin arxeopteriksə aid olan iddialarını darmadağın edən daha bir qalıq eosaluvavis-dir. 120 milyon il (yəni arxeopteriksın yaşından 30 milyon il az) yaşı olan bu quş bəzi müasir uçan quşlarda rast gəlinən qanad strukturuna

malik idi. Bu da onu sübut edir ki, 120 milyon il bundan əvvəl göydə müasir quşlarla çox oxşarlıqları olan quşlar uçmuşdur.

Beləliklə, arxeopteriks və o zaman mövcud olan digər quşların keçid formasının olmaması bütünlükə sübut olunmuşdur. Qalıqlar müxtəlif növ quşların bir-birindən təkamül yolu ile yaranması haqqında xəbər vermir. Əksinə, onlar bəzi qədim quş növlərinin müasir quşlarla eyni zamanda yaşamasını sübut edir. Bu quşların bir hissəsi, məsələn, archaeopteryx və ya confuciusornis bir hissəsinin nəslə kəsilmiş, bəzi növlər isə nəsillərini saxlayaraq bizim günlərə qədər gəlib çatmışdır.<sup>47</sup>

Bir sözlə, arxeopteriksə xas olan bəzi xüsusiyyətlər onun "keçid forması" olması demək deyil. Təkamül nəzəriyyəsinin çağdaş dövründə tanınmış tərəfdarları olan Harvard paleontoloqları Stefan Cey Qould və Nils Eldric etiraf etdilər ki, arxeopteriks özünə xas olan nadir xüsusiyyətləri ilə keçid forması, aralıq mərhələ yox, "mozaik" məxluqdur.<sup>48</sup>

## Quşla dinozavr arasındaki mifik bağlılıq

Bir qədər əvvəl qeyd etdiyimiz kimi, təkamülçülər quşların dinozavrlardan törəndiyini iddia edir və uydurma keçid formaları təqdim etməyə çalışırlar. Bunu belə, dünyanın qabaqcıl ornitoloqlarından biri, Şimali Karolina Universitetinin (ABŞ) professoru Alan Feduççi təkamülçü olmasına baxmayaraq, quşlarla dinozavrular arasında olması iddia edilən qohumluq əlaqələrini qəti surətdə rədd edərək deyir:

"Mən 25 il ərzində quşların kəllələrini tədqiq etdim, amma dinozavrlarla heç bir oxşarlıq görmədim. Quşların dördayaqlı heyvanlardan törənməsi nəzəriyyəsi XX əsrin paleontologiya sahəsində ən böyük rüsvayçılıq olacaq".<sup>49</sup>

ABŞ-in Kanzas Universitetinin qədim quşlar üzrə mütəxəssisi Larri Martin də quşların və dinozavrların eyni əcdaddan törənməsi nəzəriyyəsinin əleyhinə çıxmışdır. Təkamülün qarşılaşdığı ziddiyyətlərdən söz düşəndə Martin belə etiraf edir:



Arxeopteriksə eyni yaşda olan confuciusornis quşunun daşlaşmış qahqları.

"Əgər açıq danışsam, hər dəfə mən quşların və dinozavrların eyni bir əcdad-dan əmələ gəlmə ideyasını müdafiə etməli olsaydım, utanardım".<sup>50</sup>

Bir sözlə, təkamülçülərin arxeopteriksin timsalında əsaslandırmağa cəhd et-dikləri quşların təkamül ssenarisi onların uydurmalarının və təxəyyülünün nə-ticəsindən başqa bir şey deyil.

### **Məməli heyvanların mənşəyi**

Artıq qeyd olunduğu kimi, təkamül nəzəriyyəsi iddia edir ki, dənizdən çıxan bəzi canlı orqanizmlər sürünen heyvanlara çevrilmiş, sürünen heyvanlar isə öz növ-bəsində quşlara təkamül etmişlər. Həmin ssenariyə görə, sürünen heyvanlar tek-cə quşların yox, həm də məməli heyvanların əcdadlarıdır. Ancaq bədəni pulcuqlarla örtülü, soyuqqanlı, yumurtlayan sürünen heyvanlarla bədəni lələklərlə və ya tüklərlə örtülü diri bala doğan məməli heyvanlar arasında böyük fərqlər var.

Onların arasında olan fərqlərdən biri də çənə quruluşudur. Məməli heyvan-larda aşağı çənə üzərində dişlər yerləşən bütöv bir sümükdən ibarətdir. Sürü-nən heyvanlarda isə aşağı çənədə hər iki tərəfdən üç sümük yerləşir.

Digər əsas fərq ondan ibarətdir ki, sürünen heyvanlarda orta qulaqda yalnız bir sümük olduğu halda, məməli heyvanların orta qulağında üç xırda sümük (zin-dan, üzəngi sütunu və toxmaqcıq) yerləşir. Təkamülçülər iddia edir ki, sürünen heyvanlarda çənə sümüyü və qulaq zaman keçdikcə, tədricən məməli heyvan-ların çənə-qulaq quruluşunu və görkəmini almışdır. "Bu necə baş verib" suali-na biz əlbəttə ki, cavab almayıacaqıq. Bir sümükdən ibarət qulaq necə üç sümük-dən ibarət olan qulağa çevrilmişdir və baş vermiş dəyişikliklərə baxmayaraq, necə fəaliyyət göstərməyə davam edir? Bu sual həmişəlik cavabsız qalacaq.

Eyni qayda ilə sürünen heyvanlarla məməli heyvanları birləşdirən bir dənə də olsun keçid forması tapılmamışdır. Buna görə də təkamülçü paleontoloq Roger Levin belə etiraf etməyə məcbur olmuşdu: "İlk məməli heyvana keçidin ne-cə baş verməsi indiyədək sərr olaraq qalır".<sup>51</sup>

XX əsrin tanınmış təkamülçülərindən biri, neodarvinizm nəzəriyyəsinin ba-nisi Corc Geylord Simpson təkamülçülərin nöqteyi-nəzərindən inanılmaz olan bu faktı belə ifadə edir:

"Mezozoy erasında sürünen heyvanlar dövründən məməli heyvanlar dövrü-nə olan birdən anı baş verən keçid hər şeydən çox heyrətamızdır. Sanki baş

## Milçəklər haradan və necə əmələ gəliblər?

Təkamülçülər dinozavrların quşlaraya çevirilməsini izah edərkən belə fərziyyə irəli sürdülər ki, onlardan bəziləri milçək tutmaq istəyərkən adətən ön ətraflarını aktiv surətdə çirpmış və beləliklə vaxt keçdiyə, uzun sürən çırpmalardan sonra qanadlanıb göyə qalxmışlar. Elmi əsası olmayan bu cəfəng, mənasız rəvayət özündə ən bəsit məntiqə qarşı olan ziddiyətləri daşıyır, çünki təkamülçülərin nümunə götirdiyi milçək dinozavrların "qanadlanması" anında artıq uçmaq qabiliyyətinə malik idi. İnsan əlləri ilə saniyədə hətta 10 dəfə bu hərəkətləri edə bilmədiyi halda milçək saniyədə 500 dəfəyə qədər sinxron olaraq qanad çalmağa qadirdir. Əgər qanadların titrəyişləri arasında ən cüzi gerilik müşahidə olunsayıdı, milçək tarazlığını itirər və uça bilməzdi. Amma bu, heç vaxt baş vermir. Təkamülçülər milçəklərin maraq doğuran uçmaq qabiliyyətini izah etmək əvəzinə milçəyi sürünen heyvanlar kimi yönəmsiz canlıların "qanadlanması" səbəbi kimi təqdim edən ssenarilər uydururlar. Bununla belə, milçəklərin təkcə uçuş aparatının quruluşu təkamül nəzəriyyəsinin iddialarını qəti şəkildə təkzib etmək üçün kifayətdir. İngilis bioloqu Vulton Robin "Milçək qanadlarının mexaniki konstruksiyası" adlı məqaləsində yazır:

"Milçək qanadlarının quruluşunu dərinlən-



öyrəndikcə, bu layihənin nə qədər həssas və mükəmməl olduğunu başa düşürük. Havadan maksimal dərəcədə istifadə etmək üçün föv-qəladə dərəcədə elastik qanadlar müəyyən axınlara qarşı heyrətamız elastiklik böyük həssashqla layihələnib və etiraf etmək lazımdır ki, insanlarda milçəyin qanadları ilə müqayisə oluna biləcək texnoloji konstruksiyalar yoxdur".<sup>1</sup>

Digər tərəfdən, milçəklərin uydurulmuş təkamülüünü təsdiq edən heç bir tapıntı yoxdur. Məşhur fransız təkamülçü zooloqu Pyer Qrasse etiraf edir ki, "həşəratların əmələ gəlməsi məsələsi bizim üçün qeyri-müəyyən qalır".<sup>2</sup>

1. Robin J.Wooton, "The Mechanical Design of Insect Wings", Scientific American, 263-cü nöşr, soh. 120.

2. Pierre P. Grasse, "Evolution of Living Organism", New York, Academic Press, 1997, soh. 30.

rolu sürünen heyvanlar oynayan səhnənin pərdəsi ani surətdə endi. Pərdə qaldırıldanda isə səhnədə məməli heyvanlar var idi. Öncəki vaxtdan onlardan əsər-əlamət qalmamışdır".<sup>52</sup>

Həmçinin bir-birinə oxşamayan yarasa, at, siçovul və balina kimi məməlilər eyni geoloji dövrdə əmələ gəlmışlər. Hətta ən güclü təxəyyül və fantaziya ilə onların arasında təkamül əlaqəsini təyin etmək mümkün deyil. Təkamülçü zooloq Erik Lombard "Evolution" jurnalında yazır:

"Məməli heyvanlar sinfinin içərisində filogenetik (qohumluq) əlaqələrini təyin etmək istəyən hər kəsin ümidi ləri boşça çıxacaq".<sup>53</sup>

Bütün bunlar canlı məxluqların bir vaxtda mükəmməl şəkildə yaranmasından və təkamül proseslərinə heç vaxt məruz qalmamasından xəbər verir. Məhz bu fakt yaradılışın konkret isbatıdır. Təkamülçülər isə canlı məxluqların mərhələli şəkildə əmələ gəlməsindən onların təkamül etməsinin sübutu kimi istifadə etməyə cəhd göstərir. Təkamülün artıq yalan olduğu bilindikdən sonra demek olar ki, məxluqların mərhələli yaranışı "yaradılma ardıcılılığından" başqa bir şey deyil. Qalıqlar göstərir ki, yer üzündə əvvəlcə suda yaşayan canlılar, sonra quru sakinləri yaradılmışdır. Sonra isə insan xəlq olunmuşdur. Kütləvi informasiya vasitələri ilə cəmiyyətə təlqin edilən "meymunabənzər insan" nağlıının tam əksinə olaraq, insanların yer üzündəki həyatı ani surətdə və mükəmməl olaraq başlamışdır.



Təkamülçülər iddia edir ki, məməli heyvanların bütün növləri eyni əcəddən törəyiblər, hərçənd ki, bu canlı məxluqlar sinfinin ayrı-ayrı növləri arasında, məsələn, ayı, balaña, adı siçan və yarasa arasında olduğу kimi çox mühüm fərqlər müşahidə olunur. Həmçinin bu heyvanlardan hər biri xüsusi layihələnmiş sistemlərə malikdir. Məsələn, yarasalar qarənlıqda olduqları yerin səmtini sərbəst müəyyən etmək üçün olduqca həssas ultrasəslə ləkasiya sistemi ilə xəlq olunmuşlar. Müasir texnologiyaların yalnız uzaqdan bənzətməyə cəhd etdikləri halda bu mürəkkəb sistemin təsadüfən əmələ gəlməsi mümkün deyil. Bundan əlavə, qazıntı halında tapılan qalıqlar yarasaların ani surətdə, müasir qüsursuz görkəmdə və hər hansı bir təkamül olmadan əmələ gəldiyini göstərir.



Yaşı 50 milyon il təşkil edən və müasir fərddən heç nə ilə fərqlənməyən yarasının qalıqları ("Science", n-154).

## Atın təkamülü ssenarisi

Yaxın zamanlara qədər təkamül nəzəriyyəsinin postulatları kimi təkamül zəncirinə düzülmüş müxtəlif heyvan qalıqları irəli sürüldü. Bu xəyalı zəncirlər arasında atın təkamülü adlanan sxem xüsusi yer tuturdu. Halbuki bu gün təkamülçülərin əksəriyyəti atın təkamülü ssenarisinin yararsız və əsassız olduğunu etiraf edir.

1980-ci ilin noyabrında Çikaqo Təbiət Tarixi Muzeyində (ABŞ) 150 nəfər təkamülü alimin iştirakı ilə konfrans keçirildi. Konfransda təkamülün çoxpilləli modeli mövzusu ortaya qoyulmuşdu. Konfransda çıxış edən Boys Rensberger atın təkamülüni təsdiq edən qahqların olmadığını etiraf etmiş və atın təkamül prosesinin heç vaxt baş vermediyini söyləmişdi. O, öz dəllillərini belə izah edir:

"Atla bağlı populyar nümunənin yararsızlığı artıq çoxdan məlumdur, həmin nümunə 50 milyon il bundan əvvəl mövcud olmuş tülkü böyüklüyündə olan dörd barmaqlı canlılardan at kimi daha iri təkdırnaqlı heyvanlara mərhələli təkamül variantını irəli sürür. Qazıntı halında tapılan qalıqlar sübut edir ki, mərhələli dəyişikliklər əvvəzinə canlılar bir-birindən əsla asılı olmadan öz ilkin görkəmlərində əmələ gəlmiş, sonra isə onların nəslə kəsilmişdi. Biz heç bir keçid forması müşahidə etmirik".<sup>1</sup>

B.Rensberger məsələyə real baxırdı. O, atın təkamülü ideyasının çıxılmaz vəziyyətdə qalmasından danışanda, əslində gündəmə nəzəriyyənin bütünlükə ən aktual problemi olan keçid formalarının olmaması problemini götür-



mişdi. Atın həmin təkamül sxemlərini vaxtilə nümayiş etdirən İngiltərə Təbiət Tarixi Muzeyinin direktoru, məşhur təkamülü paleontoloq Kolin Patterson indiyədək muzeyin aşağı mərtəbəsində yerləşən bu ekspozisiya haqqında belə demişdi: "Həyatın mənşəyi haqqında bir-birindən fantastik olan uğursuz həkayə həddən artıq çoxdur. Onlardan ən məshhuru 50 il bundan əvvəl hazırlanın və indiyədək muzeyin aşağı mərtəbəsində yerləşən atın təkamülü ekspozisiyasıdır. Atın təkamülü çox elmi qaynaqlar tərəfindən həqiqət kimi təqdim olunurdu. Lakin hazırda bu kimi ideyaları irəli sürən insanların fərziyyəsi mənim fikrimcə, spekulyasiyadır".<sup>2</sup>

Bəs atın təkamül ssenarisi nəyə əsaslanır? Bu ssenari zamanın müxtəlif dövrlərində Hindistanda, Avropada, Cənubi və Şimali Amerikada yaşamış müxtəlif növ heyvanların skelet qalıqlarını ölçülərinə müvafiq ardıcılıqla sıralanmasını öks etdirən saxta sxemlər vasitəsilə hazırlanmışdır. Ayrı-ayrı tədqiqatçılar tərəfindən tərtib olunmuş, sayı 20-dən artıq olan at təkamülünün müxtəlif sxemləri mövcuddur, lakin təkamülçülər arasında bu heyvanın nəsil ağacı haqqında vahid fikir yoxdur. Onların hamınlıqla qəbul etdikləri fərziyyəsi budur ki, 55 milyon il bundan əvvəl yaşamış itə bənzəyən və Eohippus adlanan canlı məxluq atın əcdadı olmuşdur. Ancaq milyon illər bundan əvvəl yox olmuş Eohippus indiyədək Afrikada yaşayan və atla heç bir oxşarlığı olmayan Hyrax heyvanının eynilə surətidir".<sup>3</sup>

Atın təkamülü haqqında iddianın qeyri-ardıcılığı hər yeni arxeoloji tapıntı ilə daha da aşkar olur. Müəyyən edilib ki, Eohippusun tapıldığı yerin həmin layında bu gün də mövcud olan (*Eqans Nevadensis* və *Equus Occidentalis*) at növlərinin qalıqları tapılmışdır.<sup>4</sup> Deməli, müasir at və onun əcdadı adlanan Eohippus eyni zamanda yaşayırdılar və bu fakt irəli sürünen atın təkamülü ssenarisinin tamamilə mənasız olmasının aşkar isbatıdır.

Təkamülçü yazıçı Qordon R.Teylor yazdığı "Təkamülün böyük sırrı" ("The great evolution mystery") kitabında atların növləri haqqında əfsanənin izahlarını verir və darvinizmin izah etməyə gücünün çatmadığı məsələləri müzakirə edir.

"Ola bilsin ki, darvinizmin ən ciddi zəifliyi ondan ibarətdir ki, paleontoloqlar canlı orqanizmlərin təkamül ardıcılığını irəli sürə bilmədilər və böyük təkamül dəyişikliklərini göstərə biləcək qohumluq əlaqələrini müəyyən edə bilmədilər. Yeganə inandırıcı nümunə kimi əsasən atların növləri gətirilir. Bu da faktdır ki, bütün (silsilə) zəncir boyu - Eohippusdan başlayaraq Equusa qədər açıq-aşkar qeyri-ardıcılıq müşahidə olunur. İddia edilir ki, bu zəncir bədən ölçülərinin tədricən artmasını öks etdirir, amma bir pillə yuxarıda yerləşən (yəni sıranın başında yer alan) heyvanlardan bəziləri əslində Eohippus olan böyük yox, kiçikdir. Ola bilər ki, müxtəlif qaynaqlardan əldə edilmiş növlərini müəyyən ardıcılıqla sıraya düzəmək və onlara bu şəkildə inandırıcı görkəm vermək mümkün olsun, lakin tarixdə belə sıranın həqiqətəuyğun olmasına təsdiq edən heç bir sübut yoxdur".<sup>5</sup>

Bütün bu faktlar təkamül nəzəriyyəsinin ən tutarlı dəllilləri kimi təqdim edilən sxemlərin əsassız və uydurma olduğunu açıq-aydın göstərir. Bu hal təkamül nəzəriyyəsinin postulatlarının həqiqətə nə dərəcədə uyğun olması, onu ciddi qəbul etməyin mümkün olub-olmaması, onun müdafiəçilərinin hansı məqsədləri güdməsi və bunun üçün hansı üsullardan istifadə etməsi suallarının başa düşülməsində böyük rol oynayır.

1. Boyce Rensberger, *Noustan Chronicle*, 5 noyabr 1980-ci il, səh. 15.

2. Colin Patterson, *NarrerXs*, fevral 1984, səh. 60.

3. Francis Nitching, *The Neck of Giraffe: Where Darwin Went Wrong*, New York: Ticknor and Fields, 1982, səh. 30-31.

4. Francis Nitching, *The Neck of Giraffe: Where Darwin Went Wrong*, New York: Ticknor and Fields, 1982, səh. 30-31.

5. Gordan Rattray Taylor, *The Great Evolution Mystery*, London: Sphere Books, 1984, səh. 230.

# TƏKAMÜLÇÜLƏRİN TAPILAN SKELET QALIQLARI MƏLUMATLARINA AİD YALANÇI ŞƏRHLƏRİ

İnsan təkamülü əfsanəsinin təfərrüatını araşdırmadan önce cəmiyyətin əsas hissəsinin yarılmeymən-yarıınsan varlığın mövcud olması ilə razılışadığı təbliğat metodlarına toxunmaq lazımdır. Bu təbliğat metodu arxeoloji tapıntılar əsasında düzəldilmiş "rekonstruksiyalardan" ibarətdir. Rekonstruksiya - "bərpa olunma", yəni heyvanın yalnız bir sümüyü tapıldığı halda onun rəsminin və ya maketinin düzəldilməsi deməkdir. Sizin bəlkə də qəzetlərdə, jurnallarda yaxud da filmlərdə gördükünüz meymunabənzər insan rekonstruksiya yolu ilə düzəldilib. Əksər hallarda daşlaşmış qalıqlar dağınış və natamam halda tapılır və bu-na görə də bunlara arxalanaraq nəyisə zənn etmək xəyala qapılmaq kimi bir şeydir. Bu səbəbdən təkamülçülərin bu qalıqlar əsasında həyata keçirdiyi rekonstruksiylar təkamül ideologiyasının tələblərinin yerinə yetirilməsinə yönəldilib. Harvard Universitetinin antropoloqu Devid Pilbim bu faktı xüsusilə vurğulayır: "Paleoantropologiya sahəsində nəzəriyyə hər zaman səhih faktlar üzərində üstünlük qazanıb".<sup>54</sup>

Rekonstruksiyaların məqsədi təsir altına daha asanlıqla düşən insanların görmə hissələrinə nüfuz etməkdən ibarətdir və beləliklə də onları bu məxluqların keçmişdə mövcud olmasına inandırmaqdır. Burada onu da vurgulamaq lazımdır ki, sümük qalıqlarının üzərində aparılan tədqiqatlar nəticəsində konkret obyektiñ yalnız ümumi cizgilərini müəyyən etmək olar. Xassələrin daha müfəssəl müəyyən olunması üçün parçalanmaya tez məruz qalan yumşaq toxumaların olması labüddür. Təkamül tərəfdarı yumşaq toxumaya öz mülahizəsi ilə istədiyi formani asanlıqla verə bilər. Harvard Universitetindən Ernst A.Xuten bu halı belə izah edir:

"Yumşaq toxumaların "təkrar istehsalı" çox riskli bir işdir. Dodaqların, gözlərin, qulaqların və burun kimi orqanların onların altında yerləşən sümüklə heç bir əlaqəsi yoxdur. Yəni siz neandertal insanın kəlləsini hər hansı bir meymunun və ya filosofun başına eyni uğurla oxşada bilərsiniz. Qədim insanla-

## Eyni bir kəllədən istifadə olunmaqla hazırlanan üç müxtəlif şəkil



1964-cü il, aprelin 5-də  
"Sunday times" qəzeti  
tində nəşr olunan şəkil



Moris Uilson tərəfin-  
dən çəkilmiş şəkil



N.Parker tərəfindən çəkilmiş və  
"National Geographic" jurna-  
linda 1960-ci ilin sentyabr ayın-  
da nəşr olunmuş rəsm

Təkamülçülər qədim insanın zahiri quruluşunun rekonstruksiyasında əndəzəni o qədər aşırılar ki, hətta tamamilə müxtəlif olan iki-üç cür eyni kəlləyə quraşdırı bilirlər. Avstralopithecus Robustus (Avstralopithecus robustus və ya Zinjanthropus) kəlləsindən zahiri görünüşün bərpa olunmasında istifadə edilmişdir. Belə ki, eyni kəllə üç müxtəlif rekonstruksiyaların ortaya çıxmamasına səbəb olmuşdur, bu isə təkamül nəzəriyyəsi tərəfdarlarının "sübətləri"nin uyduruma olmasına aşkar dəliliidir. Qalıqların subyektiv olaraq şərh olunması və mifik rekonstruksiyaların düzəldilməsi təkamülçülərin saxtakarlıqlarının hansı miqyasda olmasının parlaq nümunəsidir. Lakin bu nümunə təkamüçülərin öz nəzəriyyəsinin yararlı olmasını sübut etmək üçün əl atdıığı ən kobud saxtakarlıqlardan biridir.



Steven M.Stonley (Human Origins) tərəfin-  
dən çəkilmiş şəkil



Mourice Vilson (From Age to Adam: the Search for the Ancestry of man) tərəfindən çə-  
kilmiş şəkil

National Geographic, mart 1996-ci il



Gehennisee der Urzeit und Menschen, səh. 200

Junior Larousse, 1-ci cild, səh. 94



Uydurulmuş şəkillər: təkamülçülər öz nəzəriyyəsinə isbat etmək üçün bilərkədən özlərinə sərfli olan görkəmi insanın qalıqlarda qalmayan formaya və xassələrinə verirdilər, məsələn, burunun və dodaqların quruluşu, saçlar və saç düzümü, qışaların forması. Bundan əlavə, onlar tərəfindən uydurulmuş məxluqlar ailə çevrəsində, ovda və həmçinin gündəlik həyatın başqa epizodlarında təsvir olunurdular. Ancaq bu şəkillər yalnız fantaziyanın məhsuludur. Təkamülçülərin rekonstruksiyalarını təsdiq edən bir dənə də qədim insan qalıqları tapılmayıb.



Junior Larousse, 1-ci cild, səh. 94

rin qalıqlarına əsaslanan bu cür rekonstruksiylar heç bir elmi dəyər daşılmır və onlardan xalq kütləsini idarə etmək üçün istifadə olunur. Buna görə də onlara etibar etməyə dəyməz".<sup>55</sup>

# TƏKAMÜL SAXTAKARLIQLARI

Kütləvi informasiya vasitələri və elmi qaynaqlar tərəfindən təlqin olunan "meymunabənzər insan" surəti əslində arxeoloji tapıntılarla heç cürə təsdiq olunmur. Təkamülçülər uydurulmuş məxluqların rəsmlərini çekirlər, ancaq bu məxluqların həqiqiliyini təsdiq edən qalıqların olmaması onları bərk narahat edir. Bu problemin "həlli üçün" onlar maraqlı metoddan - tapılmamış qalıqların "istehsalı" metodundan istifadə edirlər. Həmin metodun nümunələrindən biri elm tarixində böyük qalmaqala səbəb olmuş Piltdaun adamıdır.

## **Piltdaun adamı: oranqutanın çənə sümüyü insanın kəlləsində!**

1912-ci ildə məşhur həkim və eyni zamanda həvəskar paleontoloq Carlz Douson İngiltərədə Piltdaun ətrafindakı dərədə çənə sümüyü və kəllənin bir hissəsi ni aşkar etmişdi. Çənə sümüyü meymunun çənəsinə bənzəsə də, dişlər və kəllə insaninkına oxşayırıdı. Bu eksponatın yaşı 500 min il təyin olunmuş və o, "Piltdaun adamı" adlandırılmışdı. Bundan sonra bu nümunə müxtəlif muzeylərdə insan tekamülünün təkzibolunmaz sübutu kimi nümayiş etdirilirdi. 40 ildən artıq vaxt ərzində bu eksponata elmi məqalələr, müxtəlif şərhlər və rəsmlər həsr olunmuş, dünən universitetlərinin 500-dən artıq elmi işçisi "Piltdaun adamı" mövzusunda doktorluq dissertasiyaları hazırlamışdır.<sup>56</sup> Məşhur amerikalı paloeantropoloq Q.F.Osborn 1935-ci ildə Britaniya Muzeyinə gəlişi zamanı belə demişdi: "Təbiət sürprizlərlə doludur və bu vacib tapıntı bəşəriyyətin tarixə qədərki dövrünə aiddir".<sup>57</sup>

Britaniya Muzeyinin paleontologiya şöbəsindən Kennet Okli 1949-cu ildə bəzi qalıqlar üzərində yaşı təyin etmənin yeni metodundan istifadə etmək fikrinə düşdü. Bu metod "Piltdaun adamı" üzərində də sınadından keçirildi. Nəticə heyətəmiz oldu. Testin nəticələri ilə aydın oldu ki, Piltdaunun çənə sümüyünün tərkibində fтор yoxdur, bu isə öz növbəsində sümüyün yerin altında bir neçə il-dən çox qalmamasından xəbər verirdi.

## Oranqutanın çənə sümüyü insanın kəlləsində

1


Qazıntı halında tapılan qalıqlar Çarlz Douson tərəfindən aşkar edilmiş və ser Artur Vudvorda verilmişdi.



2

"Məşhur" kəllə iki müxtəlif qalığın vahid konstruksiya şəklində quraşdırılması ilə əldə olunmuşdur.

İnsan kəlləsinin hissəsi> Oranqutanın çənə hissəsi<



3

Kəllənin bu modelinə müvafiq olaraq sonralar rekonstruksiyaların və rəsmlərin çoxsaylı surəti hazırlanmış, 500-dən artıq elmi məqalə yazılmışdır. Quraşdırılmış kəllənin əslı Britaniya Muzeyində sərgiyə qoyulmuşdu.



4

Bu tapıntıdan 40 il sonra Pilt-daun qalıqlarının sadəcə olaraq saxta olması elan edilmişdi.



Özündə ftorun kiçik miqdarını daşıyan kəllə çox güman ki, bir neçə min il yer altında qalmışdı. Həmin metod əsasında həyata keçirilən sonrakı xronoloji tədqiqatlar kəllənin yaşıının həqiqətən də cəmi bir neçə min il olmasına təsdiq etdi. Qalıqların yanında tapılan alətlər isə polad alətlərlə yonulmuşdu və məlum olmuşdu ki, bunlar adı saxtakarlıqdır.<sup>58</sup> Bu saxtakarlıq Veynerin 1953-cü il-də apardığı müfəssəl analizlərdən sonra birmənalı şəkildə üzə çıxmışdır. Kəllə 500 il əvvəl yaşmış insana, çənə sümüyü isə təzəcə ölü oranqutana məxsus idi. Dişlər xüsusişə seçilmiş və onları sonralar insan dişlərinə bənzətmək üçün əvvəlcədən cilalanmış diş yuvalarına quraşdırıb keçirmişdilər. Detallara qədimdən qalma görkəmi vermək üçün kalium dixromatin köməyi ilə ləkələr çəkilmişdi. Lakin sümükləri turşuya salandan sonra ləkələr yox olurdular. Saxtakarlığı aşkar etmiş qrupdan Le Qross Klark öz təəccübünü gizlətmədən deyirdi: "Dişlərin üzərindəki süni izlər aydın görünür və maraqlıdır, onlar necə diqqətdən kənar qalıblar".<sup>59</sup> 40 ildən artıq vaxt ərzində Britaniya Muzeyində saxlanılan "Piltdaun adamı" bütün bunlardan sonra tezliklə oradan yiğisdirildi.

### **Nebraska adamı: donuz dişi**

1922-ci ildə Amerikanın Təbiət Tarix Muzeyinin direktoru Henri F.Osborn Qərbi Nebraskada İlan çayının yaxınlığında pliosen dövrünə aid olan azı diş qalığının tapılması haqqında məlumat vermişdi. İddiaya görə, diş özündə meymunun və insanın ümumi səciyyəvi xüsusiyyətlərini daşıyırdı. Geniş elmi diskussiyalar özünü çox gözlətmədi. Bəziləri deyirdi ki, bu diş pitekantropun dişidir, bəziləri isə bildirirdi ki, insanın. Qızgın mübahisələr bitdi, mübahisələrin səbəbkarını isə "Nebraska adamı" adlandırdılar. Bundan dərhal sonra onun elmi adı da qoyuldu - *Hesperopithecus haroldcooki*. Çox nüfuzlu alımlər Osbornu müdafiə etdilər. Cəmi bir dişin əsasında Nebraskanın kəllə və bədəninin rekonstruktiv rəsmləri çəkildi. Sonra isə onun ailə çevrəsində həyat yoldaşı və uşaqları ilə birlikdə şəkilləri dərc olundu.

Bütün bu ssenari yalnız bir dişin əsasında qurulmuşdu. Təkamülçülər bu xülyaya o qədər bağlanmışdılar ki, tədqiqatçı Uilyam Brayan tez-tələsik qərarların qəbul olunmasının əleyhinə çıxış edəndə, təkamülçülərin çox kəskin tənqid atəşinə məruz qalmışdı.

Lakin 1927-ci ildə skeletin digər hissələri aşkar olundu. Yeni tapılmış hissələrə əsasən diş nə insana, nə də meymuna məxsus deyildi. Məlum oldu ki, diş nəсли kəsilmiş Amerika qabarı (çöl donuzu) növü olan "*Prodthennops*"a




1922-ci il iyun ayının 24-də "Illustrated London News" jurnalında çap olunmuş bu rəsm yalnız bir dişin əsasında çəkilmişdi. Lakin bu dişin nə insana, nə də meymunabənzər məxluqa aid olduğunu, onun yalnız nəslə kəsilmiş donuz növünə məxsus olması məlum olanda təkamülçülər dərinən məyus olmuşdular.

məxsus imiş. Uilyam Qreqorun bu səhvə aid məqaləsi "Science" jurnalında "Göründüyü kimi Hesperopithecus nə meymundur, nə də insan" başlığı ilə çap olunmuşdu.<sup>60</sup> Axır nəticədə Hesperopithecus haroldcooki-nin və onun ailəsinin bütün rəsmləri ədəbiyyatdan çıxarıldı.

### Ota Benqa: qəfəsə salınmış Afrika aborigeni

Darvinin "İnsanın mənşəyi" kitabında insanların meymunabənzər məxluqdan törəməsi iddiasından sonra bu ssenarinin təsdiqlənməsi üçün qalıqların axtarışına başlanılmışdı. Amma bəzi təkamülçülər inanırdılar ki, tekçə meymunabənzər insanın qalıqları deyil, həmçinin canlı fəndlər də dünyanın müxtəlif qitələrində tapılacaqdır. XX əsrin əvvəllərində "canlı keçid formasının" axtarışları vəhşilik dərəcəsinə çatmışdı. Bu vəhşiliyin nümunəsi 1904-cü ildə Konqoda təkamülçü tədqiqatçı Samuel Verner tərəfindən tutulmuş Ota Benqa adlı piqmeyin (cırtdanın) əhvalatıdır. Ota Benqa adı onun öz dilində "dost" mənasını daşıyır. O, evli idi və iki uşağı var idi. O, zəncirlənib heyvan kimi qəfəsə salınmış və Amerikaya Müqəddəs Luis adına dünya sərgisinə yola salınmışdı. Yerli təkamülçü alımlar onu meymunların müxtəlif növləri ilə birlikdə bir qəfəsə salıb insana ən yaxın olan "keçid forması" kimi nümayiş etdirirdilər.

İki ildən sonra onun yerini dəyişib Nyu-Yorkun Bronx zooparkında şimpanze, Dinah qorillası, Dohunq oranqutanı ilə birlikdə yerləşdirib, insanların qədim əcdadı kimi təqdim etdirilər. Zooparkın müdürü təkamülçü həkim Uilyam T. Honeley öz məruzələrində belə nadir keçid formasının öz zooparkında olmasının şərəfi haqqında tez-tez danışır, zooparka gələn adamlar isə Ota Benqa ilə hey-



vanla davranışmış kimi rəftar edirdilər. Ota Benqa sonda alçaldılmalara, təhqirlərə və rüsvayçılığa dözməyərək intihar etdi.<sup>61</sup>

Piltdaun, Nebraska və yaxud Ota Benqa... Bütün bu qalmaqallar təkamülçülərin öz məqsədlərinə çatmaq və öz nəzəriyyələrini isbat etmək naminə "məqsəd vasitəni doğruldur" prinsipinə əsaslanaraq, hər bir yanlış elmi metodlardan istifadə etməsindən xəbər verir.

Məhz bu nöqteyi-nəzərdən insan təkamülü əfsanəsinin belə demək mümkünsə, başqa "sübutlarına" baxdıqda oxşar vəziyyətlə qarşılaşmaq olar: uydurma dolu hekayələr və onların yaşaması uğrunda hər şeyə hazır olan könüllülər dəstəsinin mövcudluğu göz qabağındadır.

# İNSANIN TƏKAMÜLÜ SSENARİSİ

Biz əvvəlki fəsillərdən belə nəticəyə gəlirik ki, təbiətdə canlı orqanizmlərin təkamülünə imkan yaranan mexanizm mövcud deyil; canlıların bütün növləri təkamül prosesi nəticəsində deyil, bizim onları tanıdığımız kimi, bir-birindən asılı olmadan yaradılmışlar. Buradan da aydındır ki, "insanın təkamülü" həyata keçməsi qətiyyən mümkün olmayan uydurmadır. Bəs müxtəlif hekayələr uyduran təkamülçülər bu zaman nəyə əsaslanırlar? Onların istinad nöqtəsi istədikləri kimi şərh edə bildikləri skelet qalıqlarının bolluğu olmuşdur. Tarix boyu 6000-dən çox meymun növü yaşamışdır. Meymunların əksəriyyətinin nəslə kəsilmiş və müasir dövrə meymunların yalnız 120 növü gəlib çatmışdır. Təkamülçülər nəslə kəsilmiş meymunların kəllələrindən və sümüklərindən özlərinə sərfəli şəkildə istifadə edib, onları boy sırası ilə kiçikdən böyüyə qədər bir cərgəyə düzmiş və bu sıraya nə vaxtsa nəslə kəsilmiş insan irqinə mənsub kəllələri də əlavə etmişlər. Beləliklə də "insanın təkamülü" ssenarisi yaranmışdır. Bu ssenariyə görə, insanlar və bugünkü meymunlar ümumi əcdaddan törəmişlər. Zaman keçdikcə bu məxluqlar təkamül prosesinə məruz qalıblar, bunun nəticəsində onların bir hissəsindən meymunlar, digər hissəsindən isə insanlar əmələ gəlib. Lakin bütün paleontoloji, anatomik və bioloji məlumatlar təkamül nəzəriyyəsinin bu və ya başqa iddialarının əsassız və köhnəlmış olmasından xəbər verir.

Saxtakarlıqlar, faktların təhrif edilməsi, aldatmalar, uydurulmuş rəsm və şərhlər istisna olmaqla, meymunla insan arasında olan qohumluq əlaqəsinə aid hər hansı bir əhəmiyyətli dəlil-sübut yoxdur. Skelet qalıqları da sübut edir ki, tarix boyu insanlar insan, meymunlar isə meymun olaraq qalmışlar. Təkamül nəzəriyyəsi tərəfdarları tərəfindən insanların "əcdadı" kimi təqdim olunan bəzi qalıqları təxminən 10 min il bundan əvvəl yaşamış, lakin sonradan nəslə kəsilmiş qədim insan irqlərinə məxsusdur. Həmçinin müasir dövrdə elə xalqlar var ki, onların fiziki quruluşu və xüsusiyyətləri nəslə kəsilmiş insan irqlərinə bənzə-

yir. Ən əsası isə insanlar və meymunlar anatomiq cəhətdən çox fərqlənirlər və onlar təkamül prosesi nəticəsində əmələ gələ bilən irqlərdən deyillər. Bu cür fərqlərdən biri "dik yerimə"dir. Dik yerimə yalnız insanlara xasdır və insanları digər canlı məxluqlardan fərqləndirən ən vacib xüsusiyyətlərdən biridir.

## İnsanın uydurulmuş nəsil ağacı

Darvinizmə görə, müasir insanlar meymunabənzər məxluqlardan yaranmışlar. 4-5 milyon il bundan əvvəl başlayan prosesin gedişində meymunla insan arasında "keçid formaları"nın olması zənn edilir. Uydurulmuş sənəridə dörd əsas "kateqoriya" sadalanır:

1. Australopithecus - (avstralopitek)
2. Homo habilis - (bacarıqlı insan)
3. Homo erectus - (dikyeriyən insan)
4. Homo sapiens - (şüurlu insan)


Təkamülçülər insanın belə demək mümkünsə, ilk meymunabənzər əcdadı zənn etdikləri canlısı "cənub meymunu" mənasına gələn "Australopithecines" adlandırdılar. Əslində isə bu canlı nəсли kəsilmiş meymun növündən başqa bir

### Təkamülçülərin yeganə ilham qaynağı çənə sümüyü olmuşdur

Geheimnisse der Urzeit, Tiere und Menschen, sah. 139



Ramapitekin (ramapitnekus) ilk tapılan qahqları iki-hissəli natamam çənədən ibarət idi (bax: sağdakı şəkil). Ancaq təkamülçü rəssamlar heç utanmadan yalnız bu iki qahqlara əsaslanaraq o saat ramapiteki, onun ailəsini və yaşam mühitini təsvir etmişdilər. "Keçid forma"nın olması iddia edilən ramapitekin və başqa məxluqların adı meymunlar olması sübuta yetirildikdə, onlar təkamülçülər tərəfindən heç bir izahat götərilmedi, tələm-tələsik şəkildə insanların nəsil şəcərəsindən kənar edildilər.<sup>62</sup>



şey deyildi. Australopithecines-lor müxtəlif - bəziləri iri, digərləri isə daha xırda və zərif bədən quruluşlu olurlar. Təkamülçülər insanın təkamülünün növbəti mərhələlərini "homo", yəni "insan" adlandırdılar. İddiaya görə, homo silsiləsindən olan məxluqlar Australopithecines-lə müqayisədə daha çox inkişaf etmişdilər. Təkamülçü nəşrlərdə və dərs vəsaitlərində tez-tez rast gəldiyimiz "Yava insanı"nın, "Pekin insanı"nın, "Lucy" adlanan skelet qalıqlarını yuxarıda salanan növlərin birinə aid etmək olar. Bu növlərin həmçinin yarımnövlərə bölünməsi güman edilir.

Təkamülçülər Australorithicus-Homo habilis-Homo erectus-Homo sariens ardıcılığını irəli sürməklə elə bir təsəvvür yaratmaq istəyirdilər ki, sanki hər bir növ ondan sonra gələn növün əcdadı olmuşdur. Bununla belə antropoloqların son tədqiqatları Australopithecus, Homo habilis və Homo erectus növlərinin eyni zamanda, lakin dünyanın ayrı-ayrı yerlərində yaşadığını təsdiq edir. Həmçinin Homo erectus sinfinə aid edilmiş insanlar lap müasir dövrə qədər Homo sapiens Neandertalensis və Homo sapiens-lə (müasir insanla) yanaşı eyni dövrdə, yan yana yaşamışlar. Yəni həmin fakt bu canlıların bir-birinə əcdad olması iddiasını aydın və qəti surətdə təkzib edir.

Nəticədə bu sahədə olan bütün elmi məlumatlar, tədqiqatlar və təkamülçülər tərəfindən təqdim olunan skelet qalıqları insanın heç vaxt təkamül prosesinə məruz qalmadığından xəbər verir. Bu qalıqların bir hissəsi meymun növlerinə, digər hissəsi isə müxtəlif insan irqlərinə məxsusdur. Bəs onda qalıqların hansıları insanlara, hansıları meymunlara məxsusdur? Və bunlardan hansısa birini "keçid forması" saymaq olarmı? Bu suallara cavab tapmaq üçün kateqoriyaları ardıcılıqla nəzərdən keçirək.

### **Avstralopitek meymunlarının bir növdür**

Birinci kateqoriyaya aid edilən avstralopitek "cənub meymunu" deməkdir. Hesab edilir ki, bu məxluqlar 4 milyon il bundan əvvəl Afrikada yaşamış və onların nəslə eramızdan 1 milyon il əvvəl kəsilmişdir.

Avstralopiteklər arasında fərqlər var. Onların ən qədim növü A.afarensis sayılır, sonra daha xırda sümüklü A.afrikanus və daha iri sümüklü A.robustus gəlir. Bəzi tədqiqatçıların fikrincə, A.boissesi ayrı növdür, digərləri isə iddia edirlər ki, bu, A.robustusun yarımnövdür.

Avstralopiteklərin bütün növləri müasir meymunlara bənzəyən nəslə kəsilmiş meymunlardır. Bütün bu növlərin beyninin həcmi şimpanzenin beyininin həc-

mi ilə ya eynidir, ya da daha kiçikdir. Əllərdə və ayaqlarda ağaclarla dırmaşmaq üçün çıxıntılar var, arxa pəncələr isə hər hansı predmeti qucaqlamaq xüsusiyyətinə malikdir, boyları qıсадır (maksimum 130 sm) və avstralopiteklərin erkəkləri müasir meymunlarda olduğu kimi, dişilərdən iri olmuşdur. Kəllə quruluşunda mövcud olan çoxsaylı oxşarlıqlar, bir-birinə yaxın yerləşən gözlər, iti azı dişləri, çənənin forması, uzun əllər və qısa ayaqlar sübut edir ki, bu meymunlar müasir həmcinslərindən heç nə ilə fərqlənmir.

Bu halda təkamül nəzəriyyəsi tərəfdarlarının iddiası ondan ibarətdir ki, avstralopiteklərin anatomik cəhətdən meymunlara bənzəməsinə baxmayaraq, onlar insan kimi dik yerimə qabiliyyətinə malikdir və buna digər meymunlar arasında rast gəlinmir. Meymunların "dik yeriməsi" haqqında olan fərziyyələr onilliklər boyu Riçard Liki və Donald Cohanson kimi təkamülçü paleoantropoloqlar tərəfindən müdafiə olunurdu.

Buna baxmayaraq, bir çox alımların avstralopitek skeleti üzərində apardığı saysız-hesabsız tədqiqatlar nəticəsində təkamülçülərin bu iddiasının doğru olmadığını məlum olmuşdur. Avstralopitekin skelet qalıqları üzərində böyük həcmində iş aparan İngiltərənin və Amerikanın ən məşhur anatomları lord Solli Sukkerman və professor Çarlz Oksnard müəyyən etmişlər ki, bu canlılar müasir meymunlar kimi yermişlər. İngiltərə hökumətinin köməyi ilə tərkibində 15 il ərzində bu canlıların sümükləri üzərində tədqiqat aparan lord Sukkermanın da olduğu, beş nəfərdən ibarət qrup təşkil edilmişdi. Sukkermanın özü təkamül nəzəriyyəsi tərəfdarı olsa da, o, belə nəticəyə gəlmişdi ki, avstralopitek dik yerimə xüsusiyyəti olmayan meymun növlərindən biridir.<sup>63</sup> Bu sahədəki işləri ilə tanınmış təkamülçü anatom Çarlz Oksnard isə avstralopitekin və müasir oranqutanın skeletləri arasında oxşarlıqlar müəyyən etmişdi.<sup>64</sup>


1944-cü ildə İngiltərənin Liverpul Universitetinin bir qrup alimi son nəticəyə gəlmək üçün avstralopitekin skeleti üzərində etraflı tədqiqatlar aparmışdı. Yekun nəticə budur: "Avstralopiteklər dördayaqlılardır".<sup>65</sup>

Bir sözlə, avstralopiteklər insana heç bir aidiyatı olmayan, nəslili kəsilmmiş meymun növü olmuşlar.

### **Bacarıqlı insan (*Homo habilis*): insana çevirməyə çalışdıqları meymun**


Şimpanze ilə avstralopitekin skelet və kəllə quruluşlarının oxşarlığı haqqında dəlillər və bu canlıların ikiayaqlı olmalarının təzkib edilməsi təkamülçü paleontoloqları çətin vəziyyətə salmışdır. Axı xəyalı təkamül sxemində avstra-

## Avstralopitek - şimpanze ilə oxşarlıq



Avstralopitek

Avstralopitekin (soldakı şəkil) və şimpanzenin (sağdakı şəkil) çənə sümüyündəki aşkar oxşarlıqlar onu sübut edir ki, insanın əcədəsi kimi təqdim edilən avstralopitek əslində məymun növlərindən biridir.



Şimpanze

## Australopitek - şimpanze ilə oxşarlıq



İnsanın qazıntı halında tapılan ilk skelet qalıqları Efiopiyanın Xadar adlanan yerində tapılan AL 288-1 və yaxud "Lyusi" adlandırılmış skelet olmuşdur. Alimlərin zənninə, o, australopitekin aferensis növünə aid idi. Təkamülçülər Lyusinin dik yeriyən məxluq olduğunu sübut etmək üçün xeyli vaxt və əmək sərf etmişlər, lakin qalıqların müasir analizi Lyusinin dik yerimə qabiliyyətinə malik olmayan şimpanze olduğunu isbat etmişdir.



Şəkildə göstərilən australopitek aferensis AL 333-105 qalığı şimpanzənin eyni növünün cavan fərdinə məxsus olmuşdur, məhz buna görə kəllə sümüyünün üzərində olan çöküntü hələ yaxşı inkişaf etməmişdir.

lopitekin ardından *Homo erectus* gəlirdi. "Homo" sözü "insan" deməkdir, *Homo erectus* isə insan kateqoriyasına aiddir və dik (şaqlı) skeletə malikdir. Meymun növlərindən biri olan avstralopitekdən skeletin quruluşu ilə müasir insandan heç nə ilə fərqlənməyən *Homo erectus*-a açıq-aydın olan keçid hətta təkamül nəzəriyyəsinə görə də mümkün deyil. Deməli, "qarşılıqlı əlaqə", yəni "keçid forması" lazımdır. Və məhz bu labüdüllük "*Homo habilis*" məfhumunun meydana gəlməsinə səbəb oldu.

*Homo habilis* təsnifatı 1960-cı ildə "arxeoloji tapıntı ovçuları" - Liki ailəsi tərəfindən irəli sürülmüşdür. Liki ailəsinin fikrincə, onlar tərəfindən *Homo habilis* kimi təsnif edilmiş bu yeni növ dik yeriyə bilirdi, nisbətən böyük ölçüdə olan beyinə malik idi və daş ağacdan olan əmək alətlərindən istifadə edə bildirdi. Deməli, o, insanların əcdadı ola bilərdi.

Ancaq 80-ci illərin ortalarında təpılmış həmin növün skelet qalıqları bu baxışları tamamilə dəyişdirdi. Bernard Vud və Lorinq Breys yeni qalıqlar üzərinə işləyərək belə nəticəyə gəldilər ki, "əmək alətlərindən istifadə etməyi bacaran insan" mənasını verən "*Homo habilis*" əslində "əmək alətlərindən istifadə etməyi bacaran Cənubi Afrika meymunu", yəni *Australorithecus habilis* kimi təsnif edilməlidir. *Australorithecus* meymunu ilə bu növün çox oxşarlıqları var idi: avstralopitekdəki kimi uzun əllər, qısa ayaqlar və meymunabənzər skelet şəklində. Çənə forması müasir meymunların çənəsi ilə tamamilə eynidir. 550 kub santimetr təşkil edən beyin ölçüsü isə ayrı-ayrılıqda bu canlıların hər birinin meymunlara aid olmasının ən bariz əlamətidir. Bəzi təkamülçülər tərəfindən ayrı növ kimi təqdim edilmiş *Homo habilis* bütün başqa avstralopiteklər kimi, əslində bir meymun növü olmuşdur.

Sonrakı illərdə aparılmış tədqiqatlar *Homo habilis*-la avstralopitekin oxşarlığını bir daha isbat etmişdi. 1984-cü ildə Tim Uayt özündə müasir meymuna xas olan beynin kiçik ölçüsünü, uzun əlləri və qısa ayaqları daşıyan ON62 skeletini və kəllənin qalıqlarını aşkar etmişdi.

1994-cü ildə Amerika antropoloqu Holli Smit tərəfindən aparılmış daha müfəssəl tədqiqatlar göstərdi ki, *Homo habilis* insan yox, meymundur. *Australorithecus*, *Homo habilis*, *Homo erectus* və *Homo neandertalensis* kimi növlərin dişlərini analiz etmiş Smit belə nəticəyə gəlir:

"Bizim tərəfimizdən dişlərin quruluşu və inkişafı meyarı əsasında aparılmış analizlər *Australorithecus*-un və *Homo habilis*-in Afrika meymunlarının eyni kateqoriyasına aid olmasından xəbər verir. Amma *Homo erectus*-la

Neandertalensis öz quruluşları baxımından müasir insanlara uyğun gəlirlər".<sup>66</sup>

Həmin ildə anatomlar Fred Spur, Bernard Vud və Frans Zonneveld tamamıla başqa üsuldan istifadə edərək eyni nəticəyə nail olmuşdular. Bu üsul müvazinətin qorunmasına cavabdeh olan daxili qulağın yarımdairəvi kanallarının müqayisəli analizinə əsaslanır. Dikyeriyən insanın və yarıbüklü yeriyən meymunun qulaq kanalları arasında konkret fərqlər mövcud idi. Bu tədqiqatların nəticəsində bəlli oldu ki, Australorithicus-un və Homo habilis-in daxili qulağının kanalları müasir meymunların kanalları ilə oxşardır və Homo erectus-un qulaq kanalları müasir insanın qulaq kanallarına bənzəyir.<sup>67</sup>

Bu kəşf iki çox vacib nəticə çıxarmağa imkan yaratmışdır:

1. Homo habilis adlandırılan skelet qalıqları Homo, yəni insan təcnifatına yox, Australorithicus, yəni meymun təsnifatına aiddir.
2. Homo habilis və Australorithicus yarıbüklü vəziyyətdə yeriyirlər və bu fakt onların meymunabənzər skelet quruluşuna malik olmasından xəbər verirdi. Yəni onların insanla heç bir əlaqəsi yox idi.

### **Rudolfensis insanı (Homo Rudolfensis): sifətin səhvən yenidən qurulması**

Homo rudolfensis istilahından 1972-ci ildə Keniyada Rudolf çayının ətraflarında tapılmış skelet qalıqları üçün istifadə olunur. Həmin ad qalıqların guya təqdim etdikləri növə də verilmişdir. Əksər paleoantropoloqlar bu faktla razılaşır ki, Homo rudolfensis qalıqları başqa növə yox, Homo habilis, yəni meymun növününə aiddir.

Qalıqları aşkar edən Riçard Liki "KNM-ER 1470" adlandırılan kəllənin yaşı 2,8 milyon il olduğunu müəyyən etmiş və bunu antropologiya tarixində olan ən böyük tapıntı kimi təqdim etmişdi. Təbii ki, bu hadisə böyük maraq doğurmuşdu. Tapılan canlıının kəllə ölçüləri avstralopitekdə olduğu kimi idi, sifəti isə insan sifotinə bənzəyirdi. Likinin fikrincə, bu canlı avstralopiteklə insan arasında olan itirilmiş həlqə idi. Lakin bir qədər sonra aydın oldu ki, rəsmi elmi jurnalların üzərində yerləşdirilən KNM-ER 1470 kəlləsinin "insan" üzünün şəkli yenidən qurulması (rekonstruksiya) zamanı bəlkə də qəsdən buraxılmış səhvələr nəticəsində ortaya çıxmışdır. İnsan sifətinin anatomiyası sahəsində ixtisaslaşan professor Tim Bromley 1992-ci ildə kompüter vasitəsilə aşkar edilmiş həqiqət haqqında bunları söyləyir:

## Bacarıqlı insan (*Homo habilis*): meymunun daha bir növü

Təkamülçülər çox uzun müd-dət ərzində iddia edirdilər ki, onların bacarıqlı insan (*Homo habilis*) adlandırdıqları məxluq dikyeriyən olmuşdur. Beləlik-lə, onların fikrincə, insanla meymun arasındaki aralıq keçid mərhələni təşkil edən çatış-mayan həlqə nəhayət ki, tapılmışdır. Ancaq 1986-ci ildə pale-ontoloq Tim Uayt tərəfindən tapılmış və ON62 adlandırılan *Homo habilis*-in yeni qalığı bu iddiaları tamamilə təzkiz etmişdir. Qalıqların bu hissələri göstərdi ki, *Homo habilis* müasir meymunlar kimi uzun ön ətraflara malik canlı olmuşdur. Bu skelet qalığı *Homo habilis*-in ikiyəqqli və dikyeriyən məxluq olması iddialarına son qoydu. *Homo habilis* də meymundan başqa bir şey deyildi.



Soldakı şəkildə: bu tip meymunların xüsusiyyətlərini, yaxşı inkişaf etmiş kəsici dişləri və xırda ažı dişlərini, dördkünc çənə sümüyünün formasını ən parlaq formada nümayiş etdirən "ON 7 *Homo habilis*" çənə qalığı təqdim olunmuşdur. Bütün bu xassələr müasir meymunlara məxsusdur. Başqa sözlə, *Homo habilis* çənəsi məxluqun bu növünün adı meymun olmasını isbat etmişdir.

"KNM-ER 1470-in yenidən qurulması (rekonstruksiyası) zamanı sıfət müasir insanda olduğu kimi demək olar ki, kəlləyə paralel yerləşdirilmişdir. Ancaq aparılmış tədqiqatlar sıfətin kəlləyə daha əyilmiş vəziyyətdə yerləşməsini tələb edir. Bu cür yerləşdirmədə biz avstralopitekdə olduğu kimi meymunabənzər sıfət əldə edə bilərik".<sup>68</sup>

Təkamülçü paleoantropoloq C.Kronin bu məsələyə dair belə deyir: "Kobud şəkildə formalaşmış sıfət, kəllənin kiçik eni və iri ažı dişləri - KNM-ER 1470 kəlləsinin ilkin xüsusiyyətləri avstralopitek kəlləsinə də xasdır. KNM-ER 1470 də Homo-nun başqa ibtidai nümunələri kimi nazik-sümüklü avstralopiteklərlə quruluş etibarilə çox oxşarlıqlara malikdir. Bu xüsusiyyətlər Homo-nun sonrakı nümunələrində (yəni Homo erectus-da) aşkar olunmur".<sup>69</sup>

Miçigan Universitetindən (ABŞ) Ç.Lorinq Breys KNM-ER 1470-in çənə və diş quruluşu ilə əlaqədar bir sıra analizlər apararaq eyni nəticəyə gəlmışdır:

"İri çənə və ažı dişlərinin tutduğu boşluq KNM-ER 1470-in sözün əsl mənasında avstralopitekin sıfət və dişlərinə malik olmasından xəbər verir".<sup>70</sup>


KNM-ER 1470-i Likidən heç də az tədqiq etməmiş Con Hopkins adına universitetin (ABŞ) paleoantropoloqu, professor Alan Uolker bildirir ki, bu məxluq insan növünə, yəni Homo habilis və ya Homo rudolfensis-ə yox, əksinə, Australorithicus sinfinə aid edilməlidir.<sup>71</sup>

Bir sözlə, Homo habilis və ya Homo rudolfensis-i Australorithucus-la Homo erectus-un arasında olan keçid forması kimi təqdim etmək istəyən bu cür təsnifatlar tamamilə uydurmadır. Bu məxluqların hər biri Australorithucus silsiləsinin adı nümayəndəsidir və bu faktla bu gün tədqiqatçıların çoxu razılaşır. Bu məxluqların bütün anatomiq xüsusiyyətləri onların meymun növünə aid olmasından xəbər verir. Onların ardınca gələn "Homo" qalıqları isə həqiqətən də insana məxsusdur.

### **Dik yeriyən insan (Homo erectus) və bundan sonrakı növlər: həqiqi insan tipləri**

Təkamülçülərin uydurulmuş sxeminə görə, homo növünün daxilində olan təkamül belədir: əvvəlcə Homo erectus, sonra Homo sapiens archaic, neandertal, cro-magnon və müasir insan... Lakin bu təsnifat əslində yalnız insanların xüsusi irqlərini təmsil edir. Onların arasında olan fərqlər eskimosla zənci və yaxud piqmeylə avropalı arasında olan fərqdən artıq deyil.

**Daxili qulağın quruluşunun təhlilinin nəticələri:  
meymundan insana olan keçid yoxdur**



Meymunun və insannın daxili qulağıının yarımdairəvi borucuqlarının quruluşunun müqayisəli təhlili göstərdi ki, insanın əedadları adlandırılan canlılar əslində meymunlardır. Australorithecus və Homo habilis-də daxili qulağın borucuqları meymunlara, Homo erectus-da (dikyeriyən insanda) isə insana xas olan quruluşa malikdir.

Əvvəlcə, təkamülçülərin zənnincə ibtidai növ sayılan Homo erectus-u gözdən keçirek.

"Erect" istilahı "dik" mənasını ifadə edir, Homo erectus isə "dik yeriyən insan" deməkdir. Təkamülçülər bu insanları öncəkilərdən "erect" kəlməsi ilə ayırmaga məcbur olmuşdular. Çünkü Homo erectus-un bütün qalıqları Australorithecus-dan və ya Homo habilis-dən fərqli olaraq, dik (şaquli) skeletə malikdir. Homo erectus-la müasir insanın skeletləri isə bir-birindən heç nə ilə fərqlənmir.

Təkamülçülər Homo erectus-u orta insan kəllə ölçülərindən kiçik olan kəllə ölçüsünə (900-1100 cm.kub) və qalın qaşüstü çıxıntılarla görə ibtidai növ sayırlar. Halbuki indi də dünyada Homo erectus-la eyni kəllə sümüyü həcmində malik olan (məsələn, piqmeylər) və yaxud onda olduğu kimi qaşüstü çıxıntılarla malik olan insanlar (məsələn, Avstraliya aborigenləri) yaşayır.

Kəllə sümüyünün həcmi qabiliyyəti və ya zehni imkanları əsla əks etdirmir. Ağıl, zəka, dərrakə səviyyəsi kəllə sümüyünün həcmindən deyil, beyindaxili olan nizamdan asılıdır.<sup>72</sup>

Homo erectus-u dünyaya təqdim edən skelet qalıqları Asiyada tapılmış və "Pekin insanı" və yaxud "Yava insanı" adlandırılmışdır. Ancaq vaxt ötdükcə aydın olmuşdur ki, bu iki tapıntıya da etibar etmək olmaz. Pekin insanı gipsdən düzəldilmişdi və orijinali itirilmiş modeldən ibarət idi. Yava insanı isə kəllənin özündən bir neçə metr uzaqlıqda tapılmış qırıq sümükdən və qırıq kəllə hissələrindən ibarət idi. Onların canlıya məxsus olmasının isbatı mümkün deyil. Afrikada təpişan Homo erectus bu səbəbdən daha çox əhəmiyyət kəsb etməyə başlamışdı. (Burada qeyd etmək lazımdır ki, Homo erectus qalıqlarının bir hissəsi təkamülçülər tərəfindən Homo ergaster adlı digər təsnifata daxil edilmiş və bu da onların arasında fikir ayrılıqlarına səbəb olmuşdu. Lakin biz bu misalları Homo erectus təsnifatında nəzərdən keçirəcəyik).

Homo erectus-un ən məşhur nümunəsi "Nariqotome homo erectus", yaxud "Turkana oğlanı" adlandırılın və Afrikada, Keniyanın Turkana gölünün ətraflarında tapılmış skelet qalığıdır. Bu qalıqların 12 yaşlı uşağa məxsus olması müəyyən edilmişdir. Bu uşaqın boyu yetkinlik dövründə 1,83 metrə çata bilərdi. Onun skeleti müasir insan skeletindən heç nə ilə fərqlənmirdi.

ABŞ paleoantropoloqu Alan Uolker deyir: "Paleontologiya sahəsində hətta orta dərəcəli mütəxəssislərə belə həmin skeleti müasir insanın skeletindən ayırmak çətindir".<sup>73</sup> Kəllə haqqında isə o, belə deyir: "Neandertal kəlləsinə çox bənzəyir".<sup>74</sup> Neandertal insan müasir insan irqlərindən biridir. Deməli, Homo erectus da insan irqlərindən biridir. Belə ki, hətta təkamülçü Riçard Liki də etiraf edir ki, Homo erectus-la müasir insan arasında olan fərq yalnız irqi fərqlərdən ibarətdir:

"Hər bir insan buradakı fərqləri - kəllənin forması, sıfət bucağı, kobud qəşüstü yastıq və sair kimi fərqləri müşahidə edə bilər. Lakin bu fərqləndiriçi cəhətlər bu gün də müxtəlif coğrafi mühitlərdə yaşayan insanlarda müşahidə olunur. Bu müxtəliflik insanların uzun müddət ərzində bir-birindən fərqli olan şəraitlərdə yaşadıqları zaman baş verir".<sup>75</sup>

Konnektikut Universitetindən (ABŞ) olan professor Uilyam Laflin uzun illər ərzində eskimoslar və Aleut adaları xalqları arasında anatomik tədqiqatlar apararaq, Homo erectus-la bu insanlar arasında olan heyvətamız oxşarlıqları aşkar etmişdir. Bu tədqiqatlar nəticəsində o, belə bir nəticəyə gəlmışdır: bunlar əslində Homo Sapiens (müasir insan) növünə aid olan müxtəlif irqlərdir:

"Əgər Homo sapiens növünə mənsub olan eskimoslar və Avstraliya aborigenləri kimi uzaq qrupların arasında olan böyük fərqləri nəzərə alsaq, on-

## Dikyeriyən insan (*Homo erectus*) əsl insandır



*Homo erectus* "ayaq üstə düz duran" insan deməkdir. Qazıntılar nəticəsində tapılan skelet qalıqlarının hamısı insanların müxtəlif irqlərinin nümayəndələrinə məxsusdur. *Homo erectus* qalıqlarında özünü parlaq şəkildə təzahür etdirən ümumi xarakteristikalar yoxdur və buna görə də yalnız kəllənin formasına əsaslanaraq insanın xarici görkəmini təyin etmək çox çətindir. Bu səbəbdən təkamülçü alimlərin bir çoxu bir-birindən çox fərqlənən təsnifatlar və skelet qalığı adları irəli süründülər.

Daha çox "Turkana oğlani" adı altında tanınan KNM WT 15000 skeletinin şəkli yəqin ki, bu günə qədər tapılmış ən qədim və tam qalmış skelet qalığıdır. Qalığın yaşı təqribən 1,6 milyon il təşkil edir və skeletin üzərində aparılan tədqiqatlara görə, o, boyu təxminən 1,80 sm olan 12 yaşında oglana məxsus olmuşdur. Bu qalıq müasir insanların skeleti ilə neandertal irqinə mənsub insanların skeleti arasında olan tam oxşarlığı nümayiş etdirir. "Turkana oğlam" insanın təkamül əfsanəsinin bütün dəllilərini təzkib edən və boşça çıxaran ən parlaq nümunədir. Təkamülçü Donald Conson bu qalığı belə şərh edir: "O, uca boylu və ariq idi. Bədən quruluşu və orqanların mütənasibliyi Ekvatorial Afrikanın müasir sakinlərinin bədən quruluşlarına uyğun olmuşdur. Bədən orqanlarının ölçüləri isə Şimali Amerikanın aq irqinə mənsub olan kişinin bədən üzvləri ilə tamamilə eynidir".

Yuxarıda soldakı şəkildə *Nomo erectus*-un 1975-ci ildə Afrikada Koobi Fora adlı yerin yaxınlığında tapılan ən xarakterik kəlləsi taqdim olunub. Sağdakı şəkildə isə kəllə quruluşu xüsusiyyətlərini o qədər də dəqiqlik təzahür etdirməyən *Nomo Ergaster* KNM-ER 3733 kəlləsi əks olunmuşdur. *Homo erectus*-un bütün qalıqlarının qafa taslarının ölçüləri 900-100 sm.kub qədərdir. Bu göstəricilər müasir insanların kəllə ölçülərinə uyğundur.



## 700 min il bundan əvvəlki gəmiqayırma mühəndisləri



**Antik dənizçilər:** "İlk insanlar bizim zənn etdiyimizdən daha ağlı olmuşlar..." 1998-ci il martın 14-də "New Scientist" jurnalında bu başlıq altında çap olunan məqalədə təkamülçülər tərəfindən *Homo erectus* (dikyeriyən insan) adlandırılan insanların hələ 700 min il bundan əvvəl gəmiqayırma ilə məşğul olduğu xəbər verilirdi. Gəmiqayırma üçün lazım olan bilik və texnologiyalara malik olan insanları "ibtidai" adlandırmış olarını?

da *Homo erectus*-un da daxilində fərqlər olan *Homo sapiens* növünə aid edilməsi haqqında nəticəyə gəlmək məntiqəuyğundur".<sup>76</sup>

Bir insan irqi olan *Homo erectus* uydurma "insanın təkamülü" ssenarisi üzrə ondan əvvəl gələn meymunlardan (*Australorithecus*, *Homo habilis*, *Homo rudolfensis*) çox fərqlənir. Yəni qazıntı nəticəsində tapılan qalıqlarda aşkar olunmuş ilk insanlar hər hansı bir təkamül prosesi keçmədən birdən-birə və ey-ni zamanda əmələ gəlmişlər. Yaradılmanın sübutu kimi bundan tutarlı dəlil ola bilməz.

Lakin bu həqiqətlə razılaşmaq ehkamçı təkamül fəlsəfəsinə və təkamülçülərin ideologiyasına ziddir. Bu səbəbdən də onlar əslində insanın özünəməxsus irqi olan *Homo erectus*-u yarımeyejmuna bənzər məxluq kimi təqdim etməyə cəhd göstərirlər. *Homo erectus*-un bərpa edilmiş maketinə inadla meymunabənzər zahiri görünüş verilir. Digər tərəfdən, onlar *Australopithecus* və ya *Homo habilis* kimi meymunları həmin metodla "insanabənzər"ə çevirir, ayrı-ayrı qruplara mənsub olan meymunları və insanı bu cür "yaxınlaşdıraraq" onların arasında mövcud olan fərqləri azaltmaq isteyirlər.


## Neandertallar: iri bədən quruluşlu insan irqi

Neandertallar 100 min il bundan əvvəl Avropada birdən-birə meydana çıxmış və 35 min il bundan əvvəl də eləcə qəfildən və səssiz-səmirsiz yoxa çıxmış, yaxud başqa irqlərlə qarışmışlar. Onların insanlardan yeganə fərqi daha möhkəm skeleto və iri kelleyə malik olmalarıdır. Neandertal insan irqidir və bu faktla bu gün hamı razılışır. Təkamülçülər bu insanları "ibtidai növ" kimi təqdim etmək üçün çox cəhd göstərmişlər. Amma mövcud faktlar neandertal insanın küçə ilə gedən hər hansı bir "sağlam" insandan fərqlənmədiyini göstərir.

Nyu-Meksiko Universitetinin (ABŞ) qabaqcıl paleoantropoloqlarından biri Erik Trinkaus bu barədə belə yazır:

"Neandertal insan qalıqlarının və müasir insan sümüklerinin müqayisəli analizi nəticəsində məlum olmuşdur ki, neandertal insanın anatomiyasında və ya hərəkətlərində, alətlərdən istifadə etmək bacarığında, şüur səviyyəsinə və danişiq qabiliyyətində onun müasir insanlardan geri qalmasından xəbər verən heç bir primitivlik yoxdur".<sup>77</sup>

Buna görə müasir tədqiqatçıların çoxu neandertalı insan yarımnövünə aid edir və ona "Homo sapiens neandertalensis" adını verirlər. Tapıntılar göstərmişdir ki, neandertal insanlar ölülərini dəfn edir, musiqi alətləri düzəldir və həmin dövr



26 min il yaşı olan iynə: neandertal insanın hələ bir nəçərən min illiklər bundan əvvəl geyim tikmək bacarığından xəbər verən maraqlı arxeoloji tapıntı. (D.Johanson, B.Edgar, "From Lucy to Language", səh.99).



Yalançı maskalar: müasir insan-dan antropoloji cəhətdən demək olar ki, heç nə ilə fərqlənməyən neandertal insan təkamülçülər tərəfindən bilərkdən meymuna-bənzər şəkildə təsvir edilirdi.

ərzində mövcud olan inkişaf etmiş *Homo sapiens* mədəniyyəti ilə əlaqə saxlayanlardı. Bir sözlə, neandertal insanlar zaman keçdikcə nəсли kəsilmiş iribədənli insan irqidir.

### **Şüurlu insan (*Homo sapiens archaic*), Heydelberq adamı (*Homo Heilderbergensis*) və Kromanyon adamı (*Cro-magnon*)**

*Homo sapiens archaic* uydurma təkamül zəncirində müasir insandan əvvəl gələn növdür. Ümumiyyətlə, təkamülçülərin bu insanlar barəsində deyə biləcək sözleri yoxdur, çünki onlar müasir insandan çox az fərqlənirlər. Bəzi tədqiqatçıların fikrincə isə, bu irqin nümayəndələri indiki zamanda da mövcuddur. Misal kimi Avstraliya aborigenlərini göstərmək olar.

Bu irqin nümayəndələri kimi aborigenlərdə də iri qəşüstü yastıqlar, bir qədər kiçik beyin ölçüləri var, çənəaltı çıxıntı isə yoxdur. Bundan başqa, o da məlum olmuşdur ki, yaxın keçmişdə bu insanlar (*Homo sapiens archaic*) Macaristan və İtaliyanın bəzi yaşayış məskənlərində yaşamışlar.

*Homo sapiens* və tekamülü ədəbiyyatda *Homo Heilderbergensis* kimi müəyyən edilmiş təsnifat əslində eyni şeydir. Eyni insan irqinin müəyyən edilməsi üçün iki anlayışdan istifadə olunmasının səbəbi təkamülçülər arasındaki fikir ayrılıqlarıdır. *Homo Heilderbergensis* təsnifatına daxil edilən qalıqlar 500 və hətta 740 min il bundan əvvəl İngiltərədə və İspaniyada müasir insanlara anatomik cəhətdən uyğun gələn insanların yaşamasından xəbər verir.

*Cro-magnon* təsnifati isə təxminən 30 min il bundan əvvəl mövcud olmuş insan irqidir. Bu insanların günbəzşəkilli kəlləsi və enli alınları var. Həcmi 1600 kub sm. təşkil edən kəllə müasir insanın orta kəllə ölçülərindən artıq olmuşdur. Qəşüstü yastıq və neandertal insanla *Homo erectus-a* açıq-aydın məxsus olan kəllənin peysər hissəsində sümük çıxıntısı mövcud idi. *Cro-magnon* Avropa irqi sayılır. Buna baxmayaraq, o, bu gün Afrikada və tropik iqlimli regionlarda yaşayan insan irqlərinin kəllə quruluşuna və ölçülərinə görə çox oxşardır. Bu bənzərliyi nəzərə alaraq güman edilir ki, *Cro-magnon* qədim Afrika irqidir. Digər paleoantropoloji tapıntılar göstərir ki, neandertalların cütləşməsi nəticəsində bəzi müasir irqlər əmələ gəlmışdır.

Bundan əlavə, bu gün Afrikanın və Fransanın (Salute və Dordonya) müxtəlif regionlarında kromanyonlu insanlara bənzəyən etnik qruplar yaşayır. Onları həmçinin Polşa və Macaristanda da rast gəlinib.

## Neandertallar: iri bədən quruluşuna malik insanlar

Yuxarıda şəkildə İsraildə tapılan və Amud 1 adlandırılan *Homo sapiens neandertalensis*-in kəlləsi öks olunub.

Neandertallar kiçik boylu və möhkəm bədən quruluşlu insanlar kimi tanımırlılar, amma bu qazıntı göstərmişdir ki, onun sahibinin boyu 1,80 sm olmuşdur. Beyinin ölçüsü 1470 sm.kub təşkil edirdi və bugünkü qədər tapılmış beynilər arasında bu, ən böyüyüdür. Bu səbəbdən həmin qalıq təkamülçülərin neandertalların primitiv in-



san növünə aid olması haqqında iddialarını puça çıxarmış və darmadağın etmişdir. Soldakı şəkildə bu günə kimi ən yaxşı və bütöv qalmış Kebara 2 (Moše) adlı neandertal adamın skelet qalığıdır. Bu insanın boyu 1,70 sm olmuşdur, quruluşu isə müasir insanın skeletindən fərqlənmir. Skeletin qalıqları ilə bir yerdə tapılan məişət əşyaları həmin fərdin mənsub olduğu insan cəmiyyətinin *Homo sapiens*-lə bir coğrafi ərazi-də yaşadığını və eyni mədəniyyəti təmsil etdiyini göstərir.

## Öz əcdadları ilə eyni bir vaxtda yaşamış insan tipləri

Bu vaxta qədər bütün öyrənilənlər təkamül nəzəriyyəsi ssenarisinin tama-mılə uydurma və əsəssiz olması haqqında mənzərə yaradır. Çünkü belə nəsil ağacının mövcud olması üçün meymundan insana olan təkamül prosesi və bu prosesi isbat edən müvafiq arxeoloji qalıqların olması labüddür. Halbuki meymun-la insani böyük bir uçurum ayırır. Skelet quruluşu, kəllə ölçüləri və yerimə tərzi kimi xüsusiyyətlər insani meymundan ayırrı. (1994-cü ildə daxili qulağın vestibülyar aparati tədqiq edilmişdir. Bu tədqiqatlar nəticəsində *Australopithecus* və *Homo habilis* meymunlar sinfinə, *Homo erectus* isə insanlar sinfinə aid edilmişdir). Bir-birinin əcdadları kimi təqdim edilən bu müxtəlif növlərin eyni za-manda mövcud olması və yan-yana, bir yerdə yaşaması onların arasında hər han-sı bir nəsil (qohumluq) əlaqəsinin olmamasını təsdiq edir. Əgər təkamülçülərin iddia etdiyi kimi, *Australopithecus* vaxt ötdükcə *Homo habilis*-ə, o isə öz növbəsində *Homo erectusa* çevrilirsə, bu halda onların mövcudluq (yaşam) dövrü (mərhələsi) də ardıcılıqla gəlməli idi. Lakin əksinə, burada heç bir xronoloji ardıcılılıq müşahidə olunmur. Təkamülçülərin hesablamalarına görə, *Australo-pithecus* 4 milyon ildən 1 milyon ilə qədər bundan əvvəl, *Homo habilis* kimi təsnif kəşf edilmiş canlı isə 1,7-1,9 milyon il bundan əvvəl mövcud olmuşlar. Təkamülçülərin fikrincə, *Homo habilis*-ə nisbətən daha inkişaf etmiş sayılan *Homo rudolfensis*-in yaşı isə 2,5-2,8 milyon ildir. Yəni *Homo rudolfensis* öz "əcdadi" hesab olunan *Homo habilis*-dən təxminən 1 milyon il böyükdür. Digər tə-rəfdən, *Homo erectus*-un yaşı təxminən 1,6-1,8 milyon il təşkil edir. Yəni *Homo erectus*-ların və onların "əcdadları" *Homo habilis*-lərin əmələ gəlməsi ey-ni vaxta təsadüf edir ki, buradakı ziddiyət də açıq görünür.

Bu faktı Alan Uolkerin sözləri də təsdiq edir:

"*Australopithecus*, *Homo habilis* və *Homo erectus* kimi növlərin Şərqi Af-rikada bir yerdə və eyni zamanda yaşaması haqqında təzkibedilməz dəlil-sü-butlar var".<sup>78</sup> Luis Liki *Australopithecus*, *Homo habilis* və *Homo erectus* skelet qalıqlarını demək olar ki, yanaşı olaraq Olduvay dərəsində Bed II qa-tında aşkar etmişdir".<sup>79</sup>

Əlbəttə, bu cür nəsil ağacı (şəcərəsi) ola bilməz. Harvard Universitetinin pa-leoantropoloqu Stefan Cey Qould özü təkamülü olsa da, Darwin nəzəriyyəsinin çıxılmaz vəziyyətə düşməsini belə izah edir:

"Əgər eyni zamanda mövcud olmuş üç müxtəlif hominid (insanabənzər can-lılar) varsa, onda bizim nəsil şəcərəmiz nə oldu? Aydırındır ki, onlar bir-bi-

rindən törəyə bilməz. Həmçinin onların müqayisə edilməsində heç bir təkamül prosesi aşkar olunmur".<sup>80</sup>

Daha sonra Homo erectus-dan Homo sapiens-ə keçidi nəzərdən keçirsək, biz burada da nəsil ağacının olmadığını görərik. Qalıqlar göstərir ki, Homo erectus və Homo sapiens archaic bizim zamanımızdan 27 və hətta 10 min il əvvələ qədər yaşayırdılar. Müvafiq olaraq 13 və 27 min il yaşı olan Homo erectus-a açıq-aydın məxsus olan kəllələr Avstraliyada Kow bataqlığında və Yava adasında tapılmışdır".<sup>81</sup>

### **Şüurlu insanların (Homo sapiens) gizli tarixi**

Yuxarıda bəhs olunan məsələlərdən başqa xəyalı nəsil şəcərəsi iddiasını puç edən çox vacib və heyrətamız həqiqət var: Homo sapiens-in, yəni müasir insanların tarixi çox uzaq keçmişə gedir. Paleontoloji tapıntılar sübut edir ki, təxminən 1 milyon il bundan əvvəl bizlərdən heç nə ilə fərqlənməyən Homo sapiens növünə aid insanlar yaşayırdılar.

Bu mövzuya aid olan ilk tapıntılar məşhur təkamülü paleoantropoloq Luis Likiyə məxsusdur. Liki 1932-ci ildə Kenyanın Kanyera ərazisində Viktoriya gölünün yaxınlığında müasir insanlara anatomik cəhətdən uyğun olan və orta pleystosen dövrünə aid olan bir neçə qalıq aşkar etmişdi. Lakin orta pleystosen 1 milyon il bundan əvvəl deməkdir.<sup>82</sup> Son nəticədə təkamülü paleoantropoloqlar bu tapıntıları inkar etdilər, çünki onlar təkamülün bütün nəsil şəcərəsini alt-üst edirdi. Hərçənd ki, Liki öz hesablamalarının düzgün olduğunu həmişə müdafiə edirdi. Bu məsələ ilə əlaqədar müzakirələr yenicə səngiməyə başladığı vaxt - 1995-ci ildə İspaniyada tapılmış skelet qalıqları əyani surətdə göstərdi ki, Homo sapiens-in tarixi əslində daha qədim köklərə malikdir. Adıçəkilən qalıqlar Madrid Universitetinin üç ispan paleoantropoloqu tərəfindən Ataruerca ərazisində Qran Dolina mağarasında tapılmışdı. Bu, müasir insana tamamilə uyğun gələn 11 yaşlı uşağın sıfəti idi. Lakin uşaq 800 min il bundan əvvəl ölmüşdü. "Discover" jurnalı özünün 1997-ci il dekabr nömrəsində bu mövzuya böyük diqqət yetirmişdi.

Bu qalıqlar hətta Qran Dolinada tədqiqatçılar qrupuna başçılıq edən A.Ferrerasın "insan təkamülünə olan inamını" da sarsıtmışdı. Ferreras bu barədə belə demişdi:

"Biz böyük, iri, kobud, yəni sadə desək, ibtidai bir şeylə üz-üzə gəlməyə ümid edirik. Biz 800 min illik uşağın Turkana oğlanına bənzər olacağını tə-



Təkamülçü nəşrlər arasındakı ən populyarlardan biri sayılan "Discover" jurnalı özünün 1997-ci il dekabr sayının üz qabığında 800 min il yaşı olan insanın sıfətinin şəklini vermiş və ona belə sərlövhə qoymuşdu: "Bizim keçmişimizin sıfəti budurmu?" Bu sual təkamülçülərin güclü heyətini əks etdirirdi.

səvvür edirdik. Ancaq bizim tapdığımız tamamilə müasir sıfət idi... Belə hadisə insanı sarsıdan hadisələrdəndir: daşlaşmış qalıqların aşkar edilməsi gözlənilməz və xoş haldır və bu, normaldır. Amma daha maraqlısı, keçmişə aid tapılan bir şeyin indiki zamanla aid olmasıdır. Bu, hansısa mənada Qran Dolinada maqnitofonun aşkar olunmasına bənzəyir. Əlbəttə, qəribədir. Biz aşağı pleystosen dövründə kasset və maqnitofonların tapılmasını gözləmirik, ancaq bu, 800 min illik tarixi olan "müasir" sıfəti aşkar etməklə eyni şeydir. Biz onu görəndə çox təəccübəlmışdik".<sup>83</sup>

Bu tapıntı Homo sapiens-in tarixini daha 800 min il əvvələn çekirdi. Lakin ilk şoku yaşayan təkamülçülər qərara gəldilər ki, bu qalıqlar başqa bir növə məxsusdur. Çünkü nəsil şəcərəsinə əsasən Homo sapiens 800 min il bundan əvvəl mövcud olmalı idi. Buna görə Ataruerca kəlləsinin yer aldığı "Homo antecessor" adlandırılmış yeni növ uyduruldu.

## **1,7 milyon il yaşı olan daxma və 3,6 milyon il yaşı olan müasir insanın ayaq izləri**



**1,7 milyon il yaşı olan evin qalıqları.** Bu ev Afrikannın yerli əhalisinin içində indi də yaşıdığı evlərə bənzəyir.

Bugünə qədər aşkar edilmiş çoxsaylı tapıntılar göstərir ki, Homo sapiens-in tarixi 800 min ildən də qədimdir. Bunlardan biri həmin Luis Liki tərəfindən 1970-ci illərin əvvəllərində Olduvay dərəsinin yaxınlığında tapılmışdır. Luis Liki burada Bed II qatında müəyyən etmişdir ki, Australopithecus, Homo habilis və Homo erectus eyni zamanda yaşamışlar. Ancaq daha maraqlısı odur ki, Liki həmin qatda (Bed II) tikinti aşkar etmişdir. Bu tikinti 1,7 milyon yaşı olan daşdan düzəldilmiş daxmanın qalıqları ididir. Bu hadisənin qəri-

bəliyi ondan ibarətdir ki, Afrikanın bəzi rayonlarında bu gün də istifadə edilən daxmalar yalnız Homo sapiens tərəfindən tikilə bilərdi. Yəni Likinin tapıntısı bizə xəbər verir ki, Australopithecus, Homo habilis, Homo erectus və müasir insan təxminən 1,7 milyon il bundan əvvəl bir yerdə və eyni bir zamanda yaşa-mışlar.<sup>84</sup>

Əlbəttə, bu fakt müasir insanın Australopithecus meymunlarından törəməsi ideyasını irəli sürən təkamül nəzəriyyəsini tamamilə təkzib edir. Əsas etibarı-lö, müasir insan tarixini 1,7 milyon ildən artıq bir müddət əvvələ aparan tapıntılar var.

Belə tapıntılardan biri 1977-ci ildə Meri Liki tərəfindən Tanzaniyanın Laetoli rayonunda təpilən ayaq izləridir. Bu izlər yaşı 3,6 milyon il olan qatda təpılmışdır və ən əsası odur ki, onlar müasir ayaq izlərindən heç nə ilə fərqlənmir.

Meri Liki tərəfindən təpilmiş ayaq izləri həmçinin Don Cohanson və Tim Uayt kimi məşhur paleoantropoloqlar tərəfindən tədqiq olunmuşdu. Nəticələr eyni idi. Uayt yazırıdı:

"Hətta şübhələnməyin də... Onlar müasir insanın ayaq izlərindən heç nə ilə fərqlənmir. Əgər bu izlər Kaliforniyanın çımrılıyində aşkar olunsayı və siz bir uşağa "Bu nədir?" sualını versəydiniz, şübhəsiz ki, o, "Buradan insan keçmişdir" cavabını verəcəkdi. O, bu izləri qumda yüzlərlə başqa izlərdən ayırd edə bilməzdi. Necə ki, siz də onları ayıra bilmədiniz".<sup>85</sup>

Şimali Kaliforniya Universitetindən (ABŞ) Luis Robbins bu izləri tədqiq edə-rək demişdir:

"Ayaqaltı pəncəsi hündür, balaca insanın ayağının alt pəncəsi hətta mənim-kindən də hündürdür, yəni barmaqlar yerə insan barmaqları kimi dəyir. Siz bunu heyvanlarda görə bilməzsınız".<sup>86</sup>

Ayaq izlərinin morfoloji analizləri göstərdi ki, onlar müasir insana (Homo sapiens-ə) aiddir. Ayaq izlərini tədqiq edən Rassel Tatlı yazırıdı:

"Ehtimal ki, ayaq izləri ayaqyalın Homo sapiens tərəfindən qoyulmuşdur... Aparılmış bütün morfoloji tədqiqatlar onların müasir insanla uyğunluğundan xəbər verir".<sup>87</sup>

Neytral və obyektiv tədqiqatlar ayaq izlərinin əsl sahiblərini müəyyən etdi: 10 yaşında olan müasir insanın 20 ayaq izi və daha az yaşdakı insana məxsus olan 27 daşlaşmış ayaq izləri. Heç şübhəsiz ki, onlar da bizim kimi normal in-




san olmuşdur. Bu səbəbdən Laetoli ayaq izləri onilliklər ərzində qızğın mübahisələrin mövzusu olmuşdur. Təkamülçü paleoantropoloqlar müasir insanın 3,6 milyon il bundan əvvəl yerdə yeriməsi ilə razılaşa bilmir və bunu birtəhər izah etməyə cəhd göstərirdilər. 90-cı illərdə bu "izah" formalaşdı.

Təkamülçülər belə qərara geldilər ki, bu izlər avstralopitek tərəfindən qoyulub, çünki təkamül nəzəriyyəsinə görə, 3,6 milyon il bundan əvvəl hər hansı bir Homo növünün mövcud olması mümkün deyildi. Rassell Tatlı 1990-cı ildə nəşr olunan məqaləsində belə yazar:

"Hər bir halda Laetoli G ərazisində aşkar edilən və 3,5 milyon il yaşı olan ayaq izləri müasir insanın ayaq izlərinə çox bənzəyir. Qalıqlardan da gördüyüümüz kimi, bu izi qoyanlar bizdən heç də pis olmamış və öz yerişləri ilə bizdən fərqlənməmişlər. Əgər onlar bu qədər qədim olmasayıd, heç şübhəsiz ki, biz onların hər hansı bir Homo növünə aid olması ilə razılaşardıq. Ancaq yaşa görə biz bu izlərin Lucy qalıqlarının da aid olduğu Australopithecus afarensis növünə mənsub olduğunu hesab etməyə məcburuq".<sup>88</sup>

### 2,3 milyon il yaşı olan müasir insan çənəsi

Təkamülçülər tərəfindən uydurulmuş insanın nəsil şəcərəsini təkzib edən bir nümunə: yaşı 2,3 milyon il olan insan (*Homo sapiens*) çənəsi. Xaderdə (Efiopiya) tapılmış və A.1. 666-1 kod adlı bu sümüyü təkamülçülər öz nəşrlərində "olduqca təəccübüyü tapıntı" adlandırrıv və bu məsələyə toxunmamağa üstünlük verirlər (D.Johanson, Blake Edgar, "From Lucy to Language", səh.169).



Bir sözlə, ayaq izləri 3,6 milyon il yaşı olan Australopithecus-ə açıq-aydın məxsus ola bilməzdi. Bu izlərin avstralopitekə aid edilməsinin səbəbi isə bu qalıqların yaşı 3,6 milyon il müəyyən edilmiş vulkanik təbəqədə tapılmasıdır. Belə qədim zamanda insanların mövcud olmaması zənn edilərək ayaq izləri Australopithecus-ə aid edilmişdir. Laetoli izlərinə dair şərhlər bizim üçün ol-duqca vacib olan bir həqiqəti də açıqladı: təkamülçülər öz nəzəriyyələrini elmi faktlara istinad etməklə müdafiə etmirlər, əksinə, onlar bu faktları nəzərə almırlar. Öz xeyrinə olmayan hər yeni kəşfi müqavimət və riyakarlıqla qarşılayan, kor-koranə müdafiə olunan nəzəriyyə göz qabağındadır.

Buradan da aydır ki, təkamül nəzəriyyəsi elmi deyil, qeyri-elmi ehkamdır.

### **Təkamül nəzəriyyəsinin dirəndiyi dalan - dik yerimə**


Bütün arxeoloji tapıntılarla yanaşı, insanla meymun arasında olan inkaredilməz anatomiq fərqlər insanın təkamül nağılıını təkzib edir. Bu fərqlərdən biri yerisidir.

İnsana dik yerimə xasdır. Bu, hərəkətin başqa canlılara xas olmayan xüsusi formasıdır. Bəzi heyvanlarda isə bu xüsusiyyət məhdud dərəcədədir. Ayı və meymun kimi heyvanlar nadir hallarda, özü də qısa zaman ərzində iki ayaq üstə hərəkət edə (yeriyə) bilərlər (məsələn, özlərinə qida əldə etmək lazımlı gələn hallarda). Onlar maili skeletə malikdir və dörd ayaq üstündə yeriyirlər.

Maraqlıdır, təkamülçülərin iddia etdikləri kimi, insanın dik yeriməsi dördayaqlıların yerimə üsullarından təkamül edə bilərmə?

Xeyr... Tədqiqatlar göstərmişdir ki, dik yerimə heç vaxt təkamül prosesinə məruz qalmamışdır və bunun həyata keçməsi heç mümkün də deyil. Hər şeydən əvvəl, iki ayaq üzərində yerimə təkamülün üstünlüyü deyil. Çünkü dörd ayaq üstündə yeriyən meymunlar insanlara nisbətən daha tez və asan hərəkət edirlər. İnsan şimpanze kimi ağacların arasında budaqdan-budağa hərəkət edə biləməz və yaxud hepard kimi saatda 125 km sürətlə qaça bilməz.

Əksinə, insan ikiayaqlı kimi daha asta hərəkət edir və nəticə etibarilə, təbiətdə fiziki cəhətdən ən köməksiz məxluqdur. Buna görə nəzəriyyənin öz məntiqinə əsasən meymunların dik yeriməye istiqamətlənməsinin heç bir mənası yoxdur. Əksinə, nəzəriyyənin məntiqinə müvafiq olaraq insanlar dördayaqlı olmalıdır.



Aparılmış tədqiqatlar nəticəsində isbat edilmişdir ki, dörd ayaq üstündə yeriməyə uyğunlaşdırılmış meymun skeletonin dik yeriyən insan skeletoninə təkamül etməsi mümkün deyil.

Təkamül nəzəriyyəsini başqa bir dalana salan səbəb darvinizm modelinin, yəni mərhələli inkişaf modelinin dik yeriməyə tamamilə uyğun olmamasıdır.

Təkamülün təməlini təşkil edən bu model ikiayaqlılarla dördayaqlılar arasında olan təkamülün keçid dövründə "qarışık" yeriş formasının olmasını tələb edir. Halbuki 1996-cı ilin tədqiqatlarında ingilis paleoantropoloqu Robin Krompton kompüter vasitəsilə göstərmişdir ki, belə "qarışık" yeriş forması yaratmaq qeyri-realdir. Krompton belə bir nəticəyə gəlmışdır: canlı məxluq ya iki, ya da dörd ayaq üstündə yeriyə bilər.<sup>89</sup> Bu iki variant arasında yerimə forması enerji xərclənməsinin birdən artması səbəbi ilə mümkün olmur. Buna görə də "yarı-kiayaqlının" mövcud olması mümkün deyil. İnsanla meymun arasında olan fərqlər təkcə dik yerimə ilə məhdudlaşdırır. Beynin səviyyəsi, danışmaq qabiliyyəti və başqa bu kimi xüsusiyyətlər təkamülçülər tərəfindən izah olunmamışdır. Təkamülçü paleoantropoloq E.Morqan aşağıdakılardı etiraf edir:

"İnsan təkamülü mövzusunda 4 mühüm sirr var: 1) Niyə iki ayaq üzərində yeriyirlər? 2) Bədənin tük örtüyü niyə yox olmuşdur? 3) Beyin niyə bu qədər inkişaf etmişdir? 4) Niyə danışmağı öyrənmişlər? Bu dörd suala standart cavablar var: 1) Hələ bilmirik. 2) Hələ bilmirik. 3) Hələ bilmirik. 4) Hələ bilmirik. Sualların sayını artırmaq da olar, amma cavab dəyişməz qalar".<sup>90</sup>

## Təkamül nəzəriyyəsi saxta elmi inancdır

Lord Solli Sukkerman İngiltərənin ən tanınmış və hörmət edilən alimlərindəndir. O, on illərlə arxeoloji qalıqları tədqiq etmiş, çoxsaylı əsaslı tədqiqatlar aparmış və hətta elmin inkişafında misilsiz roluna görə lord rütbəsinə layiq görülmüşdür. Sukkerman təkamülçüdür, yəni onun təkamül nəzəriyyəsinə aid olan şərhlərində nəzəriyyəyə qarşı hər hansı bir qəsd-qərəzə yol vermək aqlasızlaşdır. Lakin o, onilliklər ərzində arxeoloji tapıntıları öyrənərək belə bir nəticəyə gəlmişdir ki, nəsil şəcərəsi yoxdur.

Sukkerman maraqlı "elmi şkala" icad edib. O, elmin elmi və qeyri-elmi saylan sahələrinin təsnifatını tərtib etmişdi. Bu cədvəldə elmin ən "elmi", yəni konkret faktlara əsaslanan sahələri kimya və fizikadır. Sonra biologiya və ictimai elmlər gəlir. Bu siyahının ən sonunda telepatiya, altıncı hiss məfhumu və "insanın təkamülü", yəni Sukkermanın fikrincə, qeyri-elmi sahələr yerləşir. O, bu nəticəni belə izah edir:

"Əgər obyektiv reallığın hüdudlarından çıxaraq, həm də təbii elm sahələri sayılan ruhi qüvvənin qavranılması və insan qalıqlarının izahı kimi elm sahələrinə nəzər salsaq görərik ki, təkamül nəzəriyyəsinə inanan hər hansı bir insan üçün mümkün olmayan bir şey yoxdur. Beləliklə, öz nəzəriyyəsinə israrla inanan insanlar eyni zamanda hətta bir-birinə zidd əqli nəticələr çıxara bilərlər".<sup>91</sup>

Bəs nəyə görə bu qədər alim bu ehhəm üzərində inadla təkid edir? Nə üçün bu qədər təzadlı nəticələr qeyd-şərtsiz qəbul olunur və onların özləri tərəfindən tapılan sübutlar nəzəriyyənin yaşaması naminə gözardı edilir?

Cavab birdir: bu insanlar təkamülü tərk etdikləri vaxt həqiqətlə qarşılaşmaqdandır qorxurlar. Çünkü təkamülü tərk edərkən onlar yeganə həqiqətlə - insanların Allah tərəfindən yaradılması həqiqəti ilə üz-üzə gələcəklər. Bu fakt isə onların inandığı materialist fəlsəfə nöqtəyi-nəzərindən qəbuledilməzdır və onlara xas olan qabaqcadan yaranmış yanlış fikirlərə görə mümkün deyil.

Məhz buna görə də təkamülçülər onlarla əməkdaşlıq edən kütləvi informasiya vasitələrindən istifadə edərək həm özlərini, həm də dünyani aldadırlar. Mövcud olmayan arxeoloji qalıqlar təkamülçülər tərəfindən uydurma şəkil və marketlərlə "tamamlanıb təkmilləşdirilir", bununla da təkamül nəzəriyyəsini sübut edən faktların mövcudluğuna dair təsəvvürlərin yaradılmasına cəhd edilir. Küt-

ləvi informasiya vasitələri isə materialist fəlsəfəyə inandığı kimi uydurma şəkil və maketlərdən cəmiyyəti aldatmaq üçün istifadə edir və insanların şüuraltısında bu obrazları həkk etməyə çalışır.

Lakin onlar nə qədər cəhd etsə də, həqiqət göz qabağındadır: insan şüursuz təkamül prosesi tərəfindən yox, Uca və Qüdrətli Allah tərəfindən yaradılmışdır və Onun qarşısında məsuliyyət daşıyır. Bu məsuliyyəti öz üzərinə götürmək istəməsə də...

# TƏKAMÜL NƏZƏRİYYƏSİNİN GİRDİYİ MOLEKULYAR DALAN

Bundan əvvəlki fəsillərdə canlıların qalıqlarının araşdırılması üsulu ilə təkamül nəzəriyyəsinin yanlışlığı müzakirə edilmişdir. Əslində, biz bu mövzuya toxunmaya bilmərik, çünki təkamül nəzəriyyəsi bu araşdırmalardan çox-çox əvvəl süqut etmişdir. Planetimizdə canlıların necə meydana gəlməsi sualı bu nəzəriyyəni mənəsiz etdi. Həmin suala cavab olaraq, təkamül nəzəriyyəsi həyatın təsadüfən yaranmış hüceyrədən meydana gəldiyini iddia edir. Təkamül nəzəriyyəsi tərəfdarları iddia edir ki, təxminən 4 milyard il bundan əvvəl bəzi qeyri-üzvi elementlərin reaksiyası nəticəsində, şimşek və titrəyişlərin təsiri altında ilkin həyat hüceyrəsi meydana gəlmişdir. Amma bugünə qədər canlı hüceyrənin qeyri-üzvi elementlərdən yaranması elmi tədqiqatlar və müşahidələrlə isbat olunmamışdır. Tam əksinə, hər bir araştırma yeni canlı orqanizmin digər bir canlı orqanizmdən əmələ gəlməsini təsdiqləyir. Hər canlı hüceyrə ikiyə parçalanma yolu ilə çoxalır. Bugünə qədər hətta ən müasir laboratoriyada heç kim canlı olmayan kimyəvi elementlərdən canlı hüceyrə əmələ gətirə bilməmişdir. Bütün bu faktlara baxmayaraq, təkamül nəzəriyyəsi canlı hüceyrənin planetimizin ibtidai atmosferində təsadüfən əmələ gəldiyini iddia etməkdədir. Bundan sonra gələn fəsillərdə biz təkamül nəzəriyyəsi iddialarının elmi və müasir texnoloji kəşflərə zidd olduğunu müzakirə edəcəyik.

## "Hüceyrənin təsadüfən yaranması" haqqında əfsanə

Hüceyrənin təsadüfən yaranmasına inanan insan bizim şəhər haqqında hekayəmizə də asanlıqla inanacaq.

Gəlin, məhsuldar olmayan, quraqlıq bir ərazidə, iki qaya arasında sıxılmış gil parçasını təsəvvür edək. Yağışlardan sonra bu gil parçası palçığa çevirilir, sonra günəşin təsiri altında quruyur, bərkileyir və bu qayalar arasında müəyyən bir

şəkil alır. Sonra bu gilin forma almasına şərait yaradan qayalar aydın olmayan səbəblər üzündən necə olursa dağılıb yox olurlar; bunun nəticəsində səliqeli bir kərpic meydana gelir. Bu üsulla alınan kərpic illərlə eyni üsulla əmələ gələn kərpicləri gözləyir. Beləcə, minlərlə kərpicin düzəlməsi üçün əsrlər keçir. Bu müddət ərzində isə xoşbəxt bir təsadüf nəticəsində bundan əvvəl əmələ gələn kərpiclərə heç bir ziyan dəymir. Bu kərpiclər heç dəyişmədən əsrlərlə yenilərinin əmələ gəlməsini gözləyir: onları nə külək, nə də boran aparır, onlara nə yaşış, nə isti, nə də şaxta təsir etmir.

Kifayət qədər çoxaldıqdan sonra isə kərpiclər küləyin, boranın təsiri nəticəsində sıraya düzülüb bir bina əmələ getirirlər. Bununla birlikdə sement və digər tikinti materialları eyni "təbii üsulla" əmələ gələrək kərpiclərin arasına yerləşir və onları sıx birləşdirir. Bu hadisələr cərəyan etdiyi zaman isə torpaqdakı dəmir "təbii üsulla" forma alaraq tikiləcək binanın bünövrəsini əmələ getirir. Bütün bunların nəticəsində heç bir qüsuru olmayan bir bina meydana gəlir.

Əlbəttə, bu binanın tikilməsində bünövrə və kərpiclərdən başqa digər materiallardan da istifadə edilmişdir. Bəs bu digər materiallar necə meydana gəlmişdir? Cavab sadədir: bütün lazımlı olan materiallar binanın yerləşdiyi torpağın tərkibində vardır. Şüşə üçün lazım olan qalay, elektrik təchizatı üçün lazım olan mis naqillər və su boruları üçün lazım olan dəmir - bunların hamısı böyük miqdarda torpağın altında mövcuddur. Bu materialların formalaşması və bina tikintisində istifadə olunması isə təbiət hadisələrinin ustalığından asılıdır. Küləyin, yaşışın, zəlzələnin və boranın təsiri nəticəsində bütün qurğu və avadanlıqlar öz yerlərini tuturlar. Hətta kərpiclər özləri pəncərə çərçivələri üçün yer saxlayır. Bununla birlikdə kərpiclər gələcəkdə çökilən su, istilik və elektrik şəbəkələri üçün xüsusi yerləri də hazırlamışlar. Bu şəbəkələr də "təbii üsulla" meydana gəlir. Sözsüz ki, "təsadüflər" və "təbii üsullar" hansısa layihədən, modeldən istifadə etmişlər.

Əgər siz bu hekayəyə yenə də inanırsınızsa, onda bundan sonra şəhərdəki digər evlərin, körpülərin, yeraltı keçidlərin, yolların, rabitənin, nəqliyyatın və digər şəbəkələrin necə əmələ gəldiyini fikirləşib, özünüz tapa bilərsiniz.

Bundan əlavə, əgər bu mövzu sizi maraqlandırırsa, siz "kanalizasiya şəbəkələrinin təkamül prosesi və onların mövcud tikililərlə harmoniyası" haqqında

çox geniş "elmi iş" hazırlaya bilərsiniz. Siz özünüüz bəşəriyyət tarixini aydınlaşdırğına görə elmi mükafat alan alim kimi də forz edə bilərsiniz. Planetimizdə canlıların təsadüf nəticəsində meydana gəldiyini iddia edən nəzəriyyə məhz buna bənzəyir.

Çünki hüceyrənin quruluşu bir şəhərin quruluşuna bənzəyir.

## **Hüceyrənin möcüzəvi quruluşu və təkamül nəzəriyyəsinin ifası**

Darvinin yaşadığı dövrədə hüceyrənin mürəkkəb quruluşu haqqında məlumat yox idi. Buna görə də o dövrədə yaşayan təkamülçülər Yer kürəsində canlı aləmin yaranması haqqındaki suala "Təsadüf və ya təbii proseslər nəticəsində" cavabını verirdilər. Onlar öz cavablarını əsaslı zənn edirdilər.

Ancaq XX əsrədə hüceyrəni tədqiq etməyə imkan verən müasir texnologiya göstərdi ki, hüceyrə insanın indiyə qədər rast gəldiyi ən kompleks bir sistemdir. Bu gün hər kəs bilir ki, hüceyrədə enerjinin hazırlanması üçün mərkəzlər, həyat fəaliyyəti üçün zəruri olan ferment və hormonları hazırlayan "fabriklər", istehsal olunmuş məmulatlar haqqında məlumatın toplandığı "məlumat mərkəzi", məmulatların və xammalın "nəqliyyat sistemi", "su boruları", ətraf mühitdən gələn maddələrin təmizlənməsi üçün "laboratoriya" və "fabriklər" yerləşir. Bütün bunlar hüceyrənin kompleks quruluşununancaq əsaslı hissəsidir. Təkamülçü alim U.Torp yazırkı:

"Ən sadə hüceyrənin mexanizmi insanın bugünə qədər istehsal etdiyi və istehsal etmək arzusunda olduğu avtomobildən daha mürəkkəbdür".<sup>92</sup>

Süni hüceyrəni yaratmaq cəhdləri həmişə nəticəsiz olub. Buna görə də bu gün heç kim süni hüceyrə hazırlanmasını qarşısına məqsəd qoymur və bu istiqamətdə heç bir tədqiqat aparmır.

Bütün bu faktları inkar edən təkamül nəzəriyyəsi canlıların yaranmasını "təsadüflərə" bağlayır. Bunu nəşriyyatda baş vermiş partlayış nəticəsində ensiklopediyanın yaranmasına oxşatmaq olar.

Hüceyrənin təsadüfən yaranması haqqında buna bənzər bir fikri ingilis riyaziyyatçısı və astronomu Fred Hoyl 1981-ci il noyabrın 12-də "Nature" jurnalında bildirmişdi:

"Bunu küləyin təsiri nəticəsində "Boinq-747" təyyarəsinə çevrilən metal yiğinəna bənzətmək olar".<sup>93</sup>


## Hüceyrənin kompleks quruluşu

### HÜCEJRƏVİ MEMBRAN

#### NÜVƏ, PLAZMA

İnsan orqanizmi haqqındaki bütün məlumatlar hüceyrənin nüvəsində şifrlənmiş şəkildə DNT molekulunda yerləşir.

Hüceyrə və ətraf mühit arasında maddələr mübadiləsini tənzimləyən membran hüceyrədən çıxan və hüceyrəyə girən molekulların son yoxlanmasını həyata keçirir.



#### ENDOPLAZMATİK ŞƏBƏKƏ

Dəyişmə proseslərini həyata keçirən endoplazmatik şəbəkə maddələrin ətraf mühitdən sitoplazmaya və hüceyrə da-xılındəki müxtəlif strukturlara göndərilməsini təmin edir.

#### HÜCERƏ MEMBRANI-NIN KЛАPANLARI

Klapanlar hüceyrəyə oksigenin və qlükozanın girməsini və eyni zamanda da hüceyrənin içində sintez olunan zülal və enzimlərin hüceyrədən çıxarılmasını təmin edir.

#### MİTOXONDRIJALAR

Mitoxondriyalar hüceyrənin əsas enerji mənbəyini təşkil edir. Orqanizm üçün zəruri olan adenozintrifosfat molekulları (ATF) mitoxondriyalarda sintez olunur.

Hüceyrə çox kompleks quruluşlu və ali səviyyədə planlaşdırılmış sistemdir. Biologiya profesoru Maykl Denton "Təkamül: böhranda olan nəzəriyyə" ("Ebolution: A theory in Crisis") adlı kitabında mikroskopik hüceyrənin kompleksliliyini təsvir edən bir misal gətirir: "Həyatın reallığını molekulyar biologyanın imkan verdiyi səviyyədə anlamaq üçün biz hüceyrəni diametri iyirmi kilometrə çatana, London və ya Nyu-York ölçüsündə böyük bir laynerə bənzəyənə qədər milyonlarla dəfə böyütməliyik. Bizim seyr edəcəyimiz görüntünün öz mürəkkəbliyi və quruluşu baxımından heç bir bənzəri yoxdur. Hüceyrənin üstündə biz böyük kosmik gəminin illüminatoruna bənzəyən və açılıb-bağlanaraq saysız-hesabsız maddənin hüceyrəyə girməsinə və ya ondan çıxmاسına imkan verən milyonlarla dəlikləri görə bilmirik. Əgər biz o pəncərələrin birindən hüceyrənin içən girə bilsəydik, ali texnologiyalar və mürəkkəb quruluşlar aləmini düşərdik" (Maykl Denton, "Təkamül: böhranda olan nəzəriyyə", London, Burnett Books, 1986, səh.328.).

Yəni hüceyrənin təsadüfən yaranması mümkün deyil və şübhəsiz, hüceyrə kimisə tərəfindən yaradılıb.

Təkamül nəzəriyyəsinin iddia etdiyi hüceyrənin təsadüfən meydana gəlməsi fikrini alt-üst edən və qeyri-mümkün hala götirən ən əsas fakt hüceyrənin kompleks və mürəkkəb quruluşudur.

Təkamül nəzəriyyəsi hüceyrənin kompleks quruluşu səbəbi ilə onun təsadüfi yaranması iddiasını açıqlaya bilmir. Canlı hüceyrə onun içində harmonik şəkildə fəaliyyət göstərən bir çox tərkib hissənin sayəsində yaşayır. Bu hissələrdən biri olmasa, hüceyrə məhv olar. Hüceyrə təbii mutasiya və seleksiya kimi şüursuz proseslərin onun inkişafına təsirini gözləyə bilməz. Deməli, planetimizdə yaranmış ilk hüceyrə onun həyatını müəyyən edən bütün hissəciklərdən ibarət olmalı və lazımı funksiyalara malik olmalıdır; bu da hüceyrənin xil-qəti anlamına gəlir.

### **Zülallar "təsadüfi" yaradılışı rədd edir**

Diqqətimizi müəyyən müddətə hüceyrədən ayıraq. Yüzlərlə növü hüceyrəni əmələ götirən və özü də hüceyrənin tərkib hissəsi olan zülalın bir molekulunun "təbii üsulla" yaranması mümkün deyil. Amin turşusu adlanan molekulaların müəyyən miqdarı və növü daha böyük bir molekulu meydana götirir - zülali. Bu molekullar canlı hüceyrənin təmolidir. Onların ən sadələrinin içində təqribən 50 amin turşusu var; elə növlər də var ki, onların tərkibində mindən çox amin turşusu mövcuddur. Məsələnin ən vacib tərəfi isə zülalın tərkib hissəsi olan bu amin turşularının biri artıq-əskik olarsa və ya yerini dəyişərsə, zülal yarasız molekul kütləsinə çevriləcək. Buna görə də hər amin turşusu öz yerində olmalıdır. Canlı həyatın "təsadüfən" əmələ gəlməsini iddia edən nəzəriyyənin düşdürüyü çıxılmaz vəziyyət isə məhz bu sistematikliklə əlaqədardır. Çünkü belə bir dahiyənə sistem "təsadüflərlə" izah oluna bilməz.

Zülalın funksional quruluşu "təsadüf" nəticəsində qətiyyən yarana bilməz, bunu adı ehtimalların hesablanması zamanı da görmək mümkündür.

Məsələn, fərqli sıralamaya malik, 12 növdə 10 üstü 300 müxtəlif forması olan 288 amin turşusundan ibarət zülal molekulunu fərz edək (Bu astronomik rəqəm bir rəqəmindən sonra 300 sayıda sıfır artırılması yolu ilə alınır). Bu kombinasiyalardan ancaq biri faydalı zülalı əmələ götirir. Digərləri isə yararsız, bəzən isə canlı orqanizm üçün zərərlidir.

## Təkamülçülərin etirafları

Təkamül nəzəriyyəsi planetimizdə ilk hüceyrənin necə yaranması barədə dəfolunmaz çətinliklərlə üzləşir. Canlı hüceyrə kimi kompleks quruluşa malik sistemin təsadüfən əmələ gəlməsi əslə mümkün deyildir. XX əsrin ikinci rübündə təkamülçülər həyatın ilk dəfə meydana gəlməsi problemi ilə qarşılaşdırılar. Məşhur rus təkamülçülərindən olan Aleksandr Oparin 1936-ci ildə nəşr olunmuş "Həyatın yaranması" adlı kitabında yazırıdı:

"Təəssüf ki, canlı hüceyrənin əmələ gəlməsi təkamül nəzəriyyəsini çıxılmaz vəziyyətə salan qaralıq məsələdir".<sup>1</sup>

Oparinin tədqiqatlarından sonra hüceyrənin "təsadüfən" əmələ gələ biləcəyini sübut etmək məqsədilə təkamülçülər tərəfindən çoxlu sınaqlar, tədqiqatlar və müsahidələr həyata keçirilmişdir. Fəqət, hər yeni tədqiqat hüceyrənin quruluşunun mürəkkəbliyini bir daha sübut edir və bununla da təkamül nəzəriyyəsini bir daha təzkib edirdi. Biokimya professoru, Johannes Quertenberq Universiteti nəzdində Biokimya İnstitutunun direktoru, dr. Klaus Douz bu mövzuda belə deyir:

"Həyatın necə yaranmasını öyrənmək məqsədi lə son otuz il ərzində kimya və molekulyar təkamül sahəsində həyata keçirilən bütün tədqiqatlar bu məsələyə cavab götirmək əvəzinə onu da-ha da qəlizləşdirir. Bu gün bu mövzuda aparılan bütün tədqiqatlar ya çıxılmaz vəziyyətdədir ya da bunun qeyri-mümkünlüğünü etiraf etməklə nəticələnir".<sup>2</sup>

San-Diego Skrips Institutundan olan geokimyaçı Ceffri Bada təkamülçülərin çıxılmaz vəziyyətini belə təsvir edir:

"Bu gün XX əsrə vidalaşdığımız zaman biz XXI əsrə girərkən cavabını tapmaq istədiyimiz suala hələ də cavab tapa bilmirik: planetimizdə həyat necə yaranmışdır?".<sup>3</sup>

A.Oparin: "Biz canlı hüceyrənin necə əmələ gəldiyini açıqlaya bilmirik".

Professor C.Bada: "Həyatın necə yaranması məsəlesi ən böyük sırr olaraq qalmışdadır".



1. Alexander I. Oparin, "Origin of Life", (1936) New York, Dover Publications, 1953 (Reprint), soh. 196.

2. Klaus Dose, "The Origin of Life: More Questions Than Answers", Interdisciplinary Science Reviews, 13-cü cild, nömrə 4, 1988, soh. 348.


3. Jeffrey Bada, Earth, fevral 1998, soh. 40

Bir molekulun "təsadüfi" yaranma ehtimalı digərləri ilə birlikdə bu misalda 10 üstü 300-dən 1-ə bərabərdir. Təcrübədə bunun həyata keçməsi mümkün deyil, çünki riyaziyyat elmində 10 üstü 50-dən 1-in ehtimalı sıfır sayılır. 288 amin turşusundan ibarət olan zülalın quruluşu minlərlə amin turşusundan ibarət olan və canlı orqanizmi meydana gotıran böyük molekullarla müqayisədə sadədir. Əgər bu molekullara ehtimal nəzəriyyəsini tətbiq etsək, onda hətta "mümkün deyil" ifadəsi nəticəni ifadə etmək üçün kifayət olmayıcaq. Canlı aləmin inkişafı prosesində bir addım irəliyə atsaq görərik ki, tək bir molekul öz-özlüyündə heç bir mənənəni ifadə etmir. Hətta "Mykoplazma Hominis N39" adlanan ən kiçik bir bakteriyada da 600 növ zülal mövcuddur. Bu halda ehtimal nəzəriyyəsinə 600 növ zülal tətbiq etməliyik. Aldığımız rəqəmləri hətta "qeyri-mümkün" belə adlandıra bilmərik. Bu sətirləri oxuyan və təkamül nəzəriyyəsinə elmi fakt kimi inanan oxucular rəqəmlərin və digər məlumatın doğruluğuna şübhə ilə yanaşa bilərlər. Xeyr, bütün məlumatlar obyektiv və doğrudur. Heç bir təkamülçü bu rəqəmləri inkar edə bilməz. Təkamülçülər bir meymunun çap maşının arxasına oturub necə gəldi heç bir səhvsiz bir bəşəriyyət tarixini yaza biləcəyini mümkün görmədikləri kimi, zülalın da təsadüfən meydana gələ biləcəyinin mümkün olmadığını qəbul edirlər.<sup>94</sup> Buna baxmayaraq onlar canının yaradılmış olunmasını qəbul etmək əvəzinə, isbatı mümkün olmayan iddialarını müdafiə edirlər.

Təkamülçülərin çoxu obyektiv həqiqətlə razılışmaq məcburiyyətindədir. Məsələn, məşhur təkamülçü alim Harold Blum belə deyir: "Ən kiçik zülalın belə təsadüfən yaranması mümkün deyildir".<sup>95</sup>

Təkamülçülər iddia edirlər ki, molekulyar təkamül çox uzun zaman davam edib və bu da mümkün olmayanı mümkün edib. Fəqət, bu proses nə qədər uzun müddət davam etsə də, amin turşuları zülalı təsadüf nəticəsində əmələ gətirə bilməzlər. Amerikalı geoloq Uilyam Stouks özünün "Essentials of Earth History" adlı kitabında belə deyir: "Əgər bir neçə milyard il ərzində bir neçə milyard planetin səthi maye şəkli amin turşuları ilə dolu olsayıdı, yenə də zülal yarana bilməzdi".<sup>96</sup>

Bəs onda bütün bunlar nə anlama gəlir? Bu suala kimya professoru Perri Rivz belə cavab verir: "İnsan amin turşularının təsadüfi birləşməsi nəticəsində əmələ gələn müəyyən növ quruluşlar haqqında düşündükdə, istər-istəməz belə bir üsulla canlıların yaranmasının ağlaşılmaz olduğunu dərk edir. Bütün bu proseslərin Uca Yaradan tərəfindən həyata keçirildiyini qəbul etmək məntiqə daha uyğundur".<sup>97</sup>



**Həyati vacib funksiyalara malik olan müxtəlif kompleks zülal molekullarının kompüter modelləri**

Zülalın təsadüfən əmələ gəlməsi mümkün olmadığı kimi, milyonlarla zülalın lazımi qaydada birləşərək insan hüceyrəsini əmələ gətirməsi də milyard dəfə mümkün deyil.

Bundan başqa, hüceyrə yalnız zülallardan ibarət deyil. Hüceyrə quruluşuna və funksiyalarına görə qruplaşan nuklein turşulardan, piylordən, vitaminlərdən, elektrolitlərdən və digər kimyəvi elementlərdən ibarətdir. Bu elementlərdən hər biri müxtəlif orqanellərin təməlini əmələ gətirir və ya yardımçı molekulun funksiyasını yerinə yetirir.

Nyu-York Universitetinin kimya professoru və DNT üzrə mütəxəssis Robert Šapiro adı bakteriyada olan 2000 növ zülalın yaranma ehtimalını hesablamışdır. Nəticədə 10 40000-dən 1 ehtimalı alınmışdır (bu ağlaşıgmaz rəqəmdə 1 sayından sonra 40000 ədəd sıfır var).<sup>98</sup> Cardiff Universitetinin tətbiqi riyaziyyat və astronomiya professoru Sandra Uikramasinqx bu rəqəm haqqında belə deyir:

"Bu rəqəm (10 40000) Darvini və onun nəzəriyyəsini "yerə basdırmaq" üçün kifayətdir. Planetdə və ya digər bir yerdə içinde həyatın yarana biləcəyi ilkin şorba yox idi. Həyat təsadüfən yaranmadığına görə o, şüurlu və məqsədyönlü bir yaradılışın məhsuludur".<sup>99</sup>

Ser Fred Hoyl bu rəqəmlər haqqında belə deyir:

"Həyat Şüurlu Yaradan tərəfindən xəlq edilmişdir və bu o qədər aydınlaşdır ki, bəzən istər-istəməz bir çoxlarının bunu niyə qəbul etmədiyi məsələsi insani düşündürür. Bunun səbəbi elm deyil, psixoloji faktordur".<sup>100</sup>

F.Hoyl "psixoloji faktor" deyəndə özlərini canlı həyatın Yaradan tərəfindən xəlq edilməsi faktını qəbul etməməyə kökləyən təkamülçülərin asılılığını nə-

zərdə tutur. Onların əsas məqsədi Allahın varlığını inkar etməkdir. Bu məqsədə görə, onlar öz ağlaşığmaz ideya və fikirlərini müdafiə edirlər.

## L-zülallar

İndi isə zülalın təkamülçülərin iddia etdiyi şəkildə yarana bilməməsinin səbəblərini daha ətraflı müzakirə edək. Canlı orqanizmdəki zülal molekulunun əmələ gəlməsi üçün lazımı amin turşularının düzgün kombinasiyada olması kifayət deyil. Molekulda yerləşən 20 amin turşudan hər biri yalnız L formasında olmalıdır. Kimyəvi tərkibi eyni olan amin turşuları iki növə ayrılır: L-amin turşusu və D-amin turşusu. Bunlar arasındaki fərq üçüncü strukturların bir-birinə əks vəziyyətdə yerləşməsindədir. İnsanın sağ və sol əlləri kimi.

İki növə aid olan bu amin turşular öz aralarında asanlıqla birləşə bilərlər. Amma tədqiqatlar heyrətamız bir nəticəni aşkarladı. Canlı orqanizmlərin zülalları sadədən mürəkkəbə qədər yalnız L amin turşularından ibarətdir, D amin turşularından hətta birinin müdaxiləsi isə zülali yararsız hala gətirir. Bakteriyalar üzərində aparılan tədqiqatların nəticəsi göstərir ki, D amin turşuları bakteriyalar tərəfindən tez dağıdırır, bəzi hallarda isə bakteriyalar onları özlərinə yararlı olan L amin turşularına çevirir.

Bir anlığa belə fərz edək ki, canlı orqanizmlər təkamülçülərin iddia etdiyi kimi, təsadüf nəticəsində yaranıblar. Bu halda L və D amin turşuları eyni miqdarda əmələ gəlməlidir. Yəni bu amin turşuları kortəbii surətdə canlı orqanizmin strukturunda müxtəlif növ və sayda mövcud olmalıdır, çünki onlar bir-biri ilə kimyəvi reaksiyaya girə bilirlər. Bütün bunlara baxmayaraq, canlı orqanizmlərin zülalları yalnız L-amin turşularından ibarətdir.

Fəqət, təkamülçülər belə dəqiq və spesifik seçimi açıqlaya bilmədilər. Zülalın belə bir spesifik xüsusiyyətə malik olması "təsadüflik" iddiasını daha da çıxılmaz vəziyyətə salır. Yuxarıda da deyildiyi kimi, yararlı zülalın əmələ gəlməsi üçün üçüncü strukturun, müəyyən miqdarda amin turşunun və ideal ardıcılığın mövcudluğu kifayət deyil.

Bununla birlikdə amin turşuları L şəklində olmalıdır və D amin turşularının mövcudluğu yolverilməzdir. Zülalın strukturunda D və L amin turşularını ayıran təbii mexanizmin olmadığına, D amin turşularının müdaxiləsinin qarşısını almağın vacib olduğunu görə, bu fakt da təsadüf anlayışını rədd edir.

Bu mövzu "Britannika" adlı elmi ensiklopediyasında belə açıqlanır:

"Canlı orqanizmlərdə yer alan bütün növ amin turşuları eyni asimetriyaya malikdir, yəni demək olar ki, həmişə L şəklindədir. Bu, ona bənzəyir ki, milyon dəfə yerə atılan dəmir pul yerə hər zaman bir tərəfi, nadir hallarda isə digər tərəfi üzərində düşür. Bilinmir ki, necə, amma bu seçim planetimizdə həyatın mənşəyi ilə əlaqədardır".<sup>101</sup>

Əgər atılan dəmir pul hər zaman bir tərəfi üzərində düşürsə, bu halda ən mən-tiqli izah hansıdır: bunu təsadüflə izah etmək, yoxsa burada şüurlu müdaxilənin olması? Cavab ayındır.

Amma təkamülçülər "şüurlu yaradılışı" qəbul etmək istəmədikləri üçün tə-sadüf prinsipləri üzərində israrla durmaqdadırlar. L amin turşuları ilə əlaqədar qayda DNT və RNT-nin bünövrəsini təşkil edən nukleotidlərə də şamil edilir. Amin turşularının əksinə olaraq, nukleotidlər ancaq D amin turşularından ibarətdir. Bu vəziyyət də təsadüflə izah edilə bilməz.

Nəticədə bütün tədqiqatlar planetimizdə həyatın mənşeyinin təsadüflərlə bağlı olmasını təkzib edir. 400 amin turşusundan ibarət zülalın yalnız D amin turşularından əmələ gəlmə ehtimalını hesablaşsaq, 10 120-də 1 ehtimalını əldə edərik. Bu astronomik rəqəm haqqında təsəvvüre malik olmaq üçün onu demək lazımdır ki, planetimizdə mövcud olan bütün elektronların sayı 10 79-a bərabərdir. Amin turşularının münasib ardıcılılıqda birləşməsi və funksional strukturunu meydana gətirmək ehtimalı astronomik rəqəmlərlə hesablana bilər. Əgər bu üsulu daha mürəkkəb zülalların əmələ gəlmə ehtimalına tətbiq etsək, onda daha aqlasılmaz rəqəmlərlə qarşılaşarıq.

### **Vacib şərt - müvafiq rabitə**

Bütün sadalananlara baxmayaraq, təkamül nəzəriyyəsinin düşdürüyü dalanın problemləri bunlarla bitmir. Zülalın yaranması üçün müxtəlif amin turşularının müəyyən miqdarda və ardıcılılıqda zəncir əmələ gətirməsi və üçüncü struktur şəklini alması kifayət deyil. Birdən çox rabitəsi olan amin turşularının molekulları bir-biri ilə ancaq "peptid" əlaqə ilə birləşə bilərlər.

Amin turşuları bir-biri ilə müxtəlif şəkildə birləşə bilər, ancaq zülallar yalnız peptid əlaqə ilə birləşən amin turşularından yaranır.

Nümunə olaraq bütün lazımı hissələri mövcud olan bir avtomobili təsəvvür edək. Fəqət, bu avtomobilin təkərlərindən biri avtomobilə boltla deyil, məftil-lə birləşdirilib və yero şaquli deyil, üfüqi vəziyyətdədir. Bu avtomobilin mü-hərriki istər güclü olsun, istərsə də yüksək texnologiyaya malik olsun, avtomo-

bil heç bir metr də irəliləyə, hərəkət edə bilməz. İlk təsəvvürdə bizə elə gelir ki, bütün hissələr yerindədir, amma düzgün birləşdirilməyən bir təkər avtomobili hərəketsiz hala gətirir. Eyni qayda zülal molekulunda da təkrarlanır: bir amin turşusunun qeyri-peptid əlaqə ilə birləşməsi bütün zülalı yararsız hala gətirir.

Tədqiqatların nəticələrinə görə, amin turşularının bir-biri ilə təsadüfi peptid əlaqə ilə birləşməsi maksimum 50 faiz təşkil edə bilər. Qalanları isə zülalın strukturunda olmayan rabitə ilə birləşir. Zülalın təsadüfi yaranma ehtimalını hesablayarkən (bütün amin turşularının L şəklində olmasının zəruriliyini nəzərə almaqla) unutmaq olmaz ki, hər amin turşusu özündən sonrakı və əvvəlki iləancaq peptid əlaqə ilə birləşməlidir. Bu ehtimal L amin turşularının ehtimalına bənzəyir. Yəni əgər 400 amin turşusundan ibarət zülalı araşdırısaq, onda amin turşularının təsadüfi əlaqə ilə birləşmə ehtimalı 2 399-dan 1-ə bərabər olacaq.

## Sıfır ehtimalı

Cədvəldən də göründüyü kimi, 500 amin turşusundan ibarət olan zülal molekulunun yaranma ehtimalı 10 950-dən 1 təşkil edir (əgər 1 rəqəmindən sonra 950 sayda sıfır qoysaq, insan ağlına siğmayacaq bir rəqəm alıñar). Ancaq bu ehtimal yalnız kağız üzərində mümkündür, çünki təcrübədə bu ehtimalın həyata keçmə dərəcəsi sıfırdır. Riyaziyyat elmində 1-in 10 50-yə və ya bundan da ha kiçik rəqəmə qarşı olması ehtimalının gerçəkləşməsi statistik olaraq sıfıra bərabərdir.

Əgər 500 amin turşusundan ibarət zülal molekulunun təsadüfən əmələ gəlməsi bu dərəcədə mümkün deyilsə, istəsəniz, beyninizi daha böyük rəqəmlərlə məşğul edə bilərsiniz. "Hemoglobin" zülalının bir molekulunda 574 ədəd amin turşusu var.

İndi təsəvvür edin ki, sizin bədəninizdə olan milyardlarla qan hüceyrəsinin hər birinin tərkibində 280 milyon hemoglobin molekulu var. Təcrübələr və səhvlər üsulu ilə yalnız bir belə zülalın yaranması üçün bəşəriyyət tarixindən də böyük bir zaman tələb olunur. Yəni fərz etsək ki, planetimizdə həyatın yarandığı gündən bəri amin turşuları səhv və təcrübə üsulu ilə zülal molekulunu əmələ gətirməyə cəhd göstərib, bu zaman müddəti 10 950-dən 1 ehtimalının həyata keçməsinə yenə də çatmir.

Buradan belə nəticəyə gələ bilərik ki, təkamül nəzəriyyəsi hətta bir zülal molekulunun yaranmasını açıqlaya bilmir.

## 500 amin turşusundan ibarət zülalın təsadüfən əmələ gəlmə ehtimalı sıfırdır

Faydalı zülahı əldə etmək üçün üç əsas şərtin mövcud olması zəruridir. Birincisi, müəyyən proporsiyada sıralanmış müxtəlif növdə bütün amin turşularının mütləq mövcud olmalıdır. İkinciisi, zəncirdəki bütün amin turşuları L-amin turşuları olmalıdır. Üçüncüüsü, bütün amin turşuları bir-biri ilə ancaq xüsusi kimyəvi düsturla - peptid əlaqəsi ilə birləşməlidir.

Bu səbəbə görə zülalın təsadüfən əmələ gəlməsi üçün yuxarıda sadalanan üç şərtin birləşməsi zəruridir. Zülalın təsadüfən əmələ gəlməsi ehtimalı hər üç şərtin ehtimallarının hasilini bərabərdir. Belə vəziyyətdə orta hesabla 500 amin turşusundan ibarət zülal molekulunun təsadüfən əmələ gəlməsi ehtimalı aşağıdakı kimi olacaq:

1. Nizamlı şəkildə sıralanmış amin turşularının ehtimalı. Zülalın meydana gəlməsində 20 növ amin turşusu iştirak edir. Buna əsasən:

-20 növ amin turşusundan düzgün olan hər bir amin turşusunun seçilməsi ehtimalı bərabərdir	= 120
-500 amin turşusunun düzgün seçilməsi ehtimalı bərabərdir	= 120 üstü 500 = 110 üstü 650 = 10 üstü 650-dən bir ehtimal

2. Ancaq L-amin turşularının seçilməsi ehtimalı

-bir L-amin turşusunun iştirakı ehtimalı bərabərdir	= 12
-yalnız L şəkilli 500 amin turşusunun eyni anda seçilmə ehtimalı bərabərdir	= 12 üstü 500 = 110 üstü 150 = 10 üstü 150-dən bir ehtimal

3. Amin turşularının peptid əlaqə ilə birləşməsi ehtimalı

Amin turşuları bir-biri ilə müxtəlif növ kimyəvi əlaqələrlə birləşə bilərlər. Faydalı zülalın əmələ gəlməsi üçün bütün amin turşuları bir-biri ilə ancaq xüsusi peptid əlaqə ilə birləşməlidir. Hesablamalara görə, amin turşularının məhz peptid əlaqə ilə birləşməsi ehtimalı 50 faizə bərabərdir. Yuxarıda deyilənlərə əsasən:

-iki amin turşusunun peptid əlaqə ilə birləşməsi ehtimalı bərabərdir	= 12
-500 amin turşusunun ancaq peptid əlaqə ilə birləşmə ehtimalı bərabərdir	= 12 üstü 499 = 110 üstü 150 = 10 üstü 150-dən bir ehtimal

EHTİMALLARIN CƏMİ: = 1.x 2.x 3.

$$= 110 \text{ üstü } 650 \times 110 \text{ üstü } 150 \times 110 \text{ üstü } 150 = 110 \text{ üstü } 950 \\ = 10 \text{ üstü } 950 \text{-dən } 1 \text{ ehtimal}$$



turşularını yenidən müəyyən ardıcılıqla birləşdirmək və ayırməq zərurəti ortaya çıxacaq. Hər yeni cəhd zamanı sintez dayandırılmalıdır, uyğun olmayan bir ədəd belə amin turşusunun reaksiyaya girməsinin qarşısı alınmalı, zülalın əmələ gəlib-gəlməməsi nəzarətdə saxlanmalı, əgər zülal əmələ gəlməyibsə, bütün zəncir parçalanmalı və proses yenidən başlanmalıdır.

Bununla belə heç bir yad kimyəvi element prosesdə iştirak etməməlidir. Tədqiqat zamanı 500 halqanın tamamlanması vacib şərtdir, yalnız bundan sonra yeni tədqiqat cəhdini həyata keçirilə bilər. Yəni yuxarıda bəhs edilən bütün ehtimallar, onların başlaması, bitməsi və hər mərhələsi "amin turşularının yalnız seçilməsini" təsadüfə bağlayan şüurlu mexanizmin nəzarəti altındadır. Təbiətdə belə mexanizmin mövcud olması mümkün deyil. Buradan belə nəticəyə gəlmək olar ki, zülalın təbiətdə əmələ gəlməsi sərf texniki baxımdan ("təsadüfən" sözü ola bilməz) mümkün deyil. Belə ehtimalın mövcudluğu haqqındaki istenilən fikir isə istisnasız olaraq qeyri-elmi bir yanaşma olacaq.

Fəqət, bəzi məlumatsız təkamülçülər bu həqiqəti heç cür anlaya bilmir. Onlar zülalın sintezini sadə kimyəvi reaksiya adlandıraraq belə gülünc nəticələrə gəlirlər: "Amin turşuları qarşılıqlı təsir nəticəsində zülalı əmələ gətirirlər". Əslində isə üzvi olmayan mühitdə həyata keçən ani kimyəvi reaksiyalar miqdarı və növü müəyyən və məhdud olan primitiv birləşmələri meydana gətirir. Daha mürəkkəb kimyəvi maddəni əldə etmək üçün böyük fabriklərə, kimyəvi qurğulara, laboratoriyalara ehtiyac var. Dərmanlar, gündəlik olaraq istifadə olunan kimyəvi maddələr buna misal göstərilə bilər.

Zülalların quruluşu isə sənayedə istehsal olunan kimyəvi maddələrdən də mürəkkəbdir. Beləliklə, zülalın əmələ gəlməsi planlaşdırma və mühəndislik möcüzəsidir və sadə kimyəvi reaksiya nəticəsində zülal əmələ gələ bilməz.

Zülalın təsadüfi quruluşuna imkan verməyən amilləri müəyyən müddətə bir kənara qoyaraq fərz edək ki, biomolekul təsadüfən yaranıb. Amma hətta bu təqdirdə də təkamül nəzəriyyəsi iflasa uğrayacaq, çünkü zülalın meydana gəlməsindən sonra onun yaşaması üçün zülalı təbii şərtlərdən təcrid etmək və xüsusi şərtləri təmin etmək lazımdır. Əks təqdirdə, zülal planetimizdəki zahiri amillərin təsiri nəticəsində parçalanacaq, yaxud digər amin turşuları və kimyəvi maddələrlə reaksiyaya girərək fərqli bir maddəyə çevriləcək və spesifik xüsusiyyətini itirəcək.

## Təkamülçülərin canlı həyatın mənşəyini izah etmə cəhdləri

Canlı həyatın planetimizdə necə əmələ gəlməsi məsələsi təkamülçüləri çıxılmaz bir vəziyyətə salır və onlar bu sualdan mümkün qədər qaçırlar. Onlar bu suala belə ümumi mənə daşıyan ifadələrlə cavab verir: "Canlı orqanizm suda müəyyən təsadüfi amillərin qarşılıqlı əlaqəsi nəticəsində əmələ gəlib". Çünkü təkamülçülərin qarşılaşlığı maneqə dəfolunmazdır. Təkamülün paleontologiya ilə bağlı olan bəzi aspektlərindən fərqli olaraq, təkamülçülər bu məsələdə onların nəzəriyyəsini dəstəkləyə bilən hətta faydalı qalıqlara belə sahib deyillər. Bu-na görə də təkamül nəzəriyyəsi hələ ilkin mərhələdə süquta uğrayır.

Bir məsələni də unutmaq olmaz: təkamül nəzəriyyəsinin hər hansı bir mərhələsində ortaya çıxan ziddiyət bu nəzəriyyəni bütövlükə süquta uğratmaq üçün kifayətdir. Məsələn, zülalın təsadüfən yaranması elmi sübutlara əsaslanaraq təkzib olunursa, onda təkamül nəzəriyyəsinin digər mərhələləri haqqında iddialar da öz qüvvəsini itirir. Bundan sonra insan və meymun kəllələrindən istifadə edərək, insanları aldatmağın heç bir mənası yoxdur.

Təkamülçülər canlı orqanizmin qeyri-üzvi maddələrdən əmələ gəlməsi məsələsinin müzakirəsindən uzun müddətdir qaçırlar. Bu problemə uzun müddətdir ki, layiqli diqqət yetirilməyib, amma nəzəriyyə qarşısında duran bu problemi dəf etmək üçün XX əsrin ikinci rübündən etibarən müxtəlif tədqiqatlar vəsitəsi ilə çoxlu cəhdər göstərilir. "Canlı hüceyrə planetimizin ilkin atmosferində necə əmələ gəlib" - təkamülçülərin cavablandırmaq məcburiyyətində olduğunu ilk sual bu idi. Daha doğrusu, onların bu cavabı necə təqdim etməsi idi.

Təkamülü alım və tədqiqatçılar bu suali cavablandırmaq üçün bir sıra laboratoriya təcrübəsi həyata keçirmiş, amma elmi dairələrin böyük diqqətini özlərinə cəlb edə bilməmişdilər.

Təkamülü tədqiqatçılarının canlı həyatın planetimizdə yaranması mövzusundakı ən məşhur təcrübə 1953-cü ildə amerikalı tədqiqatçı Stenli Miller tərəfindən həyata keçirilmişdir və "Miller təcrübəsi" kimi tanınır (tədqiqat Millerin müəllimi Harold Uri ilə birlikdə həyata keçirildiyindən bu təcrübə "Uri-Miller təcrübəsi" də adlandırılır). Texnologiyanın inkişaf etməsinə və yarım osr vaxtı keçməsinə baxmayaraq, bu sahədə yeni bir nailiyyət əldə edilməyib. Hətta bu gün Miller təcrübəsi təkamül nəzəriyyəsinin ilkin canlı orqanizmin əmələ gəlməsini açıqlayan bir təcrübə kimi təqdim olunmaqdadır. Təkamülçülər an-

layırlar ki, belə cəhdlər onların nəzəriyyəsini dəstəkləmir, əksinə, onu süquta uğradır və buna görə də onlar bənzər tədqiqatların həyata keçirilməsindən çəkinirlər.

### **Uğursuz addım: Miller təcrübəsi**

Stenli Miller zülalın tərkibini meydana gətirən amin turşularının milyard il bundan əvvəl cansız mühitdə təsadüfən əmələ gələ biləcəyini təcrübə yolu ilə sübut etmək istəyirdi. Təcrübə zamanı Miller tərkibi ammoniyakdan, metandan, hidrogendən və su buxarından ibarət qaz qarışığından istifadə etmişdi (Miller fərz edirdi ki, bu qarışiq ilkin atmosferdə mövcud idi, fəqət, sonra bu fərziyyənin səhv olduğu məlum oldu). Bu qazlar təbii şəraitdə reaksiyaya girə bilmədiyi üçün, Miller onlara elektrik cərəyanı ilə təsir göstərir, bununla da şimşəyi təqlid edirdi, çünki ilkin atmosferdə enerjinin şimşəkdən alınması zənn olunurdu. Bu qarışiq  $100^{\circ}$  C temperaturda bir həftə içərisində qaynadılır və qarışığa sistematik olaraq elektrik cərəyanı verilirdi. Həftənin axırında hemosintez analizi göstərdi ki, zülalın bünövrəsini təşkil edən 20 amin turşusundan cəmi üçü meydana gəlib.

Təkamülçülər buna çox sevindilər və təcrübə çox uğurlu hesab edildi. Bəzi nəşrlər isə ilk səhifələrində "Miller həyatı yaratdı" başlıqlı məqalələri yerləşdirirdilər. Bununla belə Millerin təcrübəsi nəticəsində alınan molekullar "cansız" idi.

Əldə olunan nəticələrdən ilhamlanan təkamülçülər yeni fikri ortaya atdırılar. Yeni fərziyyəyə görə, amin turşuları təsadüf nəticəsində müvafiq qaydada birləşir və zülalı əmələ gətirir. Təsadüf nəticəsində əmələ gələn zülallardan bəziləri "necəsə" əmələ gələn və hüceyrə membranına bənzeyən strukturun içinde peyda olurlar. Bu zülallar hüceyrəni meydana gətirir. Hüceyrələr isə öz növbəsində tədricən bir-birinə yaxınlaşaraq birləşir və canlı orqanizmi əmələ getirirlər. Halbuki bu fikrin əsası olan Miller təcrübəsi əslində açıq-aşkar yalanıdır.

### **Millerin təcrübəsini puça çıxaran faktlar**

Amin turşularının planetimizdə ilkin atmosferdə öz-özünə əmələ gəlməsini subut etmək üçün həyata keçirilən Miller təcrübəsi aşağıdakı amillərlə hərəkətfli şəkildə puça çıxarılır:

**1.** Əmələ gəlmış amin turşuları həmin an "soyuq tələ" adlanan mexanizm-lə təcrid olunmuşlar. Əks təqdirdə, amin turşularının əmələ gəldiyi mühitin şərtləri bu molekulları həmin andaca parçalayardı. Təbii ki, planetimizin ilkin mühitində bu cür şüurlu bir mexanizm mövcud deyildi. Bu mexanizm olmadan isə zülalların parçalanması qəçilmezdir. Kimyaçı Riçard Blissin də vurğuladığı kimi: "Əgər "soyuq tələ" olmasayı, kimyəvi maddələr elektrik enerjisinin təsiri altında parçalanardılar".<sup>102</sup>

Miller daha əvvəl həyata keçirilmiş tədqiqatlar zamanı "soyuq tələ" dən istifadə etməmiş və nəticədə heç bir amin turşusu əldə etməmişdi.

**2.** Miller tədqiqatındaki ilkin atmosfer saxta idi. XX əsrin 80-ci illərində alimlər planetimizdəki ilkin atmosferin metan və ammonyakdan deyil, azot və karbon-dioksiddən ibarət olduğu haqqında yekdil fikrə gəlmişlər. Miller təcrübədə istifadə etdiyi mühitin həqiqi olmamasını uzun müddət susduqdan sonra özü də etiraf etdi.<sup>103</sup>

Görəsən, Miller nə üçün bir vaxtlar bu qazlı məhlul üstündə belə israr edirdi? Cavab sadədir: amin turşusunun sintezi ammonyaksız mümkün deyil. Kevin MakKin "Discover" jurnalındaki məqaləsində bunu belə izah edir:

"Miller və Uri metanla ammonyakı qarışdıraraq planetimizin ilkin atmosferini təqlid etmişlər. Bununla belə son tədqiqatlar göstərir ki, planetimizin ilkin mühiti yüksək temperaturla xarakterizə edilmiş, planetimiz nikel və dəmir ərintisindən ibarət olmuşdur. Bu da atmosferin tərkibinin ammonyak və metanın əksinə olaraq üzvi molekulların əmələ gəlməsi üçün əlverişli olan azot, karbon-dioksid qazı və su buxarından ibarət olduğu anlamına gəlir".<sup>104</sup>

Amerikalı alimlər Ferris və Çen karbon-dioksid, hidrogen, azot və su buxarından istifadə edərək Miller təcrübəsini təkrar etmiş, lakin nəticədə heç bir dənə də amin turşusu əldə edə bilməmişlər.<sup>105</sup>

**3.** Miller təcrübəsinin yalan olduğunu göstərən digər bir məsələ isə budur ki, amin turşularının atmosferdə əmələ gəldiyi fərz edilən dövrdə atmosferdə bütün amin turşularını dağıtmak üçün kifayət edə biləcek qədər oksigen mövcud idi. Millerin diqqət yetirmədiyi bu məsələ də daşlar üzərində qalan və yaşı 3,5 milyard il olan dəmir və uran turşuları ilə izah olunur.<sup>106</sup>

Digər tədqiqat və kəşflər də göstərdi ki, o dövrdə oksigenin miqdarı zənn ediləndən xeyli artıq olmuşdur. Ultrabənövşəyi şüaların planetimizə təsiri təkamülçülərin iddia etdiyindən 10 min dəfə artıq olmuşdur. Six ultrabənövşəyi şüalar su buxarını və karbon-dioksidini parçalayaraq oksigeni əmələ gətirmişdir.

Bu həqiqət oksigeni nəzərə almayan Miller təcrübəsini etibarsız və lazımsız hala götirdi. Əgər təcrübə zamanı oksigendən istifadə olunsaydı, bu halda metan karbon-dioksidə və suya, ammonyak isə azota və suya çevrilərdi. Digər tərəfdən, oksigenin mövcud olmadığı mühitdə (ozon təbəqəsinin olmamasına görə) amin turşuları ultrabənövşəyi şüaların təsiri altında parçalanacaqlar. Nəticədə planetimizin ilkin atmosferində oksigenin mövcud olması və ya olmaması amin turşularının parçalanmasına səbəb olacaq.

4. Miller təcrübəsi nəticəsində eyni zamanda canlı orqanizmin bütünlüyüünü və funksiyalarını pozan üzvi turşular əmələ gəlmişdi.

Əgər bu amin turşuları təcrid olunmasaydı, bu halda kimyəvi reaksiyanın təsiri nəticəsində onlar parçalanar və ya digər birləşmələrə çevrilərdi. Bundan əlavə, təcrübə nəticəsində çoxlu D amin turşusu əmələ gəlmişdi.<sup>107</sup> Belə amin turşularının mövcudluğu isə təkamül nəzəriyyəsini onun hətta başlanğıcında iflasa uğradır. Çünkü D amin turşuları canlı orqanizmin tərkibində mövcud deyil. Son olaraq da amin turşularını əmələ getirən məhlul dağıdıcı turşuların qarışığından ibarət idi, bunlar isə faydalı molekullara dağıdıcı təsir göstərirdi, yəni bu şərtlər canlı həyatın burada əmələ gəlməsi üçün əlverişli deyildi. Bütün bunlar belə bir həqiqəti göstərir ki, Miller təcrübəsi planetimizdə ilkin şərtlərdə canlı həyatın yarana biləcəyi ehtimalını sübut etmir və bu təcrübə şüurlu şəkildə idarə edilən, amin turşularının sintezinə istiqamətlənən bir laboratoriya təcrübəsidir. Bu təcrübə zamanı istifadə edilmiş qazların növü və miqdarı amin turşularının əmələ gəlməsi üçün ən uyğun nisbətdə seçilmişdi. Bu həqiqət istənilən kimyəvi reaksiyanı əldə etmək üçün istifadə edilən enerjinin miqdarına da şamil edilə bilər. Təcrübədə istifadə edilmiş cihaz planetimizin ilkin şərtlərində mövcudluğunu mümkün olmayan bir tərzdə və amin turşularını bütün dağıdıcı təsirlərdən, elementlərdən təcrid edəcək xüsusiyətdə işlədilmişdi. Təcrübədə ilkin atmosferdə mövcud ola bilən və reaksiyanın nəticəsinə təsir edə bilən minerallardan, birləşmələrdən və elementlərdən də istifadə olunmamışdı. Bu elementlərdən biri də oksidləşdiyi zaman amin turşularının dağılmasına səbəb olan oksigendir. Nəhayət, hətta ideal laboratoriya şəraitində də amin turşularının təbii şərtlərin təsiri altında dağılmasının qarşısını almaq üçün "soyuq tələ" mexanizmindən istifadə etməmək olmur.

Nəticədə təkamülçülər öz nəzəriyyələrini Miller təcrübəsi sayəsində öz əlləri ilə iflasa uğratdırılar. Çünkü təcrübə sübut etdi ki, amin turşuları ancaq xü-

## Təkamülçülərin ən son qaynaqları Miller təcrübəsinə yalana çıxarır


Türk təkamülçülər tərəfindən hələ də təkamül nəzəriyyəsinin açıq-aydın sübutu kimi təqdim edilən Miller təcrübəsi öz elmi mahiyətini əslində hətta təkamül nəzəriyyəsi tərəfdarları arasında da itirmişdir. Təkamülçülər arasında məşhur olan "Earth" jurnalının 1998-ci fevral sahında "Həyatın sınağı" ("Life's Crucible") adlı məqalə dərc olunmuşdur:

"Bu gün Millerin ssenarisinə şübhə ilə yanaşıdır. Geoloqların planetimizin ilk atmosferinin karbon-dioksid və azotdan ibarət olmasını etiraf etməsi bu şübhələrin səbəblərindən biridir. Bu qazlar 1953-cü ildə Millerin təcrübəsi zamanı istifadə olunan qazlardan daha az aktivdir. Hətta əgor ilk atmosferin Millerin iddia etdiyi tərkibdə olduğunu fərz etsək belə amin turşuları kimi sadə molekülləri zülal kimi mürəkkəb birləşmələrə - polimerlərə çevirən kimyəvi reaksiyaların necə həyata keçməsi müəmmalıdır. Burada hətta Miller əllərini qaldıraraq təəssüfə deyir: "Bu, problemdir. Polimerləri necə əldə etmək olardı? Bu, elə də asan deyil axı"!".<sup>1</sup>

Göründüyü kimi, Millerin özü də dərk edir ki, onun təcrübəsi həyatın yaranma şərtlərini və necəliyini aydınlaşdırmaq üçün faydalı olmamışdır. Bu vəziyyətdə təkamülçülərin israrla bu təcrübədən yapışması onların çıxılmaz vəziyyətdə olduğunu bir daha subut edir. 1998-ci ilin mart ayında "National Geographic" jurnalı "Yer kürsində həyatın yaranması" adlı məqalə dərc etmişdi. Bu məqalədə belə deyilir:

"Bu gün bir çox alım planetimizin ilk atmosferinin tərkibinin Millerin iddia etdiyi kimi hidrogen, metan və ammonyakdan deyil, karbon-dioksid və azotdan ibarət olduğu fikrinə gəlmişdir. Bu, kimyaçılar üçün çox pis xəbərdir! Karbon-dioksidlə azotun qarşılıqlı təsiri nəticəsində alınan üzvi birləşmələrin sayı heç də çox deyil. Onların qarışığını qida boyasının bir damcısı hovuzdakı suya əlavə edilərkən alınan məhlulla bənzətmək olar. Alımlar həyatın heç də "zəngin olmayan" belə "şorba"da necə əmələ gələ biləcəyini hətta təsəvvür etməyə də çətinlik çəkirlər".<sup>2</sup>

Bir sözlə, nə Miller təcrübəsi, nə də digər təkamülçülər həyatın əmələ gəlməsi məsələsinə cavab tapa bilmir. Bütün tədqiqatlar göstərir ki, həyatın öz-özünə əmələ gəlməsi mümkün deyil; beləliklə də həyatın Yaradılması faktı sübut olunur.



Stanli Miller tədqiqat cihazı ilə birlikdə

1. "Earth", "Life's Crucible", fevral 1998, sah. 34

2. "National Geographic", "The Rise of Life on Earth", mart 1998, sah. 68

susi laboratoriya şəraitində, özü də şüurlu müdaxilə nəticəsində əldə edilə bilər. Yəni canlısı meydana gətirən qüvvə yalnız Yaradandır, kortəbii təsadüf deyildir. Amma təkamülçülərin elmə zidd olan ideyaları açıq-aydın həqiqəti qəbul etməkdə onlara mane olur. Öz tələbəsi Millerlə bu təcrübəni həyata keçirən Harold Uri belə bir etirafı dilə gətirir:

"Həyatın yaranmasını araşdırın hər birimiz nə qədər tədqiqat aparsaq da belə nəticəyə gəlirik: canlı həyat o qədər mürəkkəbdir ki, inkişafının heç bir mərhələsində təkmilləşə bilməz. Fəqət, biz öz ideyalarımıza əsaslanaraq inanırıq ki, həyat cansız olanlardan əmələ gəlmışdır. Buna baxmayaraq, bu mürəkkəblik, komplekslilik o qədər böyükdür ki, bizə təkamül prosesini təsəvvür etmək çox çətindir".<sup>108</sup>

### **Planetimizin ilkin atmosferi və zülallar**

Sadalanan bütün ziddiyetlərə baxmayaraq, Millerin təcrübəsinə arxalanan təkamülçülər ilkin şərtlərdə amin turşularının öz-özünə əmələ gəlməsinin necəliyi sualına cavabdan yayınmaqdadır. Hətta bu gün də onlar insanları aldaraq elə təsəvvür yaradırlar ki, bu sualın cavabı Millerin təcrübəsinin köməyi ilə guya çoxdan tapılıb.

Həyatın təsadüfən yaranması məsələsini araşdırma cəhdlərinin ikinci mərhələsində təkamülçüləri amin turşularından daha mürəkkəb bir problem gözləyir - zülallar. Zülallar həyatın quruluş materialı olub, yüzlərlə müxtəlif amin turşularının ardıcıl birləşməsi yolu ilə əmələ gəlirlər.

Zülalın öz-özünə əmələ gəlməsi iddiası amin turşularının öz-özünə əmələ gəlməsi iddiasından daha möntiqsiz və daha fantastikdir. Ehtimal nəzəriyyəsi vasitəsilə riyazi olaraq amin turşularının ardıcıl birləşərək zülalı meydana gətirməsinin mümkün olmadığı ötən səhifələrdə hesablanmışdır. Bununla birlikdə planetimizin ilkin atmosferində zülalın öz-özünə əmələ gəlməsi kimya elmi nöqtəyi-nəzərindən də mümkün deyil.

### **Zülalın sintezi suda mümkün deyil**

Əvvəl də qeyd olunduğu kimi, zülalın sintezi zamanı amin turşuları arasında peptid əlaqə yaranır. Bu proses nəticəsində bir ədəd su molekulu ayrılır. Belə bir vəziyyət təkamülçülərin həyatın okeanda yaranması haqqındaki iddiasını kökündən təkzib edir. Çünkü kimya elmindəki "Le Şatelye" prinsipinə görə,

suyu əmələ gətirən reaksiya (kondensasiya reaksiyası) tərkibi sudan ibarət olan mühitdə sona çata bilməz. Sulu mühitdə bu reaksiyanın gedisi kimyəvi reaksiyalar arasında "ən zəif ehtimal" kimi xarakterizə olunur. Buradan belə nəticəyə gəlirik ki, həyatın mənbəyi zənn edilən okeanlar amin turşularının, sonra isə zülələnin yaranması üçün heç də əlverişli mühit deyil.<sup>109</sup>

Digər tərəfdən, təkamülçü alımlar öz fikirlərini dəyişdirərək həyatın quru da yaranmasını iddia edə bilməzlər. Çünkü planetimizin ilkin atmosferində yaranması zənn edilən amin turşuları ultrabənövşəyi şüaların dağdırıcı təsirində yalnız suda, okeanda qoruna bilərdilər. Quruda amin turşuları dərhal parçalanardı. Le Şatelye prinsipi isə həyatın dənizdə yaranmasını təkzib edir. Bu da öz növbəsində təkamül nəzəriyyəsinin dalana dirəndiyini göstərən daha bir çıxılmaz problemdir.

### **Daha bir nəticəsiz cəhd: Foks təcrübəsi**

Çıxılmaz vəziyyətdə qalan təkamülçü tədqiqatçılar "su problemi" haqqında ağ lasığımız ssenarilər düşünməyə başladılar. Onlardan ən məşhuru olan Sidney Foks bu məsələni həll etmək üçün yeni nəzəriyyə ortaya atdı: okeanda yaranan amin turşuları dərhal vulkanlarla yanaşı qayalı yerlərə daşınmışlar. Tərkibində amin turşusu olan su qayalıq mühitin yüksək temperaturunun təsiri nəticəsində buxarlanmışdır. Nəticədə "qurumuş" amin turşuları züləlmənin yaranması üçün birləşə bilərdilər.

Fəqət, vəziyyətdən belə "çətin" çıxış yolu heç kim tərəfindən qəbul olundmadı. Çünkü amin turşuları Foksun bəhs etdiyi temperaturun təsirinə dözə bilərdilər. Tədqiqatlar göstərdi ki, amin turşuları yüksək temperaturun təsiri nəticəsində mütləq dağılırlar.

Amma Foks təslim olmurdu. Laboratoriyyada "xüsusi şəraitdə" sadələşdirilmiş amin turşuları quru mühitdə qızdırılıb birləşdirildi. Amin turşuları birləşdirildi, amma züləl yenə də əldə oluna bilmədi. Alınan maddə amin turşularının sadə, qeyri-mütəşəkkil birləşməsi idi və zülala heç cür bənzəmirdi. Bundan əlavə, əgər Foks amin turşularını daimi temperaturun təsiri altında saxlasayıdı, bu halda amin turşularının əmələ gəlməş faydasız silsiləsi də dağılırdı.<sup>110</sup>

Təcrübəni mənətiqsiz edən bir məsələ də ondan ibarətdir ki, Foks öz tədqiqatında Millerin bir zamanlar əldə etdiyi amin turşularından deyil, canlı orqanizmlərdə olan amin turşularından istifadə etmişdir. Halbuki o, Miller tədqiqa-

## Cansız materiya həyatı meydana gətirə bilməz

Təkamülçülərin Miller və Foksun tədqiqatlarının köməyi ilə öz iddialarını əsaslandırmaq cəhdləri cansız maddənin özünütənzimləmə və özünütəşkil yolu ilə kompleks quruluşlu canlısı meydana gətirə bilməsinə inanmaqdan başqa bir şey deyildi. Bu iddia elmə tamamilə ziddir, çünki bütün sınaq və təcrübələr göstərib ki, materiya belə xüsusiyyətlərə malik deyil. Məşhur ingilis astronomu və riyaziyyatçısı ser Fred Hoyle bu həqiqəti aşağıdakı misal-la izah edir:

"Əgər maddənin içində onu canlı həyat əmələ gətirməyə sövq edən bir daxili mexanizm ol-sayıdı, onu hər bir laboratoriyada həyata keçirmək mümkün olardı. Məsələn, hər hansı bir tədqiqatçı öz sınağında su hovuzundan ilkin "şorba" kimi istifadə edə bilərdi. Bu hovuza bütün növ cansız kimyəvi elementləri və qazları dolduraraq onun üstünü istənilən növdə radiosiya ilə şüalandırmaq olardı. Bu sınağı bir il ərzində həyata keçirərək bu müddətdə həyat üçün zoruri olan 2000 fermentdən neçisinin meydana gəldiyinə diqqət yetirin. Bu təcrübədə vaxt itirməmək üçün mən sizə həmin an cavab verə bilərəm. Siz bəlkə bir neçə amin turşusu və kimyəvi element istisna olmaqla, heç bir şey aşkar edə bilməyəcəksiniz".<sup>1</sup>

Təkamülçü bioloq Endryu Skott isə bu faktı belə etiraf edir:

"Bir az maddə götürün, qarışdırın, qızdırın və bir müddət gözlayın. Bu, həyatın yaranmasının izahının müasir variantıdır. Cazibə qüvvəsi, elektromaqnitləşmə, güclü və ağır nüvə qüvvəsi kimi "əsas" qüvvələr sizin başladığınız işi sona çatdıracaq... Maraqlıdır, bu deyilənlərin hansı hissəsi həqiqətə, hansı hissəsi isə ehtimallar üzərində qurulan firıldağə əsaslanır? Həqiqətən də ilk kimyəvi elementdən canlı hüceyrəyə qədər davam edən bütün proses ya çox mübahisəli, ya da çox qaranlıqdır".<sup>2</sup>

1. Fred Noyle, "The Intelligent Universe", New York: Holt, Rinehard & Winston, 1983, sah. 256

2. Andrew Scott, "Update on Genesis", New Scientist, vol. 106, 2 may 1985, sah. 30

tının nəticələrinə əsaslanmalı idi. Amma nə Foks, nə də digərləri Miller tərəfindən əldə edilən faydasız amin turşularından istifadə etməmişlər.<sup>111</sup>

Foksun tədqiqatı hətta təkamülçülər tərəfindən də qəbul edilməmişdi, çünki bu təcrübədə əldə olunan amin turşularının (proteinoidlərin) belə mənasız zəncirləri təbii şərtlərdə əmələ gələ bilməzdi.

Canlı orqanizmin quruluş materialı olan zülal isə heç əldə də olunmadı. Zülalin necə yaranması haqqında sual cavabsız qalırdı. 70-ci illərin məşhur "Chemical Engineering News" adlı elmi jurnalında Foksun tədqiqatı haqqında belə bir məqalə dərc olunmuşdu:

"Sidney Foks və digər tədqiqatçılar xüsusi qızdırıcı texnikadan istifadə edərək "proteinoid" adlanan amin turşusu birləşmələrini planetimizin ilkin dövründə mövcud olmayan şərtlərdə əldə etmişlər. Bununla belə bu amin turşuları canlı orqanizmlərin zülallarına heç də bənzəmir və xaotik, mənasız lə-

kölər mahiyyətini daşıyırlar. Hətta əgər ilkin olaraq bu molekullar mövcud olsaydı belə, onlar sonradan mütleq dağılacaqdı".<sup>112</sup>

Foksun əldə etdiyi proteinoidlər struktur və funksiya baxımından zülala həqiqətən də bənzəmirlər. Onların arasındakı fərq mürəkkəb, yüksək texnoloji cihazlarla metal yığını arasındaki fərqə bənzəyir.

Bundan əlavə, bu faydasız amin turşuları hətta ilkin atmosferdə yaşamaq imkanına malik olmazdı. Planetimizə çatan ultrabənövşəyi şüalar, dağıdıcı fiziki və kimyəvi təsiri olan idarəolunmaz təbii iqlim dəyişiklikləri proteinlərin dağılmışına səbəb olardı. Ultrabənövşəyi şüalardan qorunmaq üçün amin turşularının suda mövcud olması isə Le Şatelye prinsipinə görə mümkün deyil. Bu faktlar nəticəsində proteinoidlərin həyatın başlangıcı olması fikri elmi dairələrdə öz qüvvəsini itirmişdir.

## **Möcüzəvi molekul - DNT**

Bundan əvvəlki mövzuların təhlili göstərir ki, təkamül nəzəriyyəsi molekul-yar mərhələdə artıq çıxılmaz vəziyyətdədir. Təkamülçülər amin turşusunun yaranması məsələsinə aydınlıq gətirə bilmədilər. Zülalın yaranması isə öz-öz-lüyündə bir müəmmadır. Üstəlik, məsələ zülal və amin turşusu ilə mehdudlaşdırır, bu, hələ başlangıçıdır. Təkamülçülərin üzləşdiyi ən böyük problem əslində hüceyrə adlanan unikal canlı orqanizmdir. Çünkü hüceyrə ancaq amin turşularından meydana gələn zülal yığımından ibarət deyildir. Əksinə, bu canlı orqanizm yüzlərlə inkişaf etmiş və elə o qədər də mürəkkəb olan sistemlərdən ibarətdir ki, insan hələ də onun bütün sirlərini aça bilmir.

Bu sistemlər hələ bir yana dursun, təkamülçülər zülalın struktur hissəsinin necə yaranmasını da açıqlaya bilmir.

Sadə molekulun əmələ gəlməsini ardıcıl olaraq açıqlaya bilməyən təkamül nəzəriyyəsi genetika elminin inkişafı və nukleid turşularının, DNT və RNT-nin kəşf olunması nəticəsində yeni bir problemlə üzləşdi. 1955-ci ildə Ceyms Uatsuğun və Frencis Krikin tədqiqatları nəticəsində DNT strukturunun heyrətamız dərəcədə mükəmməlliyi məlum olmuşdur. İnsanın 100 trilyon hüceyrəsinin hər birinin nüvəsində yer alan DNT molekulunun tərkibində insan orqanizminin quruluşunun unikal planı var. İnsan barədə hər bir məlumat - zahiri görünüşdən daxili orqanlara qədər - DNT-də kodlanmışdır. DNT-dəki məlumat

DNT-ni meydana götirən 4 molekulun kombinasiyası ilə kodlaşdırılıb. Nukleotid (və ya bünövrə) adlanan bu molekullar A, T, Q, S adlarının baş hərfləri ilə ifadə olunurlar. İnsanlar arasındakı fiziki fərqlər bu hərflərin müxtəlif birləşmələrindən qaynaqlanır. Bu, bir növ dörd hərfdən ibarət əlifbası olan məlumat mərkəzidir. DNT-dəki bu hərflərin kombinasiyası orqanizmin quruluşunu incəliyinə qədər müəyyən etməkdədir.

Boy, gözlər, saçlar, dərinin rəngi haqqında məlumat və bədənin 206 sümüyündən, 600 əzələsindən ibarət planı, 10 min eşitmə siniri ucluğundan, 2 milyon göz siniri reseptorundan, 100 milyon sinir hüceyrəsindən və ümumiyyətlə, 100 trilyon hüceyrədən meydana gələn şəbəkə - bunların hamısı hər hüceyrənin DNT-sində qabaqcadan planlaşdırılıb. Əgər bütün bu genetik məlumatları kağız üzərində yazmaq istəsək, bu halda hər birində 500 səhifə olan 900 cild kitabdan ibarət bir kitabxana əmələ gələcək. Buna baxmayaraq, bu qədər ətraflı məlumat DNT-nin "gen" adlanan müəyyən hissələrində kodlaşdırılıb.

### **DNT-nin təsadüfən yaranması mümkünürmü?**

Burada bir məsələyə diqqət yetirməliyik ki, genin tərkibindəki nukleotidlərin ardıcılığında hər hansı bir səhv meydana gələrsə, bu, genin dağılmamasına səbəb olar. Əgər insan orqanizminin 200 min gendən ibarət olduğunu fərz etsək, onda geni meydana götirən milyonlarla nukleotidin ardıcılığının və nizamının təsadüfi olduğunu təsəvvür etmək qətiyyən mümkün deyil. Təkamülçü bioloq Frenk Salisberi bu mövzuda belə deyir:

"Zülalın molekulu orta hesabla 300 amin turşusundan ibarətdir. Onun zəncirvari quruluşunu müəyyən edən DNT-də təxminən 1000 nukleotid saxlanılır. Əgər nəzərə alsaq ki, hər bir DNT zəncirinin tərkibində 4 növ nukleotid var, onda 1000 nukleotiddən ibarət səra  $4^{1000}$  variantda düzülə bilər. Adı loqarifmik hesablama nəticəsində əldə olunan rəqəm insan şüuruna yerləşmir".<sup>113</sup>

$4^{1000}$  rəqəmi "adi loqarifmik hesablamanın" nəticəsində 10 620-yə bərabərdir. 10 620 isə 1 sayından sonra 620 sıfırı olan rəqəm deməkdir. 10 sayından sonra 11 sıfır artıq trilyona bərabərdir, 620 sıfırı olan rəqəm isə insan tərəfinin həqiqətən dərkolunmazdır.

Fransız təkamülçüsü Pol Oger DNT və RNT-nin təsadüfən yaranmasının mümkün olmadığını belə açıqlayır:

## Təkamülçülərin etirafları

Ehtimalların hesablanması göstərdi ki, züllal və nuklein turşuları (RNT və DNT) kimi kompleks molekulların hətta ayriqda da təsadüfən əmələ gəlməsi mümkün deyil. Həyatın yaranma bilməsi üçün bütün sadalanan molekullar eyni anda, eyni yerdə mövcud olmalıdır. Bu fakt təkamülçüləri çıxılmaz vəziyyətə salır. Bu reallıq təkamül nəzəriyyəsi üçün böyük bir problemə çevrilmişdir. Təkamül nəzəriyyəsinin bir çox məşhur tərəfdarı bu həqiqəti etiraf etmək məcburiyyətindədir. Məsələn, Stenli Miller və Frensis Kriklə birlikdə San-Diego Universitetində (Kaliforniya ştatı, ABŞ) işləmiş məşhur təkamülü mikrobioloq Lesli Orqel demişdir:

"Mürəkkəb strukturlu olan züllaların və nuklein turşularının (DNT və RNT) eyni yerdə, eyni zamanda təsadüfən əmələ gəlməsi qəfiyyən mümkün deyildir. Bununla birlikdə onlardan birinin iştirakı olmadan digar birisi də əmələ gələ bilməz. Buna görə də insan qəbul etməlidir ki, həyatın kimyəvi yolla əmələ gəlməsi mümkün deyil".<sup>1</sup>

Bu fakt digər məşhur təkamülü alımlar tərəfindən də qəbul edilmişdir:

"DNT katalitik züllaların və fermentlərin köməyi olmadan digar yeni DNT-ni əmələ gətirə bilmir. Bir sözə, züllər DNT-nin iştirakı olmadan əmələ gələ bilməz, bununla birlikdə DNT-nin molekulu da züldən iştirakı olmadan əmələ gələ bilməz".<sup>2</sup>

"Bəs necə olub ki, genetik məlumat və onu şifrəsini oxuyan mexanizmlər (ribosomlar və RNT molekulları) birgə əmələ gəliblər? Bu suala cavab tapmaq əvəzinə biz yalnız heyrətlənməli və başımızı itirməliyik".<sup>3</sup>

1. Leslie E.Orgel: "The Origin of Life on Earth", "Scientific American", 271-ci nöşr, oktyabr 1994, soh. 78


2. John Norgan, "In The Begining", "Scientific American", 264-cü nöşr, fevral 1991, soh. 119

3. Douglas R.Nostadter, Escher, Bach, "An External Golden Braid", New York, Vintage Books, 1980, soh. 548.

"Məncə, nukleotid kimi mürəkkəb molekulun təsadüfi kimyəvi reaksiya nəticəsində əmələ gelmə prosesini iki mərhəleyə ayırmak lazımdır: həyata keçməsi mümkün olan ayrı-ayrı nukleotidlərin yaranma mərhələsi və onların bir-biri ilə silsilə şəklində birləşməsi mərhələsi. Məhz bu ikinci mərhələnin həyata keçməsi mümkün deyil".<sup>114</sup>

Uzun illər təkamülçülərin molekulyar nəzəriyyəsinə inanan professor Frensiz Krik də DNT-nin kəşf olunmasından sonra etiraf etmişdir ki, belə mürəkkəb molekul öz-özünə, təsadüfən, təkamül prosesi nəticəsində əmələ gələ bilməz. O, bu barədə belə demişdir: "Bu gün bizim əlimizdə o qədər məlumat və bilik olduğu halda hər bir viedanlı adam yalnız bu həqiqəti deyə bilər: həyat hansısa möcüzəvi üsulla əmələ gəlmişdir".<sup>115</sup>

Təkamülü professor Əli Dəmirsoy DNT-nin yaranması haqqında belə bir etirafı dilə gətirmək məcburiyyətindədir: "Züllənin, DNT və RNT-nin yaranma



**Professor Frensz Krik:**  
“Hayat hansıa möcüzəvi  
üsulla əmələ gəlmışdır”

ehtimalı azdır, hər hansı bir zülal zəncirinin yaranma ehtimalı isə astronomik şəkildə də çox azdır”.<sup>116</sup>

Burada daha bir çox maraqlı dilemma var: DNT-nin çoxalması yalnız zülal strukturlu fermentin köməyi ilə mümkündür. Bu fermentlərin sintezi isə yalnız DNT-də kodlaşmış məlumatın əsasən həyata keçir. Onlar qarşılıqlı əlaqədə olduqları üçün DNT-nin redundansiyası (ikiləşməsi) üçün hər ikisinin eyni anda iştirakı zəruridir. Amerikalı mikrobioloq Cakobson bu məsələ haqqında bunları deyir: “İlk canlı orqanizmin əmələ gəlməsi anında lazım olan enerjini və materialları təmin edən, çoxalma planlarını həyata keçirə bilən, böyümənin ardıcılılığını müəyyən edən, məlumatı inkişaf prosesinə ötürən (transfer edən) bütün mexanizmlərin müştərək iştirakı zəruridir. Bütün bunların kombinasiyası təsadüfən həyata keçə bilməz”.<sup>117</sup> Bütün bunlar Ç.Uatsonla F.Krikin DNT-nin strukturunu təsvir etməsindən iki il sonra yazılmışdır. Bununla belə, elmin inkişafına baxmayaraq bu məsələ təkamülçülər üçün həllolunmaz olaraq qalır.

Alman alimləri Yunken və Şerer müəyyən etmişlər ki, həyat üçün zəruri olan bütün molekulların sintezi xüsuslu şərtlərin olmasını tələb edir. Bu alimlərin fikrincə, bu, ona dəlalət edir ki, bir mühitdə həyat üçün zəruri olan müxtəlif maddələrin mövcudluq ehtimalı yoxdur.

Elə bir tədqiqat yoxdur ki, onun nəticəsində kimyəvi təkamül üçün tələb olunan bütün molekullar əldə olunsun. Yəni müxtəlif molekullar müvafiq şəraitlərdə, hidroliz və elektroliz kimi zərərlə amillərdən qorunaraq müxtəlif yerlərdə (mühitlərdə) əldə olunmalı və yeni reaksiyaların digər hissələrinə göndərilməlidir. Burada təsadüfdən hətta söz də gedə bilməz, çünki bu hadisənin həyata keçməsinin heç bir ehtimalı yoxdur.<sup>118</sup>

Bir sözlə, təkamül nəzəriyyəsi guya molekulalar səviyyədə keçən heç bir təkamül prosesini sübut edə bilməmişdir. Elmin inkişafı isə bu suallara cavab tapmaq əvəzinə əksinə, bunları daha da mürəkkəbləşdirərək çıxılmaz vəziyyətə salır.

Fəqət, təkamülçülər bu ssenariyo elm tərəfindən sübut olunmuş həqiqət kimi inanırlar. Cənubi onlar özlərini xilqəti inkar etməkdən asılı hala salmışlar və

onların əsla mümkün olmayan təkamül nəzəriyyəsinə inanmaqdan başqa ayrı yolu yoxdur. Məşhur avstraliyalı mikrobioloq Maykl Denton "Təkamül: böhranda olan nəzəriyyə" ("Evolution: A theory in Crisis") adlı kitabında bu vəziyyəti belə açıqlayır:

"Ali orqanizmlərin genetika programlarının strukturu milyard bitlik (kompüter vahidi) məlumat və ya kiçik kitabxanadakı min cild kitabın içində olan hərflərin uzunluğuna bərabərdir. Kompleks orqanizmin milyonlarla hüceyrəsinin inkişafına nəzarət edən və onu müəyyən edən çoxsaylı mürəkkəb funksiyaların təsadüfi proses nəticəsində əmələ gəlmə iddiasını insan şüuruna hücum kimi səciyyələndirmək olar. Fəqət, darvinist bu fikri heç bir şübhə olmadan qəbul edir".<sup>119</sup>

### **Təkamülçülərin daha bir cəhd: "RNT dünyası"**

Amin turşularının sintezinin planetimizin ilkin atmosferini meydana gətirən qaz məhlullarının mövcudluğu zamanı mümkün olmaması 70-ci illərdə kəşf olunmuş və bu da molekulyar təkamül nəzəriyyəsi üçün ciddi bir zərbəyə çevrilmişdir. Müəyyən olundu ki, Ponnampерuma, Miller və Foks kimi təkamülçülər tərəfindən həyata keçirilən "ilkin atmosferlə əlaqədar bütün təcrübələr" əs-lində yararsızdır. Bu fakt XX əsrin 80-ci illərində yeni təkamülçü araşdırılara tekan verdi. Son nəticədə "RNT dünyası" adlı ssenari ortaya atıldı; bu ssenariyə görə, guya ilk önce özündə zülal haqqında məlumatı saxlayan RNT əmələ gəlib, sonra isə zülalın özü.

Harvard Universitetinin kimyaçısı Uolter Hilbert tərəfindən 1986-cı ildə irəli sürülən ssenariyə görə, bir neçə milyard il bundan əvvəl naməlum bir üsulla, təsadüfən, öz surətini çıxara bilən RNT molekulu əmələ gəlmişdir. Sonra RNT molekulu xarici amillərin təsiri nəticəsində eyni andaca zülalları əmələ gətirməyə başlamışdı. Bundan sonra məlumatı digər bir molekulda saxlamaq ehtiyacı meydana çıxmış və RNT-də olduğu kimi, naməlum bir üsulla DNT molekulu əmələ gəlmişdir.

Hətta təsəvvür etmək belə çətin olan bu ssenari hər mərhələdə ağlaşırmaz hadisələr zəncirindən ibarətdir və həyatın başlanğıcını açıqlamaq əvəzinə bu məsələnin izahını daha da çətinləşdirərək aşağıdakı problemləri aktuallaşdırır:

1. Əgər RNT-ni meydana gətirən bir nukleotidin təsadüfən yaranması anlaşılmazsa, onda zənn edilən nukleotidlər ardıcıl birləşərək RNT-ni necə mey-

dana gətirə bilərdilər? Təkamülkü bioloq Con Xonqan RNT-nin təsadüfən yaranmasının mümkün olmadığını belə etiraf edir:

"RNT dünyası məfhumu araşdırıldıqca daha çox suallar meydana gəlir. RNT ilkin olaraq necə əmələ gəlmışdır? Əgər müasir laboratoriyalarda ən yaxşı şərtlər çərçivəsində RNT-nin və onun tərkib hissələrinin sintezini həyata keçirmək çox çətindirsə, planetimizdə canlı həyat mövcud olmadan əvvəl RNT sintezi necə həyata keçmişdir?"<sup>120</sup>

2. RNT-nin təsadüfən yaranmasını fərz edək. Onda bir nukleotid zəncirindən ibarət RNT öz surətini çıxarmağa necə qərar verib və bunu hansı mexanizmin köməyi ilə həyata keçirib? Surətçixarma prosesində istifadə olunan nukleotidlər haradan əldə edilib? Təkamülkü mikrobioloqlar Cerald Coys və Lesli Orqel bu hadisənin mümkünüsüzünü belə açıqlayırlar:

"Mübahisələr belə bir dalana girilməsi ilə nəticələnir: mürəkkəb polinukleotid şorbasından çıxan və həmin anda öz surətini çıxarmağa başlayan xəyalı RNT haqqında əfsanə ilə... Bu anlayış həm biologiyadan əvvəlki kimyaya ziddir, həm də RNT-nin öz surətini çıxara bilməsi haqqında nikbin fərziyyəni məhv edir".<sup>121</sup>

3. Əgər ilkin şərtlərdə öz surətini çıxaran RNT-nin əmələ gəlməsini, RNT-nin istifadə etdiyi saysız-hesabsız amin turşularının mövcudluğunu və hətta mümkün olmayan digər aqlasızlıq amillərin həyata keçəcəyini fərz etsək də, bunlar yenə də bir zülal molekulunun əldə olunması üçün kifayət deyil. Çünkü RNT yalnız zülalın strukturu haqqında məlumat, amin turşuları isə xammaldır. Fəqət lazımlı olan zülalı istehsal etmək "mexanizmi" mövcud deyil.

RNT-nin mövcudluğunu zülalın əldə olunması üçün yetərli saymaq bir avtomobilin lahiyəsini çəkərək, onu avtomobilin xammalının üzərinə qoyub, avtomobilin öz-özünü yığmasını gözləmək qədər ağılaşığmadır. Bəs istehsalı həyata keçirən "fabrik və işçilər" hardadır?

Zülal ribosom adlanan fabrikdə çoxlu fermentlərin köməyi ilə hüceyrədəki mürəkkəb proseslərin nəticəsində əmələ gəlir. Ribosom hüceyrə quruluşunun yenə də zülallardan ibarət mürəkkəb sistemidir. Əlbəttə, bu həqiqət ribosomun təsadüfən yaranması kimi mənətiqsiz iddiaya səbəb olacaq. Hətta təkamül nəzəriyyəsinin ən fanatik tərəfdarlarından biri olan Nobel mükafatı laureati Jak Monod protein sintezinin ancaq nukleotid turşularında yer alan məlumatla əla-qələndirmənin doğru olmadığını bildirir.

"Şifre (yəni DNT və RNT-dəki məlumat) ötürülməyib, onun heç bir faydası yoxdur. Hüceyrədə şifrənin ötürülməsi prosesi DNT-də əvvəlcədən kodlanmış makromolekulların ən azı 50 hissəciyi tərəfindən həyata keçirilir. Bu hissəciklərin iştirakı olmadan məlumatın ötürülməsi mümkün deyil. Bu tsikl nə vaxt və necə bitib? Bunu təsəvvür etmək belə çox çətindir".<sup>122</sup>

RNT zənciri kimin iradəsi ilə qərar qəbul edib və özü 50 hissəciyin vəzifəsinə yerinə yetirərək zülalın sintezini necə həyata keçirib? Təkamülçülər bu suallara cavab verə bilmirlər.

Stenli Miller və Frensis Krikin San-Diego Universitetindən olan davamçısı, məşhur təkamülçü Lesli Orqel də "ssenari" ifadəsindən "RNT-dən canlı həyatın başlaması" ehtimalı üçün istifadə etmişdir. 1994-cü ilin oktyabrında "American Scientist" jurnalında nəşr olunan "The origin of life on the Earth" adlı məqalədə Orqel bənzər RNT-nin hansı xüsusiyyətlərə malik olmasının zərurəti haqqında yazır və bunun mümkünzsizlüğünü belə açıqlayır:

"Bu ssenarinin baş tutması üçün ilkin şərtlərdə RNT-nin bu gün mövcud olmayan iki xüsusiyyətinin olması zəruridir: zülalın köməyi olmadan öz surətini çıxara və zülalın sintezinin hər mərhələsini həyata keçirə bilmək qabiliyyəti".<sup>123</sup>

Göründüyü kimi, Orqel tərəfindən "mütlöq" şərtlər kimi müəyyən edilən bu iki kompleks funksiyaları ancaq təkamül nöqtəyi-nəzərdən RNT kimi molekula şamil etmək olar. Amma dəqiq elmi faktlar sübut edir ki, canlı həyatın təsadüfən əmələ gəlməsini iddia edən "RNT dünyası" anlayışı xəyali bir nağıldır.

### **"Canlı həyat" anlayışı molekulların məcmusu anlayışından daha genişdir**

Yuxarıda sadalanan məntiqsizlikləri, mümkün olmayan məsələləri bir anlığa yaddan çıxaraq və zülal molekulunun ən uyğun olmayan şərtlərdə, məsələn, ilkin atmosferdə təsadüfən yaranmasını fərz edək.

Yalnız zülalın əmələ gəlməsi kifayət deyil. Bu zülal digər zülalların öz-özü-nə əmələ gəlməsini gözləməli və eyni zamanda bu nəzarətsiz mühitdə bütövlüyüünü və nizamını qorumağıdır... Bu gözləmə milyonlarla müvafiq zülalın "təsadüfən" birləşərək hüceyrəni əmələ gətirməsinə qədər davam etməlidir. Da-ha əvvəl əmələ gəlmış zülallar yeni zülalların təsadüfən yaranmasını gözləməli və eyni zamanda ultrabənövşəyi şüalardan qorunaraq güclü mexaniki təsirlər

nəticəsində dağılmamalıdır. Sonra zülallar kifayət edəcək sayda bir nöqtədə birləşərək, hüceyrənin orqanellərini yaratmalıdır. Bununla birlikdə heç bir digər yad element, zərərli molekul, yaxud zülalın faydasız zənciri bu prosesə müdaxilə etməməlidir. Hətta əgər bu orqanellər mütəşəkkil, planauyğun və bir-biri ilə əlaqəli şəkildə bir yerdə toplana və onlardan hər biri onlar üçün zəruri olan fermenti götürə, sonra qabiq bağlayaraq onu hər biri üçün ideal şərtləri təmin edən xüsusi maye ilə doldura bilsə, yəni bütün mümkün olmayan məsələlər həyata keçsə, bu molekul kütləsi öz-özünə həyat verə bilərdimi?

Şübhəsiz ki, cavab mənfidir: yox! Çünkü tədqiqatlar göstərdi ki, həyatın əmələ gələ bilməsi üçün canlı orqanizmdə mövcud olan maddələrin yalnız birləşməsi kifayət deyil. Hətta həyat üçün zəruri olan bütün zülalları yiğsaq və bir kolbaya yerləşdirsek, yenə də canlı hüceyrəni əldə etmək mümkün deyil. Bu istiqamətdə aparılan bütün tədqiqatlar nəticəsiz qalıb. Tədqiqat və müşahidələr göstərir ki, canlı həyat öz mənbəyini yalnız canlıdan götürür. Həyatın mənbəyinin cansız maddələr olması haqqındakı iddia kitabın əvvəlində də söyləndiyi kimi, bütün elmi tədqiqatlara və müşahidələrə zidd olan, ancaq təkamülçülərin xəyallarında mövcud olan nağıldır.

Bu isə o deməkdir ki, planetimizdə ilk həyatın mənbəyi Həyatdır. Bu da (Həmişə Var olan) Allahın xilqətidir. Həyat ancaq Onun izni və iradəsi ilə başlayır, davam edir və bitir. Canlı həyatın yaranışı mövzusu hələ bir yana dursun, təkamül nəzəriyyəsi hətta canlı orqanizm üçün zəruri olan materialın necə əmələ gəldiyini izah edə bilmir.

Kardiff Universitetinin tətbiqi riyaziyyat və astronomiya professoru Çandra Uikramasinqx həyatın təsadüfən yaranması fikri beyninə on illərlə yeridilən bir insan kimi bu həqiqət haqqında belə deyir:

"Bir alim kimi təhsil aldığım bütün müddət ərzində elm və şüurlu yaradılış anlayışının bir-birinə zidd olması fikri mənim beynimə yeridilmişdi. Şüurlu yaradılış fikrinə qarşı çıxməq zəruri idi... Fəqət, indi mən Allaha inanma-maq üçün heç bir sübut tapa bilmirəm. Biz şüurlu düşünməyə alışmışıq və indi əmin olduq ki, həyatın necə əmələ gəlməsi sualının ən məntiqli cavabı onun Yaradan tərəfindən xəlq olunmasıdır, təsadüfi xaos deyil".<sup>124</sup>

## Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsini rədd edir

Termodinamikanın ikinci qanuna görə, təbii şərtlər həmişə nizamsızlığa gətirib çıxarır. Təkamül nəzəriyyəsi isə elm tərəfindən isbat olunmamış bir ssenarıdır və termodinamika qanununa tamamilə ziddir.

"Fizika elminin əsas qanunlarından biri sayılan termodinamikanın ikinci qanununa görə, Kainatdakı bütün sistemlər müstəqil və ya təbii şərtlər daxilində mövcud olan zamanın gedişinə düz mütonasıb olaraq xaotiklaşmaya, dağılmağa, parçalanmağa məruz qalırlar. Canlı və ya cansız hər şey müəyyən zaman ərzində aşırı, nizamsız hala golur, korlanır, çürüyür və hissələrə parçalanır. Bu, tez və ya gec hər kəsi, hər şeyi gözləyən bir nəticə və termodinamika qanununa görə, qarşısalınmaz bir prosesdir".

Biz bu həqiqəti fasılısız şəkildə bütün hayatı boyu görürük. Məsələn, əgər siz avtomobili səhrada qoysanız və bir müddətdən sonra onun vəziyyətini nəzərdən keçirsəniz, onu yaxşı və daha mükəmməl vəziyyətdə görməyi ümidi etməzsiniz. Əksinə, siz partlamış təkərləri, çürümüş kapotu, simliş pəncərələri və ya pas atmış mühərriki görəcəksiniz. Canlı orqanizmlərdə də daha sürətli şəkildə olmaq şərtiə eynilə belə bir proses həyata keçir.

Termodinamikanın ikinci qanunu təbii proseslərin fiziki düsturlar və hesablamlar vasitəsilə ifadəsidir. Fizikanın bu məşhur qanunu "entropiya qanunu" da adlanır. Fizika elmində entropiya hər hansı bir sistemin xaotikliyini, nizamsızlığını ifadə edən bir göstəricidir. Nizamlı, planlı və mütəşəkkil strukturun nizamsız, dağilan və parçalanmış bir struktura çevriləməsi bu sistemin entropiyasını artırır. Sistemin nizamsızlığı artdıqca onun entropiyası da artır. Bu qanun subut edir ki, bütün Kainat daha nizamsız və daha dağınıq bir struktura doğru qətiyyətlə hərəkət edir.

Termodinamikanın ikinci qanunu və ya entropiya qanunu praktiki və nəzəri olaraq subut edilmişdir. XX əsrin ən məşhur alimi sayılan Albert Eynsteyn bu qanuna belə tərif verib: "Bütün elmlərin birinci qanunu".

Entropiya qanunu tarixin sonrakı mərhələlərində əsas qaydaya çevriləcək və öz qanuni qüvvəsini göstərəcək. Albert Eynsteyn deyirdi ki, bu qanun bütün elmlərin birinci qanundur. Ser Artur Eddington isə onu Kainatdakı ən ali metafizika qanunu kimi təsnif edirdi.<sup>1</sup>

Bununla belə, təkamül nəzəriyyəsi bütün Kainati əhatə edən termodinamika qanunu-na diqqət yetirməyən bir iddiadır. Təkamül nəzəriyyəsi bu qanuna kökündən zidd olan mexanizmi irəli sürməkdədir. Təkamül nəzəriyyəsinə görə, nizamsız, parçalanmış, şüursuz, cansız atom və molekullar müəyyən müddət ərzində təsadüfən bir yerə toplanaraq nizamlı, yüksək səviyyədə planlanmış zülalları, DNT və RNT kimi kompleks molekulları, sonra isə milyonlarla müxtəlif növdə daha nizamlı, planlı canlı orqanizmləri əmələ gətirmişlər. Bu nəzəriyyəyə görə, hər mərhələdə daha nizamlı, kompleks və planlı struktura doğru inkişaf edən xəyalı bir proses var, bu isə entropiya qanununun subut etdiyi faktlara tamamilə ziddir. Bu na görə də təkamül kimi prosesin həyata keçməsi zənn edilən heç bir mərhələdə mümkün deyil. Təkamülü alımlar bu açıq-aydın ziddiyəti görməyə bilməzlər. Təkamülü C.Raş belə deyir:

"Kompleks təkamül prosesində təsvir olunan həyat birmənalı olaraq termodinamikanın ikinci qanununda göstərilən təməyüllə ziddidir".<sup>2</sup>

Təkamülü alım Rodger Levin "Science" jurnalındaki məqaləsində təkamül nəzəriyyəsinin termodinamika qanunu qarşısındaki çıxılmaz vəziyyətini belə izah edir: "Bioloqların qarşılaşıqları problem termodinamikanın ikinci qanunu ilə ziddiyətdən başqa bir şey deyil. Sistemlər müəyyən müddət ərzində parçalanmalı və daha nizamsız vəziyyətə gəlməlidir".<sup>3</sup>

**Bioloq Core Stavropulos təkamülçülərin "American Scientist" adlı jurnalında canlı hüceyrənin öz-özünə yaranmasını termodinamika qanunu nöqteyi-nəzərindən mümkün sayır, eyni zamanda təbiətin qanunları nöqteyi-nəzərindən fotosintezin kompleks mexanizmlərinin açıqlanmasının mümkünşüyüünü belə etiraf edirdi: "Normal şərtlər daxilində termodinamikanın ikinci qanunu əsasən heç bir kompleks üzvi molekul öz-özünə əmələ gələ bilməz. Əksinə, o, ancaq parçalanara bildir. Əslində bir sey nə qədər kompleks olsa, o qədər də dayanıqsızdır, son nəticədə isə onun parçalanması daha tez və qaçılmazdır. Fotosintez, həyat üçün zəruri olan bütün digər proseslər, həyatın özü qarışiq və qəsdən qarışdırılmış açıqlamalara baxmayaraq hələ də termodinamika qanununa uyğun şəkildə və ya digər dəqiq bir elm sahəsi tərəfindən izah olunmamışlar".<sup>4</sup>**

Göründüyü kimi, təkamül nəzəriyyəsinin fikirləri fizika qanunlarına tamamilə zidd olan iddialarıdır. Termodinamikanın ikinci qanunu təkamül nəzəriyyəsinin sənarisi qarşısında məntiqi və elmi nöqteyi-nəzərdən keçilməz fiziki maneələr qomyşdır. Təkamülçülər bu maneələri ancaq xəyallarında və ya arzularında dəfə edə bilərlər, çünki onlar heç bir məntiqli və elmi açıqlama götirə bilmirlər. Məsələn, məşhur təkamülçü Ceremi Rifkin təkamül nəzəriyyəsinə fizika qanunlarını dəfə etməyə imkan verən magik qüvvələrin mövcudluğuna inandığını deyir:

"Entropiya qanunu deyir ki, təkamül həyat üçün zəruri olan bütün enerjini planetimizə səpələyəcək. Bizim anlayışımızda isə təkamül bunun tam əksidir. Biz inanırıq ki, təkamül hansısa magiya vasitəsilə planetimizdə keyfiyyət və nizamı təkmilləşdirməkdədir".<sup>5</sup>

Bu sözlər göstərir ki, təkamül nəzəriyyəsi kor inancdan və çürümüş fikirlərdən başqa bir şey deyil.

### Açıq sistem anlayışının təhrif olunması

Yuxarıda sadalanan bütün faktlara baxmayaraq, təkamülçülər həqiqəti inkar edərək onu təhrif etməyə çalışırlar. Onlar iddia edir ki, termodinamikanın ikinci qanunu yalnız "qapalı sistemlər" üçün qüvvədədir, "açıq sistemlər" isə bu qanuna tabe deyillər.

Açıq sistem xarici enerji və maddələrin mübadiləsinə malik termodinamik sistemdir. Təkamülçülər iddia edir ki, planetimiz Günəş enerjisinin təsirində olan açıq sistemdir, beləliklə, entropiya qanunu bizim planetimiz üçün qüvvədə deyil, deməli, nizamsız, primitiv və canlısız strukturlardan nizamlı, kompleks canlı orqanizmlərin əmələ gəlməsi mümkündür. Fəqət, burada bir təhrif var, çünki hər hansı bir sistemin nizamlı hala gəlməsi üçün ona enerjinin daxil olması kifayət deyil; enerjidən istifadə etmək üçün müəyyən mexanizmlərin də mövcudluğunu zəruridir. Məsələn, avtomobili hərkətə getirmək üçün mühərrikə, ötürürcü qutuya, onun fəaliyyətini nizamlayan və benzinin enerjisini faydalı fəaliyyətə çevirən mexanizmlərə ehtiyac var. Belə bir sistem mövcud olmasa, avtomobil benzinin enerjisindən istifadə edə bilməz. Bu qanuna uyğunluğun oxşarı canlı orqanizmlərə də tətbiq edilə bilər. Bəli, canlı orqanizm Günəş enerjisindən istifadə etməkdədir. Fəqət, Günəş enerjisi canlı orqanizmlərdə mövcud olan xüsusi kompleks sistemlərin köməyi ilə kimyəvi enerjiyə çevirilir (bitkilərdə olan fotosintez, insanlarda və heyvanlarda olan həzm sistemi). Bu enerjidən xüsusi istifadə sistemləri olmasa, heç bir canlı orqanizm yaşaya bilməz. Günəş enerjisi xüsusi sistemlərə malik olmayan canlı üçün faydasızdır, yəni Günəş enerjisi onu yalnız yandırır, parçalayır və məhv edir.

Göründüyü kimi, xüsusi mexanizmi olmayan sistem (onun açıq və ya qapalı olmasına asılı olmayaraq) heç cür təkamül nəzəriyyəsinin sübutu ola bilməz. Heç kim iddia etmir ki, ilkin atmosferdə kompleks və şüurlu mexanizmlər mövcud olub. Təkamülçülərin qarşılaşduğu ən böyük problem məsələn, fotosintez kimi Günəş enerjisini çevirən kompleks olan və müasir tex-

nologyanın bənzərinin təkrar edə bilmədiyi bir mexanizmin necə yaranması məsələsidir. Məhz buna görə ilkin atmosferə daxil olan Günəş enerjisi sistematikliyin və nizamın əmələ gəlməsinə səbəb ola bilməzdi. Temperatur nə qədər yüksəlsə də, amin turşuları növbəti birləşmələrin əmələ gəlməsinə neqativ təsir göstərəcəklər. Amin turşularından daha mürəkkəb zülal molekullarını və bunlardan da daha kompleks olan hüceyrə orqanellərini əldə etmək üçün təkcə enerji kifayət eləmir. Canlı hüceyrənin yaranmasında əsas faktor şüurlu plandır və ya başqa sözlə, xilqətdir.

### Xaos nəzəriyyəsində "nicat" axtarışları

Termodinamikanın ikinci qanununun təkamül nəzəriyyəsini təkzib etdiyini anlayan bəzi təkamülü alımlar təkamül nəzəriyyəsini canlandırmak və nəzəriyyə üçün yol açmaq üçün müxtəlif saxtakarlıqlara əl atdırılar.

Fəqət, hətta istifadə edilən bu yollar təkamül nəzəriyyəsinin necə çətin vəziyyətdə olduğunu göstərməkdədir.

Əslən rus olan belçikalı alim İlya Prigojin termodinamikanın ikinci qanunu ilə təkamül nəzəriyyəsini bir-birinə uzlaşdırmağa ən çox çalışan, buna ümid edən ən məşhur alımlardan biridir. Prigojin xaos nəzəriyyəsinə əsaslanaraq, xaosdan nizamın, tərtibatın əmələgəlmə ehtimalını irəli sürmüştür. Fəqət, Prigojin bütün cəhdlərinə baxmayaraq, termodinamika və təkamül qanunlarını uyğunlaşdırıa bilməmişdir. Bunu onun aşağıdakı ifadələrindən də asanlıqla görmək olar:

"Bizi yüz ildən artıqdır narahat edən bir məsələ var. Termodinamika qanununa görə, fasiləsiz şəkildə artan nizamsızlığın hökmran olduğu dünyada canlı həyatın təkmilləşməsini necə izah edə bilərik?"<sup>1</sup>

Molekulyar səviyyədə irəli sürürlən nəzəriyyənin canlı hüceyrə kimi canlı sistemlərin də əmələ gəlməsinə izah üçün əsassız olduğunu anlayan Prigojin bu problemi belə açıqlamaqdır: "Biz xaos nəzəriyyəsini və nizamlı canlı hüceyrəni ələ aldığımız zaman təkamül nəzəriyyəsi üçün problemə çevrilən bioloji nizamla qarşılaşıraq".<sup>2</sup>

Bu, məhz xaos nəzəriyyəsinin əldə etdiyi nəticədir. Təkamül nəzəriyyəsini sübut edən və ya onu dəstəkləyən, həmçinin təkamül nəzəriyyəsi ilə entropiya və fizikanın digər qanunları arasındaki ziddiyətləri aradan götürən heç bir konkret nəticə əldə olunmamışdır.

Bütün açıq-aydın faktlara baxmayaraq təkamülçülər öz nəzəriyyələrini dəstəkləmək üçün müxtəlif səviyyəsiz sözlərə əl atırlar. Məsələn: "Əgər həyat yaranıbsa, onda təkamül də vardır." Fəqət, açıq-aydın sübut olunmuş elmi faktlar göstərir ki, canlı orqanizmin yüksək səviyyədə nizamlanmış, planlı və kompleks strukturunu təsadüfən və ya təkamül nəzəriyyəsinin iddia etdiyi kimi, təbii şərtlər daxilində əmələ gələ bilməz. Buradan belə nəticəyə gələ bilərik ki, canlı həyatın mövcudluğunu ancaq Ali Gücün müdaxiləsi ilə izah etmək olar. Ali Gücün müdaxiləsi və Kainatın yoxdan var edilməsi Uca Allahın xilqətdir. Bütün dəqiq elm sahələri termodinamika qanununda olduğu kimi, canlı orqanizmlərin təkmilləşə bilməyəcəyini sübut etmiş və insanlara bu həqiqəti göstərmişdir: canlı həyatın əmələ gəlməsini Jaradanın xilqətin-dən başqa heç nə ilə izah etmək mümkün deyil.

1. Jeremy Rifkin, *Entropy: A New World View*, New York: Viking Press, 1980, səh. 6

2. J.N.Rush, *The Dawn of Life*, New York: Signet, 1962, səh. 35

3. Roger Lewin, "A Downward Slope to Greater Diversity", *Science*, cild 217, 24 sentyabr 1982-ci il, səh. 1239

4. George P. Stavroulos, "The Frontiers and Limits of Science", *American Scientist*, 65-ci cild, nofabr-dekabr 1977, səh. 674.

5. Jeremy Rifkin, *Entropy: A New World View*, səh. 55

6. Ilya Prigogine, Isabelle Stengers, *Order Out of Chaos*, New York: Bantam Books, 1984, səh. 129.

7. Ilya Prigogine, Isabelle Stengers, *Order Out of Chaos*, səh. 175.

# BÖYÜK MƏNANI TƏSADÜFLƏ İZAH ETMƏK OLARMI?

Bundan əvvəlki fəsillərdə biz həyatın təsadüfən yarana bilməyəcəyinə əmin olduq. Fərz edək ki, bu, mümkündür; fərz edək ki, milyonlarla il bundan əvvəl özünü yaşamaq üçün hər cür maddə və orqanlarla təmin edən hüceyrə əmələ gəlib. Amma buna baxmayaraq təkamül nəzəriyyəsi yenə də süquta uğrayır: hətta bu hüceyrə müəyyən bir zaman yaşasa da, son nəticədə özündən sonra heç bir canlı qoymadan məhv olacaq və bu vəziyyətdə hər şey yenidən başlanmalıdır. Çünkü genetik sistemi olmayan bu birinci hüceyrə çoxala bilməz. Ölmüş hüceyrə özündən sonra yeni nəslə meydana gətirə bilməyəcək və onun ölümü ilə həyat da yox olacaq.

Genetik sistemin tərkibi öz növbəsində yalnız DNT-dən ibarət deyil. Eyni mühitdə DNT-nin şifrəsini oxuya bilən fermentlərin, DNT-dəki məlumatata əsasən sintezləşən RNT-nin, amin turşularının sintezi üçün zəruri olan RNT-dəki məlumatla birlikdə birləşəcək ribosomun və eyni zamanda çoxsaylı ara keçid proseslərini katalizator qismində sürətləndirən digər analoji kompleks fermentlərin mövcudluğu zəruridir. Bundan əlavə, analoji şərtlər ancaq hüceyrə kimi təcrid olunmuş, nəzarət altında olan və içində bütün zəruri maddələrin, enerjinin mövcud olduğu şərtlərdir.

Bir sözlə, üzvi maddə ancaq bütün orqanellara malik olan hüceyrə şəklində mövcud olduğu təqdirdə çoxala bilər. Bu da o deməkdir ki, kompleks strukturə olan hüceyrə planetimizdə bir anda yaranıb. Yaxşı, əgər bu cür kompleks struktur bir anda yaranıbsa, bu, nə anlama gəlir? Belə bir misalı müzakirə edək: hüceyrəni ən müasir texnologiya ilə hazırlanmış avtomobilin mürəkkəbliyi nöqtəyi-nəzərindən müqayisə edək (Əslində avtomobilin mühərrrikinə və texniki təchizatına baxmayaraq, hüceyrə avtomobildən daha mürəkkəb bir sistemə malikdir). Özümüzə bir sual verək. Əgər biz bir meşənin içində girsək və orada, ağacların arasında bir müasir tipli avtomobil görsək, nə düşünərik? Bəlkə siz düşüñərsiniz ki, milyonlarla illər ərzində meşədə müxtəlif elementlər təsadüfən bir-

ləşərək avtomobili meydana gətirib. Avtomobilin bütün xammalı - dəmir, plastik kütlə, kauçuk və s. torpaq qatından əldə olunur. Belə bir halda siz düşünə bilərsiniz ki, bu xammallar təsadüfən əmələ gəlib, bir yerə toplanıb və nəticədə avtomobili meydana gətiriblər?

Təbii ki, hər bir normal şüurlu insan düşünər ki, avtomobil şüurlu şəkildə layihələşdirilib, fabrikdə istehsal edilib və on nəhayət, onun məşəyə necə düşdüyü barədə maraqlanar. Çünkü kompleks strukturun bir anda, həm də vahid bir tam şəklində əmələ gəlməsi onun şüurlu olaraq yaradıldığına işarədir. Eynilə mürəkkəb quruluşu olan hüceyrə də Ali Şürur və Qüdrətin sahibi olan Allahın xilqətidir.

Təkamülçülər təsadüflərin heyrətamız layihələri qura biləcəyinə inanaraq, əslində məntiqə və elmə zidd gedirlər. Məşhur fransız zooloqu, Fransa Elmlər Akademiyasının keçmiş sədri Pyer Qrasse bu mövzuda səmimidir. Qrasse materialistdir, fəqət, o, etiraf edir ki, Darwin nəzəriyyəsi canlı həyatın necə əmələ gəldiyini izah edə bilmir. Qrasse darvinizmin əsası olan "təsadüf" haqqında belə deyir:

"Uğurlu mutasiyaların bitki və heyvanlar üçün zəruri olan her şeyi təmin etməsinə inanmaq çox çətindir, amma darvinizm bundan daha artığını tələb edir. Ancaq bir bitki, bir canlı faydalı təsadüflərdən minlərlə dəfə təsirlənməlidir. Yəni möcüzələr adı qanunlara çevriləmeli və mümkün olmayan bütün hadisələr həyata keçməlidir. Xəyalə dalmağı qadağan edən heç bir qanun yoxdur, amma elmi bura qarışdırmaq olmaz".<sup>125</sup>

Qrasse "təsadüf" anlayışının mənasını təkamülçülər üçün belə izah edir: "Ateizm şəklinde olan təsadüf gizli olaraq ibadət edilən Tanrıya çevrilir".<sup>126</sup>

Təkamülçülərin məntiqsizliyi onların təsadüf anlayışını ilahiləşdirməsin-dən irəli gəlir. Allahdan qeyrisinə ibadət edən insanların şüursuz olduğu barədə Quranda belə deyilir:

**"...Onların qəlbləri vardır, lakin onunla (Allahın birliyini sübut edən dəlilləri, özlərinin dini borc və vəzifələrini) anlamazlar. Onların göz-ləri vardır, lakin onunla (Allahın möcüzələrini) görməzlər. Onların qulaqları vardır, lakin onunla (öyüd-nəsihət) eşitməzlər. Onlar hey-van kimidirlər, bəlkə də (ondan) daha çox zəlalətdədirlər. Qafıl olan-lar da məhz onlardır!"** ("Əraf" surəsi, 179).

## Darvinin düsturu

Gəlin təkamülçülərin necə mətiqsiz və cəfəng iddialar irəli sürməsi məsələsini müzakirə edilmiş texniki sübutlarla birlikdə hətta uşaqlara da aydın olan bir misalla yekunlaşdırıraq.

Təkamül nəzəriyyəsinə görə, bütün canlı həyat təsadüf nəticəsində meydana gəlmişdir. Beləliklə, cansız və şüursuz atomlar birinci hüceyrəni, sonra necə olubsa digər canlı orqanizmləri və nəhayət, insanı əmələ gətirmişdir. Fəqət, bir az düşünək, bütün canlıların təməlini təşkil edən fosfor, azot, karbon və kium kimi elementləri toplasaq, mənasız bir kütlə əldə edərik.

Bu atom kütləsi müxtəlif reaksiyalara girsə də, canlı orqanizmi meydana gətirə bilməz. Gəlin, bir laboratoriya təcrübəsini fərz edək və təkamülçülərin adından onların müdafiə etdikləri və "Darvinin düsturu" adlandırdığı iddianı müzakirə edək. Qoy təkamülçülər böyük kimyəvi təcrübə qablarına canlıının struktur elementinin əsaslarını meydana gətirən çoxlu miqdarda fosfor, azot, karbon, oksigen, maqnezium, dəmir və s. elementləri yerləşdirsinlər. Qoy təkamülçülər hətta təbii şəraitdə mövcud olmayan istədikləri digər elementləri də qatsınlar. Qoy bu qarışığa təbii şəraitdə əldə edilə bilməyən istədikləri qədər amin turşusu və təsadüfən yaranma ehtimalı 10 üstü 950-də 1-ə bərabər olan zülalda əlavə etsinlər. Sonra bu qarışığa istədikləri temperaturu və rütubəti versinlər; onlar hətta hər cür müasir laboratoriya cihazları ilə bu qarışığı qarışdırı bilərlər. Bundan sonra bu qabin yanında dünyanın ən məşhur alımlarını təhkim etsinlər və onlar da milyonlarla, hətta milyardlarla illər ərzində bir-birini əvəz edərək gözləsinlər. Onlar hətta insanın yarana bilməsi üçün düşündükləri bütün zəruri şərtlərdən istifadə edə bilərlər. Fəqət, onlar nə etsələr də, bu qabların içindən heç vaxt insan əmələ gəlməyəcək. Necə ki, zürafələr, şirlər, arılar, sarıbülbüllər, bülbüllər, tutuquşular, atlar, delfinlər, qızılğullər, səhləb çıçəkləri, zanbaqlar, qəronfillər, bananlar, portagallar, almalar, xurmalar, pomidorlar, yemişlər, qarpızlar, əncirlər, zeytunlar, üzümlər, şaftalılar, tovuzquşular, qırqovullar, rəngbərəng kəpənəklər və bunlara bənzər milyonlarla canlıdan heç biri bu qabin içində əmələ gəlməyəcək. Bu canlılar hələ bir yana dursun, təkamülçülər heç bir dənə hüceyrə belə əldə edə bilməzlər.

Bir sözlə, şüursuz atomlar bir yerə toplanaraq hüceyrə meydana gətirə biləməzlər. Onlar digər qərarlar da qəbul edərək hüceyrəni bölünməyə məcbur edə, beləliklə də mikroskopu icad edən və öz hüceyrəsinin quruluşunu öyrənən professoru da əldə edə bilməzlər.

Maddə şüursuz və cansız kütlədir və o, ancaq Allahın izni ilə canlana bilər. Bunun əksini iddia edən təkamül nəzəriyyəsi isə öz növbəsində məntiqi düşün-cəyə ziddir. Əgər təkamülçülərin iddiaları barədə yuxarıda göstərilən misalda olduğu kimi düşünsək, bu həqiqət daha da aydın olar.

## **Eşitmə və görmə texnologiyası**

Başqa bir məsələ də var ki, təkamül nəzəriyyəsi ona heç bir açıqlama verə bilmir: eşitmə və görmə qabiliyyətinin yüksək səviyyəsi.

Göz mövzusuna keçməmişdən əvvəl qisaca bir suala cavab verək: biz necə görürük? Hər hansı bir əşyadan (obyektdən) əks olunan və gələn işıq şüaları gözün kristalından keçir və görüntü qışada tərs çevrilmiş vəziyyətdə inikas olunur. Qişanın hüceyrələri şüaları elektrik siqnallarına çevirir, sonra isə bu siqnallar görmə mərkəzi adlanan beyinə ötürülür. Bir sıra proseslərdən sonra bu elektrik siqnalları görmə mərkəzində görüntü kimi qəbul edilir.

Məsələnin texniki tərəfini müzakirə etdikdən sonra, gəlin, düşünək. Beyin tamamilə işıqdan təcrid olunmuşdur. Yəni onun içi qaranlıqdır və bura işıq keçmir. Görəmə mərkəzinin ətrafında heç vaxt görmədiyiniz qaranlıq hökm sürrür. Amma buna baxmayaraq, biz işıqlı və rəngbərəng dünyani seyr edə bilirik.

XX əsrin texnologiyası bütün texniki imkanlarına baxmayaraq, gözlə görü-lən aydın və dəqiq görüntü kimi bir sistem əldə edə bilmir. Məsələn, oxudu-ğunuz kitabı, bu kitabı tutan əllərinizə baxın, başınızı qaldırın və ətrafa da ba-xın. Bundan əvvəl hardasa belə dəqiq və keyfiyyətli görüntü ilə qarşılaşmışınız mı? Dünyanın qabaqcıl elektron şirkətləri tərəfindən hazırlanan müasir televizorların heç biri belə dəqiq görüntünü təmin etməyə qadir deyil. Bu görüntü rənglidir, üçölçülüdür və tamamilə dəqiqlikdir. Yüz ildir ki, mühəndislər bu də-qılıqliyi əldə etmək istəyirlər. Bunun üçün böyük fabrikler, böyük qurğular tiki-lir, tədqiqatlar aparılır, planlar və layihələr hazırlanır. Bir daha televizor ekra-nına və əlinizdə tutduğunuz kitabı baxın: siz görüntünün dəqiqliyindəki və keyfiyyətindəki fərqi hiss edəcəksiniz. Televizordakı görüntü ikiölçülüdür, siz isə daha dərin, üçölçülü görüntünü seyr edirsiniz. Əgər siz diqqətlə televizor-daki görüntüyü baxsanız görərsiniz ki, görüntü tutqundur və aydın deyildir. Bu, sizin seyr etdiyiniz görüntündə də varmı? Təbii ki, yox. Neçə illərdir ki, minlər-lə mühəndis üçölçülü görüntünü və bizim gözümüzdə olan dəqiqliyi təmin edə bilən televizoru icad etməyə çalışırlar.

Əgər göz və qulağı videokamera və səsyazma avadanlığı ilə müqayisə et-



**Gözü və qulağı kamera və səs qeyd edən cihazlarla müqayisə**  
edəndə bu orqanlarımızın qeyd edilən texnologiya alətlərindən daha mükəmməl, daha müvəfəq və qüsursuz nizamlar olduğunu görərik.

sək, onda əmin olarıq ki, gözün və qulağın quruluşu daha kompleksli, daha mürəkkəb, daha mükəmməl, daha uğurludur. Təbii ki, mühəndislər üçölçülü görtüntü sistemini icad etmişlər, amma xüsusi eynəklər olmadan ondan istifadə etmək mümkün deyil. Bundan əlavə, bu, yalnız süni üçölçülü məkandır. Arxa plan tutqundur, öndəki isə karton dekorasiyalara bənzəyir. Gözlərin bizə təmin etdiyi dəqiq və keyfiyyətli görüntü başqa yerdə mövcud deyil. Televizordan və ya videokameradan istifadə zamanı isə görüntündə müxtəlif itkilər meydana gəlir.

Təkmülçülər iddia edirlər ki, bu qədər dəqiq və keyfiyyətli görüntünü təmin edən mexanizm təsadüfən meydana gəlib. Əgər sizə desəydir ki, sizin otaqdakı televizor təsadüfən əmələ gəlib, yəni atomlar təsadüfən bir yerə toplaşaraq görüntünü təmin edən cihazı yaradıblar, siz nə fikirləşərdiniz? Minlərlə insanın edə bilmədiyini atomlar necə bacarıqlar?

100 il ərzində on minlərlə mühəndis böyük qurğularда, sənaye komplekslərində, müasir laboratoriyalarda çalışaraq, tədqiqat apararaq yalnız bunu əldə ediblər.

Əgər gözlə görünənə nisbətən tutqun bir görüntünü izləməyə imkan verən bir cihazın təsadüfən əmələ gəlməsi qeyri-mümkündürsə, onda gözün, onun qəbulətmə səviyyəsinin nəzarətsiz və təsadüfən əmələ gəlməsi də təbii olaraq mümkün deyil. Televizorun planından daha müfəssəl və məntiqli plana və layihəyə ehtiyac var. Bu dəqiq və keyfiyyətli görüntünün planı və layihəsi Qüd-rətli Allaha məxsusdur.

Eyni həqiqəti eşitmə haqqında da demək olar. Zahiri qulaq ətrafdakı səsləri qulaq seyvanı vasitəsilə toplayır və onları orta qulağa göndərir, o isə öz növbəsində alınan səs vibrasiyalarını gücləndirərək onları daxili qulağa ötürür. Daxili qulaq bu vibrasiyaları elektrik siqnallarına çevirir və beyinə göndərir. Görmə prosesi kimi eşitmə prosesi də beyində həyata keçir, amma görmədən fərqli olaraq, bu proses beyinin eşitmə mərkəzində gerçəkləşir.

Burada yenə də eyni halla qarşılaşırıq, yəni beyin səsdən və işıqdan təcrid olunub, səs ora keçə bilmir. Bizim ətrafımız nə qədər səs-küylü olsa da, beyinin içində sakitlikdir. Buna baxmayaraq beyində ən həssas səslər də qəbul edilir. Səs beyinə keçməsə də, biz beynimizdə orkestrin simfoniyasını, kütlənin gurultusunu eşidirik. Əgər həmin an ən həssas cihazla beyindəki səsin dərəcəsini ölçsək görərik ki, orada tam sakitlikdir. Yenə də qulağın və beyinin quruluşunun mükəmməlliyyini insan tərəfindən icad edilən cihazın quruluşu ilə müqayisə edək. Görüntünü və səs texnikasını icad etmək üçün böyük zaman sərf olunmuşdur. Səsyazma avadanlıqları, musiqi mərkəzləri, səsi qəbul edən çoxlu elektron cihazlar və musiqi sistemləri - bunlar görülən bütün işlərin yalnız bir hissəsidir. Bu texnologiyaya və bu texnologiya üzərində işleyən minlərlə mühəndisin, mütəxəssisin işinə baxmayaraq qulaqla eşidilən səsin dəqiqliyi və keyfiyyət dərəcəsi əldə olunmamışdır. Ən müasir və böyük musiqi sistemlərini istehsal edən bir şirkətin ən keyfiyyətli musiqi mərkəzini təsəvvür edin. Səs yazılın zaman səsin bir hissəsi itir, kiçik yayınmalar ortaya çıxır və ya siz musiqi mərkəzini işə salanda musiqidən əvvəl mütləq xarakterik xışlıtı eşidirsiniz.

Fəqət, insan orqanizminin texnologiyasının neticəsi olan səslər dəqiq, aydın və qüsursuzdur. İnsan qulağı musiqi mərkəzinin əksinə olaraq, səsi xışlıtı və maneə ilə qəbul etmir, səs dəqiq və olduğu kimi eşidilir. Bu proses ilk insanların yaranmasından bu günə qədər dəyişmişir.

Bu günə qədər göz və qulaq kimi həssas bir cihaz icad edilməmişdir. Bir sözlə, insan orqanizmindəki texnologiya min illərlə toplanan biliklərin, hər cür təcrübənin və bütün imkanların nəticəsində meydana gətirilən texnologiyalardan

qat-qat üstündür. Heç kim iddia edə bilməz ki, musiqi mərkəzi və videokamera təsadüf nəticəsində meydana gəlmışdır. Yaxşı, onda yuxarıda sadalanan bütün sünî sistem texnologiyasından üstün olan insan orqanızminin quruluş texnologiyası təkamül adlanan çoxlu təsadüflərin nəticəsində nə cür meydana gələ bilər? Açıq-aydındır ki, göz, qulaq və bədənin digər orqanları Ulu Yaradanın əsərləridir. Bütün bu təkrarolunmaz və heyrətamız əsərlər bizə Allahın sonsuz qudrətini, elmini və möhtəşəmliyini nümayiş etdirir.

Biz burada qəsdən görmə və eşitmə haqqında bəhs etdik, çünki təkamülçülər hər şeyin Allah tərəfindən yaradıldığını sübut edən dəlilləri anlaya və qəbul edə bilmirlər. Əgər siz təkamülçü bir insandan mürəkkəb quruluşa, texnologiyaya malik gözün və qulağın təsadüf nəticəsində necə əmələ gəldiyini soruşsanız, o, sizə məntiqli bir cavab verə bilməz. Hətta Darwin E.Qreyə 1860-cı il aprelin 3-də ünvanladığı məktubda belə yazır: "Gözlər haqqında fikirlər məni bu nəzəriyyəyə qarşı soyutdu". Bununla da Darwin təkamülçülərin canlı orqanızmin heyrətamız quruluşu qarşısında acınacaqlı və çıxılmaz vəziyyətdə olduğunu etiraf edir.<sup>127</sup>

# TƏKAMÜLÇÜLƏRİN ƏSASSIZ FIKİRLƏRİ

Əvvəlki fəsillərdə biz təkamül nəzəriyyəsinin yanlışlığını paleontologiya və molekulyar biologiya tərəfindən təqdim olunan sübutlar vasitəsi ilə incələdik. Bu fəsildə biz təkamülçülərin öz nəzəriyyələrinə sübut kimi təqdim etdikləri bir sıra bioloji anlayış və hadisələri müzakirə edəcəyik. Aşağıda göstərilən məsələlər iki səbəbdən çox mühümdür: birincisi, onlar təkamül nəzəriyyəsini sübuta yetirən elmi kəşflərin olmadığını təsdiqləyir; ikincisi, təkamülçülərin öz mövqelərini qorumaq üçün hansı saxtakarlıqlara əl atdığını göstərir.

## Variasiyalar və növlər arasındaki keçilməz sərhədlər

Variasiya genetika elmində istifadə olunan və növ dəyişməsi mənasını daşıyan termindir. Bu genetik hadisə bir növün ayrı-ayrı numayəndələrinin və ya bütöv bir qrupun fərqli xüsusiyyətlərə malik olmasına səbəb kimi səciyyələndirilir. Məsələn, Yer kürəsində yaşayan bütün insanlar eyni genetik məlumatlara malik olsa da, onların bəziləri ağbənzili, digərlərinin burunları bir az uzun, boyu daha qısa olur. Öz nəzəriyyələrini subuta yetirmək üçün təkamülçülər bu sinifdaxili variasiyalardan istifadə edirlər. Bununla belə bu variasiya hadisələri nəzəriyyəni sübut etmir, çünkü bu proses öncədən mövcud olan genetik məlumatlar hüdudlarında baş verən müxtəlif kombinasiyalar vasitəsilə əmələ gəlir. Genetika elmində bu hüdudlara "genofond" deyilir. Hər bir sinfin xüsusiyyətləri onun genofondundadır və variasiya hesabında müxtəlif formalarda özünü göstərir. Məsələn, variasiyanın nəticəsi olaraq bəzi sürünenlər sinfinə aid olan heyvanların quyruğu digərləri ilə müqayisədə qısa və ya uzun olur. Bunnlar hamısı ona görədir ki, uzun və ya qısa quyruq haqqında məlumat genofonda artıq mövcuddur. Lakin variasiya sürünenlərin maddələr mübadiləsinə, onlarda lələklərin, qanadların əmələ gəlməsinə və ən nəhayət, onların quşa çevrilməsinə heç cür təsir göstərə bilməz. Çünkü bu cür "çevrilmə" üçün canının

genetik məlumatı əsaslı dəyişikliyə uğramalı və artmalıdır, bu isə öz növbəsin-də variasiya üçün qəbul olunmazdır. Darwin öz nəzəriyyəsini irəli sürərkən bu faktdan xəbərdar deyildi və elə düşünürdü ki, variasiyanın heç bir hüdudu yoxdur. 1844-cü ildə işlərinin birində o, belə yazır ki: "Bir çox alim variasiyanın məhdud olduğunu ifadə edir, amma mən bu fikri əsaslandıracaq bir dənə də ol-sun konkret səbəb görmürəm".<sup>128</sup>

Darvin özünün "Növlərin mənşəyi" adlı kitabında müxtəlif variasiyaları öz nəzəriyyəsinin ən əsaslı sübutları kimi təqdim edir. Darvinin fikrincə, heyvan-darlar daha çox süd verən növ əldə etmək məqsədilə inəklərin müxtəlif varia-siyalarını çalışdıraraq nəticədə yeni bir heyvan növü əldə edirlər. Darwinin "sonsuz dəyişilmələr" haqqındaki fikirləri öz əksini onun "Növlərin mənşəyi" əsərində tapmışdır:

"Mən hər hansı bir ayı növünün təbii seçmə nəticəsində yavaş-yavaş suda yaşamaq xüsusiyyətini əldə etməsində də, sonradan onun ağızının genişlən-məsində də və ən nəhayət, onun böyük bir balinaya çevriləməsində heç bir qəribə şey görmürəm".<sup>129</sup>

Darvinin bu cür "cəsarətli" fikirləri o dövrün elmi səviyyəsinin primitiv olmasından xəbər verir. Müasir elm isə heyvanlar üzərində aparılan analoji eks-perimentlər əsasında genetik sabitlik prinsipini meydana çıxarmışdır. Bu prin-



**Balinalar ayılardan əmələ gəlib?!**

Çarlz Darwin özünün "Növlərin təbii seçmə yolu ilə yaranması" adlı kitabında iddia edir ki, balinalar üzməyi öyrənmək istəyən ayıların təkamülə məruz qalması nəticəsində əmə-lə gəlmışlər! Belə bir iddianın sübutu kimi Darwin növdaxili dəyişikliklərin sonsuzluğunu göstərmişdir. XX əsrin elmi isə zəngin fantaziyalara əsaslanan bu fikirləri alt-üst etmişdir.

sip canlı növlər arasında keçilməz sərhədlər cızaraq, növün variasiyası yolu ilə digər növə çevrilmesi cəhdlərini boşça çıxarmışdır. Yəni müxtəlif inək növlərini calaşdırıan heyvandarlar digər bir canlı növü əmələ gətirə bilməzlər. Özü-nün "Darwin Retried" adlı kitabında darvinizmi inkar edən Norman Makbet bu barədə aşağıdakılari yazar:

"Əsas problem ondadır ki, həqiqətənmi canlılar "hədsiz" dəyişmələr göstərə bilər... Növlər həmişə sabitdir. Biz bilirik ki, hər hansı növ bitki və heyvanın inkişafı bəlli bir zamana qədər davam edir, eləcə də onlar hər zaman özünün ilkin formasını alırlar. Yüz illərdir davam edən səylərə baxmayaraq, indiyə qədər məsələn, qara zanbaq və ya mavi qızılıgül yetişdirmək mümkün olmamışdır".<sup>130</sup>

Heyvanların seleksiyası sahəsində dünyanın ən tanınmış alimlərindən biri olan Lüter Burbank bu faktı belə izah etmişdir: "Canlı orqanizmin dəyişməsinin mümkünüyünün bəlli hüdudları vardır və məhz bu qanun canlı orqanizmlərin bəlli hüdudlar daxilində sabit, dəyişməz qalmasını təmin edir".<sup>131</sup>

Danimarka alimi U.L.Cohannsen bu mövzuda belə deyir: "Darvinin üzərin-də durduğu variasiya əslində bəlli bir məqama qədər davam edir və buna görə də "sonsuz dəyişilmələrin" (təkamülün) səbəbi olaraq səciyyələndirilə bilməz".<sup>132</sup>

## **Antibiotiklərə qarşı müqavimət və DDT-ya qarşı immunitet təkamülün sübutu deyil**

Təkamül nəzəriyyəsinin sübutu kimi bir sıra bakteriya növlərinin antibiotik-lərə qarşı müqaviməti (resistance) və həşəratlarda DDT-ya qarşı olan immunitet göstərilir. Təkamülçülərə görə, müqavimət və immunitet mexanizmləri yuxarıda göstərilən maddələrin canlılara göstərdiyi təsir nəticəsində meydana gələn mutasiyalar səbəbi ilə yaranmışlar.

Bununla belə bəzi bakteriya və həşəratların bu xüsusiyyətləri antibiotik və DDT-ların təsirinin nəticəsi deyil. Çünkü bu canlılar öncədən bu xüsusiyyətləri ilə yaradılmışdır. Təkamül nəzəriyyəsinin müdafiəçilərindən sayılmasına baxmayaraq "Scientific American" jurnalında aşağıdakılard etiraf edilmişdi:

"Bakteriyaların çoxu hələ antibiotiklərin istifadəsindən öncə müqavimət gənində malik olmuşlar. Alımlar bu genlərin yaranma və mövcudolma səbəblərini bilmirlər".<sup>133</sup>

Gördüyüümüz kimi, ilk antibiotiklərin meydana gəlməsinə qədər də müqavimət genetik kodunun mövcudluğu təkamülçülərin izah edə bilmədiyi və on-

ların bu fikirlərini alt-üst edən bir faktdır. Antibiotiklərdə müqavimət göstərən bakteriyaların mövcudluğu haqqında nüfuzlu "Medical Tribune" elmi jurnalının 29 dekabr 1988-ci il tarixli sayında aşağıdakı maraqlı hadisə haqqında məqalə dərc olunmuşdu: 1986-ci ildə aparılan tədqiqat zamanı 1845-ci il qütb ekspe- disiyasında xəstəlikdən həlak olan tədqiqatçıların cəsədləri tapılmışdı.

Meyitlərin öyrənilməsi zamanı XIX əsrədə geniş yayılmış bir sıra bakteriya növləri aşkar olunmuşdu. Bu bakteriyaların analizi zamanı bir çoxlarını heyrətləndirən bir fakt da məlum olmuşdu. Aşkar olunan bakteriyaların XX əsrədə mövcud olan antibiotiklərə qarşı davamlı olduqları müəyyən edilməmişdi.<sup>134</sup> Öz növbəsində pensilin almadan bakteriya növlərinin çoxunun davamlılıq xüsusiyyətlərinə malik olması tibbdə qəbul olunan faktlardan biridir. Deməli, bakteriyaların müqavimət xüsusiyyətlərinin təkamülün nəticəsi olması fikri doğru deyil. Yaxşı, bəs onda "bakteriyaların immun qazanması" adlandırdığımız proses necə həyata keçir?

### **Bakteriyaların antibiotiklərə müqaviməti**

Hər bir bakteriya növlərinin bir çox çeşidləri (varasiyalar) var. Bu çeşidlərin bəziləri bir sıra preparata qarşı müqavimət göstərmə kimi genetik məlumat malikdir. Belə bir genetik məlumatı olmayan bakteriyalar müəyyən preparatın təsiri altında məhv olur, davamlılar isə mövcudluğunu davam etdirərək çoxalmaq imkanı qazanırlar. Məhv olmuş bakteriyaların yerini müəyyən vaxtdan sonra daha davamlılar alır ki, bunlar da sonradan bütöv bir koloniya əmələ getirirlər. Əvvəlki preparat artıq onlara xətər gətirə bilmir. Lakin bakteriya növü dəyişməz olaraq qalır.

Burada təkamülçülərin iddia etdiklərinin əksinə olaraq, antibiotiklərə qarşı davamlı olmayan bakteriyaların preparatların təsiri ilə mutasiyaya uğraması və yeni genetik məlumat alaraq davamlı bakteriyaya çevrilməsi hadisəsi deyil, bunañ tam əksinə, təkamülçülərin fərziyyəsinin əsassız olduğu subuta yetir. Burada sadəcə olaraq bakteriyaların bir hissəsinin məhvi və digər hissəsinin məhv olmuşlarının yerini alması prosesi gedir. Bu da öz növbəsində heç də yeni növün yaranması, yəni "təkamül" demək deyil. Burada yalnız mövcud olan varasiylardan birinin məhvi prosesi gedir ki, bu da öz-özlüyündə təkamül nəzeriyyəsinə ziddir.

## Həşəratların DDT-yə qarşı immuniteti

Təkamül nəzəriyyəsinin sübutu kimi təkamülçülər tərəfindən göstərilən digər bir fenomen də yuxarıda sadalanan həşəratların DDT-yə qarşı immunitetidir. Bu fenomenin inkişafı bakteriyaların antibiotiklərə müqaviməti fikrinin inkişafı ilə üst-üstə düşür.

Bu cür immunitetin "qazanılması"ndan heç söhbət belə gedə bilməz, çünkü bir sıra həşəratlar onsuz da immunitetə malikdir. DDT maddəsinin köşfindən sonra ona qarşı immuniteti olmayan həşəratlar bu kimyəvi maddənin təsiri nəticəsində məhv olmuş, qalanlar - immunitetə əvvəldən malik olanlar isə çoxalmağa başlamışlar. Nəticədə eyni növə aid həşəratlardan yalnız DDT-yə davamlı həşəratlar öz mövcudluğunu qoruyub saxlamışdır. Müvafiq olaraq DDT artıq onlara təsir etməmişdir. Bu fenomen sadə dildə belə adlandırılır: "Həşəratlar DDT-yə qarşı immunitet qazandılar".

Təkamülçü bioloq Fransisko Ayala bu faktı etiraf edərək deyir: "Bir sıra həşərat növlərinin məhv edilməsi üçün insan tərəfindən sintezləşdirilmiş zəhərli kimyəvi maddələrin tətbiqi nəticəsində bu növlərin müxtəlif genetik çeşidlərində aşkar olunan immunitetin onlarda öncədən də mövcud olduğu müəyyən edilmişdir".<sup>135</sup>

Təkamülçülər insanların çoxunun mikrobiologiya sahəsində bilik almaq və tədqiqat aparmaq imkanının olmamasından istifadə edərək izah etdiyimiz müqavimət və immunitet fenomenlərini açıq-aşkar saxtalasdırmağa çalışmışlar. Təkamülçülər çox tez-tez mətbuatda bunları təkamül nəzəriyyəsinin sübutları kimi göstərirler. Bununla yanaşı aydınlaşdır ki, nə bakteriyaların antibiotiklərə qarşı davamlılığı, nə də həşəratların DDT-yə qarşı immuniteti təkamül nəzəriyyəsi xeyrinə heç bir sübut demək deyil. Lakin bu mövzuların ikisi də təkamülçülərin öz nəzəriyyələrinə haqq qazandırmaq üçün hansı təhrif və yalanlara əl atdığına çox açıq sübutlardır.

## Yoxa çıxmış orqanlar haqqında cəfəngiyyat

Təkamülçü ədəbiyyatda uzun müddət yer alan, yanlışlıqlı məlum olduqdan sonra isə bu ədəbiyyatdan səssiz-səmirsiz çıxarılan digər bir iddia da "fəaliyyətini itirmiş orqanlar" məfhumudur. Bu məfhumun yanlışlığının sübut olunmasına baxmayaraq bəzi təkamülçülər bu fərziyyəni hələ də müdafiə edirlər.

Fəaliyyət qabiliyyətini itirmiş (atrofit) orqanlar haqqında iddialar hələ XIX

əsrdə ortaya atılmışdı. Bu iddiaya görə, canlıların orqanizmlərində əcdadlarından qalma bəzi orqanlar olmuşdur ki, bunlar öz təyinatını itirərək, bəlli bir zaman keçəndən sonra öz fəaliyyətini itirmişlər.

Bu, olduqca qeyri-elmi bir fikirdir, çünkü bu fikir kifayət qədər elmi faktla-  
ra əsaslanmır. "Təyinatını (funksiyasını) itirən orqanlar" əslində "funksiyaları  
bəlli olmayan orqanlar" olmuşlar. Buna ən yaxşı sübut təkamülçülər tərəfindən  
hazırlanmış "fəaliyyət qabiliyyətini itirmiş orqanların" siyahısında yer alan or-  
qan sayının yavaş-yavaş azalmasıdır.

"Evolutionary Theory" jurnalında dərc olunan "Atrofit orqanlar təkamül nə-  
zəriyyəsinin sübutudurmu" adlı məqaləsində S.R.Skedding bu faktı belə etiraf  
edir:

"Biologiya sahəsində məlumatlarımızın artmasına uyğun şəkildə "fəaliyyət  
qabiliyyətini itirmiş" orqanların sayı da azalır... İstifadəsiz orqanların mü-  
əyyən edilməsinin mümkün olmaması və yoxa çıxmış orqanlar fikrinin qey-  
ri-elmi olması faktı mənə belə deməyə əsas verir ki, "fəaliyyət qabiliyyəti-  
ni itirmiş orqanlar" fikri təkamül nəzəriyyəsinin sübutu deyildir".<sup>136</sup>

Alman anatomu R.Vayderseym tərəfindən 1895-ci ildə hazırlanan fəaliyyət  
qabiliyyətini itirmiş orqanların siyahısına təxminən 100 müxtəlif orqan daxil idi  
ki, bunların arasında appendiks və büzdüm də var idi. Lakin elmin inkişafı ilə Vay-  
derseymin siyahısına daxil olan orqanların insan orqanizmində mühüm funksiyalara  
malik olması müəyyən edilmişdir. Beləliklə, müəyyən edilmişdir ki, fə-  
aliyyət qabiliyyətini itirmiş sayılan appendiks əslində limfa sisteminin bir hissəsi  
olaraq orqanizmə daxil olan zərərli mikroorqanizmlərlə mübarizə aparır. Bu  
fakt 1997-ci ildə tibbi mənbələrin birində belə vurgulanmışdır: "Boğaz uru vəzi-  
si (zob), qara ciyər, dalaq, appendiks və ilik limfa sisteminin üzvlərindən hesab  
edilir və onlar orqanizmə infeksiyalarla mübarizə aparmaqda kömək edirlər".<sup>137</sup>

Eləcə də müəyyən edilmişdir ki, badamçıq vəzisi xüsusən həddi-bülüğa  
çatmamış insanlarda boğazın infeksiyalardan qorunmasında çox mühüm rola  
malikdir. Bundan başqa, məlum olmuşdur ki, büzdüm bəzi sümükler üçün di-  
rək rolunu oynayır, eləcə də bir sıra kiçik əzələlər üçün bitişmə nöqtəsi funk-  
siyasını daşıyır. Sonralar isə digər faktlar aşkar edilmişdir:

- 1) atrofir orqan (funksiyasını itirmiş orqan) sayılan boğaz uru vəzisi (zob)  
T limfositlərini hərəkətə gətirərək orqanizmin müdafiə sistemini aktivləşdirir;
- 2) epifiz mühüm hormonların hazırlanmasına cavabdehdir; 3) qalxanabənzər

vəz südəmər və azyaşlı uşaqların hərtərəfli inkişafını təmin edir; 4) hipofiz vəzi isə bir çox endokrin vəzlərin düzgün işləməsinə nəzarət edir.

Təkamülçülərin atrofir orqanlara dair fikirlərində bir də çox kobud məntiqi səhvlər buraxılmışdır. Bildiyimiz kimi, təkamülçülər canlıların atrofir orqanlarının əcdadlardan qaldığını iddia edirdilər. Buna baxmayaraq insanın əcdadları adlandırlınlardır atrofir orqanlardan bəziləri ümumiyyətlə olmaşıdır. Məsələn, məlum olmuşdur ki, təkamülçülərin insannın "əcdadı" saydıqları meymunların bəzi növlərində appendiks tamamilə yoxdur. Atrofir orqanlar fərziyyəsinə qarşı çıxan bioloq H. Enox bu məntiqi səhvi belə izah edir:

"İnsanların appendiksi var. Amma onların qədim əcdadlarında - meymunlarda - appendiks yoxdur. Maraqlı bir formada appendiks daha aşağı növdən olan canlı siniflərində, məsələn, opposumlarda (Amerikada yaşayış kisəli siçovul.-red.) rastlanır. Təkamül nəzəriyyəsi bəs bunu necə izah edər?"<sup>138</sup>

Bir sözlə, atrof orqanlarla bağlı ssenari bir tərəfdən, məntiqi nöqteyi-nəzərdən yanlışdır, digər tərəfdən isə elmi nöqteyi-nəzərdən doğru deyil. İnsanların əcdadlarından qəbul etdikləri və sonra da atrof hala düşən heç bir orqanı yoxdur. İnsanlar təsadüf nəticəsində və digər canlılardan törəməmiş, yalnız qüsursuz olaraq bugünkü şəkildə yaradılmışlar.

## **Canlı orqanizmlərin oxşarlığı təkamül nəzəriyyəsinin sübutu deyil**

Canlı orqanizmlərin müxtəlif növləri arasında struktur bənzərliyinə biologiya elmində "homologiya" deyilir. Təkamülçülər bu bənzərlikləri təkamül nəzəriyyəsinin sübutları kimi qələmə verməyə cəhd edirlər.

Darvin güman edirdi ki, bənzər orqanlara malik canlı orqanizmlər arasında təkamül əlaqəsi mövcuddur və bu əlaqə ümumi bir əcdaddan irsən qalmışdır. Məsələn, həm göyərçinlərin, həm də qartalların qanadları var; deməli, göyərçinlər, qartallar və digər qanadlı quşlar təkamül nəticəsində eyni bir tarixi əcdaddan törəmişlər.

Bununla birlikdə homologiya səthi bir fikir olub ümumi görünüşün təxminini qiymətləndirilməsi əsasında irəli sürülmüşdür. Bu fərziyyə Darvinin vaxtından bu günə qədər heç bir konkret elmi faktla sübut olunmamışdır. Yerin heç bir geoloji qatında bu uydurulmuş homoloji orqana malik ümumi "əcdadın" qalıqlarına rast gəlinməmişdir. Bundan başqa: 1) təkamülçülərin əlaqələndirə bilmədik-

ləri müxtəlif siniflərə aid olan canlılardakı mövcud homoloji orqanlar; 2) müxtəlif orqanizmlərdə homoloji orqanların genetik kodlarının bir-birindən tama-milə fərqlənməsi; 3) canlıların homoloji orqanlarının embrional inkişafı mərhələlərindəki fərqlər homologiyyanın təkamül nəzəriyyəsi üçün bir əsas təşkil etmədiyini göstərir.

Gəlin, bunları ardıcılıqla nəzərdən keçirək.

### **Tamamilə müxtəlif siniflərdən olan canlılardakı bənzər orqanlar**

Təkamülçülərin heç cür əlaqələndirə bilmədikləri növlərin çoxlu bənzər (homoloji) orqanları var. Qanadlar bu bənzərliyin bir nümunəsidir. Belə ki, yarasaların, quşların və eləcə də milçəklərin qanadları var. Bundan başqa, tarixə qədərki qanadlı kərtənkələlərin bəzi növləri məlumdur.

Amma hətta darvinistlər də göstərilən bu dörd sinfin təmsilçiləri arasında heç bir qohumluq əlaqəsi aşkar edə bilmirlər. Digər bir heyrətamız nümunə müxtəlif canlı orqanizmlərin göz quruluşunda olan bənzərliklərdir. Məsələn, səkkizayaqlı ilbiz və insan tamamilə fərqli canlı orqanizmlərdir ki, bunlar arasında heç bir təkamül əlaqəsi qurmaq mümkün deyil. Lakin bu iki canlinin gözlərinin quruluşuna və funksiyalarına baxanda çox böyük bənzərliklər görmək olar. Burada hətta təkamülçülər də insanın və səkkizayaqlı ilbizin eyni göz quruluşuna malik bir əcdaddan əmələ gəldiyini iddia edə bilməzlər. Bu və buna bənzər misallar göstərir ki, "homoloji orqanları olan canlı orqanizmlərin eyni ümumi əcdaddan əmələ gelməsi" nəzəriyyəsinin heç bir elmi əsası yoxdur.

Bu məsələ təkamülçüləri çıxılmaz bir dalana salır. Məşhur təkamülçü Frenk Salisberi tamamilə müxtəlif canlılarda eyni gözün əmələ gələ bilməsini şərh edərkən aşağıdakılari etiraf etmişdir:

"Hətta göz kimi kompleks bir orqan müxtəlif qrup canlı orqanizmlərdə ayrıca meydana gəlmişdir. Məsələn, səkkizayaqlı ilbzidə, onurğalılarda və antropoidlərdə (insanabənzərlərdə). Bu orqanların eyni zamanda əmələ gelməsinin izahının onsuz da problemlər yaratdığı bir halda, müasir sintetik nəzəriyyənin izahı (neodarvinizm) mənə başağrısı verir".<sup>139</sup>

### **Homologiyyanın düşdürü genetik və embrioloji dalan**

Təkamülçülərin homologiyaya aid fikirlərinin ciddiyyət qazanması üçün ilk öncə canlı orqanizmlərin homoloji orqanlarının eyni (homoloji) şifrələrlə (DNT)

kodlaşdırılması lazımdır. Buna baxmayaraq bu orqanlar əsasən tamamilə fərqli genetik kodlara DNT-yə malikdir. Müxtəlif canlı orqanizmlərdə homoloji genetik DNT kodları tamamilə fərqli orqanlara uyğun gəlir.

Avstraliyalı biokimyaçı professor Maykl Denton "Təkamül: böhranda olan nəzəriyyə" adlı kitabında homologiyanın genetik yönündən izahında təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətə düşməsini aşağıdakı kimi şərh edir:

"Homologiyanın təkamülçü əsası canlılarda zahiri bənzərliklərin tamamilə fərqli genlərlə ifadə olunmasının sübut edilməsindən sonra dağıldı".<sup>140</sup>

Bundan başqa, təkamülçü fərziyyələrin ciddi qəbul olunması üçün homologiya orqanların embrional inkişafı zamanının paralel keçməsi gərəkdir. Bunun tam əksinə olaraq, bu orqanların embrional inkişafı prosesi hər canlı orqanizmdə fərqli şəkildə baş verir.

Genetika və embriologiya sahələrində aparılan tədqiqatlar Darwinin "canlı orqanizmlərin ümumi tarixi əcdaddan təkamülünün sübutu" kimi təsvir edilən homologiya anlayışının həqiqətə uyğun olmadığını üzə çıxardı. Beləliklə, elm darvinizm nəzəriyyəsinin növbəti tezisinin reallığa zidd olduğunu bir daha sübut etdi.

### **Molekulyar homologiyanın qüvvədən düşməsi**

Orqanların homologiyası ilə bağlı nəzəriyyə ilə birlikdə molekulyar homologiya nəzəriyyəsi də yanlışdır. Təkamülçülər müxtəlif növ canlıların DNT şifrlərini və ya zülal quruluşlarının bənzərliyini əldə əsas tutaraq canlıların bir-birindən təkamül yolu ilə törediyini subut etməyə çalışırlar. Məsələn, bir çox təkamülçü kitablarda "insan və meymunun DNT-si arasında bənzərlik" dən söhbət açılır, "insanla meymun arasında təkamül əlaqəsi arqumentləşdirilir".

Bu növ misallardan ən çox qarşılaştığımız nümunə insanda 46, şimpanze və qorillada isə 48 xromosomun olmasıdır. Təkamülçülər xromosomların sayından olan belə yaxınlığı təkamül əlaqəsinin sübutu kimi qələmə verirlər. Lakin əgər bu məntiq doğru olsaydı, o zaman gərək insanın daha yaxın qohumu kartof bitkisi olaydı. Çünkü kartofun xromosom sayı şimpanze və qorillanın xromosom sayından insana daha yaxındır, hətta eynidir, yəni 46-ya bərabərdir! Bu məsələ DNT quruluşundakı bənzərliyin təkamül nəzəriyyəsinin sübutu olmadığını bəriz bir şəkildə göstərir.

Eləcə də ilk baxışdan bir-birinə yaxın görünmələrinə baxmayaraq canlılar arasında böyük molekulyar fərqlər var. Məsələn, tənəffüs prosesində mühüm

olan sitoxrom-C zülalı eyni bir canlı sinfin təmsilçilərində inanılmaz fərqli qu-ruluşlara malikdir. Bu meyarlar üzrə aparılan müqayisələr nəticəsində bəlli ol-müşdur ki, sürünenlər sinfinin iki növü arasında olan fərq balıqlar və quşlar, ya-xud balıqlar və məməlilər arasında olan fərqdən daha çoxdur. Digər bir tədqiqat göstərdi ki, bəzi quşlar arasındaki molekulyar quruluş fərqləri o quşlarla mə-məlilər arasında olan fərqlərdən daha çoxdur. Eləcə də müəyyən edilmişdir ki, bir-birinə bənzər bakteriyaların molekulyar quruluşları arasında olan fərq mə-məlilər və sürünenlər, yaxud iki həşərat arasında olan fərqdən daha çoxdur.<sup>141</sup> Hemoqlobin, mioqlobin, hormonlar və genlərlə aparılan analoji müqayisələr də eyni nəticəni vermişdir.<sup>142</sup>

Professor Maykl Denton yuxarıda sadalanan və buna bənzər faktlara əsas-lanaraq məsələni belə şərh edir:

"Molekulyar səviyyədə hər bir canlı özünəməxsusdur, digər növlərə bənzə-mir və onlarla əlaqəli deyil. Buna görə də molekullar da daşlaşmış qalıqlar kimi təkamülçü bioloqların uzun müddətdən bəri axtardıqları nəzəri ara ke-çidlərin mövcud olmadığını göstərdi. Molekulyar səviyyədə heç bir orqanizm digərinin əcdadı ola bilməz, necə ki, biri o birindən mükəmməl və ya pri-mitiv ola bilməz. Əgər bu molekulyar sübutlar yüz il bundan önce bilinsəy-di, çox güman ki, üzvi təkamül haqqında fikir heç vaxt ciddi qəbul edilməz-di".<sup>143</sup>

### **Təkamül nəzəriyyəsinin embrioloji sübutları yoxdur**

Bu gün türk təkamülçülərinin nəşrlərində çoxdan elmi əsrlərdən çıxarılmış "rekapitulyasiya" nəzəriyyəsi elmi bir fakt kimi göstərilir. "Rekapitulyasiya" ter-mini təkamülçü bioloq Ernst Hekkel tərəfindən XIX əsrin axırlarında irəli sü-rülən nəzəriyyənin qısa ifadəsidir. Bu nəzəriyyəyə görə, hər bir fərd öz indi-vidual inkişafı zamanı (ontogenez) öz növünün tarixi inkişafını təkrar edir (fi-logenez). Yəni inkişaf prosesi zamanı canlı orqanizmlərin embrionları onların "əcdadları"nın keçirdiyi təkamül prosesini təkrar edir. Məsələn, bu nəzəriyyə-yə görə, insan embrionu embrioloji inkişaf prosesi zamanı öncə balıq, sonra sü-rünən heyvan xüsusiyyətlərini göstərir və daha sonra insana çevrilir.

Sonrakı illərdə bəlli olmuşdur ki, bu nəzəriyyə sadəcə olaraq illüziya və tə-xəyyülün məhsuludur. İnsan embrionu inkişafının başlangıç mərhələsində mey-dana gələn və "qəlsəmə" olduğu güman edilən orqan əslində orta qulaq kana-lının, qalxanabənzər vəzinin və boğaz uru vəzisinin ilkin formasıdır. Ernst Hek-

kelin və onun davamçılarının "quyruq" adlandırdıqları embrion hissəsi əslində onurğa sütunu sümüyür. Onun quyruq şəklində olması isə bu sümüyün digər aşağı ətraflardan əvvəl əmələ gəlməsi ilə izah edilir.

Bu faktlar bütün elm aləminə məlumdur. Təkamülçülər də bunu təsdiq edirlər. Neodarvinizmin qurucularından biri olan C.Q.Simpson yazır ki, "Hekkel təkamül inkişafını doğru göstərməmişdir. Bu gün isə tamamilə məlumdur ki, canının embrional inkişafi onun keçimini eks etdirmir".<sup>144</sup>



"American Scientist" jurnalında dərc olunan məqalədə isə belə deyilir: "Biogenetik qanun (rekapitulyasiya nəzəriyyəsi) tamamilə darmadağın olmuşdur. 50-ci illərdə bu nəzəriyyə bütün dörsliklərdən çıxarılmışdır. Lakin 20-ci illərdə bu nəzəriyyə elmi mübahisələrin mövzusu olmaqdə davam etmişdir".<sup>145</sup>

Məsələnin daha maraqlı tərəfi ondadır ki, Ernst Hekkel sadəcə olaraq şərлатandır, çünki o, öz nəzəriyyəsini sübut etmək üçün saxta təsvirlər vasitəsi ilə insan və baliq embrionları arasında bənzərlikləri göstərməyə cəhd etmişdir.

### Hekkelin saxta şəkilləri

"Siz aşağıda insan və baliq embrionlarını oxşar göstərmək üçün Hekkelin çəkdiyi rəsmi görürsünüz. Əsl insan embrionu ilə bu rəsmi müqayisə edəndə görürük ki, bir sıra insan orqanı bu saxta rəsmdə qəsdən göstərilməmişdir".

(Fransız Hitçinqin "Zürafənin boynu: Darvin harada səhv edib?" kitabından, soh. 205).



Bütün bu saxtakarlıqlar aşkara çıxdığı zaman o, digər bu cür yollara əl atan təkamülçülərin ünvanına ittihamlar yağıdıraraq özünümüdafiə yönündə heç bir şey söyləyə bilməmişdi:

"Yol verdiyim saxtakarlıqları etiraf etdikdən sonra mən özümü əslində günahkar və mühakimə olunmuş hiss etməliydim. Lakin mən özümü onunla sa-  
kitləşdirirəm ki, bizimlə bərabər yüzlərlə həmkarımız, etibarlı müşahidəçilərimiz və məşhur bio-  
loqlar da özlərinin qəbul edilmiş kitablarında, jurnallardakı məqalələrində mənim etdiyim analogi  
saxtakarlıqlara, doğru olmayan məlumatlara, təhrif  
olunmuş faktlara, saxta rəsmələrə yol verirlər".<sup>146</sup>

Bəli, həqiqətən də əsərləri doqmatik nəticələrlə, ya-  
lanlarla və saxtakarlıqlarla dolu bir çox "etibarlı müşa-  
hidəçi"lər, "məşhur bioloq"lar var. Bu şəxslər haqqında  
heç bir sübut olmayan təkamül nəzəriyyəsini "doğ-  
ru çıxarmaq" üçün belə etmişlər.



**Embrioloji təkamül nəzəriyyəsini haqlı çıxarmaq üçün saxtakarlıqlara əl atmaqdan utanmayan Ernst Hekkел.**

# TƏKAMÜL NƏZƏRİYYƏSİ MATERIALİST ZƏRURƏTDİR

Kitabda götirilən məlumatlar təkamül nəzəriyyəsinin nə qədər əsassız, onun ehkamlarının isə elmi kəşflərə nə dərəcədə zidd olduğunu açıq şəkildə göstərir. Təkamül nəzəriyyəsini müdafiə edən qüvvə elm deyil. Ola bilər ki, bəzi "alimlər" təkamül nəzəriyyəsini müdafiə edirlər, amma bunun səbəbi başqa amildir. Bu amil materialist fəlsəfədir. Materialist fəlsəfə tarixin maddəni mütləq varlıq kimi qəbul edən ən qədim ideologiyalarından biridir. Bu ideologiya ya görə, maddə əzəlidir və bizi əhatə edən hər şey yalnız maddədən ibarətdir. Əlbəttə ki, bu tərif Yaradana inamı istisna edir. Çünkü əgər maddə hər zaman mövcud olmuşdursa və ya hər şey maddədən ibarətdirsə, bu halda maddəni yoxdan Yaradan kamil qüvvə də ola bilməz. Bu "məntiq" nəticəsində materializm tarixin qədim zamanlarından bu günə qədər Allaha və başqa dinlərə qarşı çıxır.

Materializm doğrudurmu? Hər hansı bir fəlsəfənin düzgün yaxud səhv olduğunu yoxlamaq üçün o fəlsəfənin müddəalarını elmi cəhətdən əsaslandırmaq lazımdır. Məsələn, X əsrдə hansısa bir filosof deyə bilərdi ki, Ayda budaqlarında meyvələr kimi hər növ canlı orqanizm yetişən müqəddəs bir ağac bitir və canlılar oradan Yerə düşürər. Bu fəlsəfə bəzilərinin xoşuna gələ və ya cəlbədici görünə bilər. Amma XX əsrдə Aya uçuşdan sonra bu fəlsəfə öz qüvvəsini itirir, çünkü belə bir ağacın yoxluğu aydın olur və bu qənaət müşahidə və təcrübələrin köməyi ilə elmi cəhətdən təsdiq edilir. Elmi üsullarla analoji qaydada materialist müddəəni da dərk etmək olar. Maddə əzəldən mövcud idimi, o, əbədidirmi, Yaradanın müdaxiləsi olmadan maddə özünü nizama sala və canlı orqanizm yarada bilərmi? Bütün bunları tədqiq edib araşdırmaq olar. Bu araşdırmanın sonunda materializmin iflasa uğradığını görəcəyik. Çünkü maddənin əbədilik ideyası Kainatın heç nədən yaranmasını sübut edən Biq Bənq (Böyük Partlayış) nəzəriyyəsi ilə təkzib olunub. Maddənin özü-özünü birləşdirməsi və canlı orqanizmləri əmələ gətirmə xüsusiyyəti haqqında müddəə "təkamül nə-

zəriyyəsi" adlanır. Əvvəl də əmin olduğumuz kimi, bu nəzəriyyə tamamilə iflasa uğramışdır.

Amma əgər insan öz materialist əqidəsində ardıcıl və qətiyyətlidirsə və materialist fəlsəfəyə sədaqəti ən vacib məsələ hesab edirsə, o zaman bu insan başqa cür hərəkət edəcək. Əgər o, "alim olmaqdan öncə materialistdir", bu halda elmin materializmi təkzib etməsini görsə belə, materialist əqidədən əl çəkməyəcək. Hətta tam əksinə, o, materializmi nöyin bahasına olursa-olsun xilas etməyə, dəstəkləməyə çalışacaq. Bu gün təkamül nəzəriyyəsini müdafiə edən alimlərin durumu məhz belədir.

Qəribədir ki, bu alimlərdən bəziləri bunu etiraf edir. Harvard Universitetindən (ABŞ) olan məşhur genetik Riçard Levontin ilk növbədə materialist, sonra isə alim olduğunu belə etiraf edir:

"Biz materializmə inanırıq, bu əqidə "apriori"dir (əvvəlcədən qəbul edilmişdir). Bizi Kainatı materializmlə izah etməyə heç də elmi metod və qaydalar sövq etmir. Əksinə, "apriori"yə bağlılıq səbəbilə biz kainata materialist baxımdan izahlar verən metod, araşdırma və qaydalar icad edirik. Materializm tamamilə doğrudur və biz heç bir ilahi izaha yol vero bilmərik".<sup>147</sup>

Levontinin istifadə etdiyi "apriori" ifadəsi çox mühümdür. Bu fəlsəfi termin elmi dəlili olmayan, təcrübələr nəticəsində sübut edilməmiş nəzəriyyəni ifadə edir. Levontinin açıq-əşkar dediyi kimi, materializm təkamülçülər tərəfindən "apriori" kimi qəbul edilmiş və onlar elmi bu prinsipə uyğunlaşdırmağa cəhd göstərirlər. Materializm Yaradanın varlığını tamamilə inkar etdiyi üçün onun yeganə çıxış yolu təkamül nəzəriyyəsini qəbul etməkdir. Təkamül nəzəriyyəsinin elmi faktlarla ziddiyət təşkil etməsi isə heç bir şeyi dəyişmir. Çünkü haqqında yuxarıda bəhs edilən "alimlər" bu nəzəriyyəni artıq həqiqət kimi qəbul etmişlər.

Bu əqidə təkamülçüləri nəinki elmə, hətta sağlam məntiqə də zidd olan "şüursuz maddə özü-özünü nizamlamışdır" düşüncəsinə inanmağa məcbur edir.

Nyu-York Universitetinin DNT üzrə mütəxəssisi Robert Shapiro materializm əqidəsini təkamül nəzəriyyəsinin əsası kimi belə izah edir:

"Bizə təkamülün ilkin səbəbi, sadə kimyəvi birləşmədən aktiv replikatorla qədər bizə hər şeyi izah edən bircə başlangıç səbəb lazımdır. Bu başlangıç səbəb "kimyəvi təkamül" və ya "maddənin özü-özünü nizamlaması" adlanır. Ancaq bu başlangıçın mövcud olması göstərilməmiş və heç bir zaman təsvir olunmamışdır. Belə bir prinsipin mövcud olmasına inanmaq yalnız dia-

lektik materializmə olan sədaqət və inamdan qaynaqlanır".<sup>148</sup>

Tanınmış bioloq Hubert Cokey isə həmin həqiqəti belə izah edir:

"Dialektik materializmin mükəmməl və hər şeyi əhatə edən təliminə inam həyatın mənşəyinin izahı ssenarisində mühüm rol oynayır... Həyatın hər hansı üsulla əmələ gəlməsinin labüdüyü sübutların olmamasına, bəzən isə sübutlarla ziddiyət təşkil etməsinə baxmayaraq müdafiə olunur".<sup>149</sup>

Təkamülün dünya miqyasında aparılan təbliğatının əsasında məhz materialist ehmək durur. Qərb mətbuatında aparıcı yer tutan qabaqcıl, tanınmış və rəğbət bəslənən elmi jurnallarda tez-tez rast gəlinən təkamül təbliğatı bu tip ideoloji və fəlsəfi təzyiqin nəticəsidir. Elmin standartlarını müəyyən edən materialistlər təkamülü daniılmaz və mübahisəsiz tabuya çeviriblər. Belə ki, bu nəzəriyyə ideoloji nöqtəyi-nəzərdən zəruri hesab olunub. Başqa alımlar isə karyeralarını qurmaq üçün qeyri-iradi olaraq bu nəzəriyyəni müdafiə etməyə, heç olmasa onun əleyhinə çıxmamağa məcburdur. Qərb ölkələrində elmi əməkdaşlar dosent və professor elmi dərəcəsini qazanmaq üçün müəyyən elmi jurnallarda hər il öz məqalələrini dərc etməlidirlər. Bioloji yönümlü bütün nüfuzlu jurnal-lar materialistlərin və təkamülçülərin nəzarəti altındadır. Təkamülçülər isə öz növbəsində təkamülə qarşı çıxan məqalələrin dərcinə icazə verməzlər. Buradan da belə nəticəyə gəlmək olar ki, hər bir bioloq hakim olan təkamül inamına sadıq qalaraq işləməlidir. Ona görə ki, onlar da həmin təkamülə ideoloji zə-rurət kimi baxan mütəşəkkil materialist rejimin tərkib hissəsidir. Bu səbəbdən onlar hər şeyə göz yumaraq, bizim də bu kitabda müzakirə etdiyimiz "bütün mümkün təsadüfləri" müdafiə edirlər.

## **Materialistlərin etirafları**

Alman bioloqu, tanınmış təkamülçü Qoymar Fon Ditfurt tərəfindən yazılmış bəzi sətirlər materialistlərin kor ideologiyasını yaxşı ifşa edir. Ditfurt canlı orqanizmin mürəkkəb quruluşunu misal götirərək canlıların təsadüfən əmələ gələsənin mümkünluğu haqqında suala belə cavab verirdi:


"Doğrudanmı, belə nizam və harmoniyani təsadüflərin nəticəsində əldə etmək olar? Bu, bütün bioloji təkamülün əsas suallarından biridir... Müasir təbiyyat elmlərinin tərəfdarının razılışmaqdan başqa heç bir çıxış yolu qalmır və o, "bəlli" cavabını verir. Çünkü o, fövqəltəbii müdaxiləni nəzərə almadan və təbiətin qanunlarına arxalanaraq təbiət hadisələrini bəlli üsullarla izah etməyi qarşısına məqsəd qoymuşdur".<sup>150</sup>

Bəli, Ditfurtun qeyd etdiyi kimi, həyatın yaranmasında İlahi faktorun inkar edilməsi, yəni Yaradanın varlığının daniılması materialist ideologiyanın əsas prinsipidir. Əgər bu prinsiplə razılaşsaq, onda ən qeyri-mümkün ehtimalların mümkünülüünü güman etmək olar. Belə ehkamçı fikirlərə təkamülçülərin bütün əsərlərində rast gəlmək olar.


Türkiyədə təkamülçülərin ən qabaqcıl nümayəndələrindən biri Əli Dəmirsoydur. Əvvəl də qeyd etdiyimiz kimi, Dəmirsoyun fikrincə, həyat üçün vacib olan sitoxrom-C zülalının yaranma ehtimalı meymunun yazı makinasının arxasında əyləşib bəşəriyyət tarixini heç bir səhv olmadan yazması ehtimalı qədər azdır.<sup>151</sup>

Sübəhsiz ki, belə ehtimalın qəbul edilməsi sağlam düşüncənin əsas prinsipinə və şüura qarşı yazılmış bir davranış olardı. Əgər insan kağız üzərinə ya-

### Darvinizm və materializm



Təkamülçülərin Darwinin nəzəriyyəsini bütün elmi təkziblərə baxmayaraq inadla müdafiə etməsinin yeganə səbəbi materializmə təkamül nəzəriyyəsi arasındakı qırılmaz əlaqədir. Darwin materialist fəlsəfəni təbiət elmlərinə tətbiq etdi, bu fəlsəfənin "sadiq qulluqçuları" isə başda marksistlər olmaqla heç nəyə baxmayaraq darvinizmi müdafiə etməkdə davam etdilər. Təkamül nəzəriyyəsinin tənmiş müasir tərəfdarlarından olan bioloq,



professor Douglas Futuyma yazır: "Marksın bəşəriyyətin inkişaf tarixini açıqlayan materialist nəzəriyyəsi və Darwinin təkamül nəzəriyyəsi materializm sahəində böyük addımdır". Futuyma bununla da təkamül nəzəriyyəsinin onlar üçün nə qədər vacib olduğunu etiraf edirdi. Təkamülü alım, tanılmış paleontoloq S.C.Qould yazır: "Darvin təbiətə öz şərhini verməklə materialist fəlsəfəni həyata çox effektiv şəkildə tətbiq etdi".

Rusiyadakı bolşevik inqilabında Leninin silahdaşlarından olan Lev Trotski yazır: "Darvinin kəşfi dialektik materializmin üzvi mətriyanın bütün sahələri üzərində dialektikanın (dialektik materializmin) ən böyük qələbəsi oldu".

Lakin elm göstərdi ki, darvinizm materializm üçün qələbə deyil, onun sarsıcıdı, tam məğlubiyəti oldu.



1. Douglas Futuyma, *Evolutionary Biology*, 2-ci hissə, Sunderland, MA: Sinauer, 1986, səh. 3

2. Alan Woods, Ted Grant, "Marxism and Darwinism", *Reason in Revolt: Marxism and Modern Science*, London: 1993.

3. Alan Woods, Ted Grant, "Marxism and Darwinism", London: 1993.

zilmiş bir hərf görsə, onun şüurlu bir kəs tərəfindən yazıldığına əmin olar. Bəşeriyyətin tarixindən bəhs edən kitabı gördükdə onun yazılıcı tərəfindən yazılılığına əmin olar. Psixoloji cəhətdən sağlam olan heç bir insan deyə bilməz ki, bu həcmədə olan kitabdakı hərflər "təsadüfən" birləşdirilib. Lakin son dərəcə təecüblüdür ki, "təkamülçü alim", professor Əli Dəmirsoy məhz bunu qəbul edir:

"Sitoxrom C-nin əmələ gəlmə ehtimalı praktiki olaraq sıfıra bərabərdir. Yəni canının əmələ gəlməsi üçün müəyyən nizam tələb olunursa, onda demək olar ki, bu, bütün Kainatda bir dəfədən artıq baş verə bilməz. Yaxud da bu prosesdə bizim müəyyən etməyə qadir olmadığımız fəvqəladə qüvvələrin iştirakı var. Amma sonuncunun etiraf edilməsi elmi məqsədlərə ziddir. Bu halda birinci variantə yenidən baxılmalıdır".<sup>152</sup>

Bir sözlə, Dəmirsoy mümkün olmayan bir şeyi fəvqəladə qüvvənin, yəni Alahın varlığının etirafından üstün tutur. Aydır ki, belə yanaşmanın elmə heç bir aidiyyati yoxdur. Belə ki, Dəmirsoy hüceyrənin mitokondriyasının əmələ gəlməsini "elmə zidd olmasına baxmayaraq" təsadüflərlə əlaqələndirir və açıq-aşkar vurğulayır:

"Günün ən mühüm məsələlərindən biri mitokondriyaların bu xüsusiyyəti necə əldə etməlidir. Çünkü bir individiumun bu xüsusiyyəti əldə etməsi aqlasılığın sayda ehtimalların bir yerdə toplaşmasını tələb edir. Mexanizmin mahiyyətini katalizator rolunu yerinə yetirən və tənəffüs proseslərində iştirak edən fermentlər təşkil edir. Fermentlərin hansısa bir hissəsinin saxlanmasının mənasız olduğu üçün hüceyrə onların bütün tərkibini özündə saxlayır. Daha doqmatik və spekulativ izahlar verməmək üçün biz iradəmizdən asılı olmayıaraq etiraf etməliyik ki, bütün tənəffüs fermentləri oksigenlə ünsiyyətdə olmazdan əvvəl də hüceyrədə lazımı miqdarda vardır, baxmayaraq ki, bu, elmi fikrə ziddir".<sup>153</sup>

Bu sətirlərdən də aydın olur ki, təkamül doğrudan da elmi tədqiqatlara əsaslanmayan bir nəzəriyyədir. Əksinə, bu nəzəriyyə materialist fəlsəfənin ehtiyacıları üçün yaradılmış, bunun nəticəsi kimi elmi faktlara baxmayıaraq qəbul edilmiş və tabuya çevrilmişdir. Təkamülçülərin yazdıqlarından biz belə başa düşük ki, bütün bu cəhdlər hansısa bir "məqsədi" güdürlər və bu məqsəd Yaradani inkar etməyə məcbur edir.

Təkamülçülər bu məqsədi "elmi məqsəd" kimi ifadə edirlər. Əslində isə onların dedikləri elm yox, materialist fəlsəfədir. Materializm isə "fəvqəltəbi" hadisələrin varlığını qəti olaraq inkar edir.

## Materializmin elmi ifası

Təkamül nəzəriyyəsi fəlsəfəsinin əsasını təşkil edən materializm XIX əsrдə Kainatın əzəli-əbədi mövcudluğunu fərziyyəsini irəli sürdü və bununla da Yerdə olan bütün canlı varlıqları maddədaxili proseslərin nəticəsi kimi izah edərək onların yaradılmasını inkar etdi. Amma XX əsrin elmi kəşfləri bu fərziyyəni tamamilə təzkib etdirilər.

Kainatın 15 milyard il bundan əvvəl fəvqəladə dərəcədə güclü bir partlayış nəticəsində bir anda yaranmasını sübut edən Biq Bang (Böyük Partlayış) nəzəriyyəsi Kainatın əzəli olması fikrini təzkib etdi. Bu nəzəriyyə həmçinin Kainatın yoxluqdan, yəni "heç nədən" yaradılmasını sübut etdi. Materializmin aktiv müdafiəçilərindən biri, ateist-filosof Entoni Flyu bunları etiraf edir:

"Deyirlər ki, səmimi etiraflar insan ruhunu rahatlaşdırır. Mən də etiraf edirəm: Böyük Partlayış modeli ateistin ruhunu ciddi töşvişə sahr, çünki elm əsrlərdən bəri dini mənbələrdə göstərilən bir faktı sübut etdi; Kainatın öz başlanğıcı var idi".

Böyük Partlayış həmçinin onu göstərdi ki, Kainatın yaranmasının hər bir mərhəlesi nəzarət olunan yaradılışla formalasdır. Cünki Böyük Partlayışdan sonra elə bir mükəmməl qayda-qanun yarandı ki, buna nəzarət olunmayan partlayış nəticəsində nail olmaq qeyri-mümkün idi. Tanınmış fizik Pol Deyvis bu unikal vəziyyəti belə şərh edir:

"Kiçicik proporsional və rəqəm döyişikliklərinə fəvqəladə dərəcədə həssas olan Kainatın həzirki quruluşunun çox diqqətli şüür tərəfindən yaradılması fikrinə qarşı çıxməq çətindir... Təbiətin müvazinətinin əsasını təşkil edən həssas tarazlıq kosmik iradənin varlığının aşkar sübutudur".

Astronomiya professoru Corc Qinşteyn (ABŞ) bu faktla bağlı yazırıdı:

"Sübutları tədqiq edərkən biz aşkar bir reallıqla üz-üzə gəlirik. Kainatın yaranmasında fəvqəltəbii və ya Yüksək Şür iradəsi olmalıdır idi".

Materializm elmi əsasən canlı orqanizmlərin maddi amillərlə heç cür izah edilə bilinməyən bütün xüsusiyyətlərini müəyyən edən genetik məlumatın mənşəyi məsələsində iflasa uğradı. Təkamül nəzəriyyəsinin qabaqcıl tərəfdarlarından biri Corc Uilyams 1995-ci ildə öz məqaləsində bunu etiraf etmişdi:

"Təkamülçü bioloqlar ağillarına belə gətirmirdi ki, bu günə qədər onlar iki müxtəlif sahələrdə - maddə və məlumat sahələrində işləmişlər... Genlər maddi obyektlərdən daha çox məlumat qovluqlarıdır... Bu hal göstərir ki, məteriya və məlumat varlığın iki müxtəlif sahəsidir və bu sahələrin kökləri ayrılıqda tədqiq olunmalıdır".

Bu hal genetik məlumatı yaradan, qeyri-maddi şüürün mövcudluğunun sübutudur. Cünki maddə öz daxilində məlumat istehsalma qadır deyil. Almaniya Federal Fizika və Texnologiya İnstitutunun rəhbəri, professor Verner Gitt bu hali belə izah edir:

"Bütün təcrübələr göstərir ki, məlumatın yaranması üçün sərbəst iradə, hökm və öz yaradıcı qüvvəsindən istifadə edən şüürün mövcudluğu labüddür... Maddənin məlumat yaratmaq imkanını təmin edə bilən heç bir təbiət qanunu, fiziki proses və maddi hadisə yoxdur..."

Bütün bu elmi dəllillər sübut edir ki, Kainat bütün canlıları sonsuz İradəyə və Sonsuz Biliyə malik olan Ali Yaradan, yəni Haqq-Təala Allah tərəfindən yaradılmışdır. Materializm isə bizim əsrin tanınmış mütəfəkkiri Artur Koestlerin dediyi kimi, "artıq iddia edə bilməz ki, o, elmi fəlsəfədir".

1. Henry Margenau, Roy A. Vargesse, *Cosmos, Bios, Theos*, La Salle IL: Oren Court Publishing, 1992, səh. 241.

2. Paul Davies, *God and New Physics*. New York: Simon & Schuster, 1983, səh. 189.

3. George Greenstein, *The Symbiotic Universe*, New York: William Morrow, 1988, səh. 27.

4. George C. Williams, *Third Culture: Beyond the Scientific Revolution*, New York: Simon & Schuster, 1995, səh. 42-43.

5. Werner Gitt, *In the Beginning Was Information*. LV, Bielefeld, Germany, səh. 107-141.

6. Arthur Koestler, *Janus: A Summing Up*, New York: Vitange Books, 1978, səh. 250.

Elm isə bu ehkamı qəbul etməyə borclu deyil. Elm təbiətin öyrənilməsinə və nəticələrin alınmasına cavabdehdir. Əgər nəticələr sübut edirsə ki, təbiət yaradılıb, bu zaman elm bunu etiraf etməlidir. Əsl alim məhz bununla məşğul olmalı, XIX əsrin köhnəlmış materialist ehkamlarından asılı vəziyyətdə qalaraq mümkün olmayan ssenariləri müdafiə etməməlidir.

### **Materialistlər, yalançı və həqiqi inam**

İndi biz görürük ki, materialist fəlsəfədən asılı olan mühit cəmiyyəti kor-koranə inandığı təkamül nəzəriyyəsinin xətrinə açıq şəkildə və utanmadan aldaraq elmə çox böyük ziyan vurdu. Amma onunla da razılaşmaq lazımdır ki, yuxarıda göstərilən mühit öz iradəsindən asılı olmayıaraq çox mühüm "xidmət" də göstərdi.

Bu "xidmət" də ondan ibarətdir ki, bəlli çevrələr öz qeyri-real ateist fikirlərini yaymağa və qanuniləşdirməyə can ataraq insanlara İslam adı altında gizlənən, təhrif edilmiş mürtəce fikirlər təqdim edir. Rəvayətlərə, xurafata, əfsənlərə əsaslanan və Quran və İslamlı heç bir əlaqəsi olmayan saxta din materialist-təkamülçülərin təzyiqi nəticəsində ifşa olundu. Burada Quranda müəyyənləşdirilmiş həqiqi İslamlı heç bir qarşılıqlı əlaqə yoxdur. Səhih mənbələrə və həqiqi sübutlara əsaslanmayan, riyakar təbəqələr tərəfindən İslam adı ilə təqdim olunan saxta dinin məntiqsizliyi, nizamsızlığı, ziddiyyətli olması təkamülçülərin fəaliyyəti nəticəsində üzə çıxdı.

Beləliklə, materialistlər külli miqdarda insanın cəhalət qaranlığından çıxaraq həqiqi mənbələrə müraciət etməsinə, Quranı öyrənməsinə və onu əsas tutmasına səbəb oldular. Onlar özlərinin də xəbəri olmadan Allahın iradəsini həyata keçirir, onun dininə xidmət edirlər. Bununla bərabər cəmiyyətə Allah adından saxta dini təqdim edən düşüncələrinin bütün primitivliyini göstərirlər və insanları hədələyən mürtəce sistemin təsirinin zəifləməsinə kömək edirlər. Allah onun dininin düşmənlərini bir-birinin əksinə olmaqla qarşı-qarşıya qoyub bundan istifadə edərək əsl dinin varlığına şərait yaradır. Burada materialistlər onlar üçün ayrılmış rolu oynayırlar. Allahın bu qanunu haqqında Quranda belə deyilir:

"...Əgər Allah insanların bir qismini digər bir qismi ilə dəf etməsəydi, birini o birilərinin üstündə saxlamasıydı, yer üzü fitnə-fəsada uğradı..." ("Bəqərə" surəsi, 251).

Burada biz təkamül materializmi əqidəsinin tərəfdarlarına şans verilməsinin zəruri olduğunu hesablaşdıq. Bəlkə də bu insanlar düzgün yol axtarışında idilər, amma hələ uşaq vaxtından İslam haqqında uydurmaların, xurafatların və hər cür xülyaların, İslam adından təqdim olunan yalanların təsiri altına düşərək inamdan uzaqlaşmış və həqiqəti başa düşmək imkanından məhrum olmuşlar. Əslində Quranın məğzi onlara öyrədilən və İslam kimi təqdim olunandan çox fərqlidir.

Buna görə də biz onlara Quranı götürməyi və Allahın bu kitabını səmimi və qərəzsiz şəkildə, vicdanla oxumağı və dinin həqiqətlərini bu mənbədən öyrənməyi məsləhət görürük. Onlar anlamaqda çətinlik çəkdikləri sualların cavabıనı təfsirçi ədəbiyyatda, o cümlədən bu sətirlərin müəllifinin Harun Yəhya və Cavit Yalçın təxəllüsü ilə yazdığı və Quranın əsas mövzularının izah olunduğu kitablarda tapa bilərlər.

# KÜTLƏVİ İNFORMASIYA VASİTƏLƏRİ: TƏKAMÜL NƏZƏRİYYƏSİ ÜÇÜN HƏYATI MƏKAN

Bura qədər öyrəndiklərimizin hamısı təkamül nəzəriyyəsinin elmi əsasının olmadığını sübut etdi. Amma dünyadakı insanların bu haqda təsəvvürləri yoxdur və onlar təkamülü hələ də elmi həqiqət hesab edirlər. Bu yanlış fikrin yayılmasının ən əsas səbəbi isə dövri mətbuatın həyata keçirdiyi daimi təbliğat və təkamülün təlqin edilməsidir. Buna görə də təbliğatın və təlqinin bu xüsusiyyətlərinə toxunmağa dəyər. Əgər Qərbin bugünkü kütləvi informasiya vəsítələrinə diqqətlə nəzər salsaq, orada təkamül nəzəriyyəsini tez-tez xatırladan xəbərlərlə rastlaşmaq olar. İri mətbuat orqanları, tanınmış və "nüfuzlu" jurnallar mütəmadi olaraq bu nəzəriyyəni gündəliyə daxil edirlər. Onların istifadə etdiyi üsullar təkamül nəzəriyyəsi barədə onun mübahisəsiz, şübhə doğurmayan, sübut olunmuş həqiqət olması təəssüratını yaradır. Təbii ki, bu xəbərləri oxuyan sadə xalq təkamül nəzəriyyəsini gerçeklik kimi - hansısa məşhur riyazi qanun kimi - qəbul edir. Bu nəhənglərin yaydığı xəbərlər böyük qəzetlər vəsítəsilə bizim ölkədə də nəşr edilir. İstifadə olunan üsullar klassikdir:

"Time"dan yeniliklər: "Təkamül zəncirindəki boşluğu dolduran çox mühüm skelet qalığı təpılmışdır..." və ya "Nature" xəbərlərində böyük şriftlə bu tipli cümlələr yazılır: "Alımlar cavabları məlum olmayan sualları işıqlandırıblar..."

Əslində isə "təkamül zəncirindəki boşluğu dolduran" heç bir sübut təpilməmişdir. İrəli sürülən bütün "sübutlar" saxtadır, bu haqda biz əvvəlki fəsillərdə ətraflı məlumat vermişdik. Əgər elmi mənbələrə baxsaq, kütləvi informasiya vəsítəleri ilə bərabər ensiklopediyalarda, bioloji mövzuda yazılın kitablarda da analogi halı müşahidə etmək olar.

Bir sözlə, materialistlərin nəzarəti altında olan mətbuat və akademik mənbələr təkamülçülərin maraqlarını və nöqtəyi-nəzərini müdafiə edərək bunu cəmiyyətə təlqin edir. Bu təlqin o qədər təsirlidir ki, təkamül nəzəriyyəsi vaxt keçdikcə tabuya çevrildi. Təkamülü inkar etmək elmə qarşı çıxmış, konkret dəlil-ləri qəbul etməmək kimi qəbul olundu. Bu səbəblər üzündən 1950-ci ildən bu

günə kimi nəzəriyyənin ziddiyətlərinə və bunun təkamülçü alımlar tərəfindən etiraf edilməsinə baxmayaraq elmi dairələrdə, alımlar arasında və mətbuatda təkamülü tənqid edən hər hansı fikrə rast gəlmək çətindir.

Təkamülçülərdən biri olan Duqlas Devar hind toyuqlarını ətraflı öyrənərək növlərin dəyişmədiyi qərarına gəlib. O, təkamül nəzəriyyəsi ilə mətbuat arasında olan mühüm qarşılıqlı əlaqəni belə vurğulayır:



"Yalnız çox az sayda insan başa düşür ki, təkamülçülərin kütləvi informasiya vasitələrini nəzarət altında saxlaması nə dərəcədə mühümdür. Bu gün jurnallarda təkamülü inkar edən məqalələrə rast gəlmək demək olar ki, mümkün deyil. Hətta modernistlərin əlində olan bir çox dini jurnallar da insanın heyvandan əmələ gəlməsi fikri ilə razılışır. Əgər ümumi damışsaq, bütün qəzət mətbəələrinə başçılıq edən insanlar təkamülü sübut olunmuş dəlil hesab edir və nəzəriyyənin bütün düşmənlərini ağılsızlıqda və cahillikdə günahlandırırlar. Təkamülçülərin nəşr etdiyi jurnallar təkamül məfhumu-na kölgə salan məqalələri dərc etməzlər. Mətbəələr alici tələbatı olmayan kitabı və ya qüvvədə olan nəzəriyyənin tərəfdarlarının hücumlarına məruz qalan kitabı çap etməzlər. Nəşriyyat öz nüfuzunu nəzərə alaraq kitabın müəllifi bütün xərcləri öz üzərinə götürsə də, belə kitabı nəşr etməz. Bunun nəticəsində xalq məsələninancaq bir yönünü bilir. Normal insan cazibə qüvvəsi qanunu kimi təkamül nəzəriyyəsini də sübut olunmuş və həqiqi hesab edir".<sup>154</sup>

Nüfuzlu və məşhur nəşrlər hesab olunan təbiətşünaslıq profill "Scientific American", "Nature", "Focus", "Discover", "National Geographic" kimi Qərb jurnalları təkamül nəzəriyyəsini rəsmi ideologiyalardan biri hesab edir və onu sübut olunmuş, inkaredilməz həqiqət kimi qələmə verməyə çəhd göstəirlər.

Türkiyədə isə bu vəzifə əvvəlcə "Bilim ve Texnik", "Focus" kimi "elmi" nəşriyyatlar, sonra isə əksər mətbəə, nəşriyyat orqanları tərəfindən yerinə yetirilmiş, onların köməyi ilə əhali arasında təkamül nəzəriyyəsinin şüurlu təbliğatı aparılmışdır.

Türkiyənin "Milliyet", "Hürriyet", "Sabah", "Cümhuriyet" qəzetlərində və onların "ikinci dərəcəli" ədəbiyyatlarında mütəmadi olaraq təkamülün təbliğatı aparılır. Mətbuat yaydığı təkamül xəbərləri və izahlarla birgə öz "ictimai tədbirlərində" də bu missiyanı həyata keçirməyə çalışır. Onların nəşriyyatında dərc olunan və pulsuz paylanan kitablarla tanış olduqca, açıq təkamül təbliğatını və paralel olaraq dinə qarşı düşmən münasibətini müşahidə etmək olar.

## Təkamülçülərin təbliğatı



Qərbin təkamül nəzəriyyosunun təbliğatunda birinciliyi öz üzərinə götürmüş elmi-populyar jurnalları darvinizm əqidəsinin kütləvi şüura yerdiləməsində "mühüm" rol oynayırlar.

Məsələn, 1996-cı ildə "Milliyət" nəşriyyatında buraxılmış "Darvin: yeni başlayanlar üçün" kitabı Darvini tərifləyir və dinin ünvanına çoxlu sayıda tehninqirlər yağıdır. Kitab gənclərə təkamülü elmi cəhətdən sübut olunmuş həqiqət kimi təqdim edir, təkamülün əleyhdarlarını isə əqli zəiflikdə və cahillikdə günahlandırır.

Bu kitabdan bəzi sətirləri təqdim edirik:

"Çarlız Darwin 30-cu illərdə artıq növlərin mənşeyini aydınlaşdırıa bilmiş, bu zaman müxtəlif istiqamətli dəyişiklikləri və həyat uğrunda mübarizə anlayışlarını birləşdirərək növlərin inkişafında Allahın rolunu istisna etmişdir. 1959-cu ildə tərəddüdlərə baxmayaraq nəzəriyyət əksəriyyət tərəfindən qəbul olun-

muşdu. Təbii ki, əleyhdarlar da var idi. Geridə qalmışlar və savadsızlar kitabı başa düşə bilmədilər... Qalan dindar insanlar isə Darwinin Avropada ən təhlükəli insan olması haqqında şayiələr yayaraq sakitləşdirilər. Əleyhdarların arasında yalnız dinin "səfəh" nümayəndələri deyildilər. Ənənəvi Yaradılışa inanan alimlər də nəzəriyyə ilə razılaşa bilmirdilər..."

Təkamülün tərəfdarları olan yerli mətbuat nümayəndələri əksər hallarda cahil olduqları qədər də, dinin əleyhdarları idilər. Onlar çox zaman təkamül haqqında heç nə bilmədən inadla təbliğat aparırlar. Bu səbəbdən onlar hərdən güllünc vəziyyətdə qalırlar... 1985-ci il, martın 28-də "Cümhuriyet" qəzetində dərc olunan "Dinçerler 25 min illik yaşı olan skelet qalıqlarını inkar edir" başlıqlı məqalə buna yaxşı nümunədir (Dinçerler hər şeyin İlahi tərəfində yaradılmasına inanan, təkamülü inkar edən tanınmış türk jurnalistidir).

Təkamülün kor tərəfdarı olan "Cümhuriyet" qəzeti öz xəbərlər bölməsində yazar:

"Xalq Təhsili Nazirliyi tərəfindən elmi saxtakarlıq kimi xarakterizə olunmuş Yava, Pekin, Piltdau, Nebraska skelet qalıqları müasir antropologiya tərəfinən tapılmış insan təkamülünün ən mühüm sübutları hesab olunur".

Bununla belə əvvəlki fəsillərdən bildiyimiz kimi, bu qalıqlardan ikisi - Piltdau və Nebraska qalıqları saxtadır və bu, hamiya məlum faktdır. 1950-ci ildə aydın oldu ki, Piltdau skelet qalıqları insanın kəllə sümüyündən və meymunun çənə sümüyündən quraşdırılmışdır. Amma "Cümhuriyet" qəzeti nədənsə bilmirdi ki, əsl həqiqət bu xəbərin dərcindən hələ 30 il öncə məlum idi.

### **"Gözəl" şəkildə qablaşdırılmış yalan**

Təkamülülər onlara təqdim olunan KİV-in köməyi ilə "beyinləri yuma" texnikasının üstünlüyündən məharətlə istifadə edirlər. İnsanların əksəriyyəti təkamülün doğruluğuna o qədər əmindir ki, heç vaxt "necə" və "nəyə görə" suallarını vermir. Təkamülçülərin nə yazmasından asılı olmayaraq bu hal dəyişməz qalır. Ona görə də təkamülçülər yalan məlumatı gözəl bəzəyərək onu elmi dəlil kimi təqdim edə bilirlər. Məsələn, təkamülün ən çıxılmaz məsəlesi olan "sudan quruya keçid mərhələsi" təkamülçülərin hətta ən "elmi" əsərlərində o qədər primitiv şəkildə izah edilir ki, buna körpə uşağı da inandıra bilməzsən. Təkamül nəzəriyyəsinə görə, həyat suda əmələ gəlib, ilk heyvanlar isə balıqlar olub. Nəzəriyyənin iddiasına görə, aydın deyil ki, bir gün balıqlar özlərini quruya məhz hansı üsulla (!) çıxarıblar! (Bu məsələdə əksər hallarda quraqlıq

## Balina haqqında təkamül nağılı

Bütün dünyada tanınmış ciddi elmi jurnal olan "National Geographic" öz nömrələrinin birində balinanın təkamülünün "maraqlı" şərhini dərc edərək bununla təkamülçülərin mətbuatda yayılan uydurmalarının parlaq bir nümunəsini yaratmışdır: "Balinalar 60 milyon bundan əvvəl dördayaqlı tüklü məməlilər dənizə qida axtarmaq üçün keçərkən əmələ gəlmışlər. Əsrlər ötdükən bu dördayaqlı məməlilərdə tədrici dəyişikliklər baş vermişdi. Arxa ətraflar yox olmuş, qabaq ayaqlar üzgəclərə çevrilmiş, tüklər yox olmuş, dəriləri isə tədricən rezin kimi qalın və yumşaq balina dərisinə oxşamağa başlamışdı. Burun dəlikləri başın yan hissəsinə yığılmış, quyruqları enlənmış və balinanın enli üzgəclərinə çevrilmişdi. Bədənləri də mütəmadi şəkildə böyüyrək nəhəng ölçülərə çatmışdır".

Balinaların bu cür yaranması haqqında nəticəyə gəlməyə şübhəsiz ki, heç bir əsas yoxdur. Belə prosesin başvermə ehtimalı bütün təbiət qanunlarına ziddir. "National Geographic" jurnalı tərəfindən dərc olunmuş bu nağıl bir daha göstərdi ki, ən çox hörmət olunan "ciddi" təkamülçü nəşr əslində hansı cəfəngiyiyatı müdafiə edir.

"günahlandırılır"). Yenə də bu nəzəriyyəyə görə, quruda yaşamağa üstünlük və rən balıqlarda üzgəclərin yerində hansı üsullasa ayaqlar, qəlsəmələrin yerində isə ağ ciyər əmələ gəlmışdır.

Təkamülçü kitabların əksəriyyəti heç vaxt bu ambisiyalı iddia haqqında "ne-cə" sualını vermir. Bu iddianın əsaslandırılmaması ən "elmi" mənbələrdə gizlədirilir və "Canlı orqanizmlər sudan quruya keçmişlər" şəkilli dəlil-sübutsuz ibarə ilə müdafiə olunurlar.

Maraqlıdır, görəsən bu "keçid" necə baş verib? Bilirik ki, balıq quruda 1-2 dəqiqədən artıq yaşaya bilməz. Əgər o fikirlə razılışsaq ki, quraqlıq balıqları quruya çıxmağa məcbur edib,- necə ki, təkamülçülər bunu təsdiqləyir,- onda təsəvvür edin, balıqlar nə "çəkiblər"! Cavab aydınlaşır: sudan çıxan balıqların həmisi 1-2 dəqiqədən sonra məhv olarlar. Qoy bu proses 10 milyon il davam etsin, amma cavab eyni olacaq: bütün balıqlar məhv olacaqlar. Çünkü ağ ciyər kimi mürəkkəb əza "təsadüf", yəni mutasiya nəticəsində yaranma bilməz. Ağ ciyərin yarısı, yəni natamam ağ ciyər isə faydasızdır.

Amma təkamülçülərin əsas iddia etdiyi "sudan quruya keçid", "qurudan havaya" və daha milyonlarla belə adlanan "sığrayışlar" bu qeyri-məntiqi izahlarla açıqlanır. Lakin qulaq və göz kimi mürəkkəb üzvlərin yaranması sualına tə-

kamülçülər ümumiyyətlə toxunmamağı daha üstün tuturlar, belə ki, bu metodу özləri üçün daha əlverişli hesab edirlər.

Lakin sadə insanlar "elmi qablaşdırma"nın təsirinə daha çox düşür: sudan quruya keçidin təsvir olunduğu bir şəkil çəkin; suda yaşıyan heyvana, onun qurudə olan "nəvəsinə" və "keçid formasına" latin dilində adlar fikirləşin və bu adları onlara verin. Sonra isə "bağlamanın" üzərində yalan yazın: "Eusthenop-teron uzun sürən təkamül nəticəsində əvvəlcə Rhipitistish Jrossopteydiana son-ra isə Ichthuostega-ya çevrilmişdir". Bundan sonra bu yeni qondarma sözləri ağ xalatda olan eynəkli alimə təkrar etdirməyə çalışın. Bununla siz insanların əks-səriyyətini tam əmin etmiş olarsınız. Çünkü təkamülün kütlə arasında yayılma-sını özünün əsas məqsədi hesab edən mətbuat ertəsi gün böyük sevinclə bu "kəş-fi" Yer kürəsinin bütün nöqtələrinə xəbər verəcək.

# NƏTİCƏ: TƏKAMÜL NƏZƏRİYYƏSİ SAXTAKARLIQDIR

Təkamül nəzəriyyəsini inkar edən hələ çox elmi dəlil var. Bu kitabın məzmunu nəticə çıxarmaq üçün kifayətdir: təkamül nəzəriyyəsi materialist fəlsəfənin mövcudluğuna bərəət qazandırmaq üçün müdafiə olunan və "elmi" masaka geyindirilmiş ağ yalandır. Bu yalan nəzəriyyə elmə yox, təbliğata və saxtakarlığa arxalanaraq cəmiyyətin "beynini doldurmaq" məqsədini daşıyır.

Əvvəlki səhifələrdə olan bəzi əsas dəlilləri qısaca olaraq ümumiləşdirək:

## **Təkamül nəzəriyyəsi hələ başlanğıc mərhələsində iflasa uğrayıb**

Təkamül nəzəriyyəsi əvvəlcədən özü-özünə zidd olan nəzəriyyədir. Çünkü təkamülçülər indiyə qədər Yer üzündəki bütün canlıların əsas maddəsini təşkil edən, canlı orqanizm üçün zəruri olan tək bir zülalın yaranmasını və ya ilkin atmosferdə canlı hüceyrənin qorunub saxlanması izah edə bilmirlər. Ehtimalların hesablanması, fiziki və kimyəvi düsturlar isə həyatın təsadüfən əmələ gəlməsi fikrini tamamilə təkzib edir. Milyonda bir təsadüf nəticəsində züllərlərin ardıcıl birləşməsi və hüceyrənin əmələ gəlməsi; trilyonda bir təsadüf nəticəsində bu hüceyrələrin bir yerə yığılması və canlı orqanizmin əmələ gəlməsi; bu canlı orqanizmlərdən balıqların əmələ gəlməsi; balıqlardan quruya çıxan sürünlərin peydə olması; sürünlərdən quşların və məməlilərin əmələ gəlməsi; bu yolla Yerdə yaşayan milyonlarla növlərin peydə olması fikri sizcə, ağıllı və məntiqlidirmi?

Bəlkə də sizin üçün bu, mümkün deyil, amma təkamülçülər doğrudan da bu nağıla inanırlar. Lakin bu, ancaq inamdır, belə ki, bunun doğruluğunu isbat edən heç bir sübut yoxdur. Yarıbalıq-yarışürünən və ya yarışürünən-yarıquş kimi keçid forma qalıqları da tapılmamışdır. Hətta müasir laboratoriya şəraitində zülalın ilkin (təkamülçülərin adlandırdığı kimi) atmosferdə alınması ehtimalı sübut olunmayıb: bundan əlavə, heç olmasa zülalın tərkibində olan bir amin

turşusunun əmələ gəlməsi istisna olunur. Əksinə, bütün bu cəhdlərin nəticəsin-də təkamülçülər özləri də istəmədən göstərdilər ki, təkamül kimi bir proses Yer-də heç vaxt baş verməyib və baş verə də bilməz.

## **Təkamül nəzəriyyəsi gələcəkdə də təsdiq olunmayacaq**

Nəzəriyyələrinin heç bir sübutunun olmadığına görə təkamülçü alımlar öz-lərini o ümidi ruhlandırırlar ki, elm bu suallara nə vaxtsa cavab verəcək. Bu-nunla belə, elm bu əsassız və məntiqsiz iddiaları milyon il bundan sonra da sü-but edə bilməz. Bu haqda heç söhbət də gedə bilməz. Əksinə, elm öz inkişafı pro-sesində bu cür müddəaların qeyri-real olmasını daha dəqiq və aydın göstərəcək.

Bu günə kimi belə də olmuşdur. Məsələn, canlı orqanizm hüceyrəsinin qu-ruluşunun və funksiyalarının müfəssəl öyrənilməsindən sonra aydın oldu ki, hü-ceyrənin quruluşu zənn edildiyi kimi sadə deyil ki, təsadüflər nəticəsində əmə-lə gəlsin, halbuki elmin ibtidai səviyyədə olduğu Darwinin dövründə bunu be-lə hesab edirdilər. Vəziyyət o qədər aydınındır ki, Yaradanın inkar edilməsi, hə-yatın əmələ gəlməsinin həqiqi olmayan təsadüflərlə izah edilməsi və bu ağıl-sızlığın inadla müdafiə olunması insanı çox alcaldılmış hala salır. Təkamül nə-zəriyyəsinin iç üzü gün keçdikcə daha çox açılır, ictimai fikir isə bunun şahidi olur və əsl həqiqəti seyr edir. Yaxın gələcəkdə, bəlkə də bir neçə ildən sonra bu belə bir vəziyyətə gətirib çıxaracaq ki, təkamülün fanatik müdafiəçiləri hət-ta cəmiyyət arasına da çıxa bilməyəcəklər.

## **Təkamül nəzəriyyəsinin girdiyi əsas dalan: insan ruhu**

Canlı orqanizmlərin bir-birinə oxşar çox növü var. Məsələn, ata və pişiyə ox-şayan növlər var. Həşəratlar da bir-birinə bənzəyir. Lakin bu bənzərlik heç ki-mi təəccübələndirmir. Amma nəyə görəsə insanın və meymunun xarici oxşarlı-ğının bəzi insanlarda cürbəcür ssenarilər quracaq qədər maraq doğurdu. Bunlarla yanaşı, insanın və meymunun xarici oxşarlığı hələ heç nə demir. Kərgədan və kərgədan böcəyi də xarici görünüş etibarilə bir-birinə oxşayır, amma məməli heyvanla həşərat arasında təkamül əlaqəsini qurmaq cəhdli çox gülməli olardı.

İnsanla meymun və meymunla başqa heyvanlar arasındaki oxşarlıq da səthi oxşarlıqdan başqa bir şey deyil. Əgər həndəsə möcüzəsi olan şanı tikən arıları-nın, mühəndislik möcüzəsi olan toru hörən hörümçəklərin əqli bacarığını mü-qayısə etsək, məlum olar ki, onlar insana meymundan daha çox yaxındır. Bəzi hallarda hətta insandan da mükəmməldirlər...

Bundan əlavə, insanla meymun arasında böyük fərq var. Son nəticədə meymun adı heyvandır, şüur nöqteyi-nəzərindən atdan və itdən seçilir. İnsan isə ağıla malik şüurlu varlıqdır - iradəsi var, düşünür, danışır, həll edir, götür-qoy edir. Bütün bu xüsusiyyətlər "ruhun" funksiyalarıdır.

Məhz bu "ruh" məsələsi insanı heyvandan ayıran keçilməz uçurumu əmələ gətirir. Heç bir fiziki oxşarlıq insanla başqa canlı orqanizmlər arasında olan səddi aşa bilməz. Təbiətdə ruha malik olan ancaq bir canlı orqanizm var ki, o da insandır.

### **Allah hər şeyi öz istədiyi kimi yaradır**

Təkamülçülərin ssenarilörinin biri həyata keçsəydi, nə dəyişildi? Heç nə... Çünkü təkamül nəzəriyyəsinin irəli sürdüyü və təsadüflərə arxalanan hər bir mərhələ ancaq möcüzə nəticəsində əmələ gələ bilər. Yəni canlı orqanizmin yaranmasının hər bir mərhələsi Yaradanın sayəsində həyata keçə bilər. Bu mərhələlərin təsadüfən həyata keçməsi heç cür mümkün deyil. Əgər ilkin mühitdə züllal yaranıbsa da ehtimal qanunları, biologiya və kimya qanunları sübut edir ki, bu da təsadüfən baş verməyib. Əgər təkid etsək ki, yaranıb, onda onun İlahi tərəfindən yaradılmasını təsdiqləməkdən başqa heç bir alternativ qalmır. Bu mənətiq təkamülçülərin başqa məsələləri üçün də doğrudur. Məsələn, balıqların su-dan quruya keçməsini təsdiqləyən heç bir paleontoloji tapıntı, eləcə də bu keçidi doğrudan heç bir mənətiqli fiziki, kimyəvi və bioloji qayda yoxdur.

Yox, əgər kimsə təkid edirsə ki, "balıqlar quruya çıxaraq sürünenlərə çevriliblər", onda bunu deyən bütün qayda-qanunlardan kənarda olmaqla Yaradanı da tanımalıdır. O Yaradını ki, "Ol" deyir və hər şey həyata keçir. Başqa hər bir fikir özünə və mənətiq qaydalarına zidd olacaq.

Həqiqət göz qabağındadır: bütün canlılar mükəmməl yaradıcılığın nəticəsidir, bu isə hər şeydən Güclü, hər şeyi Bilən və şüurlu Yaradanın varlığını sübut edir. Bu Yaradan isə Allahdır. O, göyün, yerin və onların arasında olan hər şeyin Sahibidir.



**Elmi Tədqiqatlar Fonduun  
beynəlxalq konfranslar silsiləsi**

## **Təkamül nəzəriyyəsinin iflasa uğraması: həyatın yaradılması həqiqəti**

Son zamanlar Türkiyədə fəallaşmış təkamül nəzəriyyəsinin kütləvi təbliğatı mili-mənəvi dəyərlər, deməli, türk xalqının gələcəyi üçün böyük təhlükə törədir. Elmi Tədqiqatlar Fondu (ETF) bu təhlükəni anlayaraq müasir elmi həqiqi dəlillərini türk cəmiyyətinə çatdırmağı özünün borcu sayır.

### **1. İstanbulda konfrans**

Elmi Tədqiqatlar Fonduun beynəlxalq konfranslar silsiləsinin "Təkamül nəzəriyyəsinin iflasa uğraması: həyatın yaradılması həqiqəti" mövzusundakı birinci konfransı 1998-ci il aprelin 4-də İstanbulda keçirilmişdi. Bütün dünyada tanınmış alimlərin dəvət olunduğu konfrans möhtəşəm uğurla keçdi və təkamül nəzəriyyəsinin tənqidinə elmi cəhətdən yanaşma və Türkiyədə onun inkarı üçün ilk dəfə olaraq platforma rolunu oynadı. Cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələrinin iştirak etdiyi konfrans böyük maraq doğurdu. Zalda özlərinə yer tapmayan insanlar konfransı zaldan kənardə quraşdırılmış ekranдан izləyirdilər.

Konfransda xaricdən gələn elm adamları və Türkiyə alimləri iştirak edirdilər. ETF üzvlərinin təkamül nəzəriyyəsinin gizli ideoloji səbəblərini açıqlayın çıxışlarından sonra nəzəriyyənin yanlış olması haqqında ETF tərəfindən hazırlanmış videofilm göstərildi. Amerikanın Kainatın Tədqiqatı İnstytutundan olan dünyada ta-



Professor Dyuan Qiş: "Tapılmış insan qahqları təkamül nəzəriyyəsini və insanın meymundan əmələ gəlməsi nəzəriyyəsini darmadağın edir... Elm bizi əmin edir ki, canlı orqanizmlərin bütün növləri Allah tərəfindən, ayrı-ayrılıqlı və müükəmməl şəkildə yaradılmışdır".



Aşağıdakı şəkildə: Türkiye Büyük Millət Məclisinin (Türkiyə parlamentinin) deputatı, professor Nevzat Yalçıntaş dünyaca məşhur paleontoloq, professor Dyuan Qişə Elmi Tədqiqatlar Institutunun fəxri diplomunu təqdim edərkən.



nünmış alımlar, biokimya və paleontologiya üzrə mütəxəssislər, professorlar Dyuan Qiş və Kennet Kumminq təkamül nəzəriyyəsini təkzib edən elmi sübutlarla çıxış etdilər.

Konfransın fəxri qonaqlarından biri, professor Cevat Babuna Kainatın təsadüfən yaranmasını təkzib edərək auditoriyanın nəzərinə sübut kimi təkamülün "təsadüfiliyi" psixologiyasını puça çıxaran insanların ana bətnində formallaşmasının müxtəlif mərhələləri haqqında filmi təqdim etdi.

## 2. İstanbulda konfrans

ETF-nin "Təkamül nəzəriyyəsinin iflasa uğraması: həyatın yaradılması həqiqəti" mövzusunda ikinci beynəlxalq konfransı 3 ay sonra - 1998-ci il, iyulun 5-də İstanbulda "Camal Reşit Bey" konfrans zalında keçirilmişdi.

Konfransda iştirak edən ABŞ-in və Türkiyənin nüfuzlu alımları darvinizmin müasir elm nöqteyi-nəzərindən iflasa uğramasının təkzibəilməz sübutlarını auditoriyaya təqdim etdilər. 1000 nəfər üçün nəzərdə tutulmuş konfrans zalı tam dolmuşdu və insanlar çıxış edənləri diqqətlə dinləyirdilər.

Professor Maykl Qiroardin çıxışı. Cənubi Luiziana Universitetinin (ABŞ) biologiya professoru Maykl Qiroard "həyat təsadüfən yarana bilərdimi" sualına belə



cavab verir: "Həyatın əsasını təşkil edən zülallar və hüceyrələr o qədər mükəmməldir ki, onlarancaq peşəkar, şüurlu yaradılışla yaradıla bilərlər".

Nyu-Orlean Universitetinin (ABŞ) kimya professoru Edvard Bodro "Kimiyada dahiyanə mənə" mövzusu ilə bağlı çıxışında dedi ki, həyatın yaranması üçün kimyəvi elementlər Uca Yaradan tərəfindən nizama salınmışdır.

Professor Karl Flirmansın çıxışı. Tanınmış Amerika alimi, ABŞ Müdafiə Nazirliyinin nəzdindəki "Kimiyəvi tullantıların bakterioloji üsulla zərərsizləşdirilməsi" üzrə tədqiqatların rəhbəri, Indiana Universitetinin mikrobiologiya professoru Karl Flirmans biokimya sahəsi üzrə suallara cavablar verərək təkamülçülərin iddialarını təkzib etdi.

Professor Edip Kehin çıxışı. Yeganə türkiyəli natiqi, biokimya professoru Edip Keh canlı orqanizmlərin hüceyrələri haqqında danışdı və qeyd etdi ki, bütün bunlar hüceyrənin mənşəyinin düşünülmüş quruluşun nəticəsi olmasının sübutudur.

Professor Devid Mentonun çıxışı. Vaşinqton Universitetinin (ABŞ) anatomiya professoru Devid Menton öz çıxışında kompüterdə tədqiq etdiyi quşların lələkləri və sürünenlərin pulcuqları arasındaki anatomik fərqləri nümayiş etdirdi və quşların sürünenlərin təkamülü nəticəsində törəməsi haqqındaki iddiaları təkzib etdi.

Professor Dyuan Qişın çıxışı. Dünyada təkamül üzrə tanınmış mütəxəssis Dyuan Qiş "İnsanın mənşəyi" mövzusundakı iddia və nəzəriyyənin heç bir əsasının olmaması barədə danışdı.

Kainatın Tədqiqi İnstututunun (KTİ) direktoru, professor Con Morrisin çıxışı. Tanınmış geoloq, professor Con Morris təkamül nəzəriyyəsinin arxasında duran ideoloji və fəlsəfi doktrinaların nəzəriyyəni ehkama çevirməsi, onun tərəfdarlarının isə darvinizmə din kimi inanması haqqında danışdı. Dinləyicilər təkamülün ehkamçı inam olmasının və onun bütün sahələrdə elm tərəfindən təkzib edilməsinin şahidi oldular.

**Bununla bərabər, ETF-nin hazırladığı "Təkamül nəzəriyyəsinin süqutu: həyatın yaradılması həqiqəti" adlı plakatlar sərgisi böyük maraq doğurdu. Təkamül nəzəriyyəsinin əsas iddialarını təkzib edən və həyatın həqiqi mənşəyi haqqında danişan plakatlar tamaşaçılar tərəfindən əhatəyə alınmışdır.**

### **3. Ankarada konfrans**

**ETF-nin "Təkamül nəzəriyyəsinin iflasa uğraması: həyatın yaradılması həqiqəti" mövzusundakı üçüncü beynəlxalq konfransı 1998-ci il, iyulun 12-də Ankara şəhərində "Sheraton" mehmanxanasında keçirilmişdi. Konfransda iştirak edən amerikalı və türk natiqlər darvinizmi müasir elmi nöqtəyi-nəzərdən təkzib edən konkret sübutlarla çıxış etdilər.**

Zal 1000 nəfər dinləyici üçün nəzərdə tutulsa da onların sayı 2500 nəfərdən çox oldu. Buna görə də çoxları çıxışları bayrdakı ekrandan müşahidə etməli oldular.

Natiqləri ayaq üstə alqışlayan dinləyicilər göstərdilər ki, Türkiyə ictimaiyyətinin təkamül haqqında, Yerdə həyatın yaranması həqiqətinə aid həqiqi elmi dəllillərə ehtiyacı var.

Bütün beynəlxalq konfranslardan sonra ETF Türkiyədə çox konfranslar keçirdi. 1998-ci ilin avqustundan sonra Türkiyənin 80 vilayətində və 40 rayon mərkəzində 120-dən çox konfrans keçirildi. Bu gün də ETF bu istiqamətdə bütün ölkədə aktiv şəkildə təşkilati işləri davam etdirir.



Mikrobiologiya professoru Karl Flirmans: "Müasir biologiya canlı organizmlorın təkamül prosesi nöticəsində yaranmasının qeyri-mümkünlüyüն sübut edir və bu, Allahın Yüksək İradəsinə bizi bir daha göstərir".



Kimya professoru Edvard Bodro: "Yaşadığımız Yer kürəsi və onun qanunları Allah tərəfindən insanlar üçün ən mükemmel formada yaradılmışdır".



Anatomiya professoru Devid Menton: "Artıq 30 ildir ki, mon canlı organizmlorın anatomiyasını tədqiq edirəm. Hər növbəti tədqiqatda aydın həqiqətlə - Allahın nöqsansız yaradıcılığı həqiqəti ilə üzlöşirəm".

# HƏYATIN YERDƏ YARADILMASI HƏQİQƏTİ

Əvvəlki fəsillərdə biz həyatın İlahi tərəfindən yaradılmasını inkar edən təkamül nəzəriyyəsinin elmi dəllillər qarşısında necə yöndəmsiz bir vəziyyətdə qalmasını araşdırıq.

Müasir elm özünün paleontologiya, biokimya, anatomiya kimi sahələri vəsi-təsilə şübhəsiz bir həqiqəti - bütün canlıların Allah tərəfindən yaradılması həqiqətini açıqladı. Bu həqiqəti başa düşmək üçün biokimyəvi analizlərin və geoloji qazıntıların nəticəsi prinsipcə heç də vacib deyil. İnsanın nəzəri hara yönəlirsə yönəlsin və nəyi tədqiq edirsə etsin, onu əhatə edən bütün canlılar Ali Şüürun mövcudluğunun təsdiqidir. Hər bir həşərat və ya dənizin dibindəki kiçik baliqlar insan şürurunun dərk edə bilmədiyi dizayna və texnologiyaya malikdir.

Bəzi canlı orqanizmlər şüurlu olmadıqları halda hansısa bir çötin işi o qədər mükəmməl edirlər ki, onu hətta insan da edə bilməz. Hər şeyi əhatə edən bu nizam bütün təbiətdə hökmranlıq edir və Yaradanın - Allahın varlığının sübutudur. Sonrakı səhifələrdə biz Yaradanın varlığını təsdiqləyən yüz minlərlə nümunədən bir neçəsini araşdıracağıq.

## **Bal arıları və memarlıq möcüzəsi - arı şanları**

Məlumdur ki, bal arıları özlərinə lazım olan miqdardan artıq bal yiğir və onları şanlarda saxlayırlar. Altıbucaqlı şanlar hamiya yaxşı məlumdur. Siz heç fikirleşmisinizmi ki, arı şanlarının dəlikləri nəyə görə 8 bucaq və ya 5 bucaq deyil, məhz 6 bucaqdır?

Bu suala cavab axtaran riyaziyyatçılar çox maraqlı bir nəticəyə gəliblər: "Altıbucaqlı sahə vahidinin maksimal istifadəsi üçün ən ideal həndəsi formadır". Altıbucaqlı dəlik maksimal miqdarda bal tutur və eyni zamanda onun qurulması üçün minimal miqdarda mum tələb olunur. Yəni bal arısı bütün mümkün formalardan ən sərfəlisini seçir.

Şanların tikintisində istifadə olunan üsul da çox qəribədir: bal arıları şanları eyni zamanda 2-3 müxtəlif nöqtədən tikməyə başlayır və onları 2-3 cərgə qal-

dırırlar. Beləliklə, böyük arı dəstəsi müxtəlif nöqtələrdən başlayaraq eyni ölüçüldərə altibucaqlar düzəldərək ilk önce ucaldılan bu iki cərgəni birləşdirir və onlar işin yekununda ortada görüşürlər... Altibucaqlar o qədər peşəkarcasına və böyük ustalıqla birləşdirilir ki, kənardan şanların birləşməsinin izlərini görmək mümkün olmur.


Arılar tərəfindən görülən bu qeyri-adi iş bizi arılara rəhbərlik edən Yüksək İradənin varlığı ilə razılışmağa vadər edir. Təkamülçülər bunu "instinkt" (daxili cəhd) adlandırır, beləliklə, bu xüsusiyyəti arıların öz ayağına yazırlar. Bunu nla belə, əgər bir-birinin mövcudluğuna şübhə etməyən arılara təsir edən və onları birləşdirən "canatma" varsa da, bu kiçik məxluqlar üzərində hökmranlıq edən Ali Şürər da məhz budur. Daha aydın desək, bu kiçik canlı məxluqları Yaradan Allah onları bu işə sövq edir. İnsanlar üçün isə bu həqiqət 14 əsr bundan əvvəl Quranda bildirilmişdir:

**"Rəbbin bal arısına belə vəhy etdi: "Dağlarda, ağaclarда və (insanların) qurduğu yerlərdə özünə yuva tik; sonra bütün meyvələrdən yə və Rəbbinin sənə göstərdiyi yolla rahat, asanlıqla get! O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli (ağ, sarı, qırmızı) bal çıxar. Şübhəsiz ki, bunda da düşünüb dərk edənlər üçün bir ibrət vardır!" ("Nəhl" surəsi, 68-69).**

### **Peşəkar mühəndislər - termitlər**

Heç kim termitlər koloniyasının yerdə tikdiyi yuvaların yanında dayanıb ona yaxından və diqqətlə baxmamış keçə bilməz. Çünkü termitlərin yuvası hündürlüyü 5-6 metro çatan memarlıq möcüzəsidir. Termitlərin bədən quruluşunun xüsusiyyətləri onlara günəş altında olmağa imkan vermir və buna görə də bu yuvalar özlərində termitlərin bütün ehtiyaclarını ödəyən müxtəlif mürəkkəb sistemləri birləşdirir. Ventilyasiya sistemi, kanallar, sürfələr üçün otaqlar, keçid yolları, xüsusi göbələklərin yetişdirilməsi üçün bağlar, ehtiyat çıxışlar, soyuqda və istidə istifadə olunan otaqlar, bir sözlə, həyat üçün lazım olan hər şey. Lakin hər şeydən təccübələsü odur ki, bu yuvaları tikən termitlər tamamilə kordur.<sup>155</sup>

Amma buna baxmayaraq termitlər öz ölçülərindən təxminən 300 dəfə böyük olan tikintiləri uğurla ucalırlar.



Daha bir məsələ heyrətamız və şəşirdicidir: əgər termitlərin yuvasını tikintinin başlanğıc mərhələsində iki yerə bölsək və bir neçə vaxtdan sonra yenidən bu iki hissəni birləşdirsin, onda görərik ki, bütün detallar bir-biri ilə tamamilə ideal səviyyədə uyğun gəlir. Elə təəssürat yaranır ki, bir-birindən ayrı işləyən termitlər bir yerdən əmr alaraq öz işlərini yerinə yetirirlər.

### Ağacdələnlər



Hamiya məlumdur ki, ağacdələnlər dimdikləri ilə ağacları deşir və bu yolla özlərinə yuva qururlar. Amma yəqin ki, heç kim fikirləşməyib ki, bu güclü zərbələr nəticəsində ağacdələnlərin beyninə nəyə görə qansızma baş vermir. Ağacdələnin işini mismar vurmaqla müqayisə etmək olar, amma çəkicin yerinə insanın başını təsəvvür etməliyik. Əgər insan bunu etməyə cəhd göstərsə, onda birinci növbədə beyin silkələnməsi, sonra isə beyinə qansızma baş verər. Bununla belə, ağaca 2,10-2,29 saniyə arasında 38-43 zərbə vuran ağacdələnlə buna bənzər heç nə baş vermir. Çünkü ağacdələnin başının quruluşu onun yerinə yetirdiyi işə uyğun qurulub. Onun kəllə sümüklerinin arasında xüsusi yumşaldıcı toxuma var. Bu toxuma zərbələrin sərtliyini udur və yumşaldaraq "amortizasiya" sistemi rolunu oynayır.<sup>156</sup>

### Yarasaların lokasiya sistemi

Yarasalar zülmət qaranlıqda uça bilirlər və bunun üçün onlarda istiqaməti müəyyənləşdirməyə kömək edən olduqca maraqlı bir sistem var. Biz bu sistemi lokasiya, yəni səs dalğalarının əks-sədalarının köməyi ilə ətrafdakı əşyaların formalarının müəyyənləşdirilməsi adlandırırıq.


Gənc bir adam saniyədə 20.000 tezliyi olan titrəmələri çətinliklə seçə bilir, halbuki xüsusi hazırlanmış "lokasiya sistemli" yarasa saniyədə 50.000-dən 200.000 tezlikli olan səs titrəmələrindən istifadə edir.

O, hər saniyədə 20 və ya 30 dəfə bu siqnalları müxtəlif istiqamətlərə göndərir. Hər siqnalın əks-sədəsindən alınan siqnal o qədər həssasdır ki, yarasa nəinki maneənin mövqesini, eyni zamanda sürətlə uçan ovun yerini də müəyyənləşdirir.<sup>157</sup>

## Balinalar

Məməlilər havaya daimi ehtiyac duyur və buna görə də su onlar üçün o qədər də uyğun yer sayılmır. Amma su məməlisi olan balinada bu problem həll olunmuşdur. Belə ki, balina quruda yaşayın bir çox heyvanlardan daha mükəmməl tənəffüs sisteminə malikdir.

Balina istifadə etdiyi havanın 90 faizini birdəfəyə havaya buraxabilir. Buna görə də balinanın havaya ehtiyacı daha azdır. Bununla yanaşı balinanın əzələlərində oksigenin yiğilmasını təmin edən "miooglobin" adlanan maddə var. Məsələn, "gin-back" balinası bu sistemin köməyi ilə 500 metr dərinliyə baş vurur və orada 40 dəqiqə nəfəs almadan qalır.<sup>158</sup> Quruda yaşayan məməlilərin əksinə olaraq balinanın burun pərləri daha rahat tənəffüsü təmin etmək üçün kürəyində yerləşir.



## Ağcaqanadların quruluşu

Bizim nəzərimizdə ağcaqanadlar həmişə uçur. Amma əslində ağcaqanadlar öz inkişaf prosesinin müəyyən mərhələsini su altında keçirir və sudan mükəmməl bir quruluşa malik bir şəkildə, quruda yaşaya bilmək üçün lazım olan bütün orqanlara sahib olaraq çıxırlar. Ağcaqanad öz şikarının yerini müəyyən edə bilən xüsusi həssas lamisə qabiliyyətinə malik "cihazlarla" təchiz olmuş halda uçmağa başlayır. Bu xüsusiyyətlə o, istilik, qaz, rütubət və iy dalğalarını tutma bilən hərbi təyyarəyə bənzəyir. Bununla yanaşı, ağcaqanad zülmət qaranlıqda hərarətə müvafiq görmə qabiliyyətinə malikdir ki, bu da ona öz şikarının yerini müəyyən etməyə imkan verir.

Ağcaqanadların qansorma prosesi insan ağılının çox çətinliklə qavraya biləcəyi dərəcədə kompleks bir şəkildədir. "Altı bıçaqdan" ibarət olan deşmə sistemi dərini mişar kimi kəsərək orada deşik açır. Bu proses zamanı yerli keyləşdirici xüsusiyyətə malik maye ifraz olunur. Bu keyləşdirici nəticəsində insan öz bədənindən qan sorulmasını hiss etmir. İfraz olunan bu maddə eyni zamanda qa-



nın laxtalanmasının qarşısını alır və beləliklə də qansorma prosesi davam edir.

Əgər bu sistemin elementlərin-dən hər hansı biri əskik olarsa, ağ-çaqanadlar qanla qidalana və yaşa-ya bilməzdilər. Belə kiçik bir can-lı orqanizm özünün qeyri-adi quru-luşa malik olması ilə Yaradanın varlığını sübut edir. Allah-Təala

düşünən insanlar üçün ağcaqanadı belə nümunə götərir:

"Əlbettə, Allah ağcaqanadı və ya ondan daha böyüyünü misal götirməkdə çəkinməz. İman götirənlər bunun öz Rəbbi tərəfindən bir həqiqət olduğunu bilirlər".

Kafirlər isə: "**Allah bu məsələ ilə nə demək istəyir?"** deyirlər. "**Allah bununla bir çoxlarını zəlalətə salır, bir çoxlarını doğru yola yönəldir. Allah yalnız fasiqləri zəlalətə düşçər edir**" ("Bəqərə" surəsi, 26).

Quranın digər surəsində Allah insanlara belə müraciət edir:

**"Ey insanlar! Bir məsələ çəkildi, ona qulaq asın! Şübhəsiz ki, Allah-dan qeyri ibadət etdiyiniz bütələr heç bir milçək də yarada bilməzlər - ləp hamısı bunun üçün bir yerə yiğışsa belə. Əgər milçək onlardan bir şey aparsa, onu milçəkdən geri ala bilməzlər. İstəyən də aciz, is-tənilən də!"** ("Həcc" surəsi, 73).

## İtigözlü yırtıcı quşlar

Yırtıcı quşların gözünün iti görməsi onların öz ovlarını uzaq məsafədən gör-məsinə şərait yaradır. Bunun sayəsində isə onlar birbaşa hücum zamanı məsa-fəni çox dəqiq təyin edə bilirlər. Bununla yanaşı, onların böyük gözləri çoxlu sayda hüceyrələrlə zəngindir, bu isə onların görmə qabiliyyətini artırır. Yırtıcı quşun gözü 1 milyondan çox görmə hüceyrəsindən ibarətdir.

Buna görə də bir neçə min metr yüksəklikdə uçan qartallar yer üzərində olan-ları seyr edə bilirlər. Hədəfi dəqiqliklə müəyyən edən müasir hərbi teyyarələr kimi qartallar da öz şikarlarının rəngini və hərəkətlərini dəqiqliklə izləyərək ovu

müəyyən edirlər. Qartalın gözü 300 dərəcə radiusda olanları izləməyə şərait yaradır və təsviri 6 dəfədən 8 dəfəyə qədər böyüdə bilir.

Qartal 4500 metr hündürlükdə uçduğu zaman öz baxışı ilə 30 min hektar əraziyə nəzarət edə bilər. 1500 metr yüksəklikdə uçduğu zaman isə çöllükdə otların arasında gizlənən dovşanı görə bilər.

Aydındır ki, qartalın qeyri-adi göz quruluşu xüsusi olaraq onun üçün yaradılmışdır.



## **Heyvanlarda qış yuxusu**

Qış yuxusuna gedən heyvanların bədəninin hərarəti ətraf mühitin temperaturu həddinə qədər düşdüyü zaman onların orqanizminin həyat fəaliyyəti dayanır. Onlar buna necə nail olurlar?

Məməlilər istiqanlıdır, yəni normal şəraitdə daimi bədən temperaturuna malikdirlər. Orqanizmin təbii termostatı bu hərarəti müntəzəm şəkildə tənzimləyir. Ancaq bəzi kiçik məməlilərin bədəninin hərarəti qış yuxusu zamanı dəyişir və donma nöqtəsindən bir az yuxarıda olur (bədənin normal hərarəti 40 dərəcədir). Tənəffüs və metabolizm (maddələr mübadiləsi) zəifləyir, ürəyin döyüntüləri 1 dəqiqdə 200-dən 7-10 dəfəyə düşür, təbii reflekslər dayanır, bəyinin elektrik fəaliyyəti azalır. Hərəkətsizliyin qorxusu odur ki, hüceyrələr do-na və buz kristalları onları zədələyə bilər. Ancaq orqanizmin xüsusi quruluşu sayəsində heyvanlar qış yuxusu zamanı bu çətinliklərdən qorunurlar. Qış yuxusuna gedən heyvanların orqanizmindəki maye yüksək molekulyar çökisi olan kimyəvi elementlərə bürünür. Buna görə də donma nöqtəsi düşür və donmanın qarşısı alınmış olur.<sup>159</sup>

## **Elektrikli balıqlar**

Balıqların bəzi növləri, məsələn, çay angvilləri və dəniz pişiyi (tikan quyuq) onlar tərəfindən əldə edilən enerjidən öz düşmənlərindən qorunmaq və öz ovlarını zərərsizləşdirmək üçün istifadə edir. İnsan da daxil olmaqla hər bir can-

lının bədənində az bir miqdarda elektrik enerjisi var. Amma insan bu elektrik enerjisini yönəldə və onu öz xeyrinə olmaq şərtilə idarə edə bilmir. Yuxarıda adı çəkilən baliqlar özlərində 500-600 volt elektrik enerjisi saxlayır və bundan öz düşmənlərinə qarşı istifadə edə bilirlər. Bundan başqa, elektrik enerjisi onlara mənfi təsir etmir.

Özünü müdafiə üçün sərf olunan enerji bir neçə müddət sonra enerji yiğan batareya kimi yenidən dolur və yenidən istifadəyə hazır yeni elektrik gücü əmələ gəlir. Balaqlar bu elektrik enerjisindən yalnız özlərini müdafiə etmək üçün istifadə etmirlər. Bu enerji istiqamətin müəyyən edilməsində və görünməyən obyektin hiss olunmasında böyük rol oynayır.

Balaqlar elektrik enerjisindən həmçinin siqnal vermek üçün istifadə edirlər. Hər hansı bir maneəyə rast gəldiyi zaman bu elektrik siqnalları dəyişir və geri əks olunurlar. Bu dəyişikliklər balığa qarşidakı məsafə və əşyanın böyüklüyünü haqqında məlumat verir.<sup>160</sup>

## Xüsusi donma sistemi

Donmuş qurbağa heç bir həyat əlaməti olmayan qeyri-adi bioloji struktur-dur. Ürək döyüntüləri, tənəffüs, qan dövranı tamamilə dayanmışdır. Ancaq həmin qurbağa istilərin düşməsi ilə sanki yuxudan ayılmış kimi yenidən normal həyata qayıdır.

Donmuş canlı bir çox ölüm təhlükələri ilə üz-üzə qalır. Amma qurbağa üçün belə təhlükə yoxdur. Bu halda qurbağanın orqanizmində həddindən artıq qlükoza istehsal olunur. Qurbağanın qanında şəkərin dərəcəsi şəkər xəstələrində olduğu qədər yüksəlir. Bəzən bu dərəcə 550 mmoll qədər yüksəlir (qurbağa üçün normal dərəcə 1-5, insanlar üçün isə 4-5 mmoll-dir).

Normal şəraitdə qlükozanın bu dərəcəyə yüksəlməsi böyük çətinliklər tövridir. Qlükozanın dərəcəsi hüceyrələrdə mayenin saxlanmasına imkan yaradır və hüceyrələrin qırışmasının qarşısını alır. Qurbağanın hüceyrəsinin üst qatı qlükozunu qəbul edəcək hala gəlir və beləliklə, o, asanlıqla hüceyrəyə daxil olur. Qurbağanın orqanizmində böyük miqdarda qlükozanın olması donma nöqtəsi temperaturunu aşağı salır və buna görə də daxili mayenin yalnız az bir hissəsi donur. Tədqiqatçılar müəyyən ediblər ki, qlükoza hətta donmuş hüceyrəni də qidalandırıa bilər. Qlükoza təbii yanacaq sayılır və maddələr mübadiləsinin bir çox reaksiyasını, məsələn, sidik cövhərinin sintezini dayandırır. Bunun nəticəsində hüceyrə qidalanmasının müxtəlif qaynaqlarının tez tüketməsinin qarşısı alınır.

## Hörümçək toru


Dinopis hörümçəyi mahir ovçu istedadına malikdir. Dinopsis özünə böyük bir tor hörüb öz ovunu qıraqdan sakite gözləmək əvəzinə kiçik, lakin çox möhkəm bir tor hörür. Hörümçək öz ovunu görən kimi bu toru onun üzərinə atır və sonra onu yaxşıca bürüyür. Tutduğu həşəratın heç bir xilas olmaq şansı yoxdur. Bu tor o qədər mükəmməl tələdir ki, həşərat nə qədər azad olmağa çalışırsa, tora bir o qədər də çox sarılır. Hörümçək isə öz ovunu əldən qaçırılmamaq üçün onu "qablaşdırılmış" kimi yeni iplərə bürüyür.

Görəsən, hörümçək mexaniki və kimyəvi xüsusiyyətlərinə görə bu qədər mükəmməl toru hörməyə necə nail olmuşdur? Təkamülülərin iddia etdiyi kimi, hörümçək bunu təsadüfi öyrənə və öz-özünə tapa bilməz. Çünkü hörümçək yadda saxlamaq, öyrənmək kimi bacarıqlara malik deyil və bunu həyatə keçirəcək beyni yoxdur. Təbii ki, bu xüsusiyyət və bacarıq hörümçəyə hər şeyi Yaradan Allah-Təala tərəfindən verilmişdir.



Hörümçək toru öz-özlüyündə bir möcüzədir. Hörümçək torunun iplərinin diametri 1 millimetrdən 1000-də 1-i ölçüsündədir, amma o, analoji qalınlıqdakı polad təldən 5 dəfə davamlıdır. Bu ipin başqa xüsusiyyəti isə onun həddindən artıq yüngül olmasınadır. Əgər bütün Yer kürəsini bu iplə dolasaq, onun ümumi çəkisi ancaq 320 qram olar. Polad insan tərəfindən ixтиra edilən və sənaye üsulu ilə istehsal olunan ən möhkəm materiallardan biridir. Ancaq hörümçək öz organizmində bundan daha möhkəm material hazırlaya bilir. İnsan polad istehsal edərkən əsrlərlə yığılan bilik və texnologiyadan istifadə edib. Bəs görəsən hörümçək torun hazırlanmasında hansı bilik və texnologiyadan istifadə edir?

Açıq-aydındır ki, insanların texnoloji və texniki imkanları hətta kiçik bir hörümçəyin imkanlarından geri qalır.\*



\* "Structure and Priorities of Spider Silk", Endeavour, 1986 yanuar, 10-cu nöşr, soh. 42.

Görəsən, qurbağanın orqanizmində bu qədər qlükoza necə əmələ gələ bilər? Cavab çox maraqlıdır. Heyvan oraqnizmində bu işi yerinə yetirən sistem var. Dərinin üzərində buzlaşma aşkar edildiyi zaman bu məlumat qara ciyərə ötürülür və bu orqandakı qlikogenin bir hissəsi qlükozaya çevirilir. Qara ciyərə daxıl olan bu informasiyanın mahiyyəti indiyədək müəyyən edilməmişdir. Sinqalın daxıl olmasından 5 dəqiqə sonra qanda şəkərin miqdarı sürətlə artmağa başlayır.<sup>161</sup> Və əlbəttə ki, lazımlı olan vaxtda maddələr mübadiləsini və digər həyatı vacib prosesləri təmin edən belə bir sistemin mövcud olması mükəmməl Yaradanın, ali və hər şeyi bilən Zəka Sahibinin varlığına dəlalət edir. Heç bir təsadüf belə bir ideal və kompleksli sistem yarada bilməz.

## **Albatroslar**

Köçəri quşlar fərqli "uçuş texnikası"ndan istifadə edərək uçuş zamanı enerji itkisini minimum dərəcəyə endirirlər. Belə bir uçuş tərzinə albatroslarda (fir-tina quşları) da rast gəlmək olar. Ömrünün 92 faizini dənizdə keçirən bu quşun qanadlarının açılmış halda uzunluğu 3,5 metrə çatır. Albatrosların fərqli xüsusiyyəti onların uçuş tərzi ilə bağlıdır. Onlar qanad çıalmadan saatlarla süzə bilir və küləkdən istifadə edərək havada sürüşürler.

3,5 metrlik qanadları tərpətmədən saxlamaq üçün çox böyük qüvvə lazımdır. Amma albatroslar saatlarla bir vəziyyətdə qala bilirlər. Bu, onlarda doğuluşdan mövcud olan xüsusi anatomik sistem sayəsində həyata keçirilir. Albatrosların qanadları uçuş zamanı bloklanır və buna görə də əzələ gücü sərf olunmur. Qanadlar əzələ qatı sayəsində havada durur və bu, uçuş zamanı böyük asanlıq yaradır. Bu mürəkkəb sistem enerji sərfini azaldır. Belə ki, albatroslar qanadlarını saxlamaq və ya qanad çıalmاق üçün böyük güc sərf etmirlər. Küləyin sayəsində onlar enerji sərf etmədən saatlarla uçurlar. Məsələn, 10 kiloqramlıq albatros gündə 100 km məsafəyə uçuşmasına baxmayaraq öz çəkisinin sadəcə 1 faizini itirir. Bu isə ən aşağı göstəricidir. Bu mükəmməl uçuş texnikasından istifadə etmək üçün insanlar albatroslardan nümunə götürərək planerlər (motor-suz uçan qurğu) ixtira etmişlər.<sup>162</sup>

## **Görmə sistemi**

Ov ovlamaq və özünü müdafiə üçün görmə qabiliyyəti dəniz heyvanlarına çox vacibdir. Buna görə də dənizin dibində yaşayan bir çox canlı məxluq dəniz şəraitinə uyğun ideal göz strukturuna malikdir.

Su altında 30 metr dərinlikdən sonra görmə pisləşir, amma belə bir dərin-


likdə yaşıyan canlı məxluqların gözləri bu şərtlərə uyğunlaşmışdır. Quruda yaşıyan heyvanlardan fərqli olaraq dəniz canlıları dairəvi göz linzalarına malikdir. Quruda yaşıyan heyvanların iki tərəfi qabarlıq enli linzaları ilə müqayisədə belə dairəvi forma sualtı şərtlərə daha uyğundur və yaxın obyektləri görmək üçün qurulmuşdur. Uzağı görmək istəyi olduğu zaman xüsusi əzələ mexanizminin köməyi ilə bütün linza sistemi arxaya gedir.

Balıqlarda dairəvi linzaların mövcudluğunun səbəblərindən biri də suda işığın sınamasıdır. Belə ki, mayesinin qatılığına bərabər olduğu üçün ətraf əşyaların təsvirləri öks etdiyi zaman sınaması baş vermir. Bunun nəticəsində linza əşyanın təsvirini gözün tor qişasında cəmləşdirir və insandan fərqli olaraq balıq suda aydın görür.

Səkkizayaqlı ilbiz kimi bəzi heyvanların gözləri dərinlik üçün yetərincə böyükdür, dərinlikdə işıq az miqdardadır. Böyük gözlü balıqlar 300 m dərinlikdən

## Heyvanların ağıllı quruluşu: kamuflyaj

Heyvanlara mövcudluqlarını davam etdirmələri üçün verilən xüsusiyyətlərdən biri də maskalanma sənəti, yəni "kamuflaj"dır. Heyvanlar iki səbəbə görə maskalanma ehtiyacını hiss edirlər: ov ovlamaq və özünü hücumdan qorumaq üçün. Ov və müdafiə vasitələrindən ən vacib fərqləndirici əlaməti yüksək aktyorluq bacarığı və düşmənin psixologiyasını incəlikləri ilə bilmək, harmoniya və estetika hissidiir. Kamuflaj teknikaları heyvanlarda çox fərqlidir. Məsələn, yarpaqların arasında və ya ağacın qabığında gizlənmiş həşəratı həqiqi yarpaqdan və ağac gövdəsindən ayırmak qeyri-mümkündür. Bitkilərin şirəsi ilə qidalanan mənənə (bitki biti) bitkinin budağında möhkəmlənərək tikən formasını alır. Bu metod quşlardan müdafiə olunmaq üçündür, belə ki, mənənənin qatı düşmənlərindən olan quşlar tikənli bitkilərə qonmurlar.



ŞƏKİL yuxarıda: tikən forması almış ağac mənənəsi

ŞƏKİL aşağıda solda: nəzərə çarpılmamaq üçün yarpağın ortasında gizlənmiş turtul.

ŞƏKİL aşağıda sağda: yarpaqların arasında gizlənən ilan.

aşağıda yaşayan orqanizmlerin işqlarını tutmaq məcburiyyətindədir. Xüsusilə də onlar suya daxil olan yüngül mavi rəngə qarşı həssas olmalıdır. Bu səbəbdən gözün tor qışasında çox miqdarda həssas mavi hüceyrələr var.

Bu misallardan da göründüyü kimi, hər bir canlı varlığın bütün ehtiyaclarını yerinə yetirən müxtəlif göz növləri var. Bu fakt da onların tələb olunan formada Hər Şeyi Bilən, Ali və Hamıdan Güclü Olan Yaradan tərəfindən yaradıldığını sübut edir.

### Məcburi köç

Sakit okeanda yaşayan somğanın xüsusiyyətlərindən biri də odur ki, o, kürtü tökmək üçün çıxdığı çaya geri dönür. Ömrünün bir çox hissəsini dənizdə keçirən bu balıq şirin suya kürü tökmək üçün gəlir.

Yayın əvvəllərində somğə yolunu başladığı zaman al qırımızı rəngdə olur. Səyahətin sonunda isə onun rəngi qaraya dəyişir. Köçə başladığı zaman o, əvvəlcə sahilə yaxınlaşır, sonra isə çaya yetişməyə çalışır. Bütün maneələrə baxmayaraq onlar doğma diyara yetişməyə can atırlar. Lazım gələndə çayın axınına tərs istiqamətdə də üzürler, bu zaman isə onlar şəlalələri, bəndləri aşib küründən çıxdıqları yerə çatırlar. 3500-4000 km-lik yolen sonunda diş somğalar da kürü, erkək somğalarda isə spermatozoidlər əmələ gəlir. Diş somğalar doğma yerlərə birinci çatır və təqribən 3-5 min kürü dənələri buraxır, erkək somğalar isə onları mayalandırırlar. Köçün sonunda və kürü tökəndən sonra balıqlar yorulur. Diş somğalar zəifləyir, quyuqlarının üzgəcləri yeyilir, dəri isə qara rəng almağa başlayır. Erkək somğalarda da eyni proses baş verir. Bir neçə vaxtdan sonra çay ölü balıqlarla dolu olur. Amma kürü dənələrindən onların keçdiyi eyni yolu keçəcək yeni nəsil əmələ gəlir.

Görəsən, somğalar dənizə gedən bu yolu necə keçir, yolu necə müəyyən edirlər? Bunlar cavab gözləyən suallardır. Bu mövzuya dair bir çox təxminlər var,



Sol kündə: açılmış şahçıçayı yanında: tamamilə bağlı şahçıçayı

amma dəqiq cavab hələ də yoxdur. Görəsən, hansı qüvvə balıqları idarə edərək geriyə, doğma yerlərə göndərir? Onları idarə və sövq edən hamidən uca Yaradanın varlığı açıq-aşkardır.

## Mürəkkəbböcəyi

Mürəkkəbböcəyinin dərisinin altında "xromatofor" adlanan piqmentasiya ilə dolu elastik kisə var. Bu piqmentlər çox vaxt sarı, qırmızı, qara və qəhvəyi rəngdə olur. Mürəkkəbböcəyinin hüceyrələri ətraf mühit şərtlərində asılı olaraq beyindən gələn siqnalda görə genişlənir, bunun nəticəsində o, müvafiq bir rəng alır.

Bunun sayəsində mürəkkəbböcəyi üzərində yerləşdiyi qayanın rəngini ala bilir və beləcə ideal bir şəkildə maskalanır.


Bu sistem o qədər effektiv işləyir ki, mürəkkəbböcəyi onun köməyi ilə zəbrada olduğu kimi zolaqlı rəng ala bilir.<sup>163</sup>

## Koala

Evkalipt ağacının yarpağındaki yaqlar bir çox məməli heyvanlar üçün zəhərlidir. Bu zəhər evkaliptin düşmənlərindən özünəməxsus kimyəvi qorunma məxanizmidir. Ancaq məməlilərin xüsusi bir növü var ki, bu evkaliptin zəhərli yarpaqları ilə qidalana bilir. Bu, kisəli heyvan koaladır.

Koala evkalipt ağaclarında gizlənir, burada qidalanır. Normal halda digər məməlilər kimi koala da bu ağaclarда olan sellülozu həzm edə bilməzdi. Bu zaman onlar sellülozu həzm edə bilən orqanizmlərdən asılıdır. Bu mikroorqanizmlər də nazik və qalın bağırsaqların birləşdiyi yerdə olan kor bağırsaqda yerləşir. Kor bağırsaq koalanın həzm sisteminin ən məraqlı hissəsidir. Bu hissə fermentasiya (qıçırma) otağına bənzəyir, burada yarpaqların hissələrinin keçidi yavaşdır, bu da öz növbəsində mikroorqanizmlərə sellülozu həzm etmək imkanı verir. Bunun sayəsində koala tərkibində zəhərli yaqlar olan evkalipt yarpağını zərərsizləşdirir.<sup>164</sup>





### Tərpənmədən ovlamaq bacarığı

Cənubi Afrikanın bitkisi Sundew (şahçıçayı) yapışqan tükləri ilə həşəratları tələyə salır. Bu bitkinin yarpaqları uzun qırmızı tüklərlə örtülüdür. Bu məyənin digər bir xüsusiyyəti isə onun çox yapışqan olmasıdır. İyə gedən həşəratlar bu yapışqan tükə yapışırlar. Bir müddət sonra yarpaqlar tükə yapışan həşəratın üzərini tamamilə örtür və beləcə bitki ona lazım olan zülalı əldə edərək onu həzm edir.<sup>165</sup> Sözsüz ki, tərpənmək iqtidarında olmayan bitkilərdə belə bir xüsusiyyətin olması xüsusi quruluşun əlamətidir. Bitkilər "ov" prinsipini özləri və ya təsadüfən inkişaf etdirə bilməzdilər. Bu heyvətamız xüsusiyyətləri Yaradan Allahın gücünü və varlığını görməmək mümkün deyil.

### Quş lələklərinin quruluşu

İlk baxışda quşların lələkləri adı quruluşa malikdir. Ancaq əgər diqqətlə baxsaq, yüngül, amma güclü, sukeçirməz və olduqca mürəkkəb lələklərlə qarşılaşıraq.

Quşların əziyyətsiz uça bilməsi üçün tüklərin mümkün qədər yüngül olmasına lazımdır. Bu tələbata uyğun olaraq tüklər keratin zülallarından ibarətdir. Orta xəttin hər iki tərəfində tüklər, onların hərəsinin 400-ə qədər ilməsi var. Bu 400 ilmənin hərəsi iki daha xırda ilmədən ibarətdir ki, bu da sonda 800 ədəd edir. 800 ilmənin hamısı balaca bir quşun tüküne yerləşdirib, qabaqda yerləşənlərdə isə əlavə olaraq 20 kiçik ilmə də var. Bu ilmələr iki lələyi bir-biri ilə birləşdirir, sanki xalça toxuyur. Bir xırda lələkdə 300 milyona qədər xırda ilmə var. Bir quşun lələklərində onların ümumi sayı 700 milyarda çatır. Bir-

birindən möhkəm ilmələrlə yapışmış belə bir quruluş quşlar üçün böyük əhəmiyyətə malikdir. Belə ki, tüklər bədənə sıx yapışmalı və hər hansı bir hərəkətdə dağılmamalıdır.

Belə bir quruluş sayəsində lələklər elə bir sıx vəziyyətdədir ki, nə yağış, nə qar, nə də möhkəm külək onları dağında bilməz. Qarında, qanadda və quyruqda olan lələklər bir-birindən fərqlənir. Quyruqda olan böyük ölçülü lələklər əyləc və sükan funksiyalarını yerinə yetirir, qanadın tükləri isə ucuş zamanı açılıraq və qanadçalma sahəsini artıraraq yüksəyə qalxma gücünü artırır.



### **Su üzərində gəzən canlı varlıq: uzunquyruq Amerika kərtənkələsi**

Su üzərində gəzməyi bacaran çox az heyvan var. Buna nümunə olaraq çox nadir rast gəlinən və Latın Amerikasında məskunlaşan heyvanı - uzunquyruq Amerika kərtənkələsini göstərə bilərik. Bu heyvanın arxa barmaqlarının ətrafinda pərdə var, o, bunun sayəsində su üzərində gəzir. Bu pərdələr quruda yığılırlar. Əgər heyvan təhlükə ilə üzləşirsə, o zaman böyük sürətlə axar suyun və ya gölməçənin üzəri ilə qaçırlar. Bu zaman ayağının pərdələri açılıraq su üzərində daha tez hərəkət etmək üçün əlavə sahə yaradır.<sup>166</sup> Uzunquyruq Amerika kərtənkələsinin belə orijinal quruluşu Yaradanın varlığını sübut edən növbəti bir dəlildir.

### **Fotosintez**

Sözsüz ki, Yerdə həyatın varlığı bitkilər olmadan mümkün deyil. Bitkilər insanların nəfəs aldığı havanı təmizləyir, planetimizin temperaturunu tənzimləyir və atmosferdə qazların tarazlığını təmin edir. Bizim nəfəs aldığımız oksigen də bitkilər tərəfindən istehsal olunur. Qidamızın böyük bir hissəsini bitki-



**Uzunquyruq Amerika kərtənkələsi su ilə hava arasındaki tarazlığı saxlayaraq hərəkət edə bilən nadir canlıdır.**

lər təşkil edir. Digər funksiyalar kimi bitkinin insanların qidasını təmin etmək xüsusiyyəti də hüceyrələrin xüsusi quruluşunun nəticəsidir.

Bitki hüceyrələri insanlardan və heyvanlardan fərqli olaraq Günəş şüalarından birbaşa istifadə edə bilir. Onlar Günəş enerjisini kimyəvi enerjiyə çevirərək onu xüsusi metodla toplayır. Bütün bu proses fotosintez adlanır. Əslində bu, hüceyrələrin bütövlükdə bir fəaliyyəti deyil, hüceyrədə müəyyən yer tutan və ona yaşıl rəng verən təkcə xloroplastın fəaliyyətidir. Yalnız mikroskopla görüle bilən bu balaca yaşıl orqanellər Günəş enerjisini üzvi maddəyə çevirən dündəyada yeganə laboratoriyadır. Hər il Yer kürəsində xloroplastlar tərəfindən istehsal olunan maddənin miqdarı 200 milyard tondan yuxarıdır. Bu istehsal prosesi planetdə yaşayan bütün canlı varlıqlar üçün həyatı vacib əhəmiyyət kəsb edir. Belə nadir istehsal mühüm bir kimyəvi prosesin nəticəsində həyata keçir. Xloroplastda yerləşən xlorofilin minlərlə piqmentinə Günəş şüası düsdüyü zaman reaksiya çox qısa bir zamanda - 0,1 saniyədə baş verir. Buna görə də xlorofildə baş verən reaksiyanın bir çoxunu müşahidə etmək mümkün deyil.

Bildiyimiz kimi, müasir texnologiyanın nailiyyətləri bizə Günəş enerjisini elektrik və ya kimyəvi enerjiyə çevirmək imkanı yaratmışdır. Bunun üçün yüksək texnologiya tələb olunsa da, bitkilərin kiçik bir hüceyrəsi bunu milyonlarla il ərzində daha mükəmməl şəkildə yerinə yetirir.

Bu gözəl sistem bir halda hər şeyin Yaradan tərəfindən xəlq olunduğuna dəlalət edir. İnanılmaz dərəcədə mürəkkəb bir proses olan fotosintez Allah tərəfindən yaradılan şüurlu bir prosesdir. Bu prosesin həyata keçirilməsi üçün yarıpağın mikroskopik sahəsində bənzəri olmayan bir fabrik yerləşdirilib. Bu mükəmməl quruluş hər şeyin Aləmlərin Rəbbi olan Allah tərəfindən yaradıldığıనı sübut edən çoxsaylı dəlillərdən biridir.



[www.islam.com.az](http://www.islam.com.az)



**Harun YƏHYA**

**TƏKAMÜL  
NƏZƏRİYYƏSİNİN  
SÜQUTU və  
onun ideoloji səbəbləri**

????????? ??????????: ???? ???????  
????? ??????????: ???? ???????  
?????????????: ???? ???????  
?????????: ???? ????????

??? ?? ????: ??? ???: .091.2007.  
?? ?? ?? ?? ???: ???.01.22007.  
??? ???: 6 90 1/16. ????? ????.  
?????? ???: 10.  
?? ?? ???: 22. ?? ???: 1000 ????.  
????????? ??????? ???.



**N U R L A R**